


1-ci hissə

$$(a + b)^3 = a^3 + 3a^2b + 3ab^2 + b^3$$



RIYAZİYYAT

DƏRSLİK

Lay 7



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Layihə



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Layihə

Zaur İsayev
Məhəmməd Kərimov
Günay Hüseynzadə¹
Aqşin Abdullayev

Riyaziyyat

Ümumi təhsil müəssisələrinin 7-ci sinifləri üçün
riyaziyyat fənni üzrə dərslik
(1-ci hissə)

7

©Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi trm@arti.edu.az və derslik@edu.gov.az elektron ünvanlarına göndərməyiniz xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

DƏRSLİYİNİZLƏ TANIŞ OLUN

ilkin yoxlama

Bölmədə öyrədilməsi nəzərdə tutulan materiallarla əlaqəli aşağı siniflərdə öyrənilmiş bilik və bacarıqların təkrarı. Diaqnostik qiymətləndirmə məqsədi üçün istifadə oluna bilər.

Araştırma-müzakirə

Əvvəlki biliklərə əsaslanan tapşırıq və sual-lar təqdim olunur. Suallara cavab verməklə mövzuya dair ilkin biliklər yada salınır. Öyrənmə mərhələlərinə hazırlıq məqsədi daşıyır.

Övrənmə

Yeni mövzu ve anlayışlarının izahı.

Fikirləs!

Yeni bilikləri genişləndirmək məqsədi ilə ümumi müzakirə üçün sual və ya tapsırıq.

Bu bölümde öyrənəcəksiniz

Bölmədəki mövzular əsasında qazanılacaq bilik və bacarıqlar.

Cəhd edin!

Hər bölmənin əvvəlində bu bölmənin əsas ideyalarının tətbiqinə aid məsələ verilir. Bu məsələni həll etmək vacib deyil. Lakin məsələnin həll strategiyasını tələb olunan biliklər baradə müzakirə təşkil edilir. Bölmənin sonunda bu məsələnin həlli verilir.

Bölmənin ilk səhifəsi

Bölmədə öyrədiləcək mövzularla,
onların tətbiqi ilə bağlı ilkin təsəvvür
formalaşdırılır.

Bölüm 1

Rasional adədlər

Bu bölümde öyrənəcəsiniz:

- kompleks operasiyaların adədi
- kompleks adədən sonrakı təqrib hər hansı kompleks adədin keçidinə yoxluq olur.
- nəticələrin əhati həali ilə kəsə pərvənədir.
- nəticələrin əhati həali ilə kəsə pərvənədir.
- nəticələrin adədən müziqal etməyi asılı deyil.
- nəticələrin adədən üzərində herələşən etməyi asılı deyil.
- masnəsliyət həlliində rəsədlər adədən tətbiq olunur.

Cəhd adəti:

Cəhdərər neçə fərqli qədim iqlimasiya sistemləri, yaşıt sistemləri və dövrlərdir. 2017-2021-ci illərdə istiqamət operasiyalarının əsasını təşkil edən cəhd adəti 2012-ci illədə qədim sistemlərin 12 mərtəbədən yüksək səviyyədən tətbiq olundu. Cəhd adəti istiqamət qərəb idarəsi?

İst. Döv. (a)	İst. Döv. (%)
2017	100
2018	105
2019	110
2020	115
2021	120

Kəndsiyasiya, əməkdaşlıq, hasilatlılıq mənasında dəqiq ifadə. Məsələ: bank analitiklərinin zəmanət hesablaşdırma məqsədi.

Oğluna mənşədən təşəkkür, malvaya və işləndi mənaslılıq həlliində, həmcinin, verilənlər statistik mənaslılıqda tətbiq olunur. Mənaslılıqda dəfələt mənaslı adət vətənətə imkan verir.

Döv. istiqamətindən istiqamətə tətbiq olunan rasional adədlər şəhərətən.

Açar sözlər

Mövzuda öyrədiləcək
yeni anlavış və sözlər.

Sayı Dağılımı

1.1. Rasyonel sayılar

Aşağıdaki ifadelerdeki sayılar ne tür sayılar?

Kitabatura ve market, manyetik makine dayanacağın eşi matematik şenliği.

- Bu olayların formun koordinat egrisi, dıagram koordinatına neca tespit edilebilir?
- Burda x eksenin dayanacağın eşi matematik yerleştirme neca izah etmek ular?

Ogrenme Mıktarı ve manfi sayılar

Sıfırın birlikte adedileri, sıfırın sağında yer alan adedlerdir. Astatan, müsbüt adedler işe sıfır yaxın adedlerdir. Sıfırın sağında yer alan adedler, sıfırın manfi adedlerdir. Bu adedler manfi adedlerdir.

Manfi aded: $\frac{1}{2}$, Belta onnumz: manfi adedlerdir.

• Deks adedler aded olurken, sıfırın sağında ve sıfırın eşi matematik yerleştirme. Tam adedlerdir.

Ge kars, aks adedler aded olurken, sıfırın sağında ve sıfırın eşi matematik yerleştirme.

Manfi aded: $\frac{1}{2}$ ve $\frac{1}{3}$ aks adedlerdir.

Fikirler

Ortalıda sıfırın sağında sıfırın eşi matematik $(-\frac{1}{2}) + \frac{1}{3}$ olduğunu neca izah etmek dir!

Çalışma

- Verilen adedler arasında uygun ve uygun olmayan bul ve sıfırın eşi matematik yerleştirme ile ilişkisi bul ve açıklayınız.
- Müsbit adedler: $\frac{1}{2}$, manfi adedler: $\frac{1}{3}$
- Buyanıma “+” ve ya “-” operatörlerinin sıfırın eşi matematik yerleştirme ile ilişkisi bul ve açıklayınız.

$+\left(-\frac{1}{2}\right) = \frac{1}{2}$, $+\left(-\frac{1}{3}\right) = \frac{1}{3}$, $-(-0.33) = 0.33$, $-(-1.5) = 1.5$, $-(-\frac{1}{3}) = \frac{1}{3}$

Riyazi kaleydoskop

Riyaziyyata daha çox maraq oyatmaq üçün hər bölmənin sonunda dərinləşdirilmiş və qeyri-standart tipli tapşırıqlar. Riyazi bilikləri möhkəmləməldirmək və əvvəlki biliklərlə əlaqələndirmək üçün nəzərdə tutulur.

Calisma

Yeni bilikləri möhkəmləndirmək
fürün nümunəyə əsasən
müstəqil yerinə yetirilən
çalışmalar.

Səhvi düzəlt!

Mövzuda yeni öyrədilən materialla bağlı şagirdlərdə yarana bilən yanlış təsəvvürlər. Əvvəlcə fərdi qaydada icra edilir, sonra isə bütün siniflə müzakirə edilir.

Yadda saxla!

Xüsusi əhəmiyyət
dasiyan riyazi qaydalar.

Məsələ həlli


Yeni biliklərin tətbiqi və möhkəmləndirilməsi üçün məsələlər.

Diggət!

Mövzu ilə bağlı mühüm bilik və ya bacarıqlar.

Rivaziyat tarixindən

Mövzuya aid riyaziyyat tarixindən maraqlı faktlar.



STEAM

Hər bölmənin sonunda kiçik qruplarla və ya fərdi yerinə yetirmək üçün fələrərəsi integrasiya xarakterli layihə.

Ümumiləşdirici tapşırıqla

Bölmə üzrə bilikləri yoxlamaq və möhkəmləndirmək üçün məsələ və misallar.

MÜNDƏRİCAT

1 Bölme Rasional ədədlər 7	4 Bölme Müxtəsər vurma düsturları 81	
1.1. İlkin yoxlama 1.2. Rasional ədədlər 1.3. Rasional ədədin onluq kəsr şəklində yazılışı 1.4. Müqayisə və sıralama 1.5. Məsələ və misallar 1.6. Rasional ədədlərin toplanması və çıxılması 1.7. Rasional ədədlərin vurulması və bölünməsi 1.8. Rasional ədədlər üzərində əməllər 1.9. Xülasə 1.10. Ümumiləşdirici tapşırıqlar 1.11. STEAM. "Okeanologiya"	4.1. İlkin yoxlama 4.2. Cəmin və fərqiin kvadrati 4.3. İki ədədin cəmi ilə fərqiin hasili 4.4. Cəmin və fərqiin kubu. Kublar cəmi və kublar fərqi 4.5. Məsələ və misallar 4.6. Çoxhəndlilərin vuruqlara ayrılması 4.7. Çoxhəndlilərin vuruqlara ayırılmasının müxtəlif üsulları 4.8. Xülasə 4.9. Ümumiləşdirici tapşırıqlar 4.10. STEAM. "Aquadom akvariumu"	
2 Bölme Natural üstlü qüvvət və onun xassələri 37	5 Bölme Dördbucaqlılar 105	
2.1. İlkin yoxlama 2.2. Natural üstlü qüvvət Qüvvətlərin vurulması və bölünməsi 2.3. Hasilin və kəsrin qüvvəti 2.4. Mürəkkəb faizin hesablanması 2.5. Xülasə 2.6. Ümumiləşdirici tapşırıqlar 2.7. STEAM. "Musiqi və riyaziyyat: Kamerton"	5.1. İlkin yoxlama 5.2. Həndəsənin ilkin anlayışları 5.3. Dördbucaqlılar 5.4. Paraleloqram 5.5. Paraleloqramın növləri. Düzbucaklı, romb, kvadrat 5.6. Üçbucağın orta xətti və medianlarının xassəsi 5.7. Trapesiya 5.8. Xülasə 5.9. Ümumiləşdirici tapşırıqlar 5.10. STEAM. "Memarlıqda tağ konstruksiyaları"	
3 Bölme Birhəndlilər və çoxhəndlilər 57	 3.1. İlkin yoxlama 3.2. Birhəndlilər 3.3. Çoxhəndlilər 3.4. Çoxhəndlilərin toplanması və çıxılması 3.5. Məsələ və misallar 3.6. Birhədlinin çoxhədliyə vurulması 3.7. Çoxhədlinin çoxhədliyə vurulması 3.8. Xülasə 3.9. Ümumiləşdirici tapşırıqlar 3.10. STEAM. "Bərpa olunan enerji mənbələri"	6.1. Birinci yarımlı üzrə ümumiləşdirici tapşırıqlar 6.2. Sözlük 6.3. Cavablar 6.4. 133 6.5. 137 6.6. 139

Rasional ədədlər

Bu bölümədə öyrənəcəksiniz:

- kəmiyyətin qiymətini rasional ədədlə ifadə etməyi;
- rasional ədədləri sonlu onluq kəsr və ya sonsuz dövri onluq kəsr şəklində yazmağı;
- sonsuz dövri onluq kəsri adı kəsrə çevirməyi;
- rasional ədədləri müqayisə etməyi və sıralamağı;
- rasional ədədlər üzərində hesab əməllərini yerinə yetirməyi;
- məsələlərin həllində rasional ədədlərdən istifadə etməyi.

Cəhd edin!

Cədvəldə bir neçə il ərzində qızılın 1 qramının qiymətinin artması, yaxud azalması haqqında məlumat verilib.

- 2017–2021-ci illərdə qızılın qiymətinin dəyişməsinin ədədi ortası nə qədərdir?
- 2022-ci ildə qızılın qiyməti 1,2 manat azaldı. 2017–2022-ci illər üzrə dəyişmənin ədədi ortası nə qədər oldu?
- $10\frac{1}{2}$ q qızılın 2021-ci ildəki qiyməti 2018-ci ildəki qiymətinə nəzərən neçə manat dəyişdi?



İllər	Dəyişmə (₼)
2017	+8
2018	-2
2019	+5,5
2020	+1,5
2021	-3

Kəmiyyətlərin qiymətini, hesablamaların nəticəsini dəqiq ifadə etmək üçün rasional ədədlərdən istifadə edilir. Məsələn, bank əməliyyatları zamanı hesablamalar rasional ədədlərlə aparılır.

Ölçmə və mühəndislik işlərində, maliyyə və iqtisadi məsələlərin həllində, həmçinin verilənlərin statistik üsullarla emalında rasional ədədlərdən istifadə daha dəqiq nəticələr əldə etməyə imkan verir.



Dünya birjalarında bütün əməliyyatlar rasional ədədlərlə aparılır.

İlkin yoxlama

1 Boş xanalara uyğun ədədləri müəyyən edin.

a) $\frac{14}{21} = \frac{\square}{3} = \frac{6}{\square}$

b) $\frac{32}{44} = \frac{8}{\square} = \frac{\square}{33}$

c) $\frac{\square}{7} = \frac{24}{42} = \frac{8}{\square}$

d) $\frac{33}{\square} = \frac{3}{4} = \frac{\square}{12}$

2 Verilmiş ədədləri qeyd edilmiş mərtəbələrə qədər yuvarlaqlaşdırın.

3,273

0,165

12,996

7,534

8,785

0,1999

3 Boş xanaya uyğun rəqəmi müəyyən edin.

a) $\frac{18}{5} = 3, \square$

b) $\frac{23}{4} = 5, \square 5$

c) $\frac{3}{8} = 0,3 \square 5$

d) $0,6 = \frac{1 \square}{20}$

4 Müqayisə edin.

a) $\frac{8}{15}$ və $\frac{3}{5}$

b) 0,548 və 0,55

c) $\frac{11}{25}$ və 0,47

d) $\frac{27}{40}$ və 0,72

5 Sıralayın.

Artan sıra ilə

a) 0,64 $\frac{3}{4}$ 0,48 $\frac{4}{5}$ b) -1 5 0 -6 8

Azalan sıra ilə

a) 0,6 $\frac{2}{3}$ 0,4 $\frac{5}{6}$ b) 3 -9 0 7 -4

6 İfadənin qiymətini hesablayın.

a) $2,4 \cdot \left(\frac{3}{8} - \frac{1}{4} \right)$

b) $\left(\frac{5}{9} + \frac{1}{6} \right) : 1,3$

c) $\left(\frac{17}{20} - 0,6 \right) \cdot \left(4,2 + \frac{3}{5} \right)$

d) $\frac{3,8 - \frac{4}{5}}{1,5}$

7 Dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayın.

a) $x = -3; -7; 1,5$ olduqda
 $2x + 6$

b) $x = -4; 5; \frac{2}{3}$ olduqda
 $7 - 3x$

c) $a = -2, b = -9$ olduqda
 $4a - b$

8 Tapın.

a) 4,5 sm-in $\frac{4}{9}$ hissəsini

c) $\frac{6}{7}$ hissəsi 1,8 kq olan unun kütləsini

b) 5,6 kq-ın 0,3 hissəsini

d) 0,8 hissəsi $1\frac{4}{5}$ litr olan qabın tutumunu

9 Tənliyi həll edin.

a) $2x + 1,4 = 3\frac{1}{2} \cdot 1,2$

b) $3 \cdot (6x + 7) = -15$

c) $4x + 17 = 7x - 25$

10 Saat 12:00-da havanın temperaturu 3°C idi. Bu vaxtdan etibarən axşama doğru temperatur hər saatda 2°C azalmağa başladı.

- Saat 14:00-da temperatur neçə dərəcə oldu?
- Saat neçədə havanın temperaturu -5°C oldu?



11 Hibrid avtomobilin çəninin tutumu 50 l-dir. O hər 100 km yola 4,8 l yanacaq sərf edir. Çəndə onun tutumunun $\frac{3}{25}$ hissəsi qədər yanacaq olarsa, bununla nə qədər məsafə qət edilər?




1.1. Rasional ədədlər

Araşdırma-müzakirə

Kitabxana və market, muzey və məktəb dayanacaqdan eyni məsafədə yerləşir.

- Bu obyektlərin birinin koordinatına görə digərinin koordinatını necə tapmaq olar?
- Bank və aptekin dayanacaqdan eyni məsafədə yerləşdiyini necə izah etmək olar?



Öyrənmə Müsbət və mənfi ədədlər


Sıfırdan böyük ədədlər, o cümlədən adı kəsrlər müsbət ədədlərdir. Adətən, müsbət ədədlər işarəsiz yazılır, yəni $+\frac{3}{4} = \frac{3}{4}$; $+\frac{3}{2} = \frac{3}{2}$.

Kəsrin qarşısına “-” işarəsi yazdıqda yeni ədəd alınır. Bu ədəd **mənfi kəsr** adlanır.

Məsələn: $-\frac{3}{4}$. Belə oxunur: mənfi dörrdə üç.

- Əks ədədlər ədəd oxunda sıfırdan eks tərəflərdə və eyni məsafədə yerləşir. Tam ədədlərdə olduğu kimi, eks kəsr ədədlər də işarəsi ilə fərqlənir.

Məsələn, $\frac{3}{4}$ və $-\frac{3}{4}$ eks ədədlərdir.



Fikirləş!

Ədəd oxundan istifadə etməklə $-(-\frac{3}{4}) = \frac{3}{4}$ olduğunu necə izah etmək olar?

Çalışma

- 1 Verilən ədədlər arasından uyğun ədədləri müəyyən edin.

- a) müsbət ədədlər; b) mənfi ədədlər.

$$-\frac{1}{4}$$

$$+\frac{5}{3}$$

$$-\frac{7}{8}$$

$$\frac{9}{2}$$

$$-0,3$$

$$-(-\frac{5}{11})$$

$$-0,7$$

$$-(-1,2)$$

- 2 Boş xanalara "+" və ya "-" işarələrindən uyğun olanı müəyyən edin.

$$-(+ \frac{3}{7}) = \square \frac{3}{7}$$


$$-(-3,2) = \square 3,2$$

$$-(-(-1,5)) = \square 1,5$$

$$-(\square \frac{6}{5}) = \frac{6}{5}$$

3

Koordinat oxunda boş xanalara uyğun kəsrləri tapın.



Öyrənmə Rasional ədədlər

$\frac{a}{b}$ şəklində yazılı bilən ədədlərə **rasional ədədlər** deyilir. Burada a, b tam ədədlərdir və $b \neq 0$.

Məsələn, $\frac{2}{3}, \frac{-8}{5}, \frac{4}{-7}, \frac{-2}{-9}$ rasional ədədlərdir.

Kəsrin qarşısında “-” işarəsi varsa, onu kəsrin surətində və ya məxrəcində yazmaq olar.

$$-\frac{a}{b} = \frac{-a}{b} = \frac{a}{-b}$$

Yazılışında vergüldən sonra sonlu sayıda rəqəmi olan onluq kəsrlərin rasional ədəd olduğunu göstərmək olar.

$$0,23 = \frac{23}{100}; \quad -1,9 = -1\frac{9}{10} = -\frac{19}{10} = \frac{-19}{10} = \frac{19}{-10}$$

- a və b tam ədədləri eyni işarəlidirsə, $\frac{a}{b}$ müsbət ədəddir: $\frac{-2}{-9} = \frac{2}{9}$

- a və b tam ədədləri müxtəlif işarəlidirsə, $\frac{a}{b}$ mənfi ədəddir:

$$\frac{-2}{9} = -\frac{2}{9} \quad \frac{2}{-9} = -\frac{2}{9}$$

- Kəsrin əsas xassəsinə görə istənilən rasional ədədi məxrəci natural ədəd olmaqla ixtisar olunmayan kəsr şəklində yazmaq olar.

$$\frac{-20}{28} = -\frac{\cancel{4} \cdot (-5)}{\cancel{4} \cdot 7} = \frac{-5}{7} = -\frac{5}{7} \quad \frac{-12}{-18} = \frac{(-\cancel{6}) \cdot 2}{(-\cancel{6}) \cdot 3} = \frac{2}{3}$$



Fikirləş!

Hər bir tam ədədin rasional ədəd olduğunu necə izah etmək olar?

4

Verilən rasional ədədlərin müsbət, yoxsa mənfi ədəd olduğunu müəyyən edin və əksini yazın.

$$\frac{2}{-5}$$

$$\frac{-1}{-3}$$

$$\frac{-3}{4}$$

$$\frac{-5}{12}$$

$$\frac{-7}{4}$$

$$\frac{-4}{15}$$

5

Verilən rasional ədədləri məxrəci natural ədəd olmaqla ixtisar olunmayan kəsr şəklində yazın.

NÜMUNƏ a) $\frac{-30}{-45}$ b) $-0,28$

Həlli

$$\text{a) } \frac{-30}{-45} = \frac{2 \cdot (-15)}{3 \cdot (-15)} = \frac{2}{3}$$

$$\text{b) } -0,28 = \frac{-28}{100} = \frac{4 \cdot (-7)}{4 \cdot 25} = \frac{-7}{25}$$

Açıqlama

Kəsrin surət və məxrəci ortaq vuruşa (-15) bölünür.

Onluq kəsr $\frac{a}{b}$ şəklində yazılır. Surət və məxrəc ortaq vuruşa (4) bölünür.

$$\frac{-24}{-32}$$

$$\frac{34}{-51}$$

$$\frac{-50}{-75}$$

$$\frac{28}{-21}$$

$$-0,8$$

$$0,75$$

$$-2,5$$

$$-1,25$$

- 6 Boş xanalara uygun tam ədədləri tapın.

$$\frac{-14}{16} = \frac{\square}{8} = -\frac{21}{\square}$$

$$\frac{42}{-28} = \frac{\square}{14} = -\frac{3}{\square}$$

$$-\frac{4}{3} = \frac{\square}{6} = \frac{16}{\square}$$

$$-\frac{-27}{-36} = -\frac{3}{\square} = \frac{\square}{8}$$

- 7 Verilən ədədlərə bərabər kəsrlər yazın.

a) Məxrəci 18 olan

$$\frac{1}{9}$$

$$\frac{1}{-6}$$

$$\frac{-5}{-3}$$

$$-4$$

b) Məxrəci 24 olan



$$\frac{5}{6}$$

$$\frac{7}{-4}$$

$$\frac{-17}{-12}$$

$$-3$$

- 8 Koordinat oxunda qeyd edilmiş nöqtələrin koordinatlarını müəyyən edin.



- 9 Damalı vərəqdə 6 damanı 1 vahid qəbul etməklə koordinat oxu çəkin və verilən nöqtələri üzərində qeyd edin.

$$A\left(\frac{5}{6}\right)$$

$$B\left(\frac{1}{6}\right)$$

$$C\left(-\frac{1}{6}\right)$$

$$D\left(-1\frac{1}{2}\right)$$


$$E\left(-\frac{5}{6}\right)$$



Yadda saxla!

Rasional ədədlər çoxluğu Q hərfi ilə işarə olunur. Natural ədədlər çoxluğu (N) tam ədədlər çoxluğunun (Z), tam ədədlər çoxluğu rasional ədədlər çoxluğunun (Q) alt çoxluğudur:

$$N \subset Z \subset Q.$$



- 10 Təklifin doğru, yaxud yanlış olduğunu nümunələr göstərməklə əsaslandırın.

- a) Hər bir natural ədəd rasional ədəddir. c) Hər bir rasional ədəd tam ədəddir.
b) Hər bir tam ədəd rasional ədəddir. d) Hər bir tam ədəd natural ədəddir.

- 11 Boş xanalara \in və \notin işarələrindən uyğun olanı müəyyən edin.

$$5 \square N \quad 5,5 \square N \quad -5 \square Q \quad -2,3 \square Z \quad 0 \square N \quad \frac{1}{5} \square Q \quad -\frac{1}{2} \square Q \quad \frac{1}{5} \square Z \quad -5 \square N$$

- 12 Səbinə mərkəzi koordinat başlanğıcında olan r radiuslu çevrə çəkdi. Bu çevrə ilə koordinat oxu hansı koordinatlara uyğun nöqtələrdə kəsişər?

$$r \text{ və } 2r$$

$$0 \text{ və } r$$


$$-r \text{ və } r$$

$$-r \text{ və } 2r$$



Öyrənmə Rasional ədədin modulu

Koordinat oxunda rasional ədədə uyğun nöqtədən koordinat başlanğıcına qədər məsafə həmin ədədin mütləq qiyməti və ya modulu adlanır. a ədədinin mütləq qiyməti və ya modulu $|a|$ kimi yazılır.





Əks ədədlərə uyğun nöqtələr 0-dan müxtəlif tərəflərdə və eyni məsafədə yerləşdiyi üçün onların modulları bərabərdir: $|a| = |-a|$, $a \in Q$

Məsələn, $|3,2| = |-3,2|$, $\left|\frac{13}{4}\right| = \left|-\frac{13}{4}\right|$



Yadda saxla!

- Ədədin modulu mənfi ola bilməz.
- Sıfırın modulu sıfıra bərabərdir: $|0| = 0$
- Müsbət ədədin modulu bu ədədin özünə bərabərdir: $\left|\frac{3}{4}\right| = \frac{3}{4}$
- Mənfi ədədin modulu onun əksi olan ədədə bərabərdir: $\left|-\frac{3}{4}\right| = \frac{3}{4}$

13 Verilmiş ədədlərin modulunu tapın.

$\frac{2}{3}$

$-\frac{2}{3}$

$-\frac{8}{15}$

$+\frac{7}{9}$

$-\frac{14}{5}$

$-\frac{1}{6}$

$-7,4$

$3,8$

$-0,6$

14 Tapın.

- a) Modulu 4,2-yə bərabər olan ədədlər b) Modulu $\frac{4}{7}$ -ə bərabər olan ədədlər

15 Müqayisə edin.

a) $|-2,3|$ və $|1,8|$

b) $|-5,4|$ və $|-6,7|$

c) $|-0,8|$ və $|0|$

d) $\left|-\frac{3}{4}\right|$ və $\left|\frac{4}{5}\right|$

e) $|-0,01|$ və $|-0,1|$

16 Hesablayın.

a) $\left|-\frac{1}{6}\right| + \left|-\frac{1}{3}\right|$

b) $\left|-\frac{7}{8}\right| - \left|\frac{7}{8}\right|$

c) $|-1,2| \cdot |-0,5|$


d) $\left|\frac{7}{16}\right| : \left|-\frac{21}{24}\right|$

Məsələ həlli


17 Düzbucaqlı formada qapının enini və hündürlüyünü eyni çubuqla ölçülər. Qapının eni 3 çubuq, hündürlüyü 7 çubuq oldu. Bu qapının eni 1 m olarsa, hündürlüyü nə qədərdir?

18 Robotun hər addımı $\frac{1}{7}$ vahidə bərabərdir. O, başlanğıc anda 0 nöqtəsindədir.

- a) "2 addım irəli" komandasını icra etdikdən sonra robot hansı nöqtədə olar?
 b) "5 addım geri" komandasını icra etdikdən sonra robot hansı nöqtədə olar?



19 Ağacın gövdəsində dələnin yuvası şaquli ədəd oxu üzərində 0 nöqtəsinə, sərçə $S(1,7)$, tırtıl $T\left(-1\frac{3}{5}\right)$ nöqtəsinə uyğundur. Dələnin yuvasına hansı daha yaxındır: sərçə, yoxsa tırtıl?



1.2. Rasional ədədin onluq kəsr şəklində yazılışı



Açar sözlər

- sonlu onluq kəsr
- sonsuz dövri onluq kəsr

Araşdırma-müzakirə

Lalə və Samir $\frac{3}{4}$ kəsrini onluq kəsr şəklində yazdılar.

- Onların həll üsullarını izah edin.
- Bu üsullardan istifadə etməklə $\frac{2}{3}$ kəsrini onluq kəsr şəklində yazmaq olarmı? Fikrinizi əsaslandırın.



$$\frac{3}{4} = \frac{3 \cdot 25}{4 \cdot 25} = \frac{75}{100} = 0,75$$

$$\begin{array}{r} -3,0 \\ \hline 28 \\ -20 \\ \hline 0 \end{array} \quad \begin{array}{r} 4 \\ \hline 0,75 \\ -20 \\ \hline 0 \end{array}$$

$$\frac{3}{4} = 0,75$$



Öyrənmə Sonlu onluq kəsrlər

Yazılışında vergüldən sonra sonlu sayıda rəqəmi olan onluq kəsrə **sonlu onluq kəsr** deyilir. İxtisar olunmayan kəsrin məxrəcinin 2 və 5 ədədlərindən başqa sadə vuruğu yoxdursa, bu kəsri sonlu onluq kəsrə çevirmək mümkündür. Məsələn, $\frac{3}{20}$ kəsrini sonlu onluq kəsr şəklində belə göstərmək olar.

I üsul. Məxrəci 10-un qüvvətinə gətirməklə

$$\frac{3}{20} = \frac{3 \cdot 5}{20 \cdot 5} = \frac{15}{100} = 0,15$$

II üsul. Kəsrin surətini məxrəcinə bölməklə

$$\frac{3}{20} = 3 : 20 = 0,15$$

$$\begin{array}{r} -3 \\ \hline 0 \\ -30 \\ \hline 20 \\ -100 \\ \hline 0 \end{array} \quad \begin{array}{r} 20 \\ \hline 0,15 \\ -30 \\ \hline 20 \\ -100 \\ \hline 0 \end{array}$$



Fikirləş!

İxtisar olunmayan kəsrin məxrəcinin 2 və 5-dən fərqli sadə vuruğu varsa, bu kəsrin məxrəcini 10-un qüvvətinə gətirmək mümkündürmü?

Çalışma

- 1 Verilmiş kəsrləri iki üsulla onluq kəsrə çevirin.

a) $\frac{21}{25}$

b) $\frac{22}{20}$

c) $\frac{68}{40}$

d) $-\frac{24}{80}$

e) $\frac{9}{40}$

f) $-\frac{34}{200}$

g) $1\frac{7}{8}$

- 2 Verilmiş kəsri sonlu onluq kəsr şəklində yazmanın mümkün olub-olmadığını müəyyən edin. Mümkün olduqda kəsri sonlu onluq kəsrə çevirin.

NÜMUNƏ a) $\frac{5}{6}$ b) $\frac{9}{12}$

Həlli

a) mümkün deyil

b) mümkündür.

$$\frac{9}{12} = \frac{3 \cdot 3}{4 \cdot 3} = \frac{3}{4} = 0,75$$

$\frac{3}{25}$

$\frac{7}{12}$

$\frac{17}{20}$

$\frac{3}{11}$

Açıqlama

Kəsr ixtisar olunmayandır. Məxrəcin sadə vuruqlarından biri 3 olduğunu üçün bu ədədi 10-un qüvvətinə gətirmək olmur.

İxtisardan sonra alınan kəsrin məxrəcinin sadə vuruqları 2-dir.

$$\frac{9}{12} = \frac{3}{4} \text{ və } \frac{3}{4} = \frac{3 \cdot 25}{4 \cdot 25} = \frac{75}{100} = 0,75$$

$\frac{6}{15}$

$\frac{21}{35}$

$\frac{12}{45}$

Öyrənmə Sonsuz dövri onluq kəsrlər



İxtisar olunmayan kəsrin məxrəcini 2 və 5-dən fərqli sadə vuruqları varsa, surəti məxrəcə böldükdə qismətdə alınan rəqəm, yaxud rəqəmlər qrupu sonsuz təkrarlanır. Bölmə əməli təkrarlanan rəqəm, yaxud rəqəmlər qrupu müəyyən olunana qədər davam etdirilir. Qismətdə alınan ədədə **sonsuz dövri onluq kəsr**, təkrarlanan rəqəmə, yaxud rəqəmlər qrupuna isə bu **kəsrin dövrü** deyilir.

$$\begin{array}{r} -1 \\ \underline{-0} \end{array} \left| \begin{array}{r} 3 \\ 0,333\dots \end{array} \right.$$

0,333... ədədində sonda qoyulan nöqtələr onluq kəsrin sonlu olmadığını bildirir. 3 rəqəmi sonsuz təkrarlandığı üçün onluq kəsr qısa olaraq $0,(3)$ kimi yazılır və "sıfır tam dövrdə üç" kimi oxunur.

$$\frac{1}{3} = 0,333\dots = 0,(3)$$

Kəsrin dövrü: 3



- Dövri onluq kəsrin dövr vergüldən bir neçə rəqəm sonra da başlaya bilər. Məsələn: $\frac{11}{90} = 0,1(2)$

$$\begin{array}{r} -11 \\ \underline{-0} \end{array} \left| \begin{array}{r} 90 \\ 0,122\dots \end{array} \right.$$

0,122... ədədi $0,1(2)$ kimi yazılır. "Sıfır tam onda bir dövrdə iki" kimi oxunur.

$$\begin{array}{r} -110 \\ \underline{-90} \\ -200 \\ \underline{-180} \\ -200 \\ \underline{-180} \\ -200 \\ \underline{-180} \\ \dots \end{array}$$

$$\frac{11}{90} = 0,122222\dots = 0,1(2)$$

Kəsrin dövrü: 2



- Sonsuz dövri onluq kəsrin dövrünü göstərin və kəsri qısa şəkildə yazın.

a) 0,777...

b) 0,5222...

c) 2,888...

d) -1,363636...

e) 0,2545454...

- Sonsuz dövri onluq kəsri vergüldən sonra 6 rəqəm olmaqla yazın.

a) 0,(5)

b) 0,3(7)

c) 3,(42)

d) 1,3(82)

e) -0,25(3)

- Cədvəli tamamlayın.

Sonsuz dövri onluq kəsr	Qısa yazılış	Tam hissə	Dövrə qədər rəqəmlər	Dövr	Oxunuşu
0,444...	0,(4)	0	yoxdur	4	Sıfır tam dövrdə dörd
2,777...					
1,282828...					
0,3666...					
5,12333...					

- 6) Surəti məxrəcə bölməklə kəsrı sonsuz dövri onluq kəsr şəklində yazın.

a) $\frac{2}{9}$

b) $\frac{7}{9}$

c) $-\frac{5}{18}$

d) $\frac{23}{45}$

e) $\frac{40}{3}$

f) $\frac{26}{99}$

g) $\frac{80}{111}$

- 7) Qarışiq ədədi onluq kəsrə çevirin.

NÜMUNƏ $4\frac{2}{11}$

Həlli

$$\begin{aligned} 4\frac{2}{11} &= 4 + \frac{2}{11} = \\ &= 4 + 0,(18) = 4,(18) \end{aligned}$$

Açıqlama

Qarışiq ədəd tam və kəsr hissələrinin cəmi şəklində yazılır.
Kəsr hissə onluq kəsr şəklində yazılır və tam hissə ilə toplanır.

a) $4\frac{7}{16}$

b) $2\frac{17}{90}$

c) $3\frac{11}{18}$

d) $2\frac{5}{11}$

e) $16\frac{13}{45}$

f) $125\frac{1}{9}$



Yadda saxla!

İstənilən rasional ədədi sonlu onluq kəsr və ya sonsuz dövri onluq kəsr şəklində yazmaq olar. Hər bir tam ədədə və ya sonlu onluq kəsrə dövrü 0 olan sonsuz dövri onluq kəsr kimi də baxıla bilər.

$$5 = 5,0 = 5,000\dots = 5,(0) \quad 2,43 = 2,430 = 2,4300\dots = 2,43(0)$$

- 8) Müqayisə edin.


NÜMUNƏ $1,2$ və $1,(2)$

Həlli

$1,2 < 1,(2)$

Açıqlama

$1,(2)$ və $1,2$ ədədlərinin təkliklər və ondabirlər mərtəbəsindəki rəqəmlər bərabərdir. Yüzdəbirlər mərtəbəsindəki rəqəmlər müqayisə olunur.



$$\begin{aligned} 1,2 &= 1,2000\dots \\ 1,(2) &= 1,2222\dots \end{aligned}$$

Ədəd oxunda $1,2$ ədədi $1,(2)$ ədədindən solda yerləşir.

a) $0,333\dots$ və $0,34$

b) $4,2111\dots$ və $4,21$

c) $6,(7)$ və $6,(72)$

d) $0,4(6)$ və $0,(47)$

- 9) Verilən ədədlər arasında yerləşən üç sonsuz dövri onluq kəsr yazın.

a) $3,5$ və $4,5$

b) 2 və 3

c) $0,3$ və $0,4$

d) $0,32$ və $0,33$

e) $2,(1)$ və $2,2(3)$

- 10) Doğru bərabərsizlikləri müəyyən edin.

$0,1444\dots > 0,14$

$2,2121\dots < 2,21$


$1,66 < 1,(6) < 1,67$

$4,18 < 4,(18) < 4,(1)$

- 11) Verilən rasional ədədləri onluq kəsr şəklində yazın.

- Koordinat oxunda bu ədədlərdən hansılara uyğun nöqtələr qeyd edilmişdir?



$-\frac{5}{3}$ $\frac{8}{9}$ $-\frac{6}{5}$ $\frac{11}{9}$ $\frac{4}{3}$



- Qalan ədədlərə uyğun nöqtələrin yerini koordinat oxunda müəyyən edin.

Öyrənmə Sonsuz dövri onluq kəsrlərin yuvarlaqlaşdırılması


Sonsuz dövri onluq kəsrləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırmaq üçün ümumi qaydadan istifadə edilir. Məsələn, $1,(7)$ ədədini ondabirlərə qədər yuvarlaqlaşdırıqda $1,8$ ədədi, yüzdəbirlərə qədər yuvarlaqlaşdırıqda $1,78$ ədədi alınır.



- 12 Verilmiş ədədləri qeyd olunan mərtəbəyə qədər yuvarlaqlaşdırın.
 2,7575... 21,666... 0,4848... 18,2121... 0,6111... 1,68383... 104,6222...
- 13 Onluq kəsrləri qeyd edilən mərtəbəyə qədər yuvarlaqlaşdırın.
 a) ondabirlərə qədər: 0,(3) 2,1(3) 3,(5) 3,0(5) 8,2(1) 19,(4)
 b) yüzdəbirlərə qədər: 0,(3) 4,(07) 6,(8) 12,(7) 2,6(2) 1,(03)
 c) mindəbirlərə qədər: 5,(2) 3,2(4) 4,(1) 1,9(6) 20,(5) 9,(728)
- 14 Onluq kəsrə çevirin və yüzdəbirlərə qədər yuvarlaqlaşdırın.
 a) $\frac{7}{90}$ b) $2\frac{17}{90}$ c) $-3\frac{11}{18}$ d) $-\frac{7}{36}$ e) $2\frac{10}{45}$ f) $-5\frac{8}{9}$
- 15 Kalkulyatordan istifadə etməklə kəsrin surətini məxrəcinə bölün. Kəsrin dövrünü müəyyən edin. Kəsri sonsuz dövri onluq kəsr şəklində yazın.
 a) $\frac{13}{90}$ b) $\frac{25}{11}$ c) $-\frac{19}{45}$ d) $-\frac{29}{18}$ e) $\frac{40}{9}$ f) $\frac{5}{111}$ g) $-\frac{232}{135}$

Məsələ həlli

- 16 Sinidə 24 şagirddən 14-ü riyaziyyat fənni üzrə olimpiadanın məktəb turunda iştirak etdi. Şagirdlərin neçə faizi məktəb turunda iştirak etdi?
 58,(3)% 58,3% 5,83% 58,(83)%
- 17 Verilən ədədlərin diaqramın hansı hissələrinə uyğun olduğunu müəyyən edin.
 -2,4 57 -1,(3) 2,0(5)
 -14 $-\frac{7}{12}$ -3 100
- 18 Şəkildə bərabəryanlı üçbucaq və onun tərəflərinin uzunluqları səntimetrlə verilib.
 • Bu üçbucağın hansı tərəfləri bərabərdir?
 • Üçbucağın bərabər tərəfləri üçüncü tərəfindən uzun, yoxsa qıсадır?
 • A bucağı, yoxsa B bucağı daha böyükdür?



1.3. Müqayisə və sıralama

Araşdırma-müzakirə

Cədvəldə müxtəlif şəhərlərdə eyni vaxtda havanın temperaturunu qeyd edilib.


- Hansı şəhərdə temperatur ən yüksək, hansında isə ən aşağıdır?
- Həmin vaxt Lənkəranda temperatur $-1,2^{\circ}\text{C}$ oldu. Şəhərlərin adlarını temperaturun artma sırası ilə düzdükdə Lənkəran hansı şəhərlər arasında olar?

Şəhərlər üzrə temperatur göstəriciləri

Şəhər	Temperatur ($^{\circ}\text{C}$)
Bakı	-1
Gəncə	$0,5$
Şuşa	-2

Öyrənmə Ədəd oxundan istifadə etməklə rasional ədədlərin müqayisəsi

Rasional ədədləri ədəd oxunda qeyd etməklə müqayisə etmək olar. Ədəd oxunda iki ədəddən solda yerləşən ədəd kiçik, sağda yerləşən ədəd isə böyükdür.



- İxtiyari müsbət rasional ədəd ixtiyari mənfi rasional ədəddən böyükdür.




Fikirləş!

Ədəd oxundan istifadə etməklə $-\frac{3}{4}$ və $-0,7$ ədədlərini necə müqayisə etmək olar?

Çalışma

- Ədəd oxunda qeyd olunmuş nöqtələrə $-0,7$; $-2,1$; $\frac{8}{5}$; $\frac{4}{3}$; $-0,(2)$ ədədlərindən uyğun gələnləri müəyyənləşdirin və verilmiş ədədləri müqayisə edin.



- Ədəd oxundan istifadə etməklə ədədləri müqayisə edin.

NÜMUNƏ $-\frac{9}{5}$ və $-1,1$

Həlli	Açıqlama
$-\frac{9}{5} < -1,1$	Ədəd oxunda $-\frac{9}{5}$ ədədi $-1,1$ ədədindən solda yerləşir.
$-\frac{9}{5} = -1,8$	
-2,1 və -3 -0,8 və -0,4 0,7 və 0,(4) $-2,9$ və $-2\frac{1}{5}$ $-1\frac{1}{2}$ və $-1\frac{1}{3}$ $-0,(6)$ və $-0,6$	

- 3 Müqayisə edin.

$$-14,1 \text{ və } 0,7$$

$$-76,8 \text{ və } 0$$

$$14,3 \text{ və } 0$$

$$-54,5 \text{ və } 0,2$$

$$0,05 \text{ və } -7$$

$$-\frac{1}{3} \text{ və } 0,(3)$$

$$-\frac{3}{4} \text{ və } \frac{1}{4}$$

$$-3\frac{2}{5} \text{ və } 0$$


$$-8\frac{1}{7} \text{ və } \frac{1}{3}$$

$$-\frac{3}{2} \text{ və } -1,5$$

$$\frac{1}{2} \text{ və } -\frac{5}{4}$$

$$-\frac{1}{2} \text{ və } 0,5$$

- 4 Verilmiş ədədlərin hər birinin ədəd oxunda hansı iki ardıcıl tam ədədin arasında yerləşdiyini tapın. Ədədləri onlara uyğun nöqtələrin koordinat oxunda yerinə əsasən müqayisə edin.



$$-2,2 \text{ və } -1,(7)$$

$$-2,1 \text{ və } -1,8$$


$$-1,7 \text{ və } -0,4$$

$$-\frac{11}{5} \text{ və } -\frac{10}{6}$$

$$-1,6 \text{ və } -0,(6)$$

Öyrənmə Modullarına əsasən mənfi ədədlərin müqayisəsi

Mənfi ədədləri onların modullarına əsasən də müqayisə etmək olar. Məsələn, $-2,5$ və $-1,5$ ədədlərini müqayisə etdikdə əvvəlcə onların modulları tapılır.



$-1,5$ ədədindən 0-a qədər məsafə 1,5 vahid, $-2,5$ ədədindən 0-a qədər məsafə isə 2,5 vahiddir.
 $| -1,5 | < | -2,5 |$

$-1,5$ ədədi 0-a daha yaxın olduğu üçün ədəd oxunda $-2,5$ -dən sağda yerləşir.
 $-1,5 > -2,5$

- İki mənfi rasional ədəddən modulu kiçik olan ədəd böyük, modulu böyük olan ədəd isə kiçikdir.

- 5 Modullarına əsasən mənfi ədədləri müqayisə edin.

NÜMUNƏ a) $-3,2$ və $-3,1$ b) $-\frac{3}{4}$ və $-\frac{5}{6}$ c) $-0,7$ və $-0,(7)$

Həlli	Açıqlama
a) $-3,2 < -3,1$	$ -3,2 > -3,1 $ İki mənfi rasional ədəddən modulu böyük olan ədəd kiçikdir.
b) $-\frac{3}{4} > -\frac{5}{6}$	Kəsrlərin modulları tapılır və ortaq məxrəcə gətirməklə müqayisə olunur. $\left -\frac{3}{4} \right = \frac{3}{4} = \frac{9}{12}$ $\left -\frac{5}{6} \right = \frac{5}{6} = \frac{10}{12}$ $\frac{9}{12} < \frac{10}{12}$ $\left -\frac{3}{4} \right < \left -\frac{5}{6} \right $ İki mənfi rasional ədəddən modulu böyük olan ədəd kiçikdir.
c) $-0,7 > -0,(7)$	$-0,7$ və $-0,(7)$ ədədlərinin modulu tapılır. Alınan ədədlərin təkliklər və ondabirlər mərtəbəsindəki rəqəmlər bərabərdir. Yüzdəbirlər mərtəbəsindəki rəqəmlər müqayisə olunur. $0,7 = 0,7000\dots$ $0,(7) = 0,7777\dots$

$$-2,92 \text{ və } -0,31 \quad -3,6 \text{ və } -1,8 \quad -\frac{5}{9} \text{ və } -\frac{7}{12} \quad -\frac{3}{5} \text{ və } -\frac{2}{3} \quad -2,21 \text{ və } -2,(4) \quad -4,(4) \text{ və } -4\frac{1}{4}$$

- 6 Boş xanalara elə rəqəmlər yazın ki, bərabərsizlik doğru alınsın.

$$-0,8 > -0,\square$$

$$-1,1 < -1,\square 9$$

$$-4,1\square < -4,18$$

$$-\square 7,5 > -27,5$$

- 7 Boş xanaların yerinə hansı ədədlər ola bilər? Hər birinə aid iki tam ədəd və iki kəsr ədəd tapın.

$> 4,8$

$< 3,5$


< 0

$< -0,3$


$> -2,1$

Öyrənmə Rasional ədədlərin sıralanması

Rasional ədədləri müqayisə etməklə və ya ədəd oxunda qeyd etməklə sıralamaq olar. Ədəd oxunda ədədlər sağa doğru artır, sola doğru azalır. Məsələn, $-1,8$; $-3,4$; $1,3$ və $-\frac{1}{5}$ ədədlərini sıralamaq üçün onlar ədəd oxunda qeyd edilir.



- 8 Ədəd oxunda $0,2$; $-0,6$; $-2,4$; $1,8$; $-1,3$ ədədlərinə uyğun nöqtələr hərflərlə işarələnib. Hər bir hərfin hansı ədədə uyğun olduğunu müəyyən edin. Verilmiş ədədləri azalan sıra ilə düzün.



- 9 Verilmiş ədədləri sıralayın.

NÜMUNƏ Artan sıra ilə: $-2,8; \frac{7}{5}; -1,6; 0,(5)$

Həlli	Açıqlama
$-2,8 < -1,6 < 0,(5) < \frac{7}{5}$	Ədədlər ədəd oxunda qeyd edilir və artan sıra ilə düzülür. $0,(5) = 0,555\dots$ $\frac{7}{5} = 1,4$

Artan sıra ilə:

a) $-2; 1\frac{1}{2}; -\frac{5}{2}; 0$

b) $-3; 1; -2,2; \frac{4}{5}$

c) $-3,2; 1\frac{1}{5}; -2,3; -\frac{7}{5}$

Azalan sıra ilə:

a) $-1; 0,5; -1,5; 0$

b) $-2; 2; -2,8; -0,2$

c) $-4; 5; -2,9; -1,9$

- 10 Boş xanaya uyğun rəqəmi tapın.

a) $-0,8 < -0,\square < -0,(6)$

b) $-3,6 < -3,\square 9 < -3,5$

c) $-3,5 < -\square,4 < -3$

- 11 Verilmiş ədədlər arasında yerləşən tam ədədləri yazın.

a) $-7,2$ və $-2,1$

b) $-4,2$ və $0,3$

c) $-5\frac{7}{12}$ və $-1\frac{2}{3}$

d) $-\frac{13}{3}$ və $1,(2)$

- 12 Boş xananın yerinə uyğun gələn dörd ədəd tapın.

a) $-0,3 < \square < 0,2$

b) $-1,7 < \square < -0,2$

c) $-3,5 < \square < -3$

d) $2,1 < \square < 2,(4)$

- 13 Lövhədəki sualın cavabı ilə bağlı kimin fikri doğrudur? Siz necə fikirləşirsiniz?

$\frac{1}{5}$ və $\frac{1}{4}$ ədədləri arasında neçə rasional ədəd var?



Verilən ədədləri onluq kəsr şəklində yazaram.

$\frac{1}{4} = 0,25$ və $\frac{1}{5} = 0,2 = 0,20$
0,20 və 0,25 ədədləri arasında yalnız dörd ədəd var:
0,21 0,22 0,23 0,24




Verilən ədədləri məxrəci 1000 olan adı kəsr şəklində yazaram.

$\frac{1}{5} = \frac{200}{1000}$ və $\frac{1}{4} = \frac{250}{1000}$
Bu ədədlər arasında dördən çox ədəd var.
 $\frac{201}{1000}, \frac{202}{1000}, \frac{203}{1000}, \frac{204}{1000}, \dots, \frac{249}{1000}$



Yadda saxla!

İki rasional ədəd arasında sonsuz sayıda rasional ədəd var.



- 14 Verilmiş ədədlərdən hansıları ədəd oxunda $-1,2$ və $-1,3$ ədədləri arasında yerləşir?

-1,23

-1,32

-1,(2)

-1,(3)

-1,27

-1,4

- 15 Tapın.

- a) 0,2-dən kiçik ən böyük tam ədəd
b) $-3,(4)$ -dən böyük ən kiçik tam ədəd
c) $-1,5$ -dən böyük və $-1,4$ -dən kiçik üç ədəd
d) $\frac{1}{6}$ -dən böyük və $\frac{1}{5}$ -dən kiçik dörd ədəd

Məsələ həlli

- 16 Səbinənin fikrində tutduğu kəsrin məxrəci 24-ə bərabərdir. Bu kəsr $-\frac{1}{3}$ -dən böyük, $-\frac{1}{4}$ -dən kiçikdir. Səbinə fikrində hansı rasional ədədi tutub?



- 17 Tərkibindəki duzun nisbətində asılı olaraq dəniz suyunun donma temperaturu müxtəlif olur. Duzluluğu çox olan su daha aşağı temperaturda donur. Cədvəldə bəzi dənizlərdəki suyun donma temperaturu verilmişdir.

- Verilənləri ədəd oxunda necə təsvir etmək olar?
- Donma temperaturuna görə dəniz adlarını necə sıralamaq olar?
- Hansı dənizin suyu daha duzludur? Fikrinizi əsaslandırın.

Dəniz	Suyun donma temperaturu (°C)
Azov	-0,7
Xəzər	-0,5
Yapon	-1,9

Cütlərlə iş Kim daha çox ədəd yazar?

- Masaya hər birində iki rasional ədəd yazılmış bir neçə kart qoyulur və kartlardan biri açılır.
- Hər şagird 1 dəqiqə ərzində kartda yazılın ədədlər arasında yerləşən daha çox rasional ədəd yazmağa çalışır. Ən çox ədəd yazan şagird qalib gəlir.

$\frac{1}{9}$ və $\frac{1}{10}$


$-\frac{1}{2}$ və $-\frac{1}{3}$

0,1 və 0,(15)

-2,12 və -2,(5)

MƏSƏLƏ VƏ MİSALLAR

- 1 Koordinat oxunda qeyd edilmiş nöqtələrin koordinatlarını müəyyən edin.
- Nöqtələrin koordinatlarını onluq kəsr şəklində yazın.
 - Koordinatlarının mütləq qiymətləri bərabər olan nöqtələri göstərin.



- 2 Müqayisə edin.

a) $\frac{4}{11}$ və $0,(4)$

b) $\frac{6}{11}$ və $0,(5)$

c) $\frac{27}{22}$ və $1,(21)$

d) $-\frac{13}{18}$ və $-0,(6)$

- 3 Ədəd oxunda $-\frac{2}{9}$ və $\frac{3}{11}$ ədədləri arasında yerləşən iki sonlu onluq kəsr, iki sonsuz dövri onluq kəsr yazın. Verilmiş ədədləri və yazdığınız ədədləri artan sıra ilə düzün.

- 4 Verilmiş ədədlərdən ədəd oxunda a) $-0,3$ və $-0,4$; b) -1 və $-0,(5)$ ədədləri arasında yerləşənləri müəyyən edin.

$-0,23$

$-0,(3)$

$-\frac{4}{11}$

$-0,4(2)$

$-1\frac{1}{2}$

$-\frac{5}{6}$

$-0,5$

$-0,5(4)$

$-0,(6)$

- 5 Şəquli ədəd oxunda dəniz səviyyəsini hesablama başlanğııcı kimi götürdükdə helikopter $18,(4)$ koordinatına, dalğıc isə $-18\frac{2}{9}$ koordinatına uyğun nöqtələrdədir. Suyun səthinə hansı daha yaxındır: helikopter, yoxsa dalğıc?

- 6 Çörəkbisirmə sexinə gətirilmiş $41,5$ kq unun $\frac{2}{3}$ hissəsi işləndi. Neçə kilogram un qaldı? Bunu onluq kəsrlə necə yazmaq olar? Cavabı mindəbirlərə qədər yuvarlaqlaşdırın.

- 7 Cədvəldə müxtəlif bölgələrdə dekabr ayındaki orta temperatur haqqında məlumat verilmişdir. Şəhərlərin adlarını temperaturun azalma sırası ilə yazın.

- 8 Cədvəldə həftə ərzində estakadaya nəzərən suyun səviyyəsi qeyd edilib.

Həftənin günləri	B.e.	Ç.a.	Ç.	C.a.	C.	Ş.	B.
Suyun səviyyəsi (m)	$-\frac{2}{25}$	$-0,15$	$-\frac{9}{50}$	$-\frac{9}{40}$	0	0,12	$-\frac{2}{33}$

a) Çərşənbə axşamından başlayaraq hər gün suyun səviyyəsi əvvəlki günlə müqayisədə necə dəyişib?

b) Hansı gün suyun səviyyəsi ən yüksək, hansı gün isə ən aşağı olub?



Dekabr ayında orta temperatur

Şəhər	Temperatur (°C)
Bakı	-0,6
Gəncə	-0,3
Şamaxı	-1,8
Quba	-1,2




1.4. Rasional ədədlərin toplanması və çıxılması

Araşdırma-müzakirə

Samirlə atası balıq tuturlar. Tilov və qarmaqlara uyğun nöqtələrin koordinatları şəkildə verilib.

- Samirin atası tilovun ipini nə qədər açıb?
- Atasının atdığı qarmaq Samirin atdığı qarmaqdan nə qədər dərinə enib? Bunu necə tapmaq olar?



Öyrənmə Rasional ədədlərin toplanması

Rasional ədədlərin cəmi də rasional ədəddir.

- İxtiyari $\frac{a}{b}$ və $\frac{c}{d}$ rasional ədədlərinin cəmi adı kəsrlərin toplanması qaydasına uyğun tapılı bilər.

$$\frac{a}{b} + \frac{c}{d} = \frac{ad + bc}{bd}$$

$$\frac{-3}{7} + \frac{-1}{7} = \frac{-3 + (-1)}{7} = \frac{-4}{7} = -\frac{4}{7}$$

- İxtiyari $\frac{a}{b}$ və $\frac{c}{d}$ rasional ədədlərinin cəmini adı kəsrlərin toplanması qaydasına uyğun olaraq ortaq məxrəcə gətirməklə tapmaq olar.

$$\frac{a}{b} + \frac{c}{d} = \frac{ad + bc}{bd}$$

$$\frac{1}{4} + \frac{-5}{3} = \frac{1 \cdot 3}{4 \cdot 3} + \frac{-5 \cdot 4}{3 \cdot 4} = \frac{3}{12} + \frac{-20}{12} = \frac{3 + (-20)}{12} = \frac{-17}{12} = -1\frac{5}{12}$$

Çalışma

- 1 Rasional ədədlərin cəmini tapın.

a) $\frac{-3}{5} + \frac{-1}{5}$	c) $\frac{5}{13} + \frac{-1}{13}$	e) $\frac{-7}{4} + \frac{-1}{2}$	g) $\frac{-7}{8} + \frac{11}{12}$	i) $\frac{8}{17} + \frac{-7}{17} + \frac{-3}{17}$	k) $\frac{11}{4} + \frac{-1}{8} + \frac{-5}{16}$
b) $\frac{-2}{9} + \frac{-5}{9}$	d) $\frac{-2}{11} + \frac{4}{11}$	f) $\frac{-2}{3} + \frac{-5}{6}$	h) $\frac{5}{9} + \frac{-5}{12}$	j) $\frac{-7}{12} + \frac{-1}{12} + \frac{3}{12}$	l) $\frac{-7}{6} + \frac{-2}{9} + \frac{5}{18}$

- 2 Cəmi tapın.

NÜMUNƏ $-\frac{3}{4} + \left(-\frac{1}{2}\right)$

Həlli	Açıqlama
$\begin{aligned} -\frac{3}{4} + \left(-\frac{1}{2}\right) &= \frac{-3}{4} + \frac{-1}{2} = \frac{-3}{4} + \frac{-1 \cdot 2}{2 \cdot 2} = \\ &= \frac{-3}{4} + \frac{-2}{4} = \frac{-3 + (-2)}{4} = \frac{-5}{4} = -1\frac{1}{4} \end{aligned}$	<p>Kəsrin qarşısındaki mənfi işarəsi surətdə yazılır, kəsrlər ortaq məxrəcə gətirilir.</p> <p>Kəsrlərin surətindəki tam ədədlər toplanır və cəm surətdə yazılır.</p>




a) $-\frac{3}{7} + \left(-\frac{1}{7}\right)$	c) $-\frac{3}{7} + \frac{1}{7}$	e) $-\frac{2}{3} + \left(-\frac{5}{6}\right)$	g) $-\frac{2}{3} + \frac{1}{6}$	i) $-\frac{5}{3} + \frac{3}{4} + \left(-\frac{5}{6}\right)$
b) $-\frac{3}{5} + \left(-\frac{4}{5}\right)$	d) $-\frac{3}{5} + \frac{4}{5}$	f) $-\frac{5}{4} + \left(-\frac{1}{6}\right)$	h) $\frac{3}{4} + \left(-\frac{7}{6}\right)$	j) $\frac{1}{9} + \left(-\frac{5}{6}\right) + \frac{3}{2}$

- 3 Toplama əməlini yerinə yetirin.

a) $-\frac{4}{5} + \left(-1\frac{1}{5}\right)$	b) $-\frac{1}{2} + 2\frac{1}{4}$	c) $-2\frac{1}{2} + \frac{1}{6}$	d) $-\frac{3}{4} + 1\frac{1}{8}$	e) $\frac{5}{4} + \left(-1\frac{2}{9}\right)$
--	----------------------------------	----------------------------------	----------------------------------	---

Göstəriş: qarışq ədədləri məxrəci natural ədəd olan kəsr şəklində yazın.

- 4 Ədəd oxunda təsvirə uyğun olaraq toplamaya aid misal yazın və cəmi tapın.



Yadda saxla!

- İki mənfi rasional ədədi toplamaq üçün onların modulları toplanır və nəticənin qarşısında mənfi işarəsi yazılır.

$$-1\frac{2}{9} + \left(-3\frac{5}{9}\right) = -\left(1\frac{2}{9} + 3\frac{5}{9}\right) = -4\frac{7}{9}$$

$$\left|-1\frac{2}{9}\right| = 1\frac{2}{9} \quad \left|-3\frac{5}{9}\right| = 3\frac{5}{9}$$

$$-2,1 + (-1,3) = -(2,1 + 1,3) = -3,4$$

$$|-2,1| = 2,1 \quad |-1,3| = 1,3$$

- Müxtəlif işaretli ədədləri topladıqda bu ədədlərin modulları tapılır və böyük moduldan kiçik modul çıxılır. Nəticənin qarşısında modulu böyük olan ədədin işarəsi yazılır.

$$-2\frac{1}{3} + 1\frac{2}{9} = -\left(2\frac{1}{3} - 1\frac{2}{9}\right) = -1\frac{1}{9}$$

$$\left|-2\frac{1}{3}\right| = 2\frac{1}{3} \quad \left|1\frac{2}{9}\right| = 1\frac{2}{9} \rightarrow \left|-2\frac{1}{3}\right| > \left|1\frac{2}{9}\right|$$

$$-3,5 + 6,8 = 6,8 - 3,5 = 3,3$$

$$|-3,5| = 3,5 \quad |6,8| = 6,8 \rightarrow |6,8| > |-3,5|$$

- 5 Toplama əməlini yerinə yetirin.

NÜMUNƏ a) $-5,4 + (-3,1)$ b) $-1\frac{3}{4} + \frac{1}{2}$

Həlli	Açıqlama		
a) $-5,4 + (-3,1) = -(5,4 + 3,1) = -8,5$	Hər iki toplananın işarəsi mənfidir. Modullar toplanır və cəmin qarşısında mənfi işarəsi yazılır.		
b) $-1\frac{3}{4} + \frac{1}{2} = -1\frac{3}{4} + \frac{2}{4} = -\left(1\frac{3}{4} - \frac{2}{4}\right) = -1\frac{1}{4}$	Toplananlar müxtəlif işaretli olduğu üçün modullar tapılır, böyük moduldan kiçik modul çıxılır. Nəticənin qarşısında modulu böyük olan toplananın işarəsi yazılır.		
c) $-4,2 + (-2,5)$	e) $-5,1 + (-3,6)$	g) $-0,8 + 2,7$	i) $-2,9 + 9,2$
d) $-4\frac{3}{7} + \left(-2\frac{1}{7}\right)$	f) $-1\frac{2}{5} + \left(-\frac{1}{5}\right)$	h) $-4\frac{2}{3} + \frac{1}{6}$	j) $\frac{5}{4} + \left(-3\frac{1}{6}\right)$

- 6 İfadələrin qiymətini hesablaşmadan müqayisə edin. Sonra hesablayaraq cavabınızı doğruluğunu yoxlayın.

a) $-4,2 + 3,9$ və $-7,8 + 8,1$

c) $-1,2 + (-2,7)$ və $-9,6 + 9,6$

e) $2,2 + (-3)$ və $3 + (-2,2)$

b) $-1\frac{3}{5} + \frac{2}{5}$ və $-3\frac{1}{4} + 3\frac{3}{4}$

d) $-2\frac{1}{3} + \frac{2}{3}$ və $-1\frac{3}{4} + 3\frac{1}{4}$

f) $0,4 + \left(-\frac{2}{5}\right)$ və $-1\frac{1}{8} - 2\frac{5}{8}$



Dikkat!

Toplamanın xassələri rasional ədədlər ($a, b, c \in Q$) üçün də doğrudur.

Yerdəyişmə xassəsi	$a + b = b + a$ $4,5 + (-1,6) = -1,6 + 4,5$
Qruplaşdırma xassəsi	$a + b + c = (a + b) + c = a + (b + c)$ $2,7 + (-1,7) + 1,2 = (2,7 + (-1,7)) + 1,2 = 2,7 + ((-1,7) + 1,2)$

- 7 Toplamanın xassələrindən istifadə etməklə cəmi tapın.

NÜMUNƏ $1,7 + (-5,4) + 3,1 + (-1,7)$

Həlli	Açıqlama
$1,7 + (-5,4) + 3,1 + (-1,7) =$ $= 1,7 + (-1,7) + (-5,4) + 3,1 =$ $= -5,4 + 3,1 = -(5,4 - 3,1) = -2,3$	Toplamanın yerdəyişmə və qruplaşdırma xassələrindən və əks ədədlərin cəminin sıfıra bərabər olmasına istifadə etməklə cəm tapılır.
$8,7 + (-8,7) + (-1,5) + (-4)$	$7,6 + (-0,8) + (-8,2) + 0,4$
$-5,2 + 1,9 + 5,2 + (-3,2)$	$-2,1 + (-1,7) + 5,3 + (-0,4)$ $3,4 + (-0,8) + 8,3 + 1,2$ $4,7 + 3,8 + (-3,2) + 2,5 + (-1,9)$

Öyrənmə Rasional ədədlərin çıxılması

Rasional ədədlərin fərqi də rasional ədəddir.

• İxtiyari $\frac{a}{b}$ və $\frac{c}{b}$ rasional ədədlərinin fərqi adi kəsrlərin çıxılması qaydasına uyğun tapılıa bilər. $\frac{-3}{11} - \frac{-7}{11} = \frac{-3 - (-7)}{11} = \frac{-3 + 7}{11} = \frac{4}{11}$

• İxtiyari $\frac{a}{b}$ və $\frac{c}{d}$ rasional ədədlərinin fərqini də adi kəsrlərin çıxılması qaydasına uyğun olaraq ortaq məxrəcə gətirməklə tapmaq olar.

$$\frac{-3}{2} - \frac{5}{3} = \frac{-3 \cdot 3}{2 \cdot 3} - \frac{5 \cdot 2}{3 \cdot 2} = \frac{-9}{6} - \frac{10}{6} = \frac{-9 - 10}{6} = \frac{-9 + (-10)}{6} = \frac{-19}{6} = -3\frac{1}{6}$$

$$\frac{a}{b} - \frac{c}{b} = \frac{a - c}{b}$$

$$\frac{a}{b} - \frac{c}{d} = \frac{a \cdot d - c \cdot b}{b \cdot d}$$

- 8 Fərqi tapın.

a) $\frac{3}{5} - \frac{4}{5}$

c) $\frac{-3}{7} - \frac{-1}{7}$

e) $\frac{-7}{5} - \frac{4}{5}$

g) $\frac{3}{16} - \frac{11}{16}$

i) $\frac{8}{15} - \frac{7}{15} - \frac{-3}{15}$

b) $\frac{2}{9} - \frac{6}{7}$

d) $\frac{-2}{13} - \frac{-5}{42}$

f) $\frac{6}{17} - \frac{-1}{17}$

h) $\frac{3}{14} - \frac{11}{14}$

j) $\frac{-5}{12} - \frac{-1}{12} - \frac{7}{12}$



Yadda saxla!

Rasional ədədlərin fərqini tam ədədlərdə olduğu kimi, azalanın üzərinə çıxılanın əksi olan ədədi əlavə etməklə tapmaq olar.

$$p - q = p + (-q)$$

$$\frac{1}{6} - \frac{2}{3} = \frac{1}{6} + \left(-\frac{2}{3}\right) = \frac{1}{6} + \left(-\frac{2 \cdot 2}{3 \cdot 2}\right) = \frac{1}{6} + \left(-\frac{4}{6}\right) = \frac{1}{6} + \frac{-4}{6} = \frac{1 + (-4)}{6} = \frac{-3}{6} = \frac{-3 : 3}{6 : 3} = \frac{-1}{2} = -\frac{1}{2}$$

$$7,2 - 9,5 = 7,2 + (-9,5) = -(9,5 - 7,2) = -2,3$$

- 9 Azalanın üzərinə çıxılanın əksini əlavə etməklə rasional ədədlərin fərqini hesablayın.

a) $\frac{2}{7} - \frac{6}{7}$

c) $-1\frac{3}{5} - \frac{2}{5}$

e) $-\frac{1}{3} - \left(-2\frac{1}{2}\right)$

g) $\frac{5}{3} - \left(-\frac{5}{6}\right)$

b) $4,2 - 5,3$

d) $-2,1 - 3,6$

f) $-1,8 - (-0,6)$

h) $3,9 - (-6,2)$

10) Əməlləri yerinə yetirin.

a) $\frac{-4}{5} + (-1,4)$

c) $0,4 + \left(-\frac{8}{15}\right)$

e) $\frac{3}{5} - 1,8$

g) $-1,2 - \left(-1\frac{2}{5}\right)$

b) $\frac{-1}{2} + 0,9$

d) $-\frac{9}{20} + (-0,2)$

f) $-2,5 - \frac{-7}{2}$

h) $1\frac{1}{4} - (-1,5)$

11) Dəyişənin verilmiş qiymətində ifadələrin qiymətini hesablayın.

a) $a = -\frac{3}{8}$ olduqda $a - \frac{7}{4}$, $a + \frac{1}{6}$, $1,4 - a$ b) $c = -\frac{4}{9}$ olduqda $-c - \frac{2}{3}$, $-c + 0,2$, $-\frac{1}{6} - (-c)$

12) Tənliyi həll edin.

a) $x + 1,2 = 0,4$

b) $2,4 - x = 5,2$

c) $x - \frac{1}{2} = -\frac{2}{3}$

d) $x + 1\frac{1}{3} = -\frac{1}{6}$

13) Müqayisə edin.


a) $3,2 - 4,1$ və $-0,8$

b) $-4,2 + 0,8$ və $-0,8 - 2,4$


c) $0,4 - \frac{8}{5}$ və $\frac{1}{2} - 0,9$

Öyrənmə Koordinat oxunda iki nöqtə arasındakı məsafə

Koordinat oxunda koordinatları p və q rasionallar ədədləri olan iki nöqtə arasındakı məsafə bu nöqtələrin koordinatları fərqiinin moduluna bərabərdir.



Məsələn, A (-1,5) və B (0,5) nöqtələri arasındaki məsafəni belə tapmaq olar:



14) Koordinatları verilmiş nöqtələr arasındaki məsafəni tapın və koordinat oxunda təsvir edin.

a) A (-1,2) və B (3,8)

b) C $\left(-\frac{2}{5}\right)$ və D (0,2)

c) E (-3,5) və F $\left(-1\frac{1}{2}\right)$

d) G $\left(-5\frac{1}{4}\right)$ və H $\left(-2\frac{3}{4}\right)$

Məsələ həlli


15) Həftənin 5 günü ərzində göldəki suyun temperaturunun dəyişməsi cədvəldə verilmişdir. Müşahidənin başlangıcında suyun temperaturu $-0,3^{\circ}\text{C}$ idi. Müşahidənin sonunda suyun temperaturu nə qədər oldu?

Günlər	1	2	3	4	5
Temperaturun dəyişməsi ($^{\circ}\text{C}$)	-0,5	-1,2	+0,45	-0,2	+0,25

16) Qağayı dəniz səviyyəsindən $5,2$ m yüksəklidə uçur. Balığ işə dəniz səviyyəsindən $3\frac{3}{5}$ m dərinlikdə üzür.

• Qağayı və balığın hər birinin koordinatını dəniz səviyyəsinə nəzərən müsbət və mənfi ədədlərlə ifadə edin.

• Qağayı və balığın dənizdən olan səviyyələrinə uyğun Q və B nöqtələri arasındaki məsafə nə qədərdir?




1.5. Rasional ədədlərin vurulması və bölünməsi

Araşdırma-müzakirə

Batiskaf hər dəqiqədə 7 m dərinliyə enərək 15 dəqiqə sonra tədqiqat üçün tələb olunan səviyyəyə çatdı.

- Mənfi ədədlərdən istifadə etməklə bu səviyyəni göstərən B nöqtəsinin koordinatını necə yazmaq olar?
- Batiskaf hər dəqiqədə $7\frac{1}{2}$ m dərinliyə enərsə, tələb olunan səviyyəyə neçə dəqiqəyə çatar? Bunu necə tapmaq olar?



Öyrənmə Rasional ədədlərin vurulması

Rasional ədədlərin hasili adı kəsrlərin vurulması qaydasına uyğun tapıla bilər.

$$\frac{-3}{4} \cdot \frac{-1}{2} = \frac{-3 \cdot (-1)}{4 \cdot 2} = \frac{3}{8} \quad \frac{-2}{5} \cdot \frac{4}{3} = \frac{-2 \cdot 4}{5 \cdot 3} = \frac{-8}{15}$$

$$\frac{a}{b} \cdot \frac{c}{d} = \frac{a \cdot c}{b \cdot d}$$

Rasional ədədlərin hasili də rasional ədəddir.

- Tam ədədlərdə olduğu kimi iki eyni işaretli rasional ədədin hasili müsbət, iki müxtəlif işaretli rasional ədədin hasili isə mənfi ədəddir.

$$-1\frac{2}{3} \cdot \left(-\frac{1}{2}\right) = 1\frac{2}{3} \cdot \frac{1}{2} = \frac{5}{6} \quad 1,2 \cdot (-0,3) = -(1,2 \cdot 0,3) = -0,36$$

$(+)$	\times	$(+)$	$=$	$(+)$
$(-)$	\times	$(-)$	$=$	$(+)$
$(+)$	\times	$(-)$	$=$	$(-)$
$(-)$	\times	$(+)$	$=$	$(-)$



Fikirləş!

Rasional ədədi özünə vurduqda hasil mənfi ədəd ola biləmi? Fikrinizi əsaslandırın.



Çalışma

- 1 Vurma əməlini yerinə yetirin.

NÜMUNƏ $\frac{3}{4} \cdot \left(-\frac{5}{7}\right)$

Həlli	Açıqlama
$\frac{3}{4} \cdot \left(-\frac{5}{7}\right) = \frac{3}{4} \cdot \frac{-5}{7} = \frac{3 \cdot (-5)}{4 \cdot 7} = \frac{-15}{28} = -\frac{15}{28}$	Kəsrin qarşısındaki mənfi işaret surətdə yazılır, kəsrlərin vurulması qaydasından istifadə olunur.
a) $\frac{-3}{4} \cdot \frac{-1}{5}$ c) $\frac{5}{8} \cdot \frac{-1}{3}$ e) $\frac{-3}{7} \cdot \frac{-5}{6}$ g) $\frac{1}{3} \cdot \left(-\frac{2}{5}\right)$ i) $\left(-\frac{5}{7}\right) \cdot \left(-\frac{14}{15}\right)$ k) $\frac{-3}{14} \cdot 7$ b) $\frac{-2}{3} \cdot \frac{-5}{5}$ d) $\frac{-7}{11} \cdot \frac{4}{5}$ f) $\frac{-2}{3} \cdot \frac{-5}{4}$ h) $\left(-\frac{6}{5}\right) \cdot \frac{1}{4}$ j) $\left(-\frac{8}{9}\right) \cdot \left(-\frac{3}{4}\right)$ l) $\left(-\frac{5}{3}\right) \cdot (-6)$	

- 2 Ədəd oxunda təsvirə uyğun vurma əməlinə aid misal yazın və hasilini tapın.



- 3 Hesablamadan ifadələrin qiymətini müqayisə edin.

a) $-4,2 \cdot 1,5$ və $-7,5 \cdot (-1,2)$ b) $-1\frac{3}{5} \cdot (-2,5)$ və $-9,6 \cdot 0$ c) $-1\frac{3}{4} \cdot \frac{2}{7}$ və $-\frac{1}{4} \cdot \left(-\frac{2}{7}\right)$

- 4) Əvvəlcə hasilin işarəsini müəyyən edin, sonra vurma əməlini yerinə yetirin.

$$\begin{array}{lllll} \text{a)} -1,2 \cdot (-2,5) & \text{c)} -4\frac{1}{6} \cdot \left(-1\frac{4}{5}\right) & \text{e)} \frac{-4}{5} \cdot \left(-3\frac{1}{8}\right) & \text{g)} -0,8 \cdot 2,7 & \text{i)} -2,5 \cdot 1\frac{3}{5} \\ \text{b)} -5,1 \cdot (-3,6) & \text{d)} -1\frac{2}{5} \cdot \left(-\frac{1}{5}\right) & \text{f)} \frac{-1}{2} \cdot 2\frac{1}{4} & \text{h)} -4\frac{2}{3} \cdot \frac{1}{6} & \text{j)} 1,6 \cdot \left(-1\frac{1}{2}\right) \end{array}$$



Yadda saxla!

$a \neq 0, b \neq 0$ olduqda $\frac{a}{b}$ və $\frac{b}{a}$ ədədlərinə **qarşılıqlı tərs ədədlər** deyilir.

Qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir.

Məsələn, $\frac{-3}{5}$ və $\frac{5}{-3}$, -2 və $\frac{1}{-2}$ ədədləri qarşılıqlı tərs ədədlərdir.

$$\frac{-3}{5} \cdot \frac{5}{-3} = \frac{-3 \cdot 5}{5 \cdot (-3)} = 1 \quad -2 \cdot \frac{1}{-2} = \frac{-2 \cdot 1}{-2} = 1$$

$$\frac{a}{b} \cdot \frac{b}{a} = \frac{a \cdot b}{b \cdot a} = 1$$

- 5) Verilən ədədlərin qarşılıqlı tərs ədədlər olub-olmadıqlarını müəyyən edin.

$$\text{a)} \frac{-2}{5} \text{ və } -\frac{5}{2} \quad \text{b)} -1\frac{2}{5} \text{ və } -\frac{5}{7} \quad \text{c)} -2\frac{1}{3} \text{ və } -\frac{2}{7} \quad \text{d)} -3 \text{ və } \frac{1}{3} \quad \text{e)} -1,8 \text{ və } \frac{5}{-9}$$



Dikkət!

Vurmanın xassələri rasional ədədlər ($a, b, c \in Q$) üçün də doğrudur.

Yerdəyişmə xassəsi	$a \cdot b = b \cdot a$ $3,2 \cdot (-1,5) = -1,5 \cdot 3,2$	
Qruplaşdırma xassəsi	$a \cdot b \cdot c = (a \cdot b) \cdot c = a \cdot (b \cdot c)$ $1,4 \cdot (-0,5) \cdot 6 = (1,4 \cdot (-0,5)) \cdot 6 = 1,4 \cdot ((-0,5) \cdot 6)$	
Paylama xassəsi	$(a + b) \cdot c = a \cdot c + b \cdot c$ $(-1,7 + 4) \cdot 2 = -1,7 \cdot 2 + 4 \cdot 2$	$(a - b) \cdot c = a \cdot c - b \cdot c$ $(4 - 1,7) \cdot 2 = 4 \cdot 2 - 1,7 \cdot 2$

- 6) Vurmanın xassələrindən istifadə etməklə ifadələrin qiymətini əlverişli üsulla tapın.

NÜMUNƏ $-\frac{3}{5} \cdot 1\frac{1}{8} \cdot \frac{5}{3} \quad 2,3 \cdot (-5,6) + 2,3 \cdot 3,6$

Həlli

$$-\frac{3}{5} \cdot 1\frac{1}{8} \cdot \frac{5}{3} = \left(-\frac{3}{5} \cdot \frac{5}{3}\right) \cdot 1\frac{1}{8} = -1 \cdot 1\frac{1}{8} = -1\frac{1}{8}$$

$$2,3 \cdot (-5,6) + 2,3 \cdot 3,6 = 2,3 \cdot (-5,6 + 3,6) = 2,3 \cdot (-2) = -4,6$$

Açıqlama

Vurmanın yerdəyişmə və qruplaşdırma xassələri tətbiq edilir.

Vurmanın paylama xassəsi tətbiq edilir.

$$-\frac{1}{4} \cdot 7,8 \cdot (-4)$$

$$6,4 \cdot (-3,7) + (-3,7) \cdot 3,6$$

$$-\frac{11}{13} \cdot \frac{5}{9} + \left(-\frac{2}{13}\right) \cdot \frac{5}{9}$$

$$-1,25 \cdot (-3,7) \cdot (-0,8)$$

$$-0,2 \cdot 3,4 \cdot (-5)$$

$$-1\frac{1}{6} \cdot \left(-\frac{5}{9}\right) \cdot \left(-\frac{6}{7}\right)$$

$$0,04 \cdot (-4,1) \cdot (-25)$$

$$\frac{1}{4} \cdot \left(-1\frac{1}{2}\right) - \left(-1\frac{1}{2}\right) \cdot 8\frac{1}{4}$$

- 7) Sadələşdirin və dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın.

$$\text{a)} -1,4a \cdot 1,5$$

$$a = \frac{2}{7}$$

$$\text{b)} -\frac{3}{8}x \cdot \left(-\frac{4}{3}\right)$$

$$x = -1,6$$

$$\text{c)} -\frac{5}{12}b \cdot 1,2c$$

$$b = 1,4 \text{ və } c = -\frac{3}{7}$$

- 8) Vuruqlar sıfırdan fərqli olduqda fikirlərin doğru və ya yanlış olduğunu əsaslandırın.

a) Mənfi vuruqların sayı tək olarsa, hasil mənfi ədəddir.

b) Mənfi vuruqların sayı cüt olarsa, hasil müsbət ədəddir.

Öyrənmə Rasional ədədlərin bölünməsi

Rasional ədədləri bölərkən bölünəni bölənin tərsi olan ədədə vurmaqla qisməti tapmaq olar.

$$\frac{a}{b} : \frac{c}{d} = \frac{a \cdot d}{b \cdot c} \quad (c \neq 0)$$

$$\frac{-3}{4} : \frac{-5}{7} = \frac{-3}{4} \cdot \frac{7}{-5} = \frac{-3 \cdot 7}{4 \cdot (-5)} = \frac{-21}{-20} = \frac{21}{20} = 1 \frac{1}{20}$$

Rasional ədədlərin bölünməsindən alınan qismət də rasional ədəddir.

- Tam ədədlərdə olduğu kimi iki eyni işaretli rasional ədədin bölünməsindən alınan qismət müsbət, iki müxtəlif işaretli rasional ədədin bölünməsindən alınan qismət isə mənfi ədəddir.

$(+)$	$(+)$	$(+)$
$(-)$	$(-)$	$(+)$
$(+)$	$(-)$	$(-)$
$(-)$	$(+)$	$(-)$

$$-1\frac{3}{4} : (-7) = 1\frac{3}{4} : 7 = \frac{7}{4} : \frac{7}{1} = \frac{7}{4} \cdot \frac{1}{7} = \frac{1}{4} \quad 0,24 : (-0,3) = -(0,24 : 0,3) = -0,8$$

- 9 Bölmə əməlini yerinə yetirin.

a) $\frac{-3}{4} : \frac{-1}{5}$	c) $\frac{5}{8} : \frac{-1}{3}$	e) $\frac{-3}{7} : (-6)$	g) $1\frac{1}{3} : \left(-\frac{2}{5}\right)$	i) $\left(-2\frac{1}{7}\right) : \left(-\frac{9}{14}\right)$	k) $\frac{-9}{14} : 6$
b) $\frac{-2}{3} : \frac{-5}{6}$	d) $\frac{-7}{11} : \frac{4}{5}$	f) $\frac{-2}{3} : \frac{-5}{4}$	h) $\left(-\frac{6}{5}\right) : \frac{1}{4}$	j) $\left(-\frac{8}{9}\right) : \left(-2\frac{2}{3}\right)$	l) $(-6) : \left(-\frac{5}{3}\right)$

- 10 Əvvəlcə qismətin işaretini müəyyən edin, sonra ədədi qiymətini tapın.

a) $-3,6 : (-2,4)$	c) $-1,8 : 1,2$	e) $-1\frac{2}{9} : \left(-3\frac{2}{3}\right)$	g) $-0,9 : 1,5$	i) $-1,5 : 1\frac{7}{8}$
b) $-0,34 : (-1,7)$	d) $0,54 : (-0,9)$	f) $1\frac{1}{4} : \left(-2\frac{1}{2}\right)$	h) $-1\frac{2}{3} : \frac{1}{6}$	j) $1,8 : \left(-1\frac{1}{2}\right)$

- 11 Bərabərliyin doğru olması üçün boş xanaya uyğun ədədi tapın.

a) $-0,9 \cdot \boxed{} = 0,9$	b) $\boxed{} \cdot \left(-1\frac{1}{2}\right) = 1$	c) $-1,4 \cdot \boxed{} = 0$	d) $\boxed{} : \left(-\frac{1}{2}\right) = 0$
---	---	---	--


- 12 Tənliyi həll edin.

a) $x : 1,2 = 0,4$	c) $2,4x = -3,6$	e) $\frac{1}{2} : x = -\frac{5}{6}$	g) $-\frac{4}{5} \cdot (2-x) = -2\frac{2}{5}$
b) $2,4 \cdot (x+5) = 0$	d) $-\frac{2}{7} \cdot x = 6$	f) $-3 \cdot (2x+3) = 0$	h) $-1\frac{2}{3} - 3x = -\frac{2}{15}$

Məsələ həlli

- 13 Dəniz səviyyəsindən hər 100 m qalxdıqca havanın temperaturu $0,65^{\circ}\text{C}$ azalır.

- Dəniz səviyyəsində havanın temperaturu 14°C olarsa, 2000 m hündürlükdə havanın temperaturu nə qədər olar?
- 2000 m hündürlükdə olan təyyarə daha neçə metr yuxarı qalxa, həmin hündürlükdə havanın temperaturu $-18,5^{\circ}\text{C}$ olar?



- 14 Cədveldə atmosfer təzyiqinin 3 gün ərzində dəyişməsi haqqında məlumat verilmişdir.

- Atmosfer təzyiqinin 3 gündə dəyişməsinin ədədi ortası nə qədər olmuşdur?
- Növbəti gün atmosfer təzyiqi nə qədər dəyişərsə, 4 gündə dəyişmənin ədədi ortası əvvəlki 3 gündə dəyişmənin ədədi ortasına bərabər olar?

Günlər	Atmosfer təzyiqində dəyişmə (mm civə sütunu)
1	-0,3
2	-0,6
3	+0,3

1.6. Rasional ədədlər üzərində əməllər

Araşdırma-müzakirə

Cədvəldə dolçadakı südün həcmi litrlə verilib. Bidonda olan süd dolçada olan süddən 10 dəfə çoxdur.

- Bidonda olan süd dolçada olan süddən neçə litr çoxdur?
- Dolçada 0,(5) litr süd olduqda Lalənin cavabı necə tapdığını müzakirə edin və cədvəli tamamlayın.

Dolçada olan süd x	Bidonda olan süd $10x$	Fərq $10x - x$
0,(5)	5,(5)	5
0,(7)		
1,(2)		

$$\begin{array}{r} 10 \cdot 0,555\dots = 5,555\dots \\ - 5,555\dots \\ \hline 0,555\dots \\ \hline 5,000\dots \end{array}$$



Öyrənmə Sonsuz dövri onluq kəsrin adı kəsrə çevrilməsi

Bəzən hesablamalarda sonsuz dövri onluq kəslərə adı kəslərə çevirmək lazımdır. Məsələn, 0,(4) kəsrini adı kəsrə belə çevirmək olar:

$$x = 0,444\dots$$

$$10x = 4,444\dots$$

$$10x - x = 4,(4) - 0,(4)$$

$$9x = 4$$

$$x = \frac{4}{9}$$

$$\text{Deməli, } 0,(4) = \frac{4}{9}$$

0,(4) ədədinin adı kəsrə ifadəsi x ilə işarə edilir.

Dövrə bir rəqəm olduğundan bərabərliyin hər iki tərəfi 10-a vurulur.

Bərabərliklər tərəf-tərəfə çıxılır.

Sadələşdirilir.

0,(4) ədədinin adı kəsrə ifadəsi tapılır.

$$\begin{array}{r} 4,444\dots \\ - 0,444\dots \\ \hline 4,000\dots \end{array}$$



Cavabı bölmə əməli ilə və ya kalkulyatordan isifadə etməklə yoxlamaq olar.

- Tam hissəsi sıfırdan fərqli olan sonsuz dövri onluq kəsrini tam və kəsr hissələrinə ayırmaqla qarışq ədədə çevirmək olar. Məsələn:

$$1,(4) = 1 + 0,(4) = 1 + \frac{4}{9} = 1\frac{4}{9}$$



Fikirləş!

0,(21) ədədini adı kəsrə çevirmək üçün $x = 0,2121\dots$ bərabərliyinin hər iki tərəfini 100-ə vurub bərabərlikləri tərəf-tərəfə çıxmamaq lazımdır. Bunu necə izah edə bilərsiniz? Həlli davam etdirin və 0,(21) ədədini adı kəsrə çevirin.

$$\begin{aligned} x &= 0,2121\dots \\ 100x &= 21,2121\dots \\ 100x - x &= 21 \\ &\dots \end{aligned}$$

Çalışma

- Cədvəli tamamlamaqla dövri onluq kəslərə adı kəsrə çevirin.

x	$10x$	$10x - x$	Adı kəsr
0,222...	2,222...	2	$\frac{2}{9}$
0,(7)			
1,(2)			

x	$100x$	$100x - x$	Adı kəsr
0,3232...	32,32...	32	$\frac{32}{99}$
0,1818...			
0,7474...			

- Dövri onluq kəsrini adı kəsrə çevirin. Alınan kəsrin surətini dövrdəki ədədlə, məxrəcindəki rəqəmlərin sayını isə dövrdəki rəqəmlərin sayı ilə müqayisə edin.

a) 0,(5)

b) 1,(34)

c) 0,(126)

d) 2,(7)

e) 5,(18)

f) 2,(042)



Yadda saxla!

Dövrü vergüldən dərhal sonra başlayan onluq kəsrini adı kəsrə çevirdikdə tam hissə olduğu kimi saxlanılır, kəsr hissənin surətində dövrdəki rəqəm (və ya rəqəmlər qrupu), məxrəcində isə dövrdəki rəqəmlərin sayı qədər 9 yazılır. Məsələn:

$$0,(4) = \frac{4}{9}$$

Dövrda bir rəqəm var.
Məxrəcdə 9 yazılır.

$$0,(32) = \frac{32}{99}$$

Dövrda iki rəqəm var.
Məxrəcdə 99 yazılır.

$$3,(412) = 3\frac{412}{999}$$

Dövrda üç rəqəm var.
Məxrəcdə 999 yazılır.

- 3) Boş xanalara uyğun ədədləri müəyyən edin.

a) $0,(4) = \frac{\square}{9}$ b) $0,(7) = \frac{7}{\square}$ c) $0,(23) = \frac{23}{\square}$ d) $0,(45) = \frac{45}{\square} = \frac{\square}{11}$ e) $0,(114) = \frac{\square}{999} = \frac{38}{\square}$ f) $1,(5) = \frac{\square}{\square}$

- 4) Sonsuz dövri onluq kəsrini adı kəsrə çevirin və ixtisar edin. Cavabın doğruluğunu yoxlayın.

a) $0,(3)$ b) $0,(72)$ c) $0,(126)$ d) $3,(36)$ e) $4,(54)$ f) $7,(315)$

- 5) Lövhədəki misalın həll üsulunu və Aynurun fikrini müzakirə edin. Cavabın doğruluğunu yoxlayın.

- Bu üsuldan istifadə etməklə verilən onluq kəsrleri adı kəsrə ifadə edin. Bu halda adı kəsrin surət və məxrəcindəki ədədlərlə dövrdəki və dövrəqədəki ədədləri necə əlaqələndirmək olar?

$0,3(2)$ $2,0(4)$ $1,1(5)$ $0,0(18)$

$$0,2(1) = \frac{\square}{\square}$$

$$x = 0,2111\dots$$

$$10x = 2,111\dots$$

$$100x = 21,111\dots$$

$$100x - 10x = 21,(1) - 2,(1)$$

$$90x = 19$$

$$x = \frac{19}{90}$$

$$0,2(1) = \frac{19}{90}$$

0,2(1) dövri onluq kəsrini x ilə işarə edib əvvəlcə 10-a, sonra 100-a vuraram. Alınan bərabərlikləri təraf-təraf çıxaram.



Yadda saxla!

Dövrü vergüldən bir neçə rəqəm sonra başlayan və qısa şəkildə yazılın sonsuz dövri onluq kəsrini adı kəsrə çevirdikdə tam hissə saxlanılır, kəsr hissənin məxrəcində dövrdəki rəqəmlərin sayı qədər 9, ardınca vergüldən dövrəqədəki rəqəmlərin sayı qədər 0 yazılır. Surətdə isə mötərizə nəzərə alınmadan vergüldən sonrakı ədədlə dövrəqədəki ədədin fərqi yazılır.

$$0,2(1) = \frac{21-2}{90} = \frac{19}{90}$$

$$5,1(32) = 5\frac{132-1}{990} = 5\frac{131}{990}$$

$$0,75(4) = \frac{754-75}{900} = \frac{679}{900}$$

- 6) Boş xanalara uyğun ədədləri müəyyən edin.

a) $0,1(6) = \frac{16-\square}{90} = \frac{1}{\square}$ b) $0,8(24) = \frac{\square-8}{990} = \frac{136}{\square}$ c) $0,12(6) = \frac{126-12}{\square} = \frac{114}{\square}$

- 7) Sonsuz dövri onluq kəsrini adı kəsrə çevirin. Mümkün olduqda kəsrini ixtisar edin. Cavabın doğruluğunu yoxlayın.

a) $0,1(3)$ b) $0,3(72)$ c) $0,1(26)$ d) $3,21(6)$ e) $1,8(54)$ f) $2,0(06)$

- 8) Bərabərliyin doğruluğunu yoxlayın.

a) $0,(9) = 1$ b) $2,(9) = 3$ c) $0,3(9) = 0,4$ d) $4,1(9) = 4,2$

DİQQƏT! Adı kəsrin onluq kəsrə çevrilməsində dövrü 9 olan kəsr alınır və adətən, dövrü 9 olan sonsuz dövri onluq kəsrlərə baxılmır.

9 Dövri onluq kəsrleri adı kəsrə çevirin və əməli yerinə yetirin.

a) $0,(2) + 1,(7)$

c) $2,(7) - 1,(4)$

e) $0,(5) \cdot 1,(2)$

g) $0,(7) : 0,(4)$

b) $0,1(2) + 0,2(1)$

d) $0,8(3) - 0,2(6)$

f) $3,(2) \cdot 0,(3)$

h) $2,(5) : 1,(3)$

Öyrənmə Rasional ədədlərin daxil olduğu ədədi ifadələr

Rasional ədədlər üzərində əməllər ümumi qaydaya uyğun yerinə yetirilir. İfadədə mötərizə varsa, əvvəlcə mötərizə daxilindəki əməllər icra edilir. Məsələn:

$$0,(1) - (1,2 - 1,5) : \left(-1\frac{4}{5}\right) = 0,(1) - (-0,3) : \left(-1\frac{4}{5}\right) = 0,(1) - \frac{1}{6} = \frac{1}{9} - \frac{1}{6} = \frac{2-3}{18} = -\frac{1}{18}$$

1) $1,2 - 1,5 = -0,3$

2) $(-0,3) : \left(-1\frac{4}{5}\right) = \frac{3}{10} : \frac{9}{5} = \frac{1}{6}$

3) $0,(1) - \frac{1}{6} = \frac{1}{9} - \frac{1}{6} = -\frac{1}{18}$

10 Əməllər ardıcılılığını müəyyən edin və ifadənin qiymətini tapın.

a) $(2,4 - 3,8) : \left(-1\frac{2}{5}\right)$

c) $(0,2 - 1,4) \cdot \left(-2\frac{2}{3}\right)$

e) $\left(\frac{2}{3} - \frac{5}{6}\right) : \left(-\frac{3}{4}\right)$

b) $0,3 - 5,7 : \left(-3\frac{1}{6}\right)$

d) $2,1 - 3,4 : \left(-5\frac{2}{3}\right)$

f) $0,(6) + \frac{5}{6} \cdot \left(-\frac{3}{4}\right)$

11 Əməlləri yerinə yetirin.

a) $\left(\frac{1}{2} - \frac{3}{4}\right) : \left(-1\frac{2}{3} + \frac{1}{3}\right)$

d) $(0,2 - \frac{3}{5}) \cdot \left(\frac{4}{5} - 1,2\right)$

g) $\left(\frac{1}{2} - \frac{5}{6}\right) : \left(-\frac{1}{3}\right) + (-4,2)$

b) $\left(-\frac{1}{4} + \frac{3}{4}\right) : \left(\frac{3}{8} - \frac{3}{4}\right)$

e) $\left(-\frac{3}{5} + 2,2\right) : \left(\frac{5}{9} - 0,(3)\right)$

h) $\frac{2}{3} + \frac{5}{6} \cdot \left(-\frac{3}{4}\right) - 2,8$

c) $-14 : \left(4\frac{1}{2} \cdot 0,(4) - \frac{1}{4}\right)$

f) $-\frac{5}{8} + 3,2 : \left(-1\frac{3}{5} - 2,4\right)$

i) $\left(-\frac{3}{4} + 1\frac{1}{3} - 3\right) : 0,1(2)$

12 İfadənin qiymətini tapın.

NÜMUNƏ
$$\frac{0,1 - 1\frac{1}{2}}{-\frac{3}{4} + 0,25}$$

Həlli

$$\frac{0,1 - 1\frac{1}{2}}{-\frac{3}{4} + 0,25} = \left(0,1 - 1\frac{1}{2}\right) : \left(-\frac{3}{4} + 0,25\right) = 2,8$$

1) $0,1 - 1\frac{1}{2} = \frac{1}{10} - 1\frac{1}{2} = \frac{2}{20} - 1\frac{10}{20} = -1\frac{8}{20} = -1,4$

2) $-\frac{3}{4} + 0,25 = -0,5$

3) $-1,4 : (-0,5) = 2,8$

Açıqlama

Kəsrin bölmə ilə əlaqəsindən istifadə olunur: $\frac{a}{b} = a : b$

Əməllərdən və əməllər ardıcılığının dan istifadə etməklə ifadənin qiyməti tapılır.

a) $\frac{-1,8}{0,6}$

c) $\frac{-5,2 + 2,2}{0,(3)}$

e) $\frac{0,1 - 1,15}{0,15}$

g) $\frac{0,4 - 1,5}{0,(2)}$

i) $\frac{1,54 + 3,06}{3,2 - 5,5}$

b) $\frac{0,4}{-\frac{2}{3}}$

d) $\frac{0,3 - \frac{3}{2}}{\frac{1}{6} + \left(-\frac{5}{9}\right)}$

f) $\frac{1\frac{2}{3} - 3}{\frac{1}{3} - 0,(2)}$

h) $\frac{\frac{1}{3} - \frac{5}{6}}{\frac{2}{3} - \frac{3}{4}}$

j) $\frac{0,2 - 1}{\frac{1}{5} + \frac{3}{2 + \frac{1}{2}}}$



Riyaziyyat tarixindən

"Rasional" sözü *ratio* latın sözündən götürülmüşdür, tərcüməsi "nisbət" mənasını verir. İki rasional ədədin cəmi, fərqi, hasili və qisməti (bölgən sıfırdan fərqli olmaqla) rasional ədəddir. Rasional ədədlər natural və tam ədədlərdən fərqli olaraq, mühüm xassəyə malikdir: iki rasional ədəd arasında sonsuz sayıda rasional ədəd var. Ona görə də vahid qəbul olunmuş parça ilə ixtiyari məsafəni istənilən dəqiqliklə ölçmək mümkündür. Bu ölçmənin nəticəsi rasional ədədlə ifadə edilir. Pif-qorçular (e.ə. VI əsr) hesab edirdilər ki, təbiət qanunları tam ədədlər və onların nisbətindən başqa bir şey deyil. Başqa sözlə, istənilən kəmiyyətin qiymətini rasional ədədlə ifadə etmək olar. Ancaq onlar tezliklə isbat etdilər ki, rasional olmayan ədədlər də mövcuddur. Bu ədədlər *irrasional ədədlər* adlandırıldı. Məsələn, π ədədi irrasionaldır ($\pi = 3,1415926535 8979323846\dots$)

Rasional ədəd
 $\frac{a}{b} \rightarrow$ Tam ədəd
 $\frac{a}{b} \rightarrow$ Tam ədəd

- 13 Dəyişənlərin verilmiş qiymətlərində ifadələrin qiymətini tapın.

$$a = 0,8 \text{ və } b = -\frac{2}{3} \text{ olduqda} \\ -\frac{2}{3}a + 0,7b$$

$$x = -\frac{5}{6} \text{ və } y = -0,5 \text{ olduqda} \\ \frac{3}{4}(x - 1\frac{1}{6}) + 0,2y$$

$$m = -1\frac{1}{2} \text{ və } n = 0,(3) \text{ olduqda} \\ -\frac{1}{2}(m + 0,5) + 0,7n$$

- 14 Tənliyi həll edin.

a) $1,4x + 4,2 = -3,6$

d) $\frac{1}{3}x - \frac{1}{2} = x + 2$

g) $\frac{1}{3} \cdot \left(\frac{1}{2} - 2x\right) = 0,6$

b) $1,5 - \frac{2}{3}x = 0,8 + x$

e) $x : 0,2 + 3,2 = 0,4$

h) $\left(\frac{1}{3}x - \frac{1}{2}\right) : 4,5 = 0$

c) $-1,1 \cdot (1 - \frac{2}{3}x) = 0$

f) $2 : (0,3x + 1) = -2,5$

i) $0,(3) + \left(\frac{1}{5} - \frac{1}{4}x\right) \cdot 2,3 = \frac{1}{3}$

- 15 Anar $0,4(5)$ kəsrini adi kəsrə çevirmək üçün tənlik qurdu və həll etdi. Anarın həll üsulunu necə izah etmək olar? Cavabın doğruluğunu bir neçə üsulla yoxlayın.

$x = 0,4555\dots$
 $10x = 4,555\dots$
 $10x = 4\frac{5}{9}$
 $x = 4\frac{5}{9} : 10 = \frac{41}{90}$


Məsələ həlli

- 16 Əyləncə mərkəzinin "Əyri güzgülər" otağındağı güzgüdə insanın boyu $1,(4)$ dəfə böyük görünür. Samirin boyu 162 sm-dir. Bu güzgüdə Samir hansı böyüklükdə görünər?




- 17 Uzunluğu $14,(6)$ m, eni isə uzunluğunun $0,1(63)$ hissəsinə bərabər olan düzbucaqlı formada bağçanın sahəsi neçə kvadratmetrdir?

- 18 Cismin Aydakı çəkisinin Yerdəki çəkisinə nisbəti $0,1(6)$, Marsdakı çəkisinin Yerdəki çəkisinə nisbəti isə $0,3(7)$ -yə bərabərdir.



- Yerdə çəkisi 800 N olan kosmonavtin Ayda çəkisi nə qədər olar?
- Marsda çəkisi 510 N olan kosmonavtin Yerdə çəkisi nə qədər olar?

XÜLASƏ



İlkin problemin həlli

- 2017–2021-ci illərdə qızılın dəyərindəki dəyişmələrin ədədi ortası təpilir:

$$\frac{8 + (-2) + 5,5 + 1,5 + (-3)}{5} = \frac{10}{5} = 2(\text{₼})$$

2017–2021-ci illərdə hər il qızılın 1 qramı orta qiymətlə 2 manat artıb.

- 2017–2022-ci illərdə qızılın dəyərindəki dəyişmələrin ədədi ortası təpilir:

$$\frac{8 + (-2) + 5,5 + 1,5 + (-3) + (-1,2)}{6} = \frac{8,8}{6} = 1,4(6)(\text{₼})$$

2017–2022-ci illərdə hər il qızılın 1 qramı orta qiymətlə 1,4(6) manat artıb.

- $10\frac{1}{2}$ q qızılın qiymətinin 2018–2021-ci illər ərzində neçə manat dəyişdiyi hesablanır.

$$10\frac{1}{2} \cdot (-2 + 5,5 + 1,5 + (-3)) = 10\frac{1}{2} \cdot 2 = 21(\text{₼})$$

2021-ci ildə $10\frac{1}{2}$ q qızılın qiyməti 2018-ci ilə nəzərən 21 manat artıb.



Tarix	Dəyişmə (man)
2017	+8
2018	-2
2019	+5,5
2020	+1,5
2021	-3
2022	-1,2

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Boş xanalara uyğun ədədləri tapın.

$$\frac{-24}{36} = \frac{\square}{3} = -\frac{10}{\square}$$

$$\frac{39}{-52} = \frac{\square}{4} = -\frac{9}{\square}$$

$$-\frac{2}{5} = \frac{\square}{20} = \frac{4}{\square}$$

$$-\frac{-32}{-48} = -\frac{2}{\square} = \frac{\square}{9}$$

2. Şərtə uyğun olaraq verilən ədədlərə bərabər kəsrlər yazın.

a) Məxrəci 12 olan

$$\frac{5}{3}, \quad \frac{3}{-4}, \quad \frac{-7}{-6}, \quad -3$$

b) Məxrəci 20 olan

$$\frac{5}{4}, \quad \frac{7}{-5}, \quad \frac{-14}{-40}, \quad -2$$

3. Boş xanaya uyğun tam ədədi tapın.

a) $-0,3 < \frac{\square}{15} < -0,2$

b) $\frac{1}{3} < \frac{2}{\square} < \frac{1}{2}$

4. Ədədləri artan sıra ilə düzün. Hər ədədə uyğun hərflərə görə sözü oxuyun.

a) $\begin{array}{c} -\frac{32}{99} \\ -0,3 \\ -0,3(4) \\ -\frac{31}{90} \end{array}$

b) $\begin{array}{c} -\frac{6}{11} \\ -\frac{2}{3} \\ -0,36 \\ -0,(7) \\ -0,(4) \end{array}$

R, A, K, P

U, N, L, T, E

5. Boş xanalara uyğun rəqəmləri tapın.

$$2,(3) < 2,\square(5) < 2,(4)$$

$$-1,\square < -1,8\square < -1,(8)$$

$$-0,1\square < -0,\square 8 < -0,1$$

6. İfadələrin qiymətlərini hesablayın və müqayisə edin.

a) $\frac{-2}{3} + 1,(4)$ və $-1,4 \cdot \left(-1\frac{3}{7}\right)$ b) $-2,(6) - \frac{1}{2}$ və $\left(-1\frac{2}{7}\right) : 0,(2)$ c) $2,1 : \left(-1\frac{2}{5}\right)$ və $-1\frac{5}{8} \cdot 2,4$

7. Hesablayın.

a) $(2,8 - 1,6) : \left(-\frac{3}{5}\right)$

c) $-1,4 \cdot \left(-2\frac{3}{5} + 1,3\right)$

e) $\left(\frac{1}{2} - 0,8\right) : \left(-\frac{2}{3}\right) - 1,(3)$

b) $0,3 : \left(1,3 - 2\frac{1}{4}\right)$

d) $\left(0,8 - \frac{7}{9}\right) : \left(-\frac{1}{4} + \frac{1}{6}\right)$

f) $|1,6 - 2,8| : \left|-\frac{3}{5}\right|$

8. İfadənin qiymətini tapın.

a) $\frac{-1,2 + 0,6}{0,(6)}$

b) $\frac{0,4}{-\frac{2}{3} + \frac{1}{2}}$

c) $\frac{\frac{1}{4} - 0,5}{0,4 - \frac{3}{5}}$

d) $\frac{\frac{5}{5} - 1}{1 - \frac{1}{2}} + 4$

e) $3,5 - 5 \cdot \frac{1}{1 + \frac{1}{9}}$
 $\frac{1}{5} + 0,1$

9. Əlverişli üsulla hesablayın.

a) $-\frac{8}{9} + \left(-\frac{7}{9}\right) + \left(-\frac{6}{9}\right) + \left(-\frac{5}{9}\right) + \left(-\frac{4}{9}\right) + \left(-\frac{3}{9}\right) + \left(-\frac{2}{9}\right) + \left(-\frac{1}{9}\right)$

b) $2,7 \cdot (-4,3) + 2,7 \cdot (-3,2) - 2,7 \cdot 2,5$

10. Boş xanalara uyğun ədədləri müəyyən edin.

$0,(2) \times \left(-\frac{3}{4}\right) \rightarrow \square + 0,5 \rightarrow \square : \left(-\frac{5}{6}\right) \rightarrow \square - (-1,4) \rightarrow \square$

$\square + \frac{2}{3} \rightarrow \square - \frac{3}{4} \rightarrow \square : \frac{1}{6} \rightarrow \square \times (-1) \rightarrow \square$

11. Dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini tapın.

a) $a = 0,(4)$ və $b = -\frac{1}{4}$
 $-\frac{3}{4}a + 0,(6)b$

b) $x = -\frac{3}{5}$ və $y = -0,(2)$
 $1\frac{1}{2}(x + 1) + 0,9y$

c) $m = 2\frac{3}{4}$ və $n = -0,5$
 $-1,(1)(m - 3) + 0,2n$

12. Tənliyi həll edin.

a) $0,3x - 1,7 = -3,8$

c) $4 : x - \frac{1}{6} = -\frac{1}{4}$


e) $\frac{4}{5} \cdot \left(\frac{1}{4} - 5x\right) = 0,(3)$

b) $\frac{4}{5} - \frac{2}{3}x = 1,4$

d) $x : (-0,1) + 0,3 = 0,(2)$

f) $\left(\frac{4}{15}x + 0,2\right) : 0,(6) = 0,1(6)$

13. Koordinat oxunda a , b , c ədədləri qeyd edilmişdir. Burada $|b| < |a| < |c|$. Təklifin doğru, yoxsa yanlış olduğunu müəyyən edin. Fikrinizi əsaslandırın.



- a) $a + c > 0$ b) $a - b < 0$ c) $a + b > 0$ d) $abc > 0$ e) $b + c > 0$ f) $b - c < 0$

14. Qanuna uyğunluğu müəyyən edin və növbəti iki ədədi yazın.


a) $2,(1) \quad 3,(2) \quad 4,(3) \quad 5,(4) \dots$

b) $0,(2) \quad 1,(4) \quad 2,(6) \quad 3,(8) \dots$

- İkincidən başlayaraq hər bir ədədin özündən əvvəlki ədədlə fərqini tapın.
- İkincidən başlayaraq hər bir ədədin özündən əvvəl və sonra yazılın ədədlərin ədədi ortasına bərabər olduğunu yoxlayın.

15. Zirvəsi suyun səviyyəsindən $35,5$ m yuxarıda yerləşən aysberqin suyun üzərindəki hündürlüyü ilə suyun daxilindəki dərinliyi $1 : 9$ nisbətindədir.

- Bu aysberqin zirvəsindən ən dərin nöqtəsinə qədər məsafə nə qədərdir?
- Dəniz səviyyəsini hesablama başlangıcı götürməklə şaquli ədəd oxu üzərində aysberqin ən aşağı nöqtəsinə uyğun koordinatı yazın.



16. Qutunun oturacağı tərəfi $24\frac{1}{6}$ sm olan kvadrat formasındadır. Diametri $24,(3)$ sm olan silindr formasında tort bu qutuya yerləşərmi?



17. Tutumu 1 litr olan su şüshəsinin $\frac{7}{9}$ hissəsi doludur. Məşq vaxtı Samir suyun müəyyən hissəsini içdi və şüşədə onun tutumunun $\frac{1}{8}$ hissəsi qədər su qaldı. Samir nə qədər su içdi? Bunu onluq kəsrlə necə yazmaq olar? Cavabı mindəbirlərə qədər yuvarlaqlasdırın.



18. Qab 40 q duz tutur. Qabda onun tutumunun $0,(3)$ hissəsi qədər duz qalıb. Təcrübə aparmaq üçün 27,5 q duz tələb olunur. Qabdakı duz təcrübə üçün kifayət edərmi? Nə qədər duz çatmaz, yaxud artıq qalar?

19. Mobil tətbiqdə çatdırılma keyfiyyəti –5 və 5 aralığından bal ilə qiymətləndirilir. Gün ərzində çatdırılma şirkətində çalışan müxtəlif kuryerlərin iş keyfiyyətinə verilən ballar belə oldu.

2,4 3,6 4 0 –1,24 –1 3,2 –2

- Verilənlərin ədədi ortasını tapın.
- Ədədi ortanın qiymətinə əsasən kuryerin çatdırma keyfiyyəti haqqında hansı nəticəyə gəlmək olar? Fikrinizi əsaslandırın.



Riyazi kaleydoskop

1. Həlli davam etdirin və hesablayın. Növbəti bənddəki misalı oxşar üsulla həll edin.


$$\begin{aligned} \text{a)} \quad & \frac{1}{2 \cdot 3} + \frac{1}{3 \cdot 4} + \frac{1}{4 \cdot 5} + \frac{1}{5 \cdot 6} + \frac{1}{6 \cdot 7} + \frac{1}{7 \cdot 8} = \frac{1}{2} - \frac{1}{3} + \frac{1}{3} - \frac{1}{4} + \dots \\ \text{b)} \quad & \frac{2}{3 \cdot 5} + \frac{2}{5 \cdot 7} + \frac{2}{7 \cdot 9} + \frac{2}{9 \cdot 11} + \frac{2}{11 \cdot 13} + \frac{2}{13 \cdot 15} \end{aligned}$$

2. Torbalarda cədvəldə göstərilən sayıda qırmızı və sarı top var. Hansı torbadan təsadüfən çıxarılan bir topun sarı rəngdə olma ehtimalı ən yüksəkdir?

	1-ci	2-ci	3-cü	4-cü
Qırmızı topalar	4	3	8	5
Sarı topalar	4	5	9	7



3. Kiçik kvadratın sahəsi 4 sm^2 -dir. Yaşıl rəngli hissənin sahəsi bütün figurun sahəsinin neçə faizinə bərabərdir?



4. 27 eyni metal puldan biri saxtadır. Saxta pul digərlərindən ağırdır. Qollu tərəzidə 3 dəfə çəkməklə saxta pulu necə müəyyən etmək olar?



STEAM "OKEANOLOGİYA"


Okeanologiya okean və onun ayrı-ayrı hissələrində gedən fiziki, kimyəvi, bioloji prosesləri öyrənən elmdir.

Okeanlarda dərinliyi müəyyən etmək üçün SONAR (Sound Navigation and Ranging) səs naviqasiya sistemindən istifadə olunur. Bu sistemlərin köməyi ilə səsin suyun dibinə nə qədər vaxta çatdığını və geri qayıtdığı müəyyən olunur.

1. Suda səsin sürəti 1449 m/san , səs dalğalarının okeanın dibinə enib geri qayıtma vaxtı isə $1,(2)$ saniyə olarsa, dərinliyin neçə kilometr olduğunu hesablayın.

2. Internetdə Dünya okeanı, onun ən dərin yerləri haqqında məlumat toplayın. Həmin yerlərdə SONAR sistemi vasitəsilə səsin okeanın dibinə nə qədər vaxta çatıb geri qayıdacağını müəyyən edin.

3. Dərinliyi hesablayan daha hansı texnologiyaların olduğunu araşdırın və təqdimat hazırlayın.



Bölmə 2

Natural üstlü qüvvət və onun xassələri


Bu bölmədə öyrənəcəksiniz:

- rasional ədədin qüvvətini hesablaması;
- eyni əsaslı qüvvətlərin hasilini və nisbətini tapmağı;
- qüvvətin qüvvətini tapmağı;
- hasil və kəsri qüvvətə yüksəltməyi;
- mürəkkəb faizin hesablanmasına dair məsələlər həll etməyi.

Cəhd edin!

64 eyniölçülü kiçik kubdan tili 0,8 m olan böyük kub yığıldı.

- 10 kiçik kubu üst-üstə qoyub qüllə düzəldilsə, bu qüllənin hündürlüyü nə qədər olar?
- 1 kiçik kubun həcmi necə kubsantimetrdir?
- 8 kiçik kubdan düzəldilən kubun həcmi böyük kubun həcmindən necə dəfə kiçikdir? Bunu kubların həcmini hesablamadan necə tapmaq olar?



Riyazi hesablamaların daha sürətlə aparılması və nəticələrin dəqiqliyi həmişə böyük əhəmiyyət kəsb etmişdir. Bunun üçün müxtəlif sahələrə aid məsələlərin həllində rasional ədədlərin qüvvətindən istifadə olunur. Məsələn, banklara qoyulan əmanətlərin illik gəlirlərini, avadanlıq və avtomobilərin hər il dəyişən dəyərini mürəkkəb faizlə hesablayarkən qüvvətdən istifadə olunur.

Maliyyə və iqtisadiyyat, statistik verilənlərin emalı və proqnozların verilməsi, habelə elmin müasir sahələrinə aid müxtəlif məsələlərin həllində qüvvət daxil olan ifadələrə daha çox rast gəlinir.

Layihə

ilkin qoxlama


- 1** Qüvvət şəklində yazın.
- a) $2 \cdot 2 \cdot 2 \cdot 2 \cdot 2 \cdot 2$ b) $(-3) \cdot (-3) \cdot (-3)$ c) $14 \cdot 14 \cdot 14 \cdot 14 \cdot 14 \cdot 14 \cdot 14$
- 2** Dəyişənlərin verilmiş qiymətində ifadələrin qiymətini hesablayın.
- $a = 3$ olduqda, $a^3 + 7$ $b = -2$ olduqda, $b^4 + b^3 + 5$ $m = -5$ olduqda, $m^3 + m^2 - 3m$
- 3** İfadənin qiymətini hesablayın.
- a) $2 \cdot (-5)^3$ c) $9 \cdot (-2)^3 + 2 \cdot (-11)^2$ e) $10 \cdot (-7)^2 + 2 \cdot (-3)^5 - 5 \cdot (-6)^2$
 b) $4^3 \cdot (-3)$ d) $5 \cdot (-3)^4 - 2 \cdot (-5)^2$ f) $8 \cdot (-5)^3 - 12 \cdot (-5)^2 + 24 \cdot (-5)^1$
- 4** Müqayisə edin.
- a) $(-5)^6$ və 5^6 c) $(-3)^2 + (-3)^3$ və $(-3)^3$ e) $(-5)^2 \cdot (-3)^4$ və $(-2)^7$
 b) $(-2)^6$ və 3^4 d) $(-9)^2 - (-5)^3$ və $(-6)^3$ f) $(-2)^2 \cdot (-5)^4$ və 3^6
- 5** Tənliyi həll edin.
- a) $4^3 \cdot x = 2^7 \cdot 5$ b) $5^4 : x = 2^5 + (-3)^3$ c) $(-6)^3 + 3^4 : x = (-5)^3 - 118$
- 6** Kombaynçı tərəfləri a və b olan iki kvadrat formalı sahədə biçin işlərini gördü.
 • Onun biçdiyi sahəni hesablamayaq üçün ifadə yazın.
 • $a = 100$ m, $b = 200$ m olduqda biçin sahəsini hesablayın.
- 
- 7** Müştəri bank hesabına 2000 manat pul qoyma. Hər ilin sonunda ilkin məbləğin 10%-i qədər artım olarsa, müddətin sonunda artım nə qədər olar?
- a) 2 ildən sonra b) 3 ildən sonra c) 4 ildən sonra d) 5 ildən sonra
- 8** Daxilda Aynurun əvvəl 50 manat pulu var idi. Hər həftə anası ona daxilda olan ilkin məbləğin 10%-i qədər pul verir. 3 həftə sonra daxilda nə qədər pul olar?
- 
- 9** Bank hər növbəti il üçün ilkin məbləğin eyni faizi qədər artım təklif edir. Əmanətçi bankda olan 2000 manat əmanəti üçün ilin sonunda 200 manat gəlir əldə etdi. O, 3 ildən sonra nə qədər gəlir əldə edər?
- 10** Diaqramda maşın dayanacağında bir neçə gün ərzində saxlanan maşınların sayı haqqında məlumat verilmişdir.
- II gün dayanacaqdakı maşınların sayı əvvəlki gündən neçə faiz azdır?
 - III gün dayanacaqdakı maşınların sayı əvvəlki gündən eyni faiz qədər az olarsa, dayanacaqdə 3 gün ərzində saxlanılan maşınların sayı nə qədərdir?
- Dayanacaqdakı maşınların sayı
 Maşınların sayı
 I II III
 Günlər
- | Günlər | Maşınların sayı |
|--------|-----------------|
| I | 200 |
| II | 180 |
| III | ? |

2.1. Natural üstlü qüvvət

Araşdırma-müzakirə

Eyniölçülü kiçik kublardan şəkildəki kimi böyük kub düzəldildi.

- Böyük kubun tili 5 sm olarsa, həcmi nə qədərdir?
- Kiçik kubun həcmini iki üsulla necə tapmaq olar?
- Kiçik kubun tam səthinin sahəsi nə qədərdir?



Öyrənmə Rasional ədədin natural üstlü qüvvəti

Eyni vuruqların hasilini qüvvət şəklində yazmaq olar.

$$\underbrace{(-0,5) \cdot (-0,5) \cdot (-0,5)}_{3 \text{ vuruq}} = (-0,5)^3$$

$$\underbrace{\frac{3}{4} \cdot \frac{3}{4} \cdot \frac{3}{4} \cdot \frac{3}{4} \cdot \frac{3}{4}}_{5 \text{ vuruq}} = \left(\frac{3}{4}\right)^5$$

$$\underbrace{0,2 \cdot 0,2 \cdot 0,2 \cdot 0,2}_{4 \text{ vuruq}} = 0,2^4$$

- Hər biri a rasional ədədinə bərabər n ($n > 1$) sayıda vuruğun hasilini a ədədinin n -ci dərəcədən natural üstlü qüvvəti adlanır.

$$\underbrace{a \cdot a \cdot \dots \cdot a}_{n \text{ sayda vuruq}} = a^n$$

qüvvətin üstü
qüvvətin əsası

Burada a – rasional ədəd, n – natural ədəddir.

a rasional ədədinin 1-ci dərəcədən qüvvəti ədədin özünə bərabərdir: $a^1 = a$.

- Mənfi ədədin cüt dərəcədən qüvvəti müsbət, tək dərəcədən qüvvəti isə mənfi ədəddir.

$$\left(-\frac{2}{3}\right)^4 = \left(-\frac{2}{3}\right) \cdot \left(-\frac{2}{3}\right) \cdot \left(-\frac{2}{3}\right) \cdot \left(-\frac{2}{3}\right) = \frac{16}{81}$$

$$\left(-\frac{2}{3}\right)^3 = \left(-\frac{2}{3}\right) \cdot \left(-\frac{2}{3}\right) \cdot \left(-\frac{2}{3}\right) = -\frac{8}{27}$$



Fikirləş!

Əks ədədlərin cüt dərəcədən qüvvətlərinin bərabər, tək dərəcədən qüvvətlərinin isə əks ədədlər olduğunu nümunələrə əsasən necə izah etmək olar? Fikrinizi əsaslandırın.

$$\left(-\frac{2}{3}\right)^4 = \left(\frac{2}{3}\right)^4$$

$$\left(-\frac{2}{3}\right)^3 = -\left(\frac{2}{3}\right)^3$$

Çalışma

- Qüvvət şəklində yazın. Qüvvətin əsasını və üstünü göstərin.

a) $\frac{3}{7} \cdot \frac{3}{7} \cdot \frac{3}{7}$

c) $\left(-\frac{5}{6}\right) \cdot \left(-\frac{5}{6}\right)$

e) $(-0,4) \cdot (-0,4) \cdot (-0,4)$

g) $0,5 \cdot 0,5 \cdot 0,5 \cdot 0,5$

b) $1\frac{2}{3} \cdot 1\frac{2}{3} \cdot 1\frac{2}{3}$

d) $\left(-2\frac{3}{5}\right) \cdot \left(-2\frac{3}{5}\right)$

f) $\frac{a}{b} \cdot \frac{a}{b} \cdot \frac{a}{b} \cdot \frac{a}{b} \cdot \frac{a}{b}$

h) $\left(-\frac{c}{d}\right) \cdot \left(-\frac{c}{d}\right) \cdot \left(-\frac{c}{d}\right)$

- Hesablayın.

a) $\left(\frac{1}{3}\right)^3$

b) $\left(-\frac{2}{5}\right)^4$

c) $0,2^5$

d) $-0,2^4$

e) $1,4^3$

f) $(-0,8)^3$

g) $(-1,2)^4$

3 Müqayisə edin.

$$(-3)^2 \text{ və } (-5)^3$$

$$0,2^2 \text{ və } 0,2^3$$

$$0^{21} \text{ və } (-15)^3$$

$$\left(-\frac{1}{2}\right)^6 \text{ və } \left(-\frac{2}{3}\right)^5$$

$$\left(\frac{1}{2}\right)^2 \text{ və } \left(\frac{1}{2}\right)^3$$

$$(-0,2)^2 \text{ və } (-0,2)^3$$

$$(-8)^2 \text{ və } 0^3$$

$$(-7)^3 \text{ və } (-2)^4$$

$$\left(-\frac{1}{2}\right)^2 \text{ və } \left(-\frac{1}{2}\right)^3$$

$$\left(\frac{5}{3}\right)^3 \text{ və } \left(-\frac{5}{6}\right)^4$$

$$\left(\frac{1}{2}\right)^3 \text{ və } \left(\frac{1}{3}\right)^2$$

$$\left(-\frac{2}{5}\right)^3 \text{ və } \left(\frac{1}{2}\right)^4$$

4 Qarışiq ədədin qüvvətini tapın.

NÜMUNƏ $\left(-1\frac{1}{3}\right)^2$

Həlli

$$\left(-1\frac{1}{3}\right)^2 = \left(-\frac{4}{3}\right)^2 = \left(\frac{-4}{3}\right) \cdot \left(\frac{-4}{3}\right) = \frac{16}{9}$$

Açıqlama

Qüvvətin əsası məxrəci natural ədəd olan kəsr şəklində yazılır və qüvvət hesablanır.

a) $\left(2\frac{1}{3}\right)^4$

b) $\left(3\frac{1}{2}\right)^3$

c) $\left(-1\frac{3}{4}\right)^4$

d) $\left(-5\frac{1}{2}\right)^3$

e) $\left(-2\frac{1}{2}\right)^3$

5 İfadəni qüvvətlərin hasili kimi yazın.

NÜMUNƏ $(-k) \cdot (-k) \cdot (-k) \cdot (-k) \cdot n \cdot n \cdot n$

Həlli

$$(-k) \cdot (-k) \cdot (-k) \cdot (-k) \cdot n \cdot n \cdot n = \\ = (-k)^4 \cdot n^3 = k^4 \cdot n^3$$

Açıqlama

$(-k)$ vuruqlarının hasili $(-k)^4$, n vuruqlarının hasili isə n^3 kimi yazılır. $(-k)^4 = k^4$ olduğu nəzərə alınır.

a) $(-p) \cdot (-p) \cdot (-m) \cdot (-m) \cdot (-m)$

b) $\frac{a}{b} \cdot \frac{a}{b} \cdot \frac{a}{b} \cdot \frac{c}{d} \cdot \frac{c}{d}$

c) $\left(-\frac{1}{2}\right) \cdot \left(-\frac{1}{2}\right) \cdot m \cdot m \cdot m$

Öyrənmə Qüvvət daxil olan ifadələrin qiymətinin tapılması

- Qüvvət daxil olan ifadələrin qiymətini hesablamaq üçün əvvəlcə qüvvət yüksəltmə əməli, sonra digər əməllər yerinə yetirilir.

$$\left(-2\frac{1}{4}\right)^2 : \frac{9}{32} = 18$$

1) $\left(-2\frac{1}{4}\right)^2 = \left(-\frac{9}{4}\right)^2 = \frac{81}{16}$

2) $\frac{81}{16} : \frac{9}{32} = \frac{81}{16} \cdot \frac{32}{9} = 18$

$$\left(125 \cdot (-0,2)^3 - \left(-\frac{3}{2}\right)^5\right) \cdot (-2)^4 = 105\frac{1}{2}$$

1) $(-0,2)^3 = -0,008$

4) $-1 - \left(-\frac{243}{32}\right) = \frac{211}{32}$

2) $\left(-\frac{3}{2}\right)^5 = -\frac{243}{32}$

5) $(-2)^4 = 16$

3) $125 \cdot (-0,008) = -1$

6) $\frac{211}{32} \cdot 16 = \frac{211}{2} = 105\frac{1}{2}$

6 İfadənin qiymətini tapın.

a) $(-3\frac{1}{2})^3 : \frac{49}{16}$

d) $\frac{147}{25} : (-4\frac{1}{5})^2$

g) $(-5)^3 + 64 : (-1\frac{1}{3})^2 \cdot (-5)^2$

b) $|(-0,8)^3| - 0,512$

e) $25 : \left(-\frac{1}{4}\right)^3 : (-10)^3$

h) $(-0,4)^3 + 16 \cdot \left(-\frac{1}{2}\right)^4 : (-10)^2$

c) $(-2\frac{1}{5})^2 \cdot (-5)^3 + 600$

f) $|(-3)^6| : \left(-1\frac{1}{2}\right)^4$

i) $(-0,5)^3 \cdot 2^6 - (6 \cdot 0,3) - 5^3$

7 Qüvvətin əsası verilmiş ədədlərdən hansı ola bilər? Müəyyən edin və uyğun qüvvət üstünü tapın.

a) $\boxed{\square}^{\boxed{\square}} = 16$ b) $\boxed{\square}^{\boxed{\square}} = -8$ c) $\boxed{\square}^{\boxed{\square}} = 32$

Qüvvətin əsası: 2 -2

a) $\boxed{\square}^{\boxed{\square}} = \frac{1}{27}$ b) $\boxed{\square}^{\boxed{\square}} = -\frac{1}{27}$ c) $\boxed{\square}^{\boxed{\square}} = \frac{1}{81}$

Qüvvətin əsası: $\frac{1}{3}$ $-\frac{1}{3}$

8 Sıralayın.

a) Artan sıra ilə: $-5,4 \quad 5,4 \quad (-5,4)^2 \quad -5,4^2$

b) Azalan sıra ilə: $-0,6 \quad 0,6 \quad (-0,6)^3 \quad (-0,6)^2$

9 Dəyişənin verilmiş qiymətlərində ifadələrin qiymətlərini tapın və cədvəli tamamlayın.

a)	x	1,5	-0,7	$\frac{2}{3}$
	$2x^2$			
	$(-x)^3$			

b)	y	-0,2	$0,(3)$	$-1\frac{1}{2}$
	$3y^2 + 5$			
	$y^2 - y^3$			

Masələ həlli

10 Kub formasında olan su çəninin tam səthinin sahəsi $181,5 \text{ dm}^2$ -dir.

- Bu çənin tilinin uzunluğu verilən ölçülərdən hansıdır?

4,5 sm

5,5 sm


5 dm

5,5 dm

6 dm



- Bu çənin tutumu neçə litirdir?



11 Su donduqda həcmi 10% artır. Buz qabının yuvaları tili $2,5 \text{ sm}$ olan kub formasındadır. Bütün yuvalar su ilə doldurularsa, əmələ gələn buzun həcmi nə qədər olar?



12 Laboratoriyyada tədqiqat nəticəsində alınan radioaktiv maddə parçalanaraq kütləsi hər dəqiqədə 2 dəfə azalır.


- İllkin kütləsi 64 q olan bu maddənin 2 dəqiqədən sonra kütləsi nə qədər olar?
- Hansı ifadənin köməyi ilə 5 dəqiqədən sonra qalan maddənin kütləsini tapmaq olar?

$64 - 5 \cdot 2$

$64 : 2^5$

$64 : 5^2$

- Cədvəl qurmaqla neçə dəqiqədən sonra 2 q maddə qaldığını tapın.




2.2. Qüvvətlərin vurulması və bölünməsi

Araşdırma-müzakirə

Samir düzbucaqlı formasında mozaika yiğmaq üçün tərəfi vahidə bərabər olan kvadratlardan istifadə etdi.

- Alınan fiqurun tərəflərini 2-nin qüvvəti ilə ifadə etməklə onun sahəsini necə tapmaq olar?
- Bu sahəni qüvvətlə ifadə etmək olarmı?



Açar sözlər

- qüvvətlərin hasili
- qüvvətlərin nisbəti
- qüvvətin qüvvəti

Öyrənmə Eyni əsaslı qüvvətlərin vurulması

Qüvvət daxil olan ifadələrin yazılışını və qiymətinin hesablanması sadələşdirmək üçün qüvvətin xassələrindən istifadə olunur. Məsələn, eyni əsaslı qüvvətlərin hasilini daha sadə şəkildə belə yazmaq olar.

$$3^2 \cdot 3^4 = \underbrace{(3 \cdot 3)}_{2 \text{ vuruq}} \cdot \underbrace{(3 \cdot 3 \cdot 3 \cdot 3)}_{4 \text{ vuruq}} = \underbrace{3 \cdot 3 \cdot 3 \cdot 3 \cdot 3 \cdot 3}_{2 + 4 = 6 \text{ vuruq}} = 3^6$$

Əsasları eyni olan qüvvətləri vurmaq üçün əsas olduğu kimi saxlanılır, qüvvət üstləri isə toplanır.

$$a^m \cdot a^n = a^{m+n}$$

Doğrudan da:

$$a^m \cdot a^n = \underbrace{(a \cdot a \cdot \dots \cdot a)}_m \cdot \underbrace{(a \cdot a \cdot \dots \cdot a)}_n = \underbrace{a \cdot a \cdot \dots \cdot a}_{n+m} = a^{m+n}$$



Fikirləş!

$a^n \cdot a^m \cdot a^k$ hasilini a -nın qüvvəti şəklində necə yazmaq olar? Nümunələrlə izah edin.

Çalışma

- 1 Hasili qüvvət şəklində yazın.

a) $7^3 \cdot 7^5$

c) $\left(\frac{3}{4}\right)^3 \cdot \left(\frac{3}{4}\right)^4$

e) $\left(-\frac{4}{5}\right)^5 \cdot \left(-\frac{4}{5}\right)^5$

g) $\left(2\frac{1}{3}\right)^4 \cdot \left(2\frac{1}{3}\right)^3 \cdot \left(2\frac{1}{3}\right)$

b) $(-13)^2 \cdot (-13)^4$

d) $(0,4)^3 \cdot (0,4)^6$

f) $(-1,3)^7 \cdot (-1,3)^8$

h) $\left(-1\frac{1}{4}\right)^3 \cdot \left(-1\frac{1}{4}\right) \cdot \left(-1\frac{1}{4}\right)^5$

- 2 İfadənin qiymətini iki üsulla hesablayın.

a) $2^3 \cdot 2^2$

b) $(-1)^9 \cdot (-1)^8$

c) $(-4)^2 \cdot (-4)^1$

d) $\left(\frac{1}{5}\right)^2 \cdot \left(\frac{1}{5}\right)^2$

e) $\left(-\frac{2}{3}\right)^2 \cdot \left(-\frac{2}{3}\right)^3$

- 3 Sadələşdirin.

a) $n^4 \cdot n^6$

c) $p^{11} \cdot p^{12} \cdot p^{22}$

e) $(-m)^5 \cdot (-m)^{11}$

g) $\left(\frac{a}{2}\right)^4 \cdot \left(\frac{a}{2}\right)^7$

b) $(-x)^5 \cdot (-x)^4$

d) $s^3 \cdot s^4 \cdot s$

f) $(ab)^4 \cdot (ab)$

h) $(-n)^5 \cdot (-n)^3 \cdot (-n)^6$

- 4 Eyni əsaslı qüvvətlərin xassəsindən istifadə etməklə hasili qüvvət şəklində yazın.

NÜMUNƏ $5^2 \cdot 125$

Həlli	Açıqlama
$125 = 5 \cdot 5 \cdot 5 = 5^3$	125 ədədi 5-in qüvvəti şəklində yazılır.
$5^2 \cdot 125 = 5^2 \cdot 5^3 = 5^{2+3} = 5^5$	Əsaslar eyni olduğu üçün əsas saxlanılır, qüvvət üstləri toplanır.
a) $2^3 \cdot 4$	c) $(-2)^6 \cdot (-8)$
b) $9 \cdot 3^3$	d) $-125 \cdot (-5)^7$
e) $(-4)^3 \cdot (-64)$	f) $49 \cdot 7^4 \cdot 7$
g) $\left(\frac{1}{3}\right)^4 \cdot \frac{1}{27}$	h) $\frac{9}{16} \cdot \left(\frac{3}{4}\right)^4$
i) $0,4^2 \cdot 0,064$	j) $\left(\frac{2}{3}\right)^2 \cdot \frac{4}{9}$

- 5 İfadəni sadələşdirin. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayın.

a) $a^2 \cdot a^3$ $a = 2; 0,3$	b) $x^3 \cdot x$ $x = -3; 0,2$	c) $m^3 \cdot m^4$ $m = -2; -\frac{1}{2}; 0$	d) $y \cdot y^2 \cdot y$ $y = -1; 1\frac{1}{3}$
------------------------------------	-----------------------------------	---	--

- 6 Şifahi müqayisə edin.

a) 5^5 və $5^4 \cdot 5^3$	c) $(-3)^2 \cdot (-3)^3$ və $(-3)^4$	e) $(-5,1)^2 \cdot (-5,1)^4$ və $(-5,1)^7$
b) $6^2 \cdot 6^3$ və 6^4	d) $(-8)^2 \cdot (-8)^3$ və $(-8)^6$	f) $\left(-\frac{5}{6}\right)^4 \cdot \left(-\frac{5}{6}\right)^5$ və $\left(-\frac{5}{6}\right)^3 \cdot \left(-\frac{5}{6}\right)^5$

- 7 Verilmiş ifadəni əsası olduğu kimi saxlamaqla qüvvətlərin hasili şəklində yazın. Dörd nümunə göstərin.

NÜMUNƏ 5^7

Həlli	Açıqlama
$5^7 = 5^{1+6} = 5 \cdot 5^6$	Qüvvətin üstü bir neçə natural ədədin cəmi şəklində göstərilir.
$5^7 = 5^{2+5} = 5^2 \cdot 5^5$	Qüvvətlərin hasili şəklində yazılır.
$5^7 = 5^{3+4} = 5^3 \cdot 5^4$	
$5^7 = 5^{1+2+4} = 5 \cdot 5^2 \cdot 5^4$	
a) 2^{10}	b) $(-5)^{15}$
c) $0,7^{12}$	d) $(-0,5)^5$
e) $\left(-\frac{4}{5}\right)^8$	f) $\left(5\frac{2}{3}\right)^6$

- 8 Bərabərliyin doğru olması üçün boş xanalara uyğun ədədləri müəyyən edin.

$2^{\square} \cdot 2^2 = 2^5$	$5 \cdot 5^{\square} = 5^4$	$0,3^2 \cdot 0,3^5 = 0,3^{\square}$	$\left(\frac{2}{3}\right)^4 \cdot \left(\frac{2}{3}\right)^{\square} = \left(\frac{2}{3}\right)^6$	$4^3 \cdot 4^3 = 4^5 \cdot 4^{\square}$
-------------------------------	-----------------------------	-------------------------------------	--	---

- 9 Boş xanalara uyğun ədədləri müəyyən edin.

NÜMUNƏ $32 \cdot 16 = 2^{\square}$

Həlli	Açıqlama
$32 \cdot 16 = 2^5 \cdot 2^4 = 2^9$	Hər bir vuruq 2-nin qüvvəti şəklində yazılır və qüvvət üstləri toplanır.
$9 \cdot 27 = 3^{\square}$	
$25 \cdot 125 = 5^{\square}$	
$81 \cdot 27 = 3^{\square}$	
$2^{\square} \cdot 16 = 2^8$	
$36 \cdot 6^{\square} = 6^7$	

Öyrənmə Eyni əsaslı qüvvətlərin bölünməsi

- Eyni əsaslı qüvvətlərin nisbəti daxil olan ifadələri də sadələşdirmək olar.

$$2^5 : 2^2 = \frac{2^5}{2^2} = \frac{\cancel{2} \cdot \cancel{2} \cdot 2 \cdot 2 \cdot 2}{\cancel{2} \cdot \cancel{2}} = 2 \cdot 2 \cdot 2 = 2^3$$

Əsasları eyni olan qüvvətləri bölmək üçün əsas olduğu kimi qalır, qüvvət üstləri isə çıxılır.

$$a^m : a^n = a^{m-n}$$

Burada $m > n$ və $a \neq 0$. Doğrudan da,

$$a^m : a^n = \frac{a^m}{a^n} = \frac{\underbrace{(a \cdot a \cdot \dots \cdot a)}_n \cdot \underbrace{(a \cdot a \cdot \dots \cdot a)}_{m-n}}{\underbrace{a \cdot a \cdot \dots \cdot a}_n} = \underbrace{a \cdot a \cdot \dots \cdot a}_{m-n} = a^{m-n}$$

- $n = m$ halı üçün $a^n : a^n = 1$ və $a^n : a^n = a^{n-n} = a^0$ olduğundan $a^0 = 1$ ($a \neq 0$) qəbul edilir.

Məsələn:

$$5^0 = 1 \quad 0,1^0 = 1 \quad \left(\frac{3}{4}\right)^0 = 1 \quad (-2)^0 = 1 \quad (-1,7)^0 = 1$$

- 10 Qisməti qüvvət şəklində yazın ($a \neq 0, b \neq 0$).

a) $a^{12} : a^4$

c) $b^{32} : b^{25}$

e) $a^{22} : a^{13}$

g) $(-b)^9 : (-b)^3$

b) $23^7 : 23^4$

d) $(-0,3)^9 : (-0,3)^3$

f) $\left(\frac{1}{9}\right)^{22} : \left(\frac{1}{9}\right)^{10}$

h) $\left(-\frac{11}{15}\right)^{22} : \left(-\frac{11}{15}\right)^{21}$

- 11 İfadənin qiymətini tapın.

a) $\frac{6^5}{6^4}$

c) $(-3)^7 : (-3)^4$

e) $\frac{5^8}{5^6}$

g) $\left(-\frac{1}{5}\right)^7 : \left(-\frac{1}{5}\right)^5$

i) $\left(-2\frac{1}{3}\right)^{11} : \left(-2\frac{1}{3}\right)^8$

b) $7^4 : 7^2$

d) $(-2)^6 : (-2)^2$

f) $\frac{(-7)^9}{-7^7}$

h) $\left(-\frac{2}{7}\right)^9 : \left(-\frac{2}{7}\right)^7$

j) $\left(-3\frac{1}{2}\right)^{10} : \left(-3\frac{1}{2}\right)^7$

- 12 İfadənin qiymətini hesablayın.

NÜMUNƏ $\frac{4^6 \cdot 4^3}{4^7}$

Həlli

$$\frac{4^6 \cdot 4^3}{4^7} = \frac{4^{6+3}}{4^7} = \frac{4^9}{4^7} = 4^{9-7} = 4^2 = 16$$

Açıqlama

Kəsrin surətindəki ifadə eyni əsaslı qüvvət kimi yazılır. Eyni əsaslı qüvvətlərin nisbəti tapılır.

a) $\frac{2^3 \cdot 2^7}{2^4}$

b) $\frac{3^4 \cdot 3^3}{3^6}$

c) $\frac{5^4 \cdot 5^7}{5^5 \cdot 5^6}$

d) $\frac{(-6)^4 \cdot (-6)^7}{(-6)^{11}}$

e) $\frac{7^3 \cdot 7^6 \cdot 7^5}{7^8 \cdot 7^4}$

f) $\frac{2^5 \cdot 2^3 \cdot 2^7}{2^4 \cdot 2^6 \cdot 2}$

- 13 Boş xanaya uyğun ədədi müəyyən edin.

a) $7^\square \cdot 7^8 = 7^{19}$

c) $8^{17} : 8^\square = 8$

e) $11^{17} : 11^\square = 11^{22} : 11^{12}$

b) $9^5 \cdot 9^\square = 9^8$

d) $6^{13} : 6^\square = 6^5$

f) $5^{12} \cdot 5^\square = 5^{22} : 5^2$

Öyrənmə Qüvvətin qüvvətə yüksəldilməsi

Bəzən qüvvətin əsası müəyyən ədədin qüvvəti şəklində olur. Bu halda ifadəni həmin ədədin qüvvəti şəklində göstərmək olar. Məsələn:

$$(3^2)^3 = 3^2 \cdot 3^2 \cdot 3^2 = 3^{2+2+2} = 3^6$$

Qüvvəti qüvvətə yüksəltmək üçün əsas olduğu kimi qalır, qüvvət üstləri vurulur.

$$(a^m)^n = a^{m \cdot n}$$

Doğrudan da:

$$(a^m)^n = \underbrace{a^m \cdot a^m \cdot \dots \cdot a^m}_n = a^{\overbrace{m+m+\dots+m}^n} = a^{m \cdot n}$$

Düsturdan istifadə etməklə $(a^m)^n = (a^n)^m$ bərabərliyini də göstərmək olar.

$$(a^m)^n = a^{m \cdot n} = a^{n \cdot m} = (a^n)^m \rightarrow (a^m)^n = (a^n)^m$$



Fikirləş!

$((a^m)^n)^k = a^{mnk}$ bərabərliyini necə əsaslandırmaq olar? Nümunələr göstərməklə izah edin.

14 Sadələşdirin.

- a) $(2^4)^5$ b) $(3^5)^6$ c) $((-3)^7)^4$ d) $((-0,3)^5)^2$ e) $\left(\left(\frac{1}{3}\right)^5\right)^2$ f) $\left(\left(-\frac{2}{5}\right)^3\right)^4$

15 x -in qüvvəti şəklində yazın.

- a) $(x^4)^6$ b) $(x^5)^3$ c) $(x^4)^6$ d) $(x^4 \cdot x^7)^3$ e) $(x^5 \cdot x^8)^2$ f) $(x^5 \cdot x^4 \cdot x^9)^3$

16 Hesablayın.

- a) $(2^3)^2$ b) $(3^3)^2$ c) $((-3)^2)^3$ d) $((-0,5)^2)^2$ e) $\left(\left(\frac{1}{2}\right)^3\right)^2$ f) $\left(\left(-\frac{2}{3}\right)^2\right)^2$

17 İfadəni sadələşdirin ($m \neq 0$).

- a) $x^2 \cdot (x^3)^5$ b) $x^5 \cdot (x^4)^6$ c) $m^8 : (m^3)^2$ d) $(x^8)^3 \cdot (x^3)^7$ e) $(m^{10})^3 : (m^4)^2$

18 Boş xanaya uyğun ədədi müəyyən edin.

NÜMUNƏ $(6^3)^{\square} = 6^{15}$

Həlli	Açıqlama
$(6^3)^{\square} = 6^{15}$ $3 \cdot \square = 15 \rightarrow \square = 5$	Qüvvətin qüvvətinin xassəsinə görə boş xanaya uyğun ədədin 5-ə bərabər olduğu tapılır.
$(6^3)^5 = 6^{3 \cdot 5} = 6^{15}$	Boş xanaya 5 ədədi yazımaqla cavabı yoxlamaq olar.

- a) $(7^{14})^{\square} = 7^{28}$ b) $(5^{\square})^4 = 5^{20}$ c) $(3^6)^2 = 3^{\square} \cdot 3^5$ d) $((4^2)^{\square})^4 = 4^{40}$ e) $(x^{14})^{\square} = x^{70}$

19 2^{24} ədədini əsası verilən ədədlər olan qüvvət şəklində yazın.

- a) 2^2 b) 2^3 c) 2^8 d) 2^{12} e) 16 f) 64



Səhvi düzəlt!

$$3^2 \cdot 3^4 = 3^{2+4} = 3^8$$

$$5^4 \cdot 5^3 = (5+5)^{4+3} = 10^7$$

$$7^4 \cdot 7^5 = (7 \cdot 7)^{4+5} = 49^9$$

20 Hesablayın.

a) $\frac{(2^2)^4}{2^7}$

b) $\frac{(5^7)^3 \cdot 5}{5^{18}}$

c) $\frac{7^3 \cdot (7^3)^3}{7^{10}}$

d) $\frac{6 \cdot 6^8}{(6^2)^3}$

e) $\frac{(11^2)^5 \cdot 11^8}{11^4 \cdot (11^3)^4}$

21 İfadənin qiymətini tapın.

NÜMUNƏ $\frac{25^3 \cdot 5^2}{125 \cdot 5^4}$

Həlli

$$\begin{aligned}\frac{25^3 \cdot 5^2}{125 \cdot 5^4} &= \frac{(5^2)^3 \cdot 5^2}{5^3 \cdot 5^4} = \frac{5^6 \cdot 5^2}{5^3 \cdot 5^4} = \frac{5^{6+2}}{5^{3+4}} = \\ &= \frac{5^8}{5^7} = 5^{8-7} = 5^1 = 5\end{aligned}$$

Açıqlama

Bütün qüvvətlər əsasları 5 olmaqla yazılır.

Qüvvətin xassələrindən istifadə edərək ifadə sadələşdirilir və qiyməti tapılır.

a) $\frac{4^3 \cdot 2^8}{2^{12}}$

b) $\frac{81 \cdot 3^5}{3^6}$

c) $\frac{25 \cdot 5^{11}}{5^{12}}$

d) $\frac{(-7)^5 \cdot 49^2}{(-7)^3 \cdot (-7)^4}$

e) $\frac{9^3 \cdot 3^5}{27^2 \cdot 3^4}$

f) $\frac{16^3 \cdot 2^7}{4^5 \cdot 2^6}$

22 Tənliyi həll edin.

a) $x \cdot 2^3 = 2^8$

c) $3^5 \cdot x = 3^8$

e) $x \cdot 5^7 : 5^2 = 5^5$

g) $6^{37} : 6^{32} \cdot x = 6^8$

b) $x : 3^4 = 3^2$

d) $5^{15} : x = 5^{13}$

f) $x \cdot 9^{17} \cdot 9^{13} = 9^{32}$


h) $\left(\frac{2}{3}\right)^3 \cdot \left(\frac{2}{3}\right)^8 \cdot x = \left(\frac{2}{3}\right)^{14}$

Məsələ həlli

23 Boş çənə iki borunun hər birindən bir dəqiqədə 2^4 l su tökü-lür.

- Hər iki boru eyni zamanda işləyərsə, 1 dəqiqə ərzində çənə nə qədər su yiğilər?
- Borular eyni zamanda işləyərsə, həcmi 2^{13} l olan boş çənə neçə dəqiqəyə dolar?

24 Günəşdən Yerə qədər məsafə $15 \cdot 10^{10}$ m, işığın sürəti isə $3 \cdot 10^8$ m/san-dir. Günəş işığı Yerə nə qədər vaxta çatar?



25 Kompüterin yaddaş qurğusunun ölçü vahidi $1 \text{ GB} = 2^{30}$ bayt götürülür. Şəkildə kompüterin C diskinin ümumi yaddaşı və boş qalmış yaddaş həcmi haqqında məlumat verilib.

Sualların cavabını qüvvət şəklində yazın.

- C diskinin ümumi yaddaşı neçə baytdır?
- Şəklə əsasən C diskinin boş qalmış yaddaş həcmi neçə baytdır?




2.3. Hasilin və kəsrin qüvvəti

Araşdırma-müzakirə

Tilinin uzunluğu 15 sm olan kubun həcmi tili 5 sm və 3 sm olan kubların hər birinin həcmindən neçə dəfə çoxdur? Bunu qüvvətdən istifadə etməklə necə tapmaq olar?

- Bir kubun tilinin uzunluğu b , digərinin isə $2b$ olarsa, onların həcmi neçə dəfə fərqlənərlər?
- İki kubun tillərinin uzunluqları nisbəti ilə onların həcmi neçə dəfə fərqlənərlər?



Öyrənmə Hasilin qüvvətə yüksəldilməsi

İki ədədin hasilinin qüvvətini onların qüvvətlərinin hasili kimi tapmaq olar.

$$(2 \cdot 3)^2 = (2 \cdot 3) \cdot (2 \cdot 3) = 2 \cdot 3 \cdot 2 \cdot 3 = (2 \cdot 2) \cdot (3 \cdot 3) = 2^2 \cdot 3^2$$

Hasilin qüvvətini tapmaq üçün hər bir vuruğun eyni dərəcədən qüvvəti tapılır və nəticələr vurulur.

$$(a \cdot b)^n = a^n \cdot b^n$$

Doğrudan da:

$$(a \cdot b)^n = \underbrace{(a \cdot b) \cdot (a \cdot b) \cdot \dots \cdot (a \cdot b)}_n = \underbrace{(a \cdot a \cdot \dots \cdot a)}_n \cdot \underbrace{(b \cdot b \cdot \dots \cdot b)}_n = a^n \cdot b^n$$

Bu qaydanın tərsi də doğrudur.

Eyni dərəcəli qüvvətlərin hasilini tapmaq üçün əsasların hasili həmin dərəcədən qüvvətə yüksəldilir.

$$a^n \cdot b^n = (a \cdot b)^n$$



Fikirləş!

$(a \cdot b \cdot c)^n = a^n \cdot b^n \cdot c^n$ bərabərliyini necə əsaslandırmaq olar? Nümunələr göstərin.

Çalışma

- 1 İfadəni qüvvətlərin hasili kimi göstərin.

NÜMUNƏ $(5 \cdot b^2)^7$

Həlli	Açıqlama
$(5 \cdot b^2)^7 = 5^7 \cdot (b^2)^7 = 5^7 \cdot b^{14}$	Qüvvətin xassələrindən istifadə edərək hasilin qüvvəti qüvvətlərin hasili şəklində yazılır.
a) $(7 \cdot 6)^8$	e) $(0,7 \cdot 1,5)^5$
b) $(5 \cdot a)^6$	f) $(k \cdot f)^6$
c) $((-2) \cdot (-5))^7$	g) $\left(\frac{1}{3} \cdot \frac{2}{5}\right)^5$
d) $(2 \cdot 3^2)^4$	h) $(s^2 \cdot t)^3$
	i) $(3 \cdot a^2 \cdot b)^3$
	j) $((-p) \cdot (-q) \cdot r)^{10}$

- 2 Hasilin qüvvəti şəklində göstərin.

- a) $n^5 \cdot m^5$ b) $(-x)^3 \cdot (-y)^3$ c) $a^4 \cdot b^4 \cdot c^4$ d) $(-x)^3 \cdot (-y)^3 \cdot (-z)^3$

3 Hasili iki üsulla tapın.

a) $5^3 \cdot 6^3$

c) $(-7)^2 \cdot (-3)^2$

e) $(1,4)^3 \cdot 0,5^3$

g) $\left(\frac{2}{3}\right)^5 \cdot \left(\frac{3}{4}\right)^5$

b) $2^4 \cdot 3^4$

d) $(-5)^3 \cdot (-2)^3$

f) $2,5^4 \cdot (-0,4)^4$

h) $(-0,8)^3 \cdot (-5)^3$

4 Boş xanalara uyğun ədədləri müəyyən edin.

$4 \square \cdot 3^4 = 12^4$

$20 \square = 4^3 \cdot 5^3$

$(-0,3)^7 \cdot 10^7 = \square^7$

$0,5^5 \cdot \square^5 = 1$

5 İfadəni hasilin qüvvəti şəklində yazın və hesablayın.

NÜMUNƏ $\left(-2\frac{1}{2}\right)^2 \cdot \frac{16}{25}$

Həlli	Açıqlama
$\frac{16}{25} = \left(\frac{4}{5}\right)^2$	İkinci vuruq qüvvət şəklində yazılır.
$\left(-2\frac{1}{2}\right)^2 \cdot \left(\frac{4}{5}\right)^2 = \left(-\frac{5}{2} \cdot \frac{4}{5}\right)^2 = (-2)^2 = 4$	Qüvvətlərin hasili hasilin qüvvəti kimi yazılır. Mötərizə daxilindəki ifadə sadələşdirilir və cavab tapılır.
a) $\left(\frac{1}{3}\right)^4 \cdot 6^4$	b) $2^3 \cdot 27$
c) $(-3)^2 \cdot 25$	d) $(-2)^3 \cdot (-32)$
e) $\frac{1}{9} \cdot (-18)^2$	

Öyrənmə Kəsrin qüvvətə yüksəldilməsi

Kəsrin qüvvətə yüksəltmək üçün qüvvətin tərifindən və kəslərin vurulması qaydasından istifadə etmək olar.

$$\left(\frac{2}{3}\right)^4 = \frac{2}{3} \cdot \frac{2}{3} \cdot \frac{2}{3} \cdot \frac{2}{3} = \frac{2 \cdot 2 \cdot 2 \cdot 2}{3 \cdot 3 \cdot 3 \cdot 3} = \frac{2^4}{3^4}$$

Kəsrin qüvvətini tapmaq üçün surət və məxrəc həmin dərəcədən qüvvətə yüksəldilir.

Doğrudan da:

$$\left(\frac{a}{b}\right)^n = \frac{a^n}{b^n}, b \neq 0$$

$$\left(\frac{a}{b}\right)^n = \underbrace{\frac{a}{b} \cdot \frac{a}{b} \cdot \dots \cdot \frac{a}{b}}_n = \underbrace{\frac{a \cdot a \cdot \dots \cdot a}{b \cdot b \cdot \dots \cdot b}}_n = \frac{a^n}{b^n}, b \neq 0$$

Bu qaydanın tərsi də doğrudur.

$$\frac{a^n}{b^n} = \left(\frac{a}{b}\right)^n, b \neq 0$$

6 Qüvvəti kəsr şəklində göstərin.

a) $\left(\frac{5}{6}\right)^{17}$

b) $\left(\frac{3}{-5}\right)^6$

c) $\left(\frac{m}{2}\right)^5$

d) $\left(\frac{x^2}{5}\right)^2$

e) $\left(\frac{3k}{2}\right)^3$

f) $\left(\frac{-y}{7}\right)^6$

7 Boş xanalara uyğun ədədləri və ya dəyişənləri müəyyən edin.

$$\frac{8^3}{24^3} = \left(\frac{\square}{3}\right)^3$$

$$\left(\frac{6}{\square}\right)^5 = \frac{3^5}{4^5}$$

$$\frac{m^6}{5^3} = \left(\frac{m\square}{5}\right)^3$$

$$\left(\frac{n^4}{2^5}\right)^{\square} = \frac{n^{\square}}{2^{15}}$$

$$\frac{a^{12}}{7^8} = \left(\frac{a^{\square}}{7^4}\right)^{\square}$$

8 Hesablayın.

NÜMUNƏ

$$\frac{(-15)^3}{5^3}$$

Həlli

$$\frac{(-15)^3}{5^3} = \left(\frac{-15}{5}\right)^3$$

$$\left(\frac{-15}{5}\right)^3 = (-3)^3 = -27$$

a) $\frac{12^3}{4^3}$

b) $\frac{14^6}{7^6}$

c) $\frac{32^3}{8^3}$

d) $\frac{(-33)^2}{11^2}$

e) $\frac{80^4}{(-40)^4}$

f) $\frac{(-50)^3}{(-20)^3}$

Açıqlama

Surət və məxrəcdə qüvvət üstü eyni olduğu üçün verilən ifadə kəsrin qüvvəti kimi yazılır.

Qüvvətin əsası hesablanır və alınan ədədin qüvvəti tapılır.

9 Hesablayın.

a) $\frac{13^6 \cdot 2^6}{26^5}$

c) $\frac{7^8 \cdot 5^8}{(-35)^7}$

e) $\frac{25^3 \cdot 14^2}{49 \cdot 50^2}$

g) $\frac{(-50)^3 \cdot 2^3}{(-25)^3 \cdot 4^3}$

i) $\frac{2 \cdot 3^{20} \cdot 2^{19}}{6^{19}}$

k) $\frac{5^{12} \cdot 2^{12}}{2^{10} \cdot 5^8 \cdot 25}$

b) $\frac{12^3 \cdot 5^2}{6^3}$

d) $\frac{4^3 \cdot 7^2}{196}$

f) $\frac{12^5}{4^4 \cdot 3^5}$

h) $\frac{7^3 \cdot 3^2}{21^2}$

j) $\frac{6^8 \cdot 5^4}{9^4}$

l) $\frac{13^4 \cdot 6^3}{78^3}$

10 Sadələşdirin və müqayisə edin.

a) $(-1,4)^2 \cdot 5^2$ və $(-0,4)^0$

c) $(-0,2^3)^4 \cdot 5^{12}$ və $2^{17} \cdot 0,5^{17}$

e) $0,04^3 \cdot 25^3$ və $(-0,1)^2$

b) $\frac{(-27)^3}{(-9)^3}$ və $(-3)^5$

d) $\frac{(-0,125)^3}{(-0,025)^3}$ və $\frac{123^3}{41^3}$

f) $\frac{(-22)^5}{11^5}$ və $\frac{44^3}{(-11)^3}$

11 Qüvvətin xassələrindən istifadə edərək sadələşdirin və ifadənin qiymətini hesablayın.

a) $a^4 = 81$ olduqda, $(0,1a^2)^2$; $\left(\frac{1}{9}\right)^3 a^{12}$

b) $a^3 = 64$ olduqda, $\frac{a^9}{16^3}$; $\frac{a^{15}}{32^5}$



Səhvi düzəlt!

$$3^2 \cdot 5^2 = (3 \cdot 5)^{2+2} = 15^4$$

$$2^3 \cdot 7^3 = (2 + 7)^3 = 9^3$$


$$\left(\frac{1}{2}a\right)^2 = \frac{1}{2}a^2$$

$$\left(-\frac{a}{3}\right)^4 = -\frac{a^4}{81}$$

Məsələ həlli

12 Lalə və Samir belə bir oyun oynadılar. Onlar kağızda şahmat lövhəsi çəkib damaların koordinatlarını rəqəmlərlə qeyd etdilər. Şərti olaraq hər xanaxaya bu xananın koordinatları hasilinin kvadratı qədər düymə "yığmaq" tələb olunur. Məsələn, (2; 3) xanasına $(2 \cdot 3)^2$ sayda, (3; 4) xanasına isə $(3 \cdot 4)^2$ sayda düymə "yığmaq" nəzərdə tutulur.

- (2; 5) xanasında neçə düymə olmalıdır?
- Hansı xanalarda 64 düymə olar?
- 2^8 sayda düymə hansı xanalarda ola bilər?
- ($a; b$) xanasında neçə düymə olmalıdır?
- (4; 8) xanasındaki düymələrin sayı (2; 4) xanasındaki düymələrin sayından neçə dəfə çoxdur?



2.4. Mürəkkəb faizin hesablanması

Araşdırma-müzakirə



Müştəri 10 000 manat pulu banka 2 il müddətinə əmanət qoymaq istədi. Bankda əmanətçilərə iki təklif edilir.

- Artım hər il banka qoyulmuş ilkin məbləğin 10%-nə bərabərdir.
- Artım əvvəlki ilin sonunda hesabdakı məbləğin 10%-nə bərabərdir.

- Müştəri hansı təklifi seçsə, 2 ildən sonra daha çox gəlir əldə edər?
- Bu halda onun hesabında nə qədər pul olar?



Öyrənmə Mürəkkəb faizin hesablanması

Banka əmanət qoyulan məbləğ bir ildən sonra müəyyən faiz qədər artırılır. Əmanət ikinci il birinci ilin sonundakı məbləğin, üçüncü il isə ikinci ilin sonundakı məbləğin həmin faizi qədər artırılır və s. Belə hesablama *mürəkkəb faizin hesablanması* adlanır.

NÜMUNƏ. Əmanətçi bank hesabına illik artım faizi 10% olmaqla 2000 manat pul qoydu. Hər ilin sonunda hesabdakı məbləğin 10% qədər əlavə pul hesablanarsa, 3 ildən sonra əmanətçinin hesabında nə qədər pul olar?

İllər	İlin əvvəlində hesabda olan məbləğ (₼)	Artım (₼)	İlin sonunda hesabda olan məbləğ (₼)
1	2000	2000-in 10%-i $\rightarrow \frac{2000 \cdot 10}{100} = 200$	$2000 + 200 = 2200$
2	2200	2200-ün 10%-i $\rightarrow \frac{2200 \cdot 10}{100} = 220$	$2200 + 220 = 2420$
3	2420	2420-nin 10%-i $\rightarrow \frac{2420 \cdot 10}{100} = 242$	$2420 + 242 = 2662$

3 ildən sonra əmanətçinin hesabında 2662 manat pul olar.

- Son məbləği başqa üsulla da tapmaq olar. Aydındır ki, məbləği 10% artırdıqda onun 110%-nə bərabər olan məbləğ alınır. Ona görə də hər ilin sonundakı məbləği tapmaq üçün ilin əvvəlindəki məbləği 1,1-ə vurmaq lazımdır.

$$100\% + 10\% = 110\% = \frac{110}{100} = 1,1$$

Beləliklə, ilkin məbləği 1,1-in uyğun qüvvətlərinə vurmaqla növbəti illərin sonundakı məbləğlər tapılır.

$$1\text{-ci il. } 2000 \cdot 1,1 = 2200 \text{ (₼)}$$

$$2\text{-ci il. } (2000 \cdot 1,1) \cdot 1,1 = 2000 \cdot 1,1^2 = 2420 \text{ (₼)}$$

$$3\text{-cü il. } (2000 \cdot 1,1^2) \cdot 1,1 = 2000 \cdot 1,1^3 = 2662 \text{ (₼)}$$

2000 · 1,1³ ifadəsinin qiymətini elmi kalkulyatorda düymələri bu ardıcılıqla basmaqla da tapmaq olar.

2 0 0 0 × 1 , 1 x^y 3 =



Yadda saxla!

Sadə faiz artımından fərqli olaraq mürəkkəb faizin hesablanmasında artım hər il dəyişir.

Çalışma

- 1 Mürəkkəb faizi hesablamaqla göstərilən müddətin sonunda məbləği tapın.

NÜMUNƏ İlkin məbləğ 1000 man, illik artım faizi 20%, müddət 2 il

Həlli	Açıqlama
$100\% + 20\% = 120\% = 1,2$	Məbləğin 20% artması onun 1,2 dəfə artması deməkdir.
$1000 \cdot 1,2 \cdot 1,2 = 1000 \cdot 1,2^2 = 1440$ (man)	İlkin məbləğ ardıcıl olaraq 2 dəfə 1,2-yə, yaxud $1,2^2$ -na vurulur. İki ildən sonrakı məbləğ 1440 manat olar.

- a) İlkin məbləğ 3000 man, illik artım faizi 30%, müddət 2 il
 b) İlkin məbləğ 5000 man, illik artım faizi 10%, müddət 3 il
 c) İlkin məbləğ 10 000 man, illik artım faizi 15%, müddət 2 il

- 2 2 000 000 əhalisi olan şəhərdə hər il əvvəlki ilə nisbətən əhali sayı 3% artır. 3 ildən sonra bu şəhərdə əhali sayı nə qədər olar?
 3 Əmanətçi banka əvvəlki ilə nəzərən illik faiz artımı 20% olmaqla 3000 manat pul qoydu.
 a) 2 ildən sonra; 3 ildən sonra hesabda nə qədər məbləğ olar?
 b) Ən tez neçə ildən sonra hesabdakı pul 6000 manatdan çox olar?



Yadda saxla!

Bəzən kəmiyyətlərin qiyməti hər il əvvəlki ildəki qiymətinin müəyyən faizi qədər azalır. Bu zaman yeni qiymət mürəkkəb faizlə hesablanır.

NÜMUNƏ. Qiyməti 30 000 manat olan avtomobil hər il əvvəlki ilə nisbətən 10% ucuzlaşır. 3 ildən sonra avtomobilin qiyməti nə qədər olar?

İllər	İlin əvvəlində avtomobilin qiyməti (₼)	Azalma (₼)	İlin sonunda avtomobilin qiyməti (₼)
1	30 000	30 000-in 10%-i $\rightarrow \frac{30\ 000 \cdot 10}{100} = 3000$	$30\ 000 - 3000 = 27\ 000$
2	27 000	27 000-nin 10%-i $\rightarrow \frac{27\ 000 \cdot 10}{100} = 2700$	$27\ 000 - 2700 = 24\ 300$
3	24 300	24 300-ün 10%-i $\rightarrow \frac{24\ 300 \cdot 10}{100} = 2430$	$24\ 300 - 2430 = 21\ 870$

3 ildən sonra avtomobilin qiyməti 21 870 manat olacaq.

• Avtomobilin qiymətini başqa üsulla da tapmaq olar. Qiymət 10% azaldıqda alınan ədəd əvvəlkinin 90%-nə bərabər olar. Hər ilin sonundakı qiyməti tapmaq üçün ilin əvvəlindəki qiymət 0,9-a vurulur.

$$100\% - 10\% = 90\% = \frac{90}{100} = 0,9$$

İlkin qiyməti 0,9-un uyğun qüvvətlərinə vurmaqla hər ilin sonunda avtomobilin qiyməti tapılır.

1-ci il. $30\ 000 \cdot 0,9 = 27\ 000$ (₼)

2-ci il. $(30\ 000 \cdot 0,9) \cdot 0,9 = 30\ 000 \cdot 0,9^2 = 24\ 300$ (₼)

3-cü il. $(30\ 000 \cdot 0,9^2) \cdot 0,9 = 30\ 000 \cdot 0,9^3 = 21\ 870$ (₼)

- 4 Mürəkkəb faizi hesablamaqla suallara cavab verin.


NÜMUNƏ İstehsalla məşgul olan şirkətin avadanlıqları hər ilin sonunda 10% ucuzlaşır. İlkinqiyməti 100 000 manat olan avadanlığın 3 ildən sonra qiyməti nə qədər olar?

Həlli	Açıqlama
$100\% - 10\% = 90\% = 0,9$	Hər il qiymət əvvəlki ildəki qiymətin 10%-i qədər azalırsa, 1 il-dən sonra qiyməti tapmaq üçün əvvəlki qiyməti 0,9-a vurmaq lazımdır.
$100\,000 \cdot 0,9^3 = 72\,900$ Cavab: 72 900 man	İlkinqiymət ardıcıl olaraq 3 dəfə 0,9-a, yaxud 0,9-un kubuna vurulur.

- a) Müştəri qiyməti 2000 man olan malı kreditlə aldı. O hər ay qalan borcun 20%-ni ödəməlidir. 3 aydan sonra onun mağazaya nə qədər borcu qalar?
 b) Qəzətin tirajı hər ay əvvəlki aya nisbətən 10% azalır. Mart ayında tiraj 25 000 nüsxə olarsa, qəzet iyun ayında hansı tirajla çap olunur?

Məsələ hallı

- 5 Müəyyən mühitdəki mikroorganizmlərin sayı hər saatda əvvəlki saatə nisbətən 10% artır. 100 000 mikroorganizm bu qayda ilə artarsa, 3 saatdan sonra nə qədər olar?



- 6 İlkinqiyməti 1600 ₦ olan mobil telefon hər il əvvəlki ilə nisbətən 5% ucuzlaşır. 4 ildən sonra telefonun qiyməti neçə manat olar?



- 7 Əmanətçi banka 3 il müddətinə 10 000 manat pul qoydu. Birinci ilin sonunda onun hesabında 11 500 manat pul oldu. Əmanət hər il əvvəlki ilə nəzərən eyni faiz artarsa, 3 ilin sonunda hesabda nə qədər pul olar?

- 8 Mağazada A və B növ divar kağızı satılır. A növ divar kağızının bir rulonunun qiyməti hər ay əvvəlki aydakı qiymətdən 20% bahalaşdı və 2 aydan sonra 144 ₦ oldu. B növ divar kağızının qiyməti isə hər ay ilkinqiymətdən 20% bahalaşdı və 2 aydan sonra 168 ₦ oldu. Hansı növ divar kağızının ilkinqiyməti çox idi?

- 9 Şirkətin səhmləri hər il əvvəlki ilə nisbətən 30% artır. Səhmdar 2000 ₦ dəyərində səhm aldı.
- 2 ildən sonra səhmlərin dəyəri neçə manat olar?
 - Növbəti 2 il ərzində hər il səhmlərin dəyəri əvvəlki ilə nisbətən 30% düşdü. 2 ildən sonra səhmlərin dəyəri neçə manat olar?
 - Səhmlərin dəyəri ilkinqi dəyərindən çox, yoxsa az oldu? Neçə faiz?

- 10 İlkinqiyməti 15 000 manat olan motosikletin qiyməti ilk iki il əvvəlki ilə nisbətən 6%, sonrakı iki il isə əvvəlki ilə nisbətən 10% düşür. 4 ildən sonra motosikletin qiyməti neçə manat olar?



XÜLASƏ

Eyni əsaslı qüvvətlərin vurulması

$$a^m \cdot a^n = a^{m+n}$$

$$0,2^3 \cdot 0,2^2 = 0,2^{3+2} = 0,2^5$$

Eyni əsaslı qüvvətlərin bölünməsi

$$a^m : a^n = a^{m-n},$$

$$(m > n \text{ və } m, n \in N, a \neq 0)$$

$$0,2^8 : 0,2^6 = 0,2^{8-6} = 0,2^2$$

Qüvvətin qüvvəti

$$(a^m)^n = a^{m \cdot n}$$

$$((-0,2)^2)^3 = (-0,2)^{2 \cdot 3} = (-0,2)^6$$

Natural üstlü qüvvət və onun xassələri

Hasilin qüvvətə yüksəldilməsi

$$(a \cdot b)^n = a^n \cdot b^n$$

$$(2 \cdot 3)^5 = 2^5 \cdot 3^5$$

Kəsrin qüvvətə yüksəldilməsi

$$\left(\frac{a}{b}\right)^n = \frac{a^n}{b^n}, (b \neq 0)$$

$$\left(\frac{2}{3}\right)^5 = \frac{2^5}{3^5}$$

Mürəkkəb faizin hesablanması

İllər	İlin əvvəlində hesabda olan məbləğ (₼)	Artım (₼)	İlin sonunda hesabda olan məbləğ (₼)
1	2000	2000-in 10%-i $\rightarrow \frac{2000 \cdot 10}{100} = 200$	$2000 + 200 = 2200$
2	2200	2200-ün 10%-i $\rightarrow \frac{2200 \cdot 10}{100} = 220$	$2200 + 220 = 2420$
3	2420	2420-nin 10%-i $\rightarrow \frac{2420 \cdot 10}{100} = 242$	$2420 + 242 = 2662$

$$1. 2000 \cdot 1,1 = 2200 \text{ (₼)}$$

$$2. (2000 \cdot 1,1) \cdot 1,1 = 2000 \cdot 1,1^2 = 2420 \text{ (₼)}$$

$$3. (2000 \cdot 1,1^2) \cdot 1,1 = 2000 \cdot 1,1^3 = 2662 \text{ (₼)}$$

Mürəkkəb faizin hesablanmasında artım hər müddət üçün dəyişir.

İlkin problemi həlli

64 eyniölçülü kiçik kubdan düzəldilən böyük kubun hər tili boyunca 4 kiçik kub yerləşir.

Hər kiçik kubun tilinin uzunluğu tapılır. $0,8 : 4 = 0,2 \text{ (m)}$.

• 10 kiçik kubdan düzəldilən qüllənin hündürlüyü tapılır. $0,2 \cdot 10 = 2 \text{ (m)}$

• 1 kiçik kubun həcmi tapılır.

$$V = 0,2 \cdot 0,2 \cdot 0,2 = 0,008 \text{ (m}^3\text{)} = 8000 \text{ sm}^3$$

• Böyük kubun həcmi tapılır. $V_1 = 0,8^3 \text{ (m}^3\text{)}$.


8 kiçik kubdan düzəldilmiş kubun həcmini tapmaq üçün bu kubun tili tapılır və 3-cü dərəcədən qüvvəti hesablanır.

$$V_2 = (2 \cdot 0,2)^3 = 0,4^3 \text{ (m}^3\text{)}$$

8 kiçik kubdan düzəldilən kubun həcmi böyük kubun həcmindən neçə dəfə kiçik olduğu tapılır.

$$V_1 : V_2 = 0,8^3 : 0,4^3 = (0,8 : 0,4)^3 = 2^3 = 8.$$

Bunu kubların həcmini hesablamadan belə tapmaq olar. Böyük kub 64 kiçik kubdan, digər kub isə 8 kiçik kubdan düzəldilir. Deməli, 8 kiçik kubdan düzəldilmiş kubun həcmi böyük kubun həcmindən $64 : 8 = 8$ dəfə kiçikdir.



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Qüvvət şəklində yazın. Qüvvətin əsasını və üstünü göstərin.

a) $(-0,5) \cdot (-0,5) \cdot (-0,5)$ b) $2\frac{1}{2} \cdot 2\frac{1}{2} \cdot 2\frac{1}{2} \cdot 2\frac{1}{2}$ c) $(-2b) \cdot (-2b) \cdot (-2b)$ d) $\frac{a}{3} \cdot \frac{a}{3} \cdot \frac{a}{3} \cdot \frac{a}{3}$

2. İfadəni qüvvətlərin hasilini kimi yazın.

a) $c \cdot c \cdot c \cdot d \cdot d \cdot d \cdot d$ b) $\frac{-a}{5} \cdot \frac{-a}{5} \cdot \frac{b}{3} \cdot \frac{b}{3} \cdot \frac{b}{3}$ c) $6 \cdot 6 \cdot 6 \cdot (-n) \cdot (-n) \cdot (-n) \cdot (-n)$

3. Qüvvət şəklində yazın.

a) $0,4^3 \cdot 0,4^6$	c) $(-\frac{4}{7})^2 \cdot (-\frac{4}{7})^5$	e) $(0,5^3)^2 \cdot 0,5$	g) $(3\frac{1}{2})^5 \cdot (3\frac{1}{2})^4 \cdot (3\frac{1}{2})^2$
b) $(-2,1)^6 : (-2,1)^3$	d) $((-\frac{2}{3})^2)^4 \cdot (-\frac{2}{3})$	f) $(-5)^3 \cdot (-125)$	h) $((-\frac{1}{2})^3)^5 \cdot (-\frac{1}{2})^6 : (-\frac{1}{2})$

4. İfadəni sadələşdirin ($y \neq 0, p \neq 0$).

a) $m^5 \cdot m^3 \cdot m^2$ b) $(-y)^{12} : (-y)^4$ c) $(b^7)^3$ d) $(y^7)^4 : (y^3)^5$ e) $p^{13} \cdot p^4 : p^3$ f) $x^6 \cdot (x^2)^7$

5. Sıralayın.

a) Artan sıra ilə: $-0,4^2$ $0,4$ $(-0,4)^2$ $-0,4$ b) Azalan sıra ilə: $-1,2$ $1,2$ $(-0,2)^3$ $(-0,2)^2$

6. Qüvvətin əsası verilmiş ədədlərdən hansı ola bilər? Müəyyən edin və uyğun qüvvət üstünü tapın.

a) $\square = 9$	b) $\square = -27$	c) $\square = 81$	a) $\square = \frac{1}{4}$	b) $\square = -\frac{1}{8}$	c) $\square = \frac{1}{32}$
------------------	--------------------	-------------------	----------------------------	-----------------------------	-----------------------------

Qüvvətin əsası: 3 -3

Qüvvətin əsası: $\frac{1}{2}$ $-\frac{1}{2}$

7. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapın.

a) $4 \cdot m^2 + 5$ $m = 1,5; -2\frac{1}{2}$	b) $6 \cdot n^3 - 2$ $n = -2; 1$	c) $6 \cdot k^3 \cdot k^2 + 3$ $k = -1; 2$	d) $(p^4 : p^2) \cdot p$ $p = -\frac{1}{2}; \frac{1}{2}$
--	-------------------------------------	---	---

8. Bərabər olan cütləri şifahi müəyyən edin və hesablamaqla yoxlayın.

0,81 $(-\frac{5}{6})^3$ 0,064 $(1\frac{1}{13})^2$ 0,4³ 0,9² $1\frac{27}{169}$ $-\frac{125}{216}$

9. Boş xanalara uyğun ədədləri tapın.

$0,3^{12} = (0,3^3)^\square$ $(3^\square)^3 = 3^6$ $(-0,2)^5 \cdot 10^5 = \square^5$ $12^{10} = 12^5 \cdot 12^\square : 12^3$ $(m^\square \cdot m^5)^2 = m^{24}$

10. Hesablayın.

a) $2^5 \cdot 2^2 : 2^4$	c) $(-10)^{19} \cdot (-10)^{18} : (-10)^{35}$	e) $(-0,4)^5 : (-0,4)^3 \cdot (-0,4)$
b) $(\frac{1}{3})^6 \cdot (\frac{1}{3})^4 : (\frac{1}{3})^8$	d) $(-\frac{2}{5})^8 : (-\frac{2}{5})^7 \cdot (-\frac{2}{5})^2$	f) $((-2\frac{1}{3})^3)^2 : (-2\frac{1}{3})^4$

11. İfadənin qiymətini tapın.

- a) $0,6^3$ b) $(-0,3)^4$ c) $\left(\frac{1}{5}\right)^3$ d) $\left(-\frac{5}{6}\right)^2$ e) $\left(2\frac{1}{2}\right)^3$ f) $\left(-1\frac{1}{2}\right)^5$ g) $\left(-3\frac{1}{3}\right)^3$

12. Sadələşdirin və dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayın.

- a) $a^6 \cdot a^7 : a^8$, $a = -2$; 0,5 olduqda b) $m^{13} : m^{12} \cdot m$, $m = -6$; $-\frac{1}{5}$ olduqda

13. Müqayisə edin.

- a) $(-0,7)^3$ və $(-5)^4$ b) $\left(-\frac{1}{3}\right)^4$ və $\left(-\frac{3}{5}\right)^7$ c) $6^{12} : 6^3$ və 6^9 d) $(-3)^{12} \cdot (-3)^{13}$ və $(-3)^{25}$

14. 2⁶⁰ ədədini verilən ədədin qüvvəti şəklində yazın.

- a) 2³ b) 16³ c) 32⁶ d) 64⁵ e) 4¹⁵ f) 8¹⁰

15. Qüvvətlərin hasili və ya nisbəti kimi yazın ($x \neq 0$).

- a) $(0,3 \cdot 2,5)^2$ b) $(m \cdot n)^{11}$ c) $(a \cdot m)^8$ d) $\left(\frac{3}{4}\right)^3$ e) $\left(\frac{a}{x}\right)^6$ f) $((-m) \cdot (-n) \cdot t)^{12}$



16. Qüvvətin xassələrindən istifadə etməklə sadələşdirin və hesablayın.

- a) $(1,2)^3 \cdot 5^3$ c) $\left(\frac{4}{3}\right)^5 \cdot \left(\frac{9}{2}\right)^5$ e) $(-0,8)^4 \cdot (-5)^4$ g) $\frac{24^3}{8^3}$ i) $\frac{80^4}{(-16)^3}$
b) $3^4 \cdot 16$ d) $(-9)^2 \cdot 81$ f) $(-4)^2 \cdot (-64)$ h) $\left(\frac{1}{5}\right)^3 \cdot 15^4$ j) $\frac{1}{27} \cdot (-3)^5$

17. İfadənin qiymətini tapın.

- a) $\left(-2\frac{1}{3}\right)^2 : 2\frac{13}{18}$ c) $\left(-1\frac{1}{5}\right)^2 \cdot (-5)^3 + 90$ e) $(-4)^3 + 16 : \left(-1\frac{1}{3}\right)^2 \cdot (-5)^2$
b) $0,625 - |(-0,6)^3|$ d) $125 : \left(-\frac{1}{2}\right)^3 : (-10)^2$ f) $((-0,2)^3 + 0,32 : (-0,2)^2) \cdot (-10)^2$

18. Hesablayın.

- a) $\frac{3^5 \cdot 3^8}{3^{10}}$ b) $\frac{5^4 \cdot 5^{11}}{5^{12}}$ c) $\frac{6^3 \cdot 6^8}{6^5 \cdot 6^4}$ d) $\frac{(-7)^4 \cdot (-7)^8}{(-7)^2 \cdot (-7)^9}$ e) $\frac{27^3 \cdot 3^2}{9^2 \cdot 3^4}$ f) $\frac{25^4 \cdot 5^7}{125^2 \cdot 5^6}$

19. İfadəni sadələşdirin və $x^6 = 64$ olduqda ifadənin qiymətini hesablayın.

- a) $\frac{x \cdot x^5}{2}$ b) $\frac{x^8}{x^2}$ c) $x^2 \cdot x^4$ d) $(x^2)^3$ e) $((x^2)^3)^2$ f) $(x^4)^3 : x^6$

20. İfadənin qiymətini tapın.

- a) $\frac{5 \cdot 10^8}{10^3}$ b) $\frac{4^2 \cdot 25^3}{500}$ c) $\frac{8 \cdot (5^2)^2}{5^2}$ d) $\frac{18 \cdot 6^2}{6^3}$ e) $\frac{36 \cdot 6^3}{3 \cdot 6^4}$ f) $\frac{16 \cdot 10^7}{2 \cdot 10^5}$ g) $\frac{2^4 \cdot 6^6}{12^5}$

21. Kosmik gəmi Yerətrafi orbitə birinci kosmik sürətlə ($8 \cdot 10^3$ m/san) hərəkət edən raket vasitəsilə çıxarılır.

- İşığın sürəti ($3 \cdot 10^8$ m/san) birinci kosmik sürətdən neçə dəfə çoxdur?
- İşığın 1 saniyədə getdiyi yolu 1-ci kosmik sürətlə hərəkət edən raket nə qədər vaxta qət edər?



22. A bankı müştəri tərəfindən qoyulan əmanətə hər ilin sonunda ilkin məbləğin 15%-i qədər, B bankı isə hər il əvvəlki ilin sonunda toplanan məbləğin 12%-i qədər artım təklif edir. Müştərinin qoyduğu ilkin məbləğ 20 000 AZN olarsa, o, 2 il müddətinə hansı bankdan daha çox gəlir əldə edər?



Riyazi kaleydoskop

1. Sadələşdirin və dəyişənin qiymətini tapın.

a) $2^1 \cdot 4^2 \cdot 8^3 \cdot 16^4 = 2^m$ b) $2^n \cdot 30^3 = 2^3 \cdot 3^3 \cdot 4^3 \cdot 5^3$


2. Qanuna uyğunluğa əsasən ifadələrin qiymətinin sonuncu rəqəmini şifahi tapın.

a) $4^1 = 4$ $4^2 = 16$ $4^3 = 64$ $4^4 = 256$ $4^{17} = \dots$? b) $4^{18} + 4^{15}$ c) 2^{25}


3. $p > 1$ olarsa, artan sıra ilə yazın.

$-p$ p $-p^2$ $\frac{p}{3}$ p^2

4. Şəkildə iki düzbucaqlı təsvir olunub. Qırmızı və göy hissələrin sahələrini müqayisə edin. Cavabınızı əsaslandırın.



5. A qəbiləsində ancaq doğru, B qəbiləsində isə ancaq yalan danışırlar. Bir gün bu qəbilələrdən birinə qonaq gəldi. Qonaq yerlilərdən birinə bir sual verməklə həmin qəbilədə doğru, yaxud yalan danışdıqlarını müəyyən etdi. O hansı sualı verdi? Fikrinizi əsaslandırın.



"MUSIQİ VƏ RİYAZİYYAT: KAMERTON"

Musiqi alətlərinin, o cümlədən fortepiyanoların köklənməsi üçün kamertondan istifadə edilir. Kamerton müəyyən yüksəklikdəki səsi dəqiq və aydın səsləndirən cihazdır. İkidilli uzun çəngələ oxşayan cihaza vurduqda tezliyi $55 \cdot 2^3$ hers olan səs eşidilir. Bu fortepiyano da 1-ci oktavanın "Iya" (A) səsinə uyğundur.



1. Hər sonrakı oktavada eyni səsin tezliyi əvvəlki oktavadan 2 dəfə çox olarsa, 5-ci oktavada "Iya" səsinin tezliyi nə qədər olar?

2. Hər sağdakı klavişə uyğun tezlik soldakı klavişin tezliyindən 5,95% yüksəkdir. 1-ci oktava "Si" və "Do" səslərinin tezliyini tapmaq üçün ifadə yazın. Uyğun səsləri virtual pianoda səsləndirin (<https://www.musicca.com/piano>).

3. Musiqidə hansı riyazi qanuna uyğunluqları nümunə göstərə bilərsiniz? Riyaziyyat və musiqinin əlaqəsi haqqında araştırma aparın, təqdimat hazırlayıın.

Birhədlilər və çoxhədlilər


Bu bölmədə öyrənəcəksiniz:

- birhədliləri və çoxhədliləri izah etməyi;
- birhədliləri və çoxhədliləri standart şəklə gətirməyi;
- dəyişənlərin verilmiş qiymətində çoxhədlinin qiymətini tapmağı;
- birhədliləri vurmağı, qüvvətə yüksəltməyi;
- çoxhədliləri toplamağı, çıxmağı, vurmağı;
- məsələlərin həllində çoxhədlilərdən istifadə etməyi.


Cəhd edin!

A və B maşınlarının təkərlərinin radiusu 0,4 metrdir. Hər iki maşın eyni məntəqədən eyni anda hərəkətə başladı. A maşınının təkəri saniyədə a dövr, B maşınının isə b dövr edir ($a > b$). t saniyədən; $(t + 15)$ saniyədən sonra bu avtomobillər arasındaki məsafəni hansı ifadəni yazmaqla tapmaq olar ($\pi \approx 3$)?

- Eyni istiqamətdə hərəkət edərlərsə.




- Əks istiqamətdə hərəkət edərlərsə.



Real situasiyalarla bağlı problemlərin həllində çoxhədlilərdən geniş istifadə olunur. Sosial, iqtisadi, mühəndislik və başqa sahələrə aid məsələləri həll etmək üçün kəmiyyətlər dəyişənlərlə ifadə edilir və bu dəyişənlərin daxil olduğu çoxhədlilərdən ibarət müxtəlif riyazi modellər qurulur.

Robot texnikasının tətbiqində və ya pilot-suz avtomobilərin hərəkət trayektoriyasının müəyyən olunmasında da çoxhədlilərdən istifadə edilir.



İlkin yoxlama

1 Cədvəli tamamlayın.

a)	<table border="1"> <tr> <td>x</td><td>-2</td><td>0,5</td><td>$\frac{1}{4}$</td><td></td></tr> <tr> <td>y</td><td>3</td><td>-0,2</td><td></td><td>-1,2</td></tr> <tr> <td>$2x - y$</td><td></td><td></td><td>5</td><td>3</td></tr> </table>	x	-2	0,5	$\frac{1}{4}$		y	3	-0,2		-1,2	$2x - y$			5	3
x	-2	0,5	$\frac{1}{4}$													
y	3	-0,2		-1,2												
$2x - y$			5	3												

b)	<table border="1"> <tr> <td>a</td><td>$-\frac{1}{4}$</td><td>0</td><td></td><td></td></tr> <tr> <td>b</td><td>-2</td><td>-0,5</td><td>1,2</td><td>$-1\frac{1}{3}$</td></tr> <tr> <td>$a - 3b^2$</td><td></td><td></td><td>-1</td><td>0</td></tr> </table>	a	$-\frac{1}{4}$	0			b	-2	-0,5	1,2	$-1\frac{1}{3}$	$a - 3b^2$			-1	0
a	$-\frac{1}{4}$	0														
b	-2	-0,5	1,2	$-1\frac{1}{3}$												
$a - 3b^2$			-1	0												

2 Sadələşdirin və dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini hesablayın.

a) $10 - 2,5(2m + 4)$
 $m = -0,01$

b) $5a(b + 2) - 2a$
 $a = -2, b = 1,5$

c) $3(-m - 0,2n) + 1,5m$
 $m = 5, n = -7$

3 Tənliyi həll edin.

a) $-2x + 1,6 = -4x + 5$

b) $x - 6(x + 2,5) - x = 16$

c) $x + 3 - 5x = -2(x - 7)$

4 İfadəni sadələşdirin və $a + b = 5$ olduğuna əsasən qiymətini tapın.

a) $5a + 5b$

b) $3a + 2,5b - 0,5a$

c) $a + 3b - (b - a)$

d) $-a - 1,1 - (2b + a)$

5 Dəyişəni olan ifadə yazın.

a) Alıcı 3 kq alma və 2,5 kq armud aldı. 1 kq alma a manata, 1 kq armud isə b manatadır. Alıcı bu meyvələr üçün nə qədər pul ödədi?

b) Paraleloqramın tərəfi a sm, bu tərəfə çəkilən hündürlüyü isə 6 sm-dir. Sahəsi paraleloqramın sahəsindən 2 dəfə çox olan düzbucaqlının sahəsi nə qədərdir?

6 Maşın 1 saat 15 dəqiqə ərzində v (km/saat) sürətlə hərəkət edib sonrakı 45 dəqiqə ərzində isə sürətini 10 km/saat artırmaqla ünvana çatdı.

• Bu müddət ərzində maşının getdiyi yolun uzunluğunu tapmaq üçün ifadə yazın.
 $v = 70$ km/saat olduqda gedilən yolun uzunluğu nə qədər olar?



7 Gülsüm 3D qələmlə velosiped hazırladı. O bunun üçün a metr qırımı zi və bundan 0,8 metr çox qara qələm sapından istifadə etdi.

• 3 belə velosipedə lazım olan qələm sapının uzunluğunu hesabla- maq üçün ifadə yazın.
 $a = 2$ olduqda neçə metr qələm sapi işləndiyini tapın.



8 Paraleloqramı şəkildəki kimi böldükdə iki kongruent romb alınır. Rombun tərəfi hündürlüyündən 2 sm uzundur.

• Paraleloqramın perimetrini hesablaşmaq üçün ifadə yazın.
• Paraleloqramın perimetrinin rombun perimetirdən 16 sm böyük olduğu məlumdursa, paraleloqramın sahəsi nə qədərdir?



3.1. Birhədlilər




Açar sözlər

- birhədli
- əmsal
- birhədlinin qüvvəti
- birhədlinin standart şəkli
- oxşar birhədlilər

Araşdırma-müzakirə

Şəkildə bir neçə kuboidin ölçüləri santimetrlə verilib.



- Hər kuboidin həcmi tapmaq üçün hansı ifadə yazmaq olar?
- a dəyişəninin qiymətini 2 dəfə artırıqda hər kuboidin həcmi neçə dəfə artar? Bunu necə tapmaq olar?

Öyrənmə Birhədli və onun standart şəkli

Ədədlər, dəyişənlər və ya onların natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadə **birhədli** adlanır. Məsələn, ab $2m$ $2x \cdot 3xy$ $\frac{2}{3}ab^3$ $0,2x^3$ – birhədlidir. $1 + a^2$ $\frac{2}{m}$ $a + b$ – birhədli deyil.

- Adətən, birhədlilərin yazılışında vuruqlar arasında vurma işarəsi yazılır: $\frac{1}{2} \cdot x \cdot y^3 = \frac{1}{2}xy^3$

Ədəd, dəyişən və ya onun qüvvəti də birhədli hesab olunur. Məsələn: -9 34 x x^2

Vurmanın xassələrindən istifadə etməklə birhədliləri sadələşdirmək olar.

$$4a^2(-5)ac^4 = 4 \cdot (-5)a^3c^4 = -20a^3c^4$$

Alınan birhədlidə, adətən, birinci yerdə ədədi vuruq, sonra isə hərfi vuruqların qüvvətləri dayanır. Belə yazılış **birhədlinin standart şəkli** adlanır. *İxtiyari birhədlinin standart şəklə gətirmək olar.*

- Standart şəkildə yazılmış birhədlidə ədədi vuruğa **birhədlinin əmsalı** deyilir.
- Birhədlinin həfi vuruqlarının qüvvət üstlərinin cəmi **birhədlinin dərəcəsi** (qüvvəti) adlanır.

Birhədlinin dərəcəsi: $3 + 4 = 7$

$$-20a^3c^4$$

Əmsal: -20

Həfi hissə: a^3c^4

Sıfırdan fərqli ixtiyari ədəd dərəcəsi sıfır olan birhədli kimi qəbul olunur. Sıfır ədədi də birhədlidir, lakin dərəcəsi təyin olunmur.

Çalışma

- Verilmiş ifadələrdən birhədli olanları müəyyən edin.

a

$a + c$

b^2

x^3x

$b^2 - 1$

$\frac{a}{b}$

4

$\frac{2x}{3}$

$3x^2 + 1$

- Standart şəkildə yazılılan birhədliləri müəyyən edin.

$2xy \cdot (-3)b$

$3aabc$

$6xyz^3$

$-2 \cdot (-0,5)ab$

$2ab \cdot 4c^2$

$-3ab^4$

- 3 Verilmiş birhədlilərin əmsalını və dərəcəsini tapın.

$-4abc$

$3abc^2$

$2cd^5$

$-x^2yz^3$

$2,4mnp^2$

$12x^{12}$

$-\frac{2}{5}yx$

$-5abc^3$

- 4 Birhədliləri standart şəkildə yazın.

$aaabc$

$3mkmmk$

$-4xyxyxy$

$-cdcdc$

$5a^2aa^3$

$2,5aba^2b^3$

- 5 Birhədliləri standart şəkildə yazın. Onların əmsalını və dərəcəsini müəyyən edin.

NÜMUNƏ $2,5a \cdot 4b^2$

Həlli

$2,5a \cdot 4b^2 = (2,5 \cdot 4) \cdot ab^2 = 10ab^2$

Birhədlinin əmsalı 10-a, dərəcəsi isə 3-ə bərabərdir.

Açıqlama

Vurmanın xassələrinə əsasən birhədli standart şəklə gətirilir. Hərfi vuruqların qüvvət üstləri toplanır: $1 + 2 = 3$.

$-2,5c \cdot 4$

$2x^2 \cdot 3y^2$

$-3a^2c \cdot 2$

$-0,6m \cdot 3c \cdot 5n$

$0,1c \cdot 2b^5$

$2\frac{1}{2}x \cdot 6$

$-m^2 \cdot \frac{1}{2}n$

$\frac{1}{2}c \cdot 8$

$3\frac{1}{3} \cdot 3bc$

$-\frac{1}{2}c \cdot (-8b^2)$

Öyrənmə Birhədlilərin vurulması

Birhədlilərin hasili də birhədlidir. İki birhədlinin hasilini tapmaq üçün vurmanın yerdəyişmə və qruplaşdırma xassəsindən istifadə olunur. Bu zaman ədədlər və eyni dəyişənlər qruplaşdırılır, hasil birhədlinin standart şəklində yazılır.

$$-4\cancel{xy} \cdot 2\cancel{xy}^3 = \underbrace{(-4 \cdot 2)}_{-8} \cdot \underbrace{(x \cdot x)}_{x^2} \cdot \underbrace{(y \cdot y^3)}_{y^4} = -8x^2y^4$$

- 6 Birhədlilərin hasilini tapın və standart şəkildə yazın.

NÜMUNƏ $2a^2b$ və $-3a^3$

Həlli

$2a^2b \cdot (-3a^3) = 2 \cdot (-3) \cdot (a^2 \cdot a^3) \cdot b =$
 $= -6a^5b$

Açıqlama

Vurmanın xassələrinə və eyni əsaslı qüvvətlərin hasilinin tapılması qaydasına əsasən hasil tapılır, alınan birhədli standart şəkildə yazılır.

a) $2xy$ və $-0,4y$

b) $\frac{1}{5}bc^2$ və $20abc$

c) $-5e^2f$ və $0,4e^2$

d) $-x^4z^2$ və $(-3\frac{1}{3}x)$

- 7 Birhədlilərin hasilini tapın və standart şəkildə yazmaqla cədvəli tamamlayın.

a)	\times	3	ab	$5ab^2$	$\frac{2}{3}ab^2c$
	$2ac$				
	$0,6ab^2$				

b)	\times	x	$1,5y^3$	$-0,4y^5z$	$2xy^2z$
	$4x^2$				
	$-1\frac{1}{2}xy^2$				

- 8 Birhədlilərin hasilini tapın.

a) $4b^2c^3d^3 \cdot 2d^2 \cdot 2,5c$

c) $8a^2c^5 \cdot 2,4cm^3 \cdot 10am$

e) $-100m^2n \cdot 0,4m^2 \cdot (-0,25n) \cdot 1,5nm^2$

b) $2\frac{1}{3}4b^2c^3d^3 \cdot 2d^2 \cdot 2,5c$

d) $6ab^3 \cdot 0,3a^2 \cdot 5ac^2$

f) $-x^4z^2 \cdot 2\frac{1}{2}x \cdot (-0,2y) \cdot (-14yz^2)$

- 9) Boş xanalara uyğun ədədləri müəyyən edin.

a) $-2ab^3 = -2b \cdot ab^{\square}$ b) $8x^5y = -4x^{\square} \cdot \square x^3y$ c) $c^6de^3 = 5ec^{\square} \cdot \square c^3de^{\square}$

- 10) Hasili verilən birhədliyə bərabər olan a) iki birhədli; b) üç birhədli yazın.

6 a^2 -abc 5xy² 15x⁷ 20x³y 0,4x³y³ $1\frac{1}{4}m^2m^2p$ $-3\frac{1}{3}c^5df$

- 11) Boş xanalara elə ədədlər müəyyən edin ki, birhədliləri standart şəkildə yazdırıqda a) əmsalı 12, dərəcəsi 6 olan birhədli; b) əmsalı 6, dərəcəsi 12 olan birhədli alınsın.

$2a^{\square} \cdot \square b$ $-3x^{\square}y^2x \cdot \square x$ $\frac{2}{3}a^{\square}b^2c \cdot \square c \cdot 9$ $m^{\square}n^2 \cdot \square m \cdot 1\frac{1}{2}$ $-1,2a^{\square} \cdot \square b^3 \cdot 2c$



Yadda saxla!

Hərfi hissəsi eyni olan birhədlilər **oxşar birhədlilər** adlanır. Oxşar birhədlilər ya bir-birinə bərabərdir, ya da bir-birindən yalnız əmsalı ilə fərqlənir.

Məsələn, $2x$ və $-3x$, yx^2 və $5x^2y$ oxşar birhədlilər, x^2y və xy^2 isə oxşar olmayan birhədlilərdir. İki birhədlinin oxşarlığını onları standart şəklə gətirməklə müəyyən etmək olar.

Məsələn, $4aba^2b$ və $-2ab^2aa$ oxşar birhədlilərdir, çünki bu birhədliləri standart şəklə gətirdikdə yalnız əmsalları ilə fərqlənir.

$$4aba^2b = 4a^3b^2$$

$$-2ab^2aa = -2a^3b^2$$

- 12) Birhədliləri standart şəklə gətirin və oxşar birhədliləri müəyyən edin.

a) $-aa^4$ -aaa $2a^2a$ $-5a^2 \cdot 2aa^2$

b) c^2b $2cbb$ $3bcc$ bcb

c) $acab$ $abbc$ $2aba \cdot (-0,5)c$ $2abcb$

d) a^2ba $-aba^2$ $-b \cdot (-3)b^2a^2$ $3bab^2$

- 13) Verilmiş birhədlini hasil şəklində yazın.

İki oxşar birhədlinin hasilini

a) $14x^8$ b) $20a^4b^2$ c) $-18x^2y^2$ d) $25m^6$

Üç oxşar birhədlinin hasilini

a) $18a^6$ b) $24m^6n^3$ c) $-30x^3y^3$ d) $27x^9$

Öyrənmə Birhədlinin qüvvəti

Birhədlini qüvvətə yüksəldərkən qüvvətin xassələrindən istifadə olunur. Məsələn, $2x^2y$ birhədlisinin 3-cü dərəcədən qüvvətini, yəni kubunu belə tapmaq olar.

$$(2x^2y)^3 = (2x^2y) \cdot (2x^2y) \cdot (2x^2y) = (2 \cdot 2 \cdot 2) \cdot (x^2 \cdot x^2 \cdot x^2) \cdot (y \cdot y \cdot y) = 2^3 \cdot (x^2)^3 \cdot y^3 = 8x^6y^3$$

Deməli, $(2x^2y)^3 = 2^3 \cdot (x^2)^3 \cdot y^3 = 8x^6y^3$

- 14) Verilən ifadələri birhədlinin standart şəklində yazın.

NÜMUNƏ $\left(\frac{1}{3}a^2b\right)^2$

Həlli

$$\left(\frac{1}{3}a^2b\right)^2 = \left(\frac{1}{3}\right)^2 \cdot (a^2)^2 \cdot b^2 = \frac{1}{9}a^4b^2$$

Açıqlama

Qüvvətin xassələrinə əsasən birhədlinin qüvvəti tapılır.

a) $(-3x)^3$

b) $\left(\frac{1}{6}ab^2\right)^2$



c) $(-5e^2f)^2$

d) $(4a^2d^3)^3$

e) $(-2b^2c^3)^4$

- 15** İfadəni birhədlinin kvadratı şəklində yazın.
- a) $25x^2$ b) $\frac{1}{81}b^2c^2$ c) $0,49e^6f^8$ d) $1\frac{9}{16}a^{10}d^6$ e) $9c^{20}d^{12}$
- 16** İfadəni birhədlinin kubu şəklində yazın.
- a) $8x^9$ b) $\frac{1}{27}b^3c^3$ c) $-64m^9n^3$ d) $3\frac{3}{8}a^3d^{12}$ e) $0,125b^{30}c^{15}$
- 17** Bərabərliyin doğru olması üçün boş xanalara uyğun ədədi müəyyən edin.
- $81a^2 = (\square a)^2$ $(10ab^2)\square = 100a^2b\square$ $27x^6 = (\square x^2)\square$ $(\square m^2n)^2 = 64m^2n\square$
 $(-2b^2)\square = -8b^6$ $\square m^6n\square = \left(1\frac{1}{2}m^3n^2\right)^2$ $\square c^6 = (0,2c^2)\square$ $(2x^3y^2)\square = \square x^6y\square$
- 18** Boş xanaya uyğun birhədlini müəyyən edin.
- a) $b^2 \cdot \square = b^6$ c) $\square \cdot 2a^2 = 4a^6$ e) $-3b^2 \cdot \square = -27ab^6$ g) $\square \cdot \left(\frac{1}{2}y\right)^2 = 2y^2z^3$
b) $x \cdot \square = 9x^5$ d) $xy \cdot \square = 6x^6y$ f) $\square \cdot 3bc^5 = -3b^2c^5$ h) $-5bc^2 \cdot \square = b^5c^3$
- 19** Birhədlini standart şəkildə yazın.
- a) $-6b^3c \cdot \left(-1\frac{1}{2}\right)b$ c) $2x^3y \cdot \left(-\frac{1}{4}\right)y^3$ e) $\left(24m^2n \cdot \frac{5}{8}m\right)^2n$
b) $4^2ab \cdot (-2)^3ab$ d) $-1,8c^3d \cdot \left(\frac{1}{3}\right)^2d^3$ f) $\left(1\frac{1}{2}\right)^2a^3d \cdot (-10)^2ab$
- 20** Birhədliləri standart şəkildə yazın. Dəyişənlərin verilmiş qiymətlərində ifadələrin qiymətini hesablayın.
- $-b^3c \cdot (-2,5c)$ $-1,2a^3b \cdot \left(\frac{1}{2}a\right)^2$ $\left(-1\frac{1}{3}xy\right)^2 \cdot \left(\frac{1}{2}x\right)^2$ $-6,4(xy^3)^2 \cdot \left(\frac{3}{4}x\right)^3$
 $b = 2, c = -1$ $a = -3, b = 0,2$ $x = -3, y = 0,1$ $x = -1, y = 1$

Məsələ həlli


- 21** Suallara cavab verin.
- a) n -in hansı qiymətində $2a^3 \cdot a^{2n-1}$ birhədlisinin dərəcəsi 8-ə bərabərdir?
b) n -in hansı qiymətində $3a^{3n} \cdot b^{n-2} \cdot b$ birhədlisinin dərəcəsi 11-ə bərabərdir?
- 22** Radiusu r olan çevrə tərəfi a olan kvadratın daxilindədir. Rəngli hissənin sahəsini və çevrənin uzunluğunu tapmaq üçün ifadələr yazın. Bu ifadələrin birhədli olub-olmadığını izah edin.
- 
- 23** Şəklə əsasən kubun həcmi və tam səthinin sahəsini, düzbucaqlı paralelepipedin isə həcmi tapmaq üçün ifadələr yazın.
- Alınan birhədliləri standart şəklə gətirin.
 - Bu birhədlilərin əmsalını və dərəcəsini tapın.
 - Hansı birhədlilər oxşardır?
- 

3.2. Çoxhədlilər

Araşdırma-müzakirə

Oyunçu sayı: 2 nəfər.

Ləvazimat: 2 mavi və 4 yaşıl kvadrat, 6 sarı düzbucaqlı fiqur (cəbr kartları).



Oyunun qaydası: Verilmiş fiqurlardan istifadə etməklə müxtəlif düzbucaqlular düzəldilir. Alınan düzbucaqlının sahəsi kiçik fiqurların sahələrinin cəmi şəklində yazılır.


Müəyyən vaxt ərzində ən çox sayıda düzbucaqlı düzəldən və sahəsinə uyğun ifadəni düzgün yanan oyunçu qalib gəlir.



Açar sözlər


- çoxhədli
- çoxhədlinin həddi
- çoxhədlinin standart şəkli
- çoxhədlinin dərəcəsi
- sərbəst hədd
- ikihədli, üçhədli

NÜMUNƏ



Öyrənmə Çoxhədli


Birhədlilərin cəminə çoxhədli deyilir. Çoxhədlini təşkil edən birhədlilər çoxhədlinin hədləri adlanır. Məsələn, $3x^2 + 2x + 4$ çoxhədli, $3x^2$, $2x$ və 4 isə bu çoxhədlinin hədləridir.



Çoxhədli: $3x^2 + 2x + 4$
Çoxhədlinin hədləri: $3x^2$, $2x$, 4

Çoxhədlinin hərfi hissəsi olmayan həddi **sərbəst hədd** adlanır. $3x^2 + 2x + 4$ çoxhədlisində 4 ədədi sərbəst həddir.

$2x^2 - y^2 - 2y - 1$ ifadəsini $2x^2 + (-y^2) + (-2y) + (-1)$ kimi də yazmaq olar. Deməli, $2x^2 - y^2 - 2y - 1$ çoxhədli, $2x^2$, $-y^2$, $-2y$ və -1 isə bu çoxhədlinin hədləridir.



Çoxhədli: $2x^2 - y^2 - 2y + 1$
Çoxhədlinin hədləri: $2x^2$, $-y^2$, $-2y$, -1

- İki həddi olan çoxhədli **ikihədli**, üç həddi olan çoxhədli isə **üçhədli** adlanır. Məsələn, $2a^2 - 3a$ və $ab^2 + cd$ ikihədli, $3a^3 - a^2 + 5$ və $x^2 + 2xy + y^2$ isə üçhədlidir.
- Birhədli bir həddi olan çoxhədli hesab olunur.



Fikirləş!


$x^2 + \frac{3}{x} + 5$ ifadəsinin çoxhədli olmadığını necə izah etmək olar?

Çalışma

- 1 Verilmiş ifadələrdən çoxhədliləri müəyyən edin.

$$\frac{1}{2}x + 1 \quad \frac{3}{a} - 5 \quad \frac{1}{4}b^2 + \frac{3}{b} \quad 5a^2 \quad 8 + c^2 - \frac{c}{7} \quad 2x^3 - \frac{1}{x} \quad 0,1x^2 + x - 1 \quad \frac{ab}{c} - 6$$

- 2 Təsvir edilən çoxhədlini yazın.



- 3 Çoxhədlilərin hədlərini müəyyən edin.

$-2a - 2a^2$

$-7x^2 - 2x - 5$

$0,1bc + 3c^2 - 1$

$6y^2 - 0,3xy + xy^2 - 3$

$m^3 - m^2 - \frac{1}{5}m - 4$

Öyrənmə Çoxhədlinin standart şəkli

Çoxhədlidə oxşar birhədlilərin cəmini birhədli ilə əvəz etmək olar. Buna **oxşar hədlərin islahı** deyilir. Məsələn, $3xy^2 + 3 - xy^2 + y$ çoxhədlisində $3xy^2$ və $(-xy^2)$ birhədliləri oxşar hədlərdir.

$\underline{3xy^2} + 3 - \underline{xy^2} + y = 2xy^2 + y + 3$

Alınan çoxhədlinin hər bir həddi standart şəkildədir və oxşar hədləri yoxdur. Belə çoxhədiyə **standart şəkildə yazılmış çoxhədli** deyilir.

$a - b + 1$

$3x^3 + 2xy + 4$

$c^3 - 2c^2 - 5$

Çoxhədlilər standart şəkildə yazılıb.

$a^5a^2 + b$

$2x^2 - x + 3 + 5x$

$3bc + b^2 - 2bc$

Çoxhədlilər standart şəkildə yazılmayıb.

Çoxhədlini standart şəklə gətirmək üçün onun hər bir həddi standart şəklə gətirilir və oxşar hədlər varsa, islah edilir.

- 4 Standart şəkildə yazılan çoxhədliləri müəyyən edin.

$6a^4 + 4a^2 - 2a^2 - 2a$

$c^5 + 3c^4 - 2c^2 + c$

$x^6 + 0,9x^3 - 2x^2$

$aa^2 + a + ab + 2a^2$

- 5 Oxşar hədləri islah etməklə çoxhədlini standart şəklə gətirin.

NÜMUNƏ $2a^2a + 3ab - ab - 4a^3a$

Həlli	Açıqlama		
$2a^2a + 3ab - ab - 4a^3a =$	Çoxhədlinin hədləri standart şəkildə yazılır.		
$= 2a^3 + \underline{3ab} - \underline{ab} - 4a^4 =$	Oxşar hədlər islah olunur.		
$= -4a^4 + 2a^3 + 2ab$	Çoxhədli standart şəklə gətirilir.		
a) $0,5x^4 + 0,3x^3 - 0,2x^4 + x^3$	c) $-2k^3 + 2k^2 + k^3 - 1 - 2k^2$		
b) $a^3 + a - (-a^3) - a + 2a^2 + 5$	d) $\frac{1}{6}x^3y - xy^2 + 2xy^2 - \frac{1}{6}x^3y$	e) $\frac{3}{4}a^3 + \frac{1}{2}a^2b - \frac{1}{2}ad^2 - \frac{1}{2}a^2b$	f) $1\frac{4}{5}p^4 + \frac{1}{3}p^2 - \frac{4}{5}p^2p^2 - \frac{1}{3}p^2$
e) $\frac{3}{4}a^3 + \frac{1}{2}a^2b - \frac{1}{2}ad^2 - \frac{1}{2}a^2b$	f) $1\frac{4}{5}p^4 + \frac{1}{3}p^2 - \frac{4}{5}p^2p^2 - \frac{1}{3}p^2$		

Öyrənmə Çoxhədlinin dərəcəsi

Standart şəkildə verilmiş çoxhədlidə hədlərin dərəcələrinin ən böyüyüne bu **çoxhədlinin dərəcəsi** deyilir. Məsələn, $2x^4y + 5xy^2 - x$ çoxhədlisini təşkil edən birhədlilərin dərəcələrinin ən böyüyü 5 olduğu üçün bu çoxhədlinin dərəcəsi 5-dir.

Hədlərin dərəcələri: $4+1=5$ $1+2=3$ 1
 $2x^4y + 5xy^2 - x$

Çoxhədlinin hədləri: $2x^4y, 5xy^2, -x$
 Çoxhədlinin dərəcəsi: 5

Standart şəkildə olmayan çoxhədlinin dərəcəsini tapmaq üçün əvvəlcə o, standart şəklə gətirilir, sonra isə dərəcəsi tapılır.

$-x^3yy + 5x^3x + xy - 7 + x^2y^2x = -\underline{x^3y^2} + 5x^4 + xy - 7 + \underline{x^3y^2} = 5x^4 + xy - 7$

Deməli, $-x^3yy + 5x^3x + xy - 7 + x^3y^2$ çoxhədlisinin dərəcəsi 4-ə bərabərdir.

Adətən, çoxhədlini standart şəkildə yazdıqda hədlər dərəcələrin azalma sırası ilə yazılır.



Səhvi düzəlt!

$x^2x + 2x^2 + 2x^4$ çoxhədlisinin dərəcəsi: $2 + 1 = 3$

$-x^3 + 3x^4 - xx^3 + x - 2xx^3$ çoxhədlisinin dərəcəsi: 4

- 6 Çoxhədlinin hədlərini və dərəcəsini müəyyən edin.

a) $4a^2 - 5a^3 - 2a$

c) $2b^3 + b^2c + bc^2 - c^2$

e) $4d^3 - d^2d^3 + 2d^2$

b) $c^2 - c + 1 + 2c^3$

d) $x^4 - 0,1x^6 - 0,2x^5$

f) $y^5 - 3x^3y - 5yy^5$

- 7 Çoxhədlini standart şəklə gətirin və dərəcəsini müəyyən edin.

a) $0,5x^3y^2 + x^2y - 0,5x^3y^2 - 2x^4$

c) $(2a)^2 + 2ab^4 - 6a^4 - 2ab^4$

e) $-2,1m^2 - m^3 + 0,4m^2$

b) $c^4 + 3d^2d^3 + c^3c - 2d^5 - dd^4$

d) $2d^4 + d^4d^2 + dd^4 - d^5$

f) $-m^2k - m^4 + 0,3m^2k + (m^2)^2$

- 8 Boş xanaya elə birhədli yazın ki, dəyişənlərin ixtiyarı qiymətində bərabərlik doğru olsun.

a) $\square + a^2 + 5 = a^2 - 3a + 5$

c) $-3ab^2 + \square - ab = 4b^3 - 3ab^2 - ab$

b) $2c^2 + \frac{1}{5}bc = \square - 3c^2 + 0,2bc$

d) $xy^3 + \frac{1}{2}y^2 - y^2 + 5 = xy^3 + 5 + \square$

- 9 Çoxhədliləri standart şəkildə yazın. Dəyişənlərin verilmiş qiymətlərində ifadələrin qiymətini tapın.

$2aa - 3a - 2a^2$ $a = -1,5$ olduqda

$-a^2b^3 - abb^2 - bbab$ $a = -2$ və $b = 3$ olduqda

$\frac{2}{27}x^4 - x + \left(\frac{1}{3}x\right)^3 x$ $x = 3$ olduqda

$\frac{1}{5}y^3 + 2xy^2 + \frac{4}{5}yy^2$ $x = 0,1$ və $y = -5$ olduqda

Məsələ həlli

- 10 Lövhədə yazılın çoxhədliləri standart şəkildə gətirdikdən sonra Lalə dərəcəsi 4 olan, Anar isə dərəcəsi 5 olan çoxhədli aldı. Silinmiş yerlərdə hansı ədədlər ola bilərdi?




$4xy^4 - 4x(y^2) - x^3y + 4$

$a^4a^2 - a^3aa - a^2 \cdot 2a - 3a^6 + 5$




- 11 Şəkildə təsvir olunan kuboidin səthinin sahəsini hesab-
lamaq üçün ifadə yazın. Alınan çoxhədlini standart şəkildə
gətirin.

- Bu çoxhədlinin dərəcəsini müəyyən edin.
- $a = 10$ sm, $b = 5$ sm olarsa, kuboidin səthinin sahəsi nə
qədər olar?



- 12 İçində 3 l su olan balondan kiçik stəkanla 3 dəfə, böyük stə-
kanla 2 dəfə su götürüldür.



- Balonda nə qədər su qaldı? Stəkanların ölçüsü desimetrlə ve-
rilərsə, uyğun çoxhədlini yazın.
- Bu çoxhədlinin dərəcəsini müəyyən edin.
- $a = 0,5$ dm olarsa, balonda qalan suyun həcmi nə qədər olar?



3.3. Çoxhədlilərin toplanması və çıxılması

Araşdırma-müzakirə

Aynur və Anar cəbr kartlarından istifadə etməklə iki müxtəlif çoxhəndlili təsvir etdilər.




- Onlar hansı çoxhədliləri təsvir etdilər? Bu kartları bir yerə topladıqda hansı çoxhədli təsvir olunur?
- Aynur hansı kartları əlavə etsə, Anarın təsvir etdiyi çoxhəndlili alar?

Öyrənmə Çoxhədlilərin toplanması

Çoxhədliləri toplamaq üçün hər bir çoxhədli mötərizəyə alınaraq onların cəmi yazılır. Sonra mötərizələr açılır, oxşar hədlər varsa, islah edilir. Məsələn, $2a^2 - 2ab - 3$ və $-a^2 + ab + 1$ çoxhədlilərinin cəmini belə tapmaq olar:

$$(2a^2 - 2ab - 3) + (-a^2 + ab + 1) = \underline{2a^2} - \underline{2ab} - \underline{3} - \underline{a^2} + \underline{ab} + \underline{1} = \\ = (2a^2 - a^2) + (-2ab + ab) + (-3 + 1) = a^2 - ab - 2$$





- Standart şəkildə olan iki çoxhədlinin cəmini onları alt-alta yazmaqla da tapmaq mümkündür. Bu zaman oxşar hədlər bir-birinin altında yazılır və islah edilir.


$$\begin{array}{r} 2a^2 - 2ab - 3 \\ + -a^2 + ab + 1 \\ \hline a^2 - ab - 2 \end{array}$$

Çalışma

- 1 Təsvirlərdən istifadə etməklə çoxhədlilərin cəmini tapın.
a) $-2a^2 + 3a$ və $a^2 + a$ b) $a^2 + 2b + 2$ və $a^2 - a - 3$



c) $a^2 + 3b - 3$ və $2b^2 - b + 4$



- 2 Verilmiş çoxhədlilərin cəmini tapın.

NÜMUNƏ $2a^2 - 5a + 2$ və $3a^2 + 4a$

Həlli

$$(2a^2 - 5a + 2) + (3a^2 + 4a) = \\ = \underline{2a^2} - \underline{5a} + \underline{2} + \underline{3a^2} + \underline{4a} = \\ = 5a^2 - a + 2$$

Açıqlama

Çoxhədlilərin cəmi yazılır.
Oxşar toplananlar islah olunur.
Çoxhədli standart şəkildə yazılır.

- a) $a + 2$ və $a - 2$ c) $5a^2 + 2a$ və $4a + 1$ e) $-m^2 + 2n$ və $m^2 - n + 3$
 b) $2a - 5b$ və $3a - b$ d) $5ab - b$ və $-ab + a$ f) $-m^2 - mn - 2$ və $5 + mn$

3 Verilmiş çoxhədlini iki çoxhədlinin cəmi şəklində yazın. Üç nümunə göstərin.

- a) $3x^2 + 2x^3 + 4x + 1$ c) $3y^2 - y^3 + 2xy - 5$ e) $5ab - a^2 + 3a$
 b) $6ab^2 - b^3 + 2ab - b$ d) $-n^3 - 2n^2 - 5n - 1$ f) $2m^3 + m + 1$

Öyrənmə Çoxhədlilərin çıxılması

Bir çoxhədlidən digərini çıxmak üçün hər bir çoxhədli mötərizəyə alınaraq onların fərqi yazılır, sonra isə mötərizələr açılır. Bu zaman mötərizənin açılma qaydasından istifadə edilir. Oxşar hədlər varsa, islah olunur. Məsələn, $2a^2 - 3ab - 3$ və $-a^2 + 2ab + 1$ çoxhədlilərinin fərqini belə tapmaq olar.

$$(2a^2 - 3ab - 3) - (-a^2 + 2ab + 1) = \underline{2a^2} - \underline{3ab} - 3 + \underline{a^2} - \underline{2ab} - 1 = \\ = (2a^2 + a^2) + (-3ab - 2ab) + (-3 - 1) = 3a^2 - 5ab - 4$$

- Standart şəkildə olan iki çoxhədlinin fərqini alt-alta yazmaqla da tapmaq mümkündür. Adətən, çıxılan çoxhədlinin hər bir həddini əks işarə ilə yazaraq alınan çoxhədliləri alt-alta toplamaq əlverişli olur.

$$\begin{array}{r} -2a^2 - 3ab - 3 \\ - -a^2 + 2ab + 1 \\ \hline 3a^2 + 5ab - 4 \end{array} \rightarrow \begin{array}{r} 2a^2 - 3ab - 3 \\ + a^2 - 2ab - 1 \\ \hline 3a^2 + 5ab - 4 \end{array}$$

4 Verilmiş çoxhədlilərin fərqini tapın.

NÜMUNƏ $4a^2 + 3a$ və $a^2 - a$

Həlli	Açıqlama
$(4a^2 + 3a) - (a^2 - a) =$ = $\underline{4a^2} + \underline{3a} - \underline{a^2} + \underline{a} =$ = $3a^2 + 4a$	Çoxhədlilər fərqini tapmaq üçün ifadə yazılır. Mötərizələr açılır. Oxşar toplananlar islah olunur. Çoxhədli standart şəkildə yazılır.
a) $a + 6$ və $a - 2$	c) $3a^2 + a$ və $6a^2 + 1$
b) $-x - y$ və $x + 2y$	d) $m^2 - 3m$ və $-mn + m$
e) $1 - 4m^2$ və $4m^2 - 3$	f) $-4b^2 - a$ və $b - b^2 + a$

5 Mötərizələri açın və oxşar hədləri islah edin.

- a) $x^2y + y^2 - (x^2 + y^2)$ c) $ab^2 + a^2 - (ab^2 + b^2 + 2)$ e) $-m^2n + mn - (mn - 2m^2n - 2mn)$
 b) $2x^2 + x - (2x^2 + 3x)$ d) $2,1ab - ab - (3 + 1,1ab)$ f) $0,4ab - ac - (2,5ac - 0,2ab)$

6 Bərabərliyin doğru olması üçün boş xanaya uyğun həddi müəyyən edin.

- a) $x + \square + x^2 - 2 = x^2 + 3x - 2$ c) $(3ab + \square) - (ab + a) = 2ab + 3a$
 b) $x^3 + 4x^2 + 1 = x^3 + 3x^2 + 1 + \square$ d) $(5m^2n + mn) - (m^2n + 3m) = 4m^2n - \square + 3m$

7 Verilmiş çoxhədlini iki çoxhədlinin fərqi şəklində yazın. Üç nümunə göstərin.

- a) $2x^3 + 2x^2 - x - 5$ c) $4p^4 - 5 - 5p - p^2$ e) $5a^2 - ab - 6a$
 b) $3b^2 - ab - 2a - b$ d) $2x^4 + 7x^3 - 3x^2 + x$ f) $-mn^2 + m^2n + 2$

8

Verilən çoxhədlilərin cəmini və fərqini alt-alta yazmaqla tapın.

a) $3a + 2b$ və $a - b$

c) $a^2 + a$ və $-4a^2 - 0,2a$

e) $n^2 + n - 5$ və $-n^2 - n - 5$

b) $5x - y$ və $2x - 4y$

d) $2,5b - bc$ və $1,5b + bc$

f) $-y^2 - y + 1$ və $-y^2 - y - 1$

9

$M = 3a^2 - a - 2$, $N = 2a^2 - 2a$, $P = a^2 - 1$ və $K = a + 4$ olduqda verilən ifadəni sadələşdirin. Alınan çoxhədlinin dərəcəsini müəyyən edin.

a) $M - N$

b) $M - K$

c) $M - (N + P)$

d) $N + P - K$

e) $M - (P + K)$

10

Mötərizələri elə yazın ki, doğru bərabərliliklər alınsın.

$x^2 - 5x + 4 - x^2 - 5x - 3 = 1$

$x^2 - 5x + 4 - x^2 - 5x - 3 = 7$

$x^2 - 5x + 4 - x^2 - 5x - 3 = -1$

$a^2 - 3a + 4 - a^2 - 3a = 4$

$a^2 - 3a - 5 + a^2 + 3a = 5$

$a^2 - a + 4 - a^2 - a = 2a^2 - 4$

11

Çoxhədlini standart şəkildə yazın.

a) $\frac{3}{4}x^2 + 2x^3 - \left(x^2 - \frac{1}{4}x^3\right)$

d) $-\left(\frac{1}{2}a^2\right)^2 - ab - \left(\frac{3}{4}a^4 + ab\right) + a^3a$

b) $2\frac{1}{2}x^3 + 1\frac{1}{2}x^2x - (2x^3 + x)$

e) $-\frac{1}{2}m^2n + mn - \left(mn - \frac{2}{3}m^2 \cdot \frac{3}{4}n\right)$

c) $ab^2 + \frac{1}{5}a - \left(ab^2 - \frac{1}{5}a - a^2b^2\right)$

f) $2\frac{1}{3}a - a^2 - \left(2a^2 + 1\frac{1}{3}a - 2\right)$

12

Ifadəni sadələşdirin. Hansı ifadənin qiyməti dəyişənlərdən asılı deyil?

a) $(2a^2 + b^2 - 3) + (b^2 + 2 - a^2) - (a^2 + 2b^2 - 4)$




b) $(a - 2b + c) - (a - b - 3) + (a - c + b) - (b - c + 6)$

c) $(m - n + p - 1) - (m - p + n + 1) - (p - m - n - 1) - (m - n + p + 1)$

Məsələ həlli

13

Fiqurların perimetrlərini tapmaq üçün ifadə yazın. Hansı fiqurların perimetrləri bərabərdir?



14

Mayeyə batırılmış cisim öz həcmi qədər maye sıxışdırıb çıxarı. Hər birinin tutumu 1 l olan iki qabı su ilə doldurdular. Sıxlıq cədvəlinə əsasən ifadə yazmaqla suallara cavab verin.

- 1-ci qaba m qram A maddəsi və n qram B maddəsi saldılar. Bu maddələr 1-ci qabdan hansı həcmidə su çıxarar?

- 2-ci qaba m qram C maddəsi və n qram D maddəsi saldılar. Bu cisimlər 2-ci qabdan hansı həcmidə su çıxarar?

- 1-ci və 2-ci qablardan birlikdə hansı həcmidə su çıxar?

- 2-ci qabdan çıxan suyun həcm 1-ci qabdan çıxan suyun həcmindən nə qədər çoxdur?

Maddə	Sıxlığı (q/sm³)
A	20
B	10
C	8
D	2

MƏSƏLƏ VƏ MİSALLAR

1 Cədvəli tamamlayın.

a)	x	5		$4y^2z$
	-2x	-10x		
	$0,6x^2y$		$0,6x^4y$	

b)	+	$2n$	$2m^2 - 3n$	$m^2 + 2n + 2$
	$-2m^2$			
			$m^2 - 5n$	

2 Bərabərliyin doğru olması üçün boş xanalara uyğun ədədlər müəyyən edin.

a) $(a^2)^3 \cdot (2b^2) = 4a^6b^4$ b) $(3b^2) \cdot b = 81b$ c) $c^5 \cdot (2c) = 8c$ d) $(c^2d) \cdot d^3 = c^6d$

3 Birhədlini standart şəkildə yazın, qüvvətini və əmsalını tapın.

a) $\frac{2}{7}b^3c \cdot 2\frac{1}{3}a^2b$ b) $-6,4(a^3b)^2 \cdot \left(\frac{1}{2}a\right)^4$ c) $2m^4n \cdot \left(-\frac{1}{4}\right)^3 m^3n$ d) $\left(15a^2p \cdot 1\frac{1}{3}p\right)^2 \cdot \frac{1}{5}ap^5$

4 Çoxhədlini standart şəklə gətirin.

a) $2a \cdot a^2 - a^2 \cdot \frac{3}{4}a + a^2 \cdot \frac{3}{4}aa - 2a^2 \cdot 2,5a$	c) $\frac{2}{3}x \cdot (-3y)^2 - 4x \cdot 1,5y^2 + x^2 \cdot yy + x^2 \cdot 10yy$
b) $\frac{1}{2}x \cdot (-5x^2) - (4xx \cdot 1,5x + 2x \cdot 1\frac{3}{4}xx)$	d) $\frac{1}{4}a \cdot (-5b^2)^2 - (6ab^4 + b^3 \cdot 1\frac{1}{4}a) + (3ab^2)^2$

5 Qüvvət şəkildə yazın.

a) Birhədlinin kvadratı şəkildə

$a \cdot 4a^3b^{12}$ $(3xy^3)^4$ $(4x)^2 \cdot (2x^2)^2$

b) Birhədlinin kubu şəkildə

$2b \cdot 4a^9b^8$ $(-3cd^2)^6$ $b^3 \cdot (4b^2)^3$

6 İfadəni sadələşdirin. Dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini tapın.

a) $2x \cdot (-xy^2)^3 + (x^2y^3)^2$ $x = -2; y = -1$	b) $4abc^2 + 2abb^2 - (3abc^2 + 2ab^3)$ $a = -1; b = 1; c = -4$
--	--




7 Doğru fikri müəyyən edin. Nümunələr göstərməklə əsaslandırın.

- a) Dərəcələri 3 və 2 olan iki birhədlini vurduqda dərəcəsi 6 olan birhədli alınır.
b) Dərəcələri 3 və 2 olan iki çoxhədlini topladıqda dərəcəsi 3 olan çoxhədli alınır.

8 Əmsalı 5, dərəcəsi isə 7 olan birhədli yazın. Bu birhədlinin kvadratını və kubunu tapın. Alınan hər birhədlinin əmsalı və dərəcəsi neçəyə bərabərdir?

9 Şəkildə düz prizmaların və silindrin ölçüləri qeyd edilib.

- a) Hər bir figurun həcmini tapmaq üçün ifadə yazın ($\pi \approx 3$).
b) Hər bir figurun tam səthinin sahəsini tapmaq üçün ifadə yazın.



3.4. Birhədlinin çoxhədliyə vurulması

Araşdırma-müzakirə

Hər birində k sayda şagird olmaqla iki sinif Xalça muzeyinə getdi. Büyüklər üçün giriş biletinin qiyməti m manat, məktəblilər üçün isə bundan 4 manat ucuzdur.


- Muzeyə neçə şagird getdi?
- Məktəblilər üçün bir biletin qiyməti nə qədərdir?
- Məktəblilər üçün alınan biletlərə nə qədər pul ödəmək lazımdır?



Öyrənmə Birhədlinin çoxhədliyə vurulması


Birhədlinin çoxhədliyə hasilini vurmanın paylama xassəsinə əsasən tapmaq olar. *Birhədlini çoxhədliyə vurmaq üçün həmin birhədlini çoxhədlinin hər bir həddinə vurub alınan hasilləri toplamaq lazımdır.*

$$a(b + c) = ab + ac$$



Fikirləş!


Təsvirə əsasən $a(2a - b) = 2a^2 - ab$ olduğunu necə izah etmək olar?




Çalışma

1 Rənglənmiş düzbucaqlının sahəsini tapmaq üçün boş xanalara uyğun birhədli yazın.


a) $x(3x + \square) = \square + \square$



b) $\square(\square + 2) = \square + \square$



c) $3b(\square - \square) = \square - \square$



2 Hasili çoxhədliyə çevirin.

NÜMUNƏ $-2xy(x + y)$

Həlli

$$\begin{aligned} -2xy(x + y) &= -2xy \cdot x + (-2xy) \cdot y = \\ &= -2x^2y - 2xy^2 \end{aligned}$$

Açıqlama

Vurmanın paylama xassəsinə əsasən $-2xy$ birhədlisi $x + y$ ikihədlisinin hər bir həddinə vurulur. Alınan çoxhədli standart şəkildə yazılır.

- a) $-3(a^2 + 1)$ c) $4x(y^2 - x)$ e) $-mn(1 + n^2)$ g) $-2,2c^2(5c^2 - c + 1)$
 b) $5(ab - 5)$ d) $-x(xy - 3)$ f) $5m^2n(-2m + n)$ h) $-2ab(a^3 - 2a + b)$

- 3 Birhədli və çoxhədlinin hasilini tapın. Alınan çoxhədlini standart şəkildə yazmaqla cədvəli tamamlayın.

\times	$ab + a^2b^2 - a^2$	$a^2b - 2ab + ab^3$	$3b^4 + 4b^3 - 5$	$a^2b - 2ab - ab^2 + 4b^4$
-7				
$2ab$				

- 4 İfadəni sadələşdirin.

- | | |
|------------------------------|--|
| a) $a(a + b) - b(a - b)$ | d) $m(m^2 - mn + n^2) - n(m^2 - mn + n^2)$ |
| b) $a(a^2 - 1) + a^2(a - 1)$ | e) $x(y - z) - y(z - x) - z(x - y)$ |
| c) $5(2a + ax) - 5(2a - ax)$ | f) $6a(x - y) - 6b(y - x) - c(x - y)$ |


- 5 İfadəni sadələşdirin və qiymətinin dəyişəndən asılı olub-olmadığını müəyyən edin.

NÜMUNƏ $4(2b - ab + 3) - 2b(4 - 2a)$

Həlli	Açıqlama
$4(2b - ab + 3) - 2b(4 - 2a) =$ $= 8b - 4ab + 12 - 8b + 4ab = 12$	Hasillər çoxhədli şəklində yazılır. Alınan çoxhədli sadələşdirilir. Cavab sabitə, yəni 12-yə bərabərdir. Deməli, ifadənin qiyməti dəyişəndən asılı deyil.
a) $3n^2 - n(3n - 5)$	c) $6c^3 - 2(4c^3 + 6) + 2c^5$
b) $a^2 + a(2 - a)$	d) $5c(2a - 3c^2) - c(a - 15c^2)$
	e) $-(a - b) - (c - a) - 2(a + b + c)$
	f) $2(p - 5p^2) - 2(3 - p - 2,5p^2)$

- 6 Alqoritmi yerinə yetirin və sonda alınan ədədi müəyyən edin.

- | |
|--------------------------------------|
| a) $Y = 2a^2(b + 3) - b(2a^2 - 3)$ |
| b) $Y = (2ab)^2 - a(ab^2 + 2) - 4$ |
| c) $Y = ab(b + 8) - 4a(b^2 + 2b)$ |
| d) $Y = a(ab^3 - 2) - ((3ab)^3 + 1)$ |



- 7 Boş xanalara uyğun ifadələri müəyyən edin.

- | | | |
|---------------------------------|---|---|
| a) $\square(a - 1) = ab - b$ | c) $6xy + x^2y = x\square(6 + \square)$ | e) $4a^4 - 2a^2 + 2a = 2a(\square - \square + \square)$ |
| b) $5x^2 + x = \square(5x + 1)$ | d) $-2x^3y - 2xy = \square(x^2y + y)$ | f) $\square(a^2 + a + 3) = -3a^3 - 3a^2 - 9a$ |

8 Sol tərəfi sadələşdirin və tənliyi həll edin.

a) $a^2 - a(a - 2) = 5$
b) $3x(x + 3) - x(3x - 5) = 28$
c) $-2(y^2 - 5y) - y(-2y) = 19$

d) $-21b^2 - 3b(2 - 7b) = -42$
e) $-3y(y + 3) - (2 - 3y^2) = 16$
f) $4,2m(m + 5) - 2(1 + 2,1m^2) = 40$

9 Boş xanalara elə birhədlilər tapın ki, doğru bərabərlik alınsın.

$$-2a^2 \cdot (1 - \square) = \square + 2a^3$$

$$a^5 \cdot (-a^3 + \square + 2) = -a^8 + a^6 + \square$$

$$(b - 3a^2) \cdot \square = 5ab - \square$$





$$\square \cdot (b^2 - 3ab + 7) = -2b^3 + \square - 14b$$

10 Suallara cavab verin. Dəyişənin hansı qiymətində:


- a) $2(x + 3)$ ifadəsinin qiyməti $3x$ ifadəsinin qiymətindən 5 vahid böyükdür?
b) $6y(y - 2)$ ifadəsinin qiyməti $2y(4 + 3y)$ ifadəsinin qiymətindən 6 vahid kiçikdir?

Məsələ həlli

11 Verilən fiqurların rəngli hissələrinin sahəsini hesablamaq üçün çoxhədli tapın.




12 Kuboid formasında olan bir yük konteynerinin ölçüləri şəkildə metrlə qeyd olunub. Üç belə konteynerin ümumi həcmini tapmaq üçün hansı çoxhədli yazmaq olar? Cavabı iki üsulla tapın.




13 Birinci printer dəqiqədə m səhifə, ikinci isə bundan 4 səhifə çox çap edir. Çoxhədli yazmaqla suallara cavab verin.

- 3 dəqiqədə 2-ci printer neçə səhifə çap edər?
- 5 dəqiqədə iki printerin çap etdiyi səhifələrin ümumi sayını necə tapmaq olar?
- k dəqiqədə iki printer cəmi neçə səhifə çap edər?



14 Düzbücaqlı formasında hovuzun ölçüləri planda metrlə qeyd olunub. Hovuzun kənarına metlax döşəmək nəzərdə tutulur.


- Plana əsasən bu hissəyə döşənəcək metlaxın ümumi sahəsini hesablamaq üçün çoxhədli yazın. Cavabı iki üsulla tapın.
- $a = 0,5$ olduqda bu sahə nə qədər olar?



3.5. Çoxhədlinin çoxhədliyə vurulması


Araşdırma-müzakirə

Mənzilin düzbucaqlı formasında olan hissəsinin ölçüləri şəkildə verilib. Bu sahəni ifadə edən çoxhədlini hansı üsullarla tapmaq olar?



Öyrənmə Çoxhədlinin çoxhədliyə vurulması

İki çoxhədlinin hasilini tapmaq üçün birinci çoxhədlinin hər bir həddi ikinci çoxhədlinin hər bir hədinə vurulur və alınan hasillər toplanır.



- İki çoxhədlinin hasilini tapmaq üçün cədvəldən də istifadə etmək olar.

\times	c	d
a	ac	ad
b	bc	bd

Məsələn, $a + 1$ və $3a + 2$ ikihədlilərinin hasilini belə tapmaq olar.

$$(a+1) \cdot (3a+2) = a \cdot 3a + a \cdot 2 + 1 \cdot 3a + 1 \cdot 2 = 3a^2 + 2a + 3a + 2 = 3a^2 + 5a + 2$$

$$(a+1) \cdot (3a+2) = 3a^2 + 5a + 2$$

\times	$3a$	2
a	$3a^2$	$2a$
1	$3a$	2

- Çoxhədlilərin hasilini taparkən hər bir çoxhədliyə daxil olan hədlərin işaretlərini nəzərə almaqla eyni və müxtəlif işaretli hədlərin vurulması qaydasından istifadə etmək lazımdır.

$$(2a-5) \cdot (a+3) = 2a \cdot a + 2a \cdot 3 - 5 \cdot a - 5 \cdot 3 = 2a^2 + 6a - 5a - 15 = 2a^2 + a - 15$$

$$(2a-5) \cdot (a+3) = 2a^2 + a - 15$$

\times	a	3
$2a$	$2a^2$	$6a$
-5	$-5a$	-15



Fikirləş!

Çoxhədlilərin hasilini taparkən vuruqların yerini dəyişdikdə nəticə dəyişərmə? $2a-5$ və $a+3$ ikihədlilərinin hasilini vuruqların yerini dəyişməklə tapın və cavabınızı izah edin.

Çalışma

- Cədvəldə boş xanaları doldurun və çoxhədlilərin hasilini tapın.

$$(a-1) \cdot (a+4)$$

\times	a	4
a		
-1		




$$(2a+1) \cdot (a-3)$$

\times	a	-3
$2a$		
1		

$$(a-5) \cdot (2a^2+a+1)$$

\times	$2a^2$	a	1
a			
-5			

- 2 Düzbucaqlının sahəsini tapmaq üçün çoxhədlilərin hasilinə uyğun ifadə yazın və sadələşdirin.



- 3 Hasili çoxhədliyə çevirin.

NÜMUNƏ $(3x - y)(x + 2y)$

Həlli	Açıqlama
$(3x - y)(x + 2y) =$ $= 3x \cdot x + 3x \cdot 2y - y \cdot x - y \cdot 2y =$ $= 3x^2 + 6xy - xy - 2y^2 = 3x^2 + 5xy - 2y^2$	Birinci ikihədlinin hər bir həddi ikinci ikihədlinin hər bir həddinə vurulur və alınan hasillər toplanır. Çoxhədli standart şəkildə yazılır.

a) $(a - 5)(a + 3)$ c) $(x + y)(-2 - y)$ e) $(y - 4)(x + 8)$ g) $(5 - a)(2 + a)$
 b) $(x - y)(x + y)$ d) $(x - 9)(y + 2)$ f) $(-a + 7)(b - 6)$ h) $(6 - x)(x - 3)$


- 4 İfadəni sadələşdirin.

a) $(a^2 - 3)(a^2 + 3)$ c) $(3x^2 + y)(3x^2 - y)$ e) $(3c^2 - d)(-d - 3c^2)$ g) $(x + 2)(3x^2 - 2x - 1)$
 b) $(m - n)(n + 3m^2)$ d) $(-b^2 - 1)(b^2 + 2)$ f) $(1,2m^2 - n)(5m^2 - n)$ h) $(2x - 3)(x^2 - 2x - 5)$



Riyaziyyat tarixindən

Qədim riyaziyyatçılar dəyişənlərin müsbət qiymətləri üçün bəzi bərabərliklərin doğruluğunu həndəsi fiqurlardan istifadə etməklə isbat etmişlər. Yunan riyaziyyatçısı Evklid (e.ə. IV əsr) özünün "Başlanğıclar" əsərində düzbucaqlını dörd düzbucaqlıya bölməklə $(a + b)(c + d) = ac + ad + bc + bd$ bərabərliyinin doğruluğunu göstərmişdir.



- 5 Bərabərliyin doğru olması üçün boş xanalara uyğun ifadələri müəyyən edin.

a) $(a + b)(c - \square) = ac - ad + \square - bd$ c) $(b + 2)(b - \square) = b^2 + \square - 2$
 b) $(a - 1)(\square - 3) = ab - 3a - \square + 3$ d) $(d - \square)(d - 5) = d^2 - 7d + \square$

- 6 İfadəni sadələşdirin.

a) $(a - 2)(a - 5) - a(3 - a)$ d) $(x - 3)(2y - 5) - (5x + 6y) + 2xy$
 b) $(a^2 + 1)(2 - a) + a^2(1 + a)$ e) $(m - n^2)(2 + n) - (m + 2n)(m - n)$
 c) $-a(a + 5) - (a - 3)(a + 4)$ f) $(x^3 - y)(y - 2x) - 2x(x + y) - 3(x + y)$

- 7 İfadəni sadələşdirin. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın.

a) $(a + 1)(2a - 3) + a(3a + 1)$ b) $(x - 3)(x + 6) - (x - 2)(x - 1)$ c) $-3y(2y - 1)(y + 4) + 6y^3$
 $a = 1; -2$ $x = -1; -4$ $y = 0; -0,5$

8 İfadəni standart şəkilli çoxhədli kimi yazın. Şərtə əsasən ifadənin qiymətini tapın.

a) $(a - 3)(a - 2)$
 $a^2 - 5a = 14$ olarsa

b) $(2a + 3)(b + 2) - a(b + 4)$
 $ab + 3b = -2$ olarsa

9 Bərabərliyin sol tərəfini sadələşdirin və tənliyi həll edin.

a) $(x + 3)(x - 1) - x^2 = 5$ c) $5 - (y - 3)(y + 1) + y(y - 1) = 11$
b) $(2x + 1)(x - 5) - 2x(2 + x) = -18$ d) $-3(y + 3)(2 - y) - 3y(2 + y) = -12$

10 Vurmanın xassələrindən istifadə etməklə çoxhədlilərin hasilini tapın.

NÜMUNƏ $(3a - 2)(a + 1)(a - 2) = ?$

Həlli	Açıqlama
$(3a - 2)(a + 1) = 3a \cdot a + 3a \cdot 1 - 2 \cdot a - 2 \cdot 1 =$ $= 3a^2 + \underline{3a} - \underline{2a} - 2 = 3a^2 + a - 2$ $(3a^2 + a - 2) \cdot (a - 2) = 3a^2 \cdot a - 3a^2 \cdot 2 + a \cdot a - 2 \cdot a - 2 \cdot a +$ $+ 2 \cdot 2 = 3a^3 - \underline{6a^2} + \underline{a^2} - \underline{2a} - \underline{2a} + 4 = 3a^3 - 5a^2 - 4a + 4$	Çoxhədlilərdən ilk ikisinin hasilini tapılır. Alınan çoxhədli növbəti çoxhədliliyə vurulur. Alınan çoxhədlidə oxşar toplananlar islah edilir.
a) $(a - 5)(a + 3)(a + 2)$ b) $(b - 2)(b + 1)(b + 3)$ c) $(m - 2)(m - 2)(m + 4)$ d) $(p - 5)(p + 3)(p + 3)$	

11 Qüvvəti hasil şəklində yazın və vurma əməlini yerinə yetirin.

a) $(a - b)^2$	c) $(2a + b)^2$	e) $(2m - 3)^2$	g) $(x + 2)^3$
b) $(x - 1)^2$	d) $(3 - y)^2$	f) $(-b - 1)^2$	h) $(y - 1)^3$

Öyrənmə Eynilik

$4(a + b)$ və $4a + 4b$ ifadələri a və b dəyişənlərinin ixtiyarı qiymətlərində bərabər qiymətlər alır. Məsələn, $a = 5$ və $b = 2$ olduqda hər iki ifadə 28, $a = 0$ və $b = -1$ olduqda isə -4 qiymətini alır və s. Dəyişənlərin ixtiyarı qiymətlərində uyğun qiymətləri bərabər olan iki ifadəyə **ekvivalent ifadələr**, yaxud **eyniliklə bərabər ifadələr** deyilir. Dəyişənlərin ixtiyarı qiymətlərində doğru olan bərabərliyə **eynilik** deyilir.

$$(x + 2)(x + 1) = x^2 + 3x + 2$$

• Toplama və vurma əməllərinin xassələrini ifadə edən bərabərliklər də eynilikdir. Məsələn, $a + b = b + a$, $a + (b + c) = (a + b) + c$, $ab = ba$, $a(b + c) = ab + ac$ və s. eyniliklərdir.

12 Əməllərin hansı xassələrinə əsasən bərabərliyin eynilik olduğunu demək olar?

a) $a + (-a) = 0$	c) $b - (-c) = b + c$	e) $b - ac - bc = b - c(a - b)$
b) $-x(-y) = xy$	d) $xy + 5 = 5 + xy$	f) $4(a - 1) + b(a - 1) = (4 + b)(a - 1)$

13 Verilən ifadəyə eyniliklə bərabər olan ifadələri müəyyən edin.

a) $2a - 8$

$2(a - 4)$

$2(a - 8)$

$2(-4 + a)$

b) $-ab - 6a$

$a(b - 6)$

$-a(b + 6)$

$a(-6 - b)$

c) $2a(a - 1)$

$2a^2 - 2a$

$a(a - 2)$

$-2(a - a^2)$

d) $2xy - 6x + 3$

$2x(y - 3) + 3$

$2xy - 3(2x + 1)$

$2xy - 3(2x - 1)$



Yadda saxla!

İfadəni ona eyniliklə bərabər olan başqa ifadə ilə əvəz etməyə bu ifadənin **eyniliklə çevrilməsi** deyilir. Məsələn, çoxhədlilərin cəminin, fərqiinin və hasilinin tapılması eyniliklə çevrilmədir.

- Verilmiş bərabərliyin sağ və sol tərəfindəki ifadələri eyniliklə çevirib müqayisə etməklə bu bərabərliyin eynilik olub-olmadığını isbat etmək olar.

Bərabərliyin bir tərəfindəki ifadəni çevirdikdə digər tərəfdəki ifadə alınır.

$$\begin{aligned} (2x - y)(2x + y) &= 4x^2 - y^2 \\ \downarrow & \\ (2x - y)(2x + y) &= 4x^2 + 2xy - 2xy - y^2 = 4x^2 - y^2 \end{aligned}$$

Bərabərliyin hər iki tərəfindəki ifadələr eyniliklə çevrilir və hər iki tərəfdə eyni ifadə alınır.

$$\begin{aligned} 3x(2x - y) + 6xy &= 2x(3x + y) + xy \\ \downarrow & \downarrow \\ 3x(2x - y) + 6xy &= 6x^2 - 3xy + 6xy = & 2x(3x + y) + xy &= 6x^2 + 2xy + xy = \\ = 6x^2 + 3xy & & = 6x^2 + 3xy & \end{aligned}$$

- 14 Verilən ifadələr eyniliklə bərabərdirmi? İzah edin.

a) $3(a + 2)$ və $3a + 6$	c) $-4(a + 2)$ və $-4a + 8$	e) $5(xy - xy)$ və 5
b) $10 - 5a$ və $5a - 10$	d) $6(a - a)$ və 0	f) $2(a + 10)$ və $20 + 2a$

- 15 Eyniliyi isbat edin.

a) $2a(2a - 0,5b) - ab = 4a^2$	c) $3 - (a - 1)(2 - a) = 5 + a(a - 1)$
b) $-2x^2 + 2(x - 1)(x - 2) = -2(3x - 2)$	d) $-4(2c^2 - b) + 2b = 2(3b - c^2) - 2c^2$

- 16 Verilən bərabərliyin eynilik olub-olmadığını müəyyən edin.


a) $2(xy + 5) = 2xy + 10$	c) $5xy \cdot 3z = 3xy \cdot 5z$	e) $ab + (-bc) = b(a - c)$
b) $-3(5 + x) = 3x - 15$	d) $-a + b + c = c - a - b$	f) $(b - 2)(a - c) = (2 - b)(a - c)$

- 17 $(a + b - 2c)(b - a) + (a + c - 2b)(a - c) - (b + c - 2c)(b - c)$ ifadəsinin qiymətinin dəyişənlərdən asılı olmadığını isbat edin.

Məsələ həlli


- 18 Maşının yük yeri kuboid formasındadır.

- Yük yerinin həcmini çoxhədli ilə ifadə edin.
- Bu maşının yük yerinə tili a olan kub formalı yük konteyneri yüklədilər. Boş qalan hissənin həcmini çoxhədli ilə ifadə edin.
- $a = 2$ m olarsa, boş qalan hissənin həcmi nə qədər olar?



- 19 Şəkildə qapının ölçüləri santimetrlə qeyd olunub. Qapının bir üzünü və şüşə hissəsinin sahəsini tapmaq üçün çoxhədlilər yazın.

- Qapının bir üzünün taxta olan hissəsinin sahəsi $12\ 400\text{ sm}^2$ -dir. Qapının eni və uzunluğu nə qədərdir?



XÜLASƏ

Birhədlilər

ab , $2m$, $6x^2y$ – birhədlidir
 $a + b$, $\frac{2}{m}$ – birhədli deyil.

Birhədlinin standart şəkli

Birhədlinin dərəcəsi: $3 + 4 = 7$

$$-20a^3c^4$$

Əmsal: -20

Hərfi hissə: a^3c^4

Oxşar birhədlilər: x^3y^2 və $4x^3y^2$

Oxşar olmayan birhədlilər: x^2y və $2xy^2$

Birhədlilər və çoxhədlilər

Çoxhədlilər

$$\begin{array}{ccccc} x^2 & x^2 & -y^2 & -y & -y \\ \hline 2x^2 & & & & 1 \end{array}$$

Çoxhədli: $2x^2 - y^2 - 2y + 1$

Çoxhədlinin hədləri: $2x^2, -y^2, -2y, 1$

Çoxhədlinin standart şəkli

$$3xy^2 + 3 - xy^2 + y = 2xy^2 + y + 3$$

İkihədli: $a^2 + 3$ Üçhədli: $a^2 - 3ab + 4$

Hədlərin dərəcələri:

$$\begin{array}{cc} 4+1=5 & 1+2=3 \\ \hline 2x^4y & 5xy^2-x \end{array}$$

Çoxhədlinin hədləri: $2x^4y, 5xy^2, -x$

Çoxhədlinin dərəcəsi: 5

Birhədlilərin vurulması

$$2x \cdot 4x = (4 \cdot 2) \cdot (x \cdot x) = 8x^2$$

$$(2x^2y)^3 = 8x^6y^3$$

Çoxhədlilərin toplanması və çıxılması

$$(2a^2 + ab) + (a^2 - 3ab) = 3a^2 - 2ab$$

$$(2a^2 + ab) - (a^2 - 3ab) = a^2 + 4ab$$

Birhədlinin çoxhədliyə və çoxhədlinin çoxhədliyə vurulması

$$2a(a + b) = 2a^2 + 2ab$$

$$(a + 1) \cdot (3a + 2) = 3a^2 + 5a + 2$$

İlkin problemi həlli

Hər iki maşının təkəri 1 dövr etdikdə getdiyi məsafə (metrlə): $2\pi \cdot 0,4 \approx 2,4$.

A maşınının təkəri 1 saniyədə a dövr etdiyi üçün qət edilən məsafə: $2,4a$.

B maşınının təkəri 1 saniyədə b dövr etdiyi üçün qət edilən məsafə: $2,4b$.

• A və B maşınları eyni istiqamətdə hərəkət etdikdə

1 saniyədən sonra onlar arasındakı məsafə: $2,4a - 2,4b$

t saniyədən sonra onlar arasındakı məsafə:

$$(2,4a - 2,4b) \cdot t = 2,4at - 2,4bt$$

$t + 15$ saniyədən sonra onlar arasındakı məsafə:

$$(2,4a - 2,4b)(t + 15) = 2,4at + 36a - 2,4bt - 36b$$

• A və B maşınları əks istiqamətlərdə hərəkət etdikdə

1 saniyədən sonra onlar arasındakı məsafə: $2,4a + 2,4b$

t saniyədən sonra onlar arasındakı məsafə:

$$(2,4a + 2,4b) \cdot t = 2,4at + 2,4bt$$

$t + 15$ saniyədən sonra onlar arasındakı məsafə:

$$(2,4a + 2,4b)(t + 15) = 2,4at + 36a + 2,4bt + 36b$$



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Aynurun, yoxsa Anarın fikri doğrudur? Cavabınızı izah edin.



Çoxhədlinin dərəcəsi
6-ya bərabərdir.

$$a^2 + a^4 + a^3 \cdot a^3$$

Çoxhədlinin dərəcəsi
4-ə bərabərdir.



2. Hər bəndə uyğun çoxhədliləri müəyyən edin.

- a) Dərəcəsi 2-yə bərabərdir.
- b) Dərəcəsi 3-ə bərabərdir.
- c) Sərbəst həddi 1-dir.
- d) Standart şəkildə verilib.

$$2xy^2 + 1$$

$$2x + x^2 + x + x^3$$

$$-x^3 - x$$

$$-1 + x^2 + 2$$

$$3 - xy^3 + x^2$$

$$2x^2 - xx^2 + x^3 + 1$$

3. Vurma əməlini yerinə yetirin. Alınan çoxhədlinin əmsalları cəmini tapın.

a) $(a - 5)(a + 6)$

d) $(ab - a)(b + a)$

g) $(x + 3)(4x - 2)(x + 2)$

b) $(b - 1)(b - 3)$

e) $(2m - n)(2n - m)$

h) $(x + 1)(x^2 - x - 1)$

c) $(1,2 - m)(m + 6)$

f) $(4m + n)(5 - 0,5n)$

i) $(m^2 + 3m + 1)(m - 5)$

4. İfadəni sadələşdirin. Alınan çoxhədlinin dərəcəsini müəyyən edin.

a) $2(a + ab) - a(ab + 2b)$

e) $m(m^2 - mn + n^2)(m^2 + n^2)$

b) $(a^2 - a)(a - 3) + 4a^2$

f) $x^3 - (x - 2)(x - 5)(x - 4)$

c) $\frac{1}{2}b(b + bc) - \frac{1}{4}c(b - bc)$

g) $1\frac{1}{6}b(x - y) + \frac{5}{6}b(y - x) - \frac{2}{3}b(x + y)$

d) $(x - 1)(x^4 + x^3 + x^2 + x + 1)$

h) $(y - 1)(y - 2)(y - 3)(y + 4)$

5. Fikrin doğru, yaxud yanlış olduğunu müəyyən edin. Nümunələr göstərməklə əsaslandırın.

a) Dərəcəsi 2 və 3 olan iki çoxhədlinin hasilinin dərəcəsi 5-ə bərabərdir.

b) Dərəcəsi 3 və 4 olan çoxhədlilərin cəminin dərəcəsi 7-yə bərabərdir.

c) Dərəcələri 3 olan iki çoxhədlinin cəminin də dərəcəsi 3-ə bərabər olmalıdır.

d) Dərəcəsi 5 olan iki çoxhədlinin cəminin dərəcəsi 3 ola bilər.

6. İfadəni sadələşdirin. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayın.

a) $2xy^2 + x(5y - 2y^2)$

$x = -2; y = -1$ olduqda





b) $3a^2b^4c^2 - (2ab^2c)^2$

$a = -2; b = 3; c = -1$ olduqda

c) $m - (-mn^3) - n + mn^3$

$m = -5; n = 4$ olduqda

7. Rəngli hissənin sahəsini hesablamaq üçün çoxhədli yazın.



8. $A = x - 1$, $B = 0,5x + 2$ və $C = x^2 + 2$ olarsa, ifadəni sadələşdirin.

- a) $A(A + C)$ b) $B(A + C)$ c) $2AB - C$ d) $(3A + 2B)(A + C)$ e) $(A + B)(B - A)(C - B)$

9. Mötərizələri elə yazın ki, doğru bərabərlik alınsın.

a) $2a^2 - a + 2 + 2a^2 - a + 5 = -3$ c) $2ac^2 - b - ac^2 - ac^2 + 2b = 0$

b) $2y^2 - 5 + y + y^2 - y^2 + y = -5$ d) $2xy^2 - x - xy^2 + 3xy^2 + 5x = 4x$

10. $b^2 - 3b = a$ olarsa, verilən ifadələri a -dan asılı çoxhədli şəklində yazın.

$b^2 - 3b + 5$ $2b^2 - 6b$ $(b^2 - 3b + 1)(b^2 - 3b + 3) - (4b^2 - 12b)$

$(b^2 - 3b)(b^2 - 3b + 1)$ $-b^2 + 3b$ $(b^2 - 3b - 1)(b^2 + 4 - 3b) - 3(b^2 - b - 2b)$

11. Tənliyi həll edin.

a) $x^2 - x(x + 2) = 8$ c) $(y - 2)(y - 3) - y(y - 6) = 40$

b) $6x^2 - (3x + 2)(2x - 1) = 15$ d) $-6y(y - 1) + 3(2y - 4)(y + 30) = 0$

12. a və b -nin istənilən natural qiymətlərində ifadənin qiymətinin 8-ə bölündüyü isbat edin.

a) $3(10a + 4b) + 2(10b + a)$ b) $2a(a + 5b) - a(2b - 14a)$ c) $(4a - b)(4a + b) + b^2$

13. Ardıcıl iki natural ədədin hasilindən kiçik ədədin kvadratını çıxdıqda 16 alınır. Bunlar hansı ədədlərdir?

14. Elə ardıcıl üç natural ədəd tapın ki, ikinci və üçüncü ədədlərin hasili birinci və ikinci ədədlərin hasilindən 24 vahid böyük olsun.


15. Planşetin ekranının eni a sm, uzunluğu isə $1,5a$ sm-ə bərabərdir. Planşetin ekranının kənarlarındakı boz çərçivənin eni 1 sm-dir.

a) Bu boz çərçivənin sahəsini ifadələrdən hansı ilə tapmaq olar?

$(1,5a + 1)(1,5a + 1) - 1,5a(a + 1)$ $(1,5a + 2)(a + 2) - 1,5a^2$

$(1,5a + 2)(1,5a + 2) - 1,5a(a + 2)$ $(1,5a + 1)(a + 1) - 1,5a^2$

b) Boz çərçivənin sahəsi 74 sm^2 olarsa, planşetin ekranının ölçüləri nə qədərdir?



16. Kvadratın iki qarşı tərəfini 1 sm azaldıb digər qarşı tərəfləri isə 3 sm artırdıqda alınan düzbucaqlının sahəsi kvadratın sahəsindən 7 sm^2 böyük oldu. Kvadratın tərəfinin uzunluğu nə qədər idi?

17. Suallara cavab verin.

a) a -nın hansı qiymətində $(x^2 - x)(ax - 2)$ hasilinin standart şəkilli çoxhədli kimi yazılışında x^2 -nin əmsali 0 olar?


b) a -nın hansı qiymətində $(x^2 + ax - 1)(x - 2)$ hasilinin standart şəkilli çoxhədli kimi yazılışında x və x^2 -nin əmsalları əks ədədlər olur?

18. Düzbucaqlı formalı parkın uzunluğu enindən 3 dəfə böyükdür. Yenidənqurma işləri zamanı parkın enini 10 m artırıb uzunluğunu 10 m azaltılar. Nəticədə parkın sahəsi 1900 m^2 artdı. Parkın ölçüləri nə qədər oldu?



19. Düzbucaqlı paralelepiped formasında akvariumların yan üzləri şüşədən hazırlanıb. Kiçik akvariumun tilləri böyük akvariumun uyğun tillərindən 10 sm kiçikdir.

- Akvariumların həcmini və sahəsini çoxhədli ilə ifadə edin.
- Kiçik akvariumun hazırlanması üçün böyük akvariumdan 6800 sm^2 az şüşə istifadə olundu. Akvariumların tillərinin uzunluqları nə qədərdir?



Riyazi kaleydoskop

1. \overline{abc} yazılışı a , b və c rəqəmləri ilə yazılmış üçrəqəmli ədədi bildirir: $\overline{abc} = 100a + 10b + c$. a , b və c rəqəmləri 9-dan fərqli olduqda hansı ifadələrin qiyməti 9-a tam bölünər?

$$\overline{ab} - \overline{ba}$$

$$\overline{abc} - \overline{bac}$$


$$\overline{abc} - \overline{b0c}$$

$$\overline{abc} - \overline{ba}$$

$$\overline{aac} - \overline{caa}$$

$$\overline{acc} - \overline{c0}$$

2. Rəngli kağızı ortadan qatladıqda iki kvadrat alındı. Qayçı ilə şəkildəki üçbucağı kəsdikdən sonra qalan figurun sahəsini hesablamaq üçün çoxhədli yazın.



3. Babanın yaşı oğulun yaşından 2 dəfə, oğulun yaşı isə nəvənin yaşından 6 dəfə çoxdur. 5 ildən sonra baba ilə oğulun yaşları cəmi nəvənin yaşından 10 dəfə çox olacaq. İndi babanın neçə yaşı var?

4. Sinifdə bərabər sayıda oğlan və qız oxuyur. Sinif nümayəndəsi seçimində iki namizəd iştirak etdi. Digər şagirdlər bu namizədlərdən yalnız birinin adını yazmaqla səs verdilər. Sonda səslər sayılırkən namizədlərdən birinin digərindən 3 səs çox qazandığı elan olundu. Müəllim səslərin düzgün sayılmadığını bildirdi. O, bunu necə müəyyən etdi?



"BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ"

Daim baş verən təbii proseslərdən istifadə etməklə əldə olunan enerji mənbələri *bərpa olunan enerji mənbələri* adlanır. Belə mənbələrin verdiyi enerji miqdarını və iqtisadi səmərəliliyi sadə üsullarla hesablamaq üçün bəzən çoxhədlilərdən istifadə olunur.



1. Günəş panellərinin 1 gündə verdiyi elektrik enerjisinin gücünü belə bir ifadə ilə hesablamaq olar.

$$G = 0,85npt$$

Burada p – bir panelin gücü, n – Günəş panellərinin sayı, t – gün ərzində Günəş şüalarının effektiv işıqlandırma müddəti (saatla).

Evin damında Günəş panelləri üçün ayrılan düzbucaqlı sahənin eninə a , uzununa isə $a + 6$ sayda olmaqla panellər quraşdırıldı. Bir panelin gücü 100 vatt, Günəşin gün ərzində maksimal işıqlandırma müddəti 5 saatdır. Bu panellər gün ərzində neçə vatt gücündə elektrik enerjisi verər? Bunu hesablamaq üçün çoxhədli yazın.

2. Bərpa olunan digər enerji mənbələri haqqında məlumat toplayın.

3. Azərbaycanda bərpa olunan enerji sahəsində hansı işlərin görüldüyünü araşdırın və təqdimat hazırlayıın.

Müxtəsər vurma düsturları


Bu bölmədə öyrənəcəksiniz:

- müxtəsər vurma düsturlarının tətbiqi ilə ifadələri sadələşdirməyi;
- ortaq vuruğu mötərizə xaricinə çıxarmaqla çoxhədlini vuruqlara ayırmağı;
- qruplaşdırma üsulu ilə çoxhədliləri vuruqlara ayırmağı;
- müxtəsər vurma düsturlarının tətbiqi ilə çoxhədlini vuruqlara ayırmağı.

Cəhd edin!

Usta metal lövhədən birinin tili x metr, digərinin tili isə $x + 2$ metr olan kub formasında iki su çəni düzəltdi.

- Böyük çənin tutumunun kiçik çənin tutumundan nə qədər çox olduğunu göstərən ifadəni çoxhədli şəklində necə yazmaq olar?
- İki çənin hazırlanmasına cəmi neçə kvadratmetr metal lövhə sərf edildi?
- Böyük çənin hazırlanmasına kiçik çəndən 48 m^2 çox metal lövhə istifadə olundu. Hər çənin tutumu nə qədərdir?



İfadələrin sadələşdirilməsi, tənliklərin həlli, eyniliklərin isbatı zamanı müxtəsər vurma düsturlarından geniş istifadə edilir.

Bu düsturlar həmçinin, hesablamaları sadələşdirmək üçün tətbiq olunur.

Həndəsi fiqurların sahə və həcmərinin tapılmasında, maliyyə-iqtisadiyyat və müxtəlif məsələlərin modelləşdirilməsində də müxtəsər vurma düsturlarından istifadə olunur.

 a b b a

$$(a+b)^2 = a^2 + 2ab + b^2$$

$$(a+b)^3 = a^3 + 3a^2b + 3ab^2 + b^3$$

 a a b b

$$a^2 - b^2 = (a-b)(a+b)$$

$$a^3 - b^3 = (a-b)(a^2 + ab + b^2)$$

$$(a-b)^2 = a^2 - 2ab + b^2$$

$$a^3 + b^3 = (a+b)(a^2 - ab + b^2)$$

İlkin yoxlama

1 Hesablayın.

a) $\text{ƏBOB}(24, 36)$

b) $\text{ƏBOB}(48, 72)$

c) $\text{ƏBOB}(21, 84)$

d) $\text{ƏBOB}(36, 54, 72)$

2 Boş xanaya uyğun ədədi tapın.

a) $64 = 4^{\square}$

b) $81 = \square^4$

c) $32 = 2^{\square}$

d) $-125 = (-5)^{\square}$

e) $0,01 = \square^2$

f) $\frac{8}{27} = \square^3$

3 Verilən ifadəni birhədlinin kvadratı şəklində yazın.

a) $25a^4$

b) $49x^8$

c) $121a^6b^6$

d) $0,16x^4y^6$

e) $\frac{25}{49}a^{10}$

f) $1\frac{11}{25}c^6d^2$

4 Verilən ifadəni birhədlinin kubu şəklində yazın.

a) $27a^6$

b) $64b^9$

c) $-216x^6y^3$

d) $0,125a^3b^9$

e) $-\frac{27}{64}x^{12}$

f) $-3\frac{3}{8}x^6$

5 Ortaq vuruğu mötərizə xaricinə çıxarıın. Dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini tapın.

a) $12 + 6x$

$x = 18$

b) $16a + 8b$

$a = -2; b = 24$

c) $-25x - 25y$

$x = 2,1; y = 1,9$

6 İfadəni sadələşdirin. İki hədli, yaxud üç hədli alındığını müəyyən edin.

a) $a(a + 3)(a + 4) - a(a + 1)(a + 2)$

c) $(b - 1)(1 + b + b^2 + b^3) + 3b^4 + 5$

b) $(a + b)(a^3 - a^2b - ab^2 + b^3)$

d) $(3n^2 - 2n + 1)(3n^2 + 2n - 1) - 4n(n + 1)$

7 Boş xanalara elə birhədlilər yazın ki, eynilik alınsın.





a) $(a - b)(a - \square) = a^2 - ac - ab + bc$

c) $(4a + \square)(\square + 1) = 4a^2 + 4a + \square + 5b$

b) $(2b + 3)(2b - \square) = \square - 9$

d) $(0,5a - b)(0,2a - \square) = \square - \square + 2b^2$

8 Fıgurun sahəsini göstərən ifadəni çoxhədli şəklində yazın.



9 Şəkildə yeni salınacaq düzbucaqlı formalı parkın ölçüləri metrlə verilib.

- Parkın sahəsini çoxhədli şəklində ifadə edin.

- Attraksionlar üçün ayrılmış sahə piknik sahəsindən 100 m^2 çoxdursa, parkın ümumi sahəsi və perimetri nə qədər olar?




4.1. Cəmin və fərinqin kvadratı

Araşdırma-müzakirə

Təsvirə əsasən tərəfi $20 + b$ olan kvadratın sahəsini uyğun fiqurların sahəsindən istifadə etməklə necə tapmaq olar?

- Bu sahəni tapmaq üçün ifadə yazın.
- Bu üsulla $(30 + 5)^2$ ifadəsinin qiymətini necə tapmaq olar?



Öyrənmə Cəmin və fərinqin kvadratı

Çoxhədlilərin hasilini tapmaq üçün bəzən onları hədbəhəd vurmağa ehtiyac qalmır. Hasili xüsusi düsturların köməyi ilə birbaşa da yazmaq mümkündür. Bu düsturlar *müxtəsər vurma düsturları* adlanır. Çoxhədlilərin vurulması qaydasından istifadə etməklə *iki ədəd cəminin kvadratını* belə tapmaq olar.

$$(a + b)^2 = (a + b) \cdot (a + b) = a^2 + ab + ab + b^2 = a^2 + 2ab + b^2$$

The diagram shows a large light blue square with side length $a + b$. The top edge is labeled $a + b$, with a and b indicated by arrows. The square is divided into four quadrants: the top-left is a^2 , the top-right is ab , the bottom-left is ab , and the bottom-right is b^2 . Arrows point from the terms in the equation to their corresponding areas in the square.

Cəmin kvadratı düsturu: $(a + b)^2 = a^2 + 2ab + b^2$

İki ədəd cəminin kvadratı bərabərdir: *birinci ədədin kvadratı*, üstəgəl *birinci ədədlə ikinci ədədin hasilinin iki misli*, üstəgəl *ikinci ədədin kvadratı*.

- Eyni qayda ilə *iki ədəd fərinqin kvadratını* belə ifadə etmək olar.

$$(a - b)^2 = (a - b) \cdot (a - b) = a^2 - ab - ab + b^2 = a^2 - 2ab + b^2$$

Fərinqin kvadratı düsturu: $(a - b)^2 = a^2 - 2ab + b^2$

İki ədəd fərinqin kvadratı bərabərdir: *birinci ədədin kvadratı*, çıxılsın *birinci ədədlə ikinci ədədin hasilinin iki misli*, üstəgəl *ikinci ədədin kvadratı*.

- Cəmin və fərinqin kvadratı düsturlarında a və b dəyişənlərinin yerinə hər hansı ifadə yazdıqda da bərabərlik doğru olur. Bu zaman uyğun əvəzləmə aparmaqla nəticəni sadələşdirmək olar. Məsələn:

$$(2x - 3)^2 = (2x)^2 - 2 \cdot 2x \cdot 3 + 3^2 = 4x^2 - 12x + 9$$



Fikirləş!

Eynilikləri necə isbat etmək olar?

$$(a - b)^2 = (b - a)^2$$

$$(a + b)^2 = (-a - b)^2$$

Çalışma

- 1 Cəmin, yaxud fərqli kvadratını çoxhədli şəklində yazın.

NÜMUNƏ $(x + 3)^2$

Həlli	Açıqlama
$(x + 3)^2 = \underline{a}x^2 + \underline{b}2 \cdot x \cdot 3 + \underline{b}3^2 = x^2 + 6x + 9$	Birinci ifadənin kvadratı (x^2), üstəgəl birinci ifadə ilə ikinci ifadənin hasilinin iki misli ($2 \cdot x \cdot 3$), üstəgəl ikinci ifadənin kvadratı (3^2)

- | | | | | |
|----------------|----------------|------------------|------------------|-----------------|
| a) $(a - 5)^2$ | c) $(x - 1)^2$ | e) $(-b + 5)^2$ | g) $(a + 0,2)^2$ | i) $(-a - 5)^2$ |
| b) $(2 + n)^2$ | d) $(m + n)^2$ | f) $(0,1 + y)^2$ | h) $(x + 6)^2$ | j) $(-9 + p)^2$ |

- 2 Cəmin, yaxud fərqli kvadratını çoxhədli şəklində yazın.

NÜMUNƏ $(2x - y)^2$

Həlli	Açıqlama
$(2x - y)^2 = \underline{a}(2x)^2 - \underline{b}2 \cdot 2x \cdot y + \underline{b}y^2 = 4x^2 - 4xy + y^2$	$(a - b)^2 = a^2 - 2ab + b^2$ düsturunda $a = 2x$, $b = y$ qəbul edilir və düsturda yerinə yazılır, ifadə sadələşdirilir.

- | | | | | |
|-----------------|-----------------|-------------------|-----------------|---------------------|
| a) $(2x - 1)^2$ | c) $(xy - 4)^2$ | e) $(-x + 0,2)^2$ | g) $(mn + 1)^2$ | i) $(-0,5y - 1)^2$ |
| b) $(3x + y)^2$ | d) $(c + 3d)^2$ | f) $(0,2x - y)^2$ | h) $(x - 4y)^2$ | j) $(-2p - 0,1q)^2$ |

- 3 Bərabərliyin doğru olması üçün boş xanalara uyğun ifadələri müəyyən edin.

$$(a + 3b)^2 = a^2 + \square + 9b^2 \quad (x - \square)^2 = x^2 - \square + 25y^2 \quad (\square - 5d)^2 = \square - 10d + \square$$

- 4 İfadəni üçhədli şəklində yazın.

- | | | | | |
|--------------------------------------|-------------------------------|---------------------|-------------------------------|------------------------|
| a) $\left(\frac{1}{2}a - 1\right)^2$ | c) $(0,3x^2 - 4)^2$ | e) $(b^3 - 1,1)^2$ | g) $(-ab^2 + 1\frac{1}{3})^2$ | i) $(0,3m^2 - 3)^2$ |
| b) $(m^2 + n)^2$ | d) $(-6m + \frac{1}{3}n^3)^2$ | f) $(x^2y - 0,5)^2$ | h) $(-3x^2 - 4y)^2$ | j) $(4 + 0,2p^2q^2)^2$ |

- 5 Göstərilən nümunədə ədədlərin kvadratlarının hansı üsulla tapıldığını izah edin. Bu üsulla və rilən ədədlərin kvadratını tapın və kalkulyator-dan istifadə etməklə cavabı yoxlayın.

$$41^2 = (40 + 1)^2 = 40^2 + 2 \cdot 40 \cdot 1 + 1 = 1681$$

$$39^2 = (40 - 1)^2 = 40^2 - 2 \cdot 40 \cdot 1 + 1 = 1521$$

$$31^2 \quad 28^2 \quad 49^2 \quad 52^2 \quad 201^2 \quad 199^2 \quad 103^2 \quad 2,1^2 \quad 10,01^2 \quad 6,5^2 \quad 1,01^2 \quad 2,98^2$$

- 6 Çoxhədli şəklində yazın.

- a) a və $2b$ ifadələrinin fərqlinin kvadratı
- b) a və $a - 2$ ifadələrinin cəminin kvadratı
- c) Kiçiyi n -ə bərabər olan iki ardıcıl tam ədədin kvadratları cəmi
- d) Kiçiyi $2n$ -ə bərabər iki ardıcıl cüt ədədin cəminin kvadratı

- 7 İfadəni sadələşdirin. İfadənin qiymətinin dəyişəndən asılı olub-olmadığını müəyyən edin.

- | | | |
|--------------------------|------------------------------------|---------------------------------|
| a) $(2a - 5)^2 - 4a^2$ | c) $(a + 3)^2 - 3(a + 1)^2 + 2a^2$ | e) $(2a + 4)^2 - (4a)^2$ |
| b) $(b^2 + c)^2 - 2b^2c$ | d) $(2x - 3y)^2 - 4(x^2 - 3xy)$ | f) $(3n^2 + m)^2 - 3(n + mn)^2$ |

- 8 Sadələşdirin. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın.

a) $(a + 3)^2 - (3a + 1)^2$
 $a = 2; -1$

b) $(b - 1)^2 + 2(b - 1)$
 $b = 3; 0,1$

c) $(n^2 - 2)^2 - 4$
 $n = -4; \frac{1}{2}$

- 9 Eyniliyi isbat edin.

NÜMUNƏ $(4x - y)^2 + 8xy = 16x^2 + y^2$

Həlli

$$(4x - y)^2 + 8xy = 16x^2 - 8xy + y^2 + 8xy = \\ = 16x^2 + y^2$$

Açıqlama

Bərabərliyin sol tərəfi sadələşdirilir. Alınan ifadənin bərabərliyin sağ tərəfindəki ifadəyə bərabər olduğu müəyyən edilir.

a) $(3a - b)^2 = 9a^2 + b^2 - 6ab$

c) $a^2 + b^2 = (a + b)^2 - 2ab$

b) $(x + y)^2 - (x - y)^2 = 4xy$

d) $(a^2 - b)^2 + 2a^2b = a^4 + b^2$

- 10 Suallara cavab verin.

- a) $(a + b)^2$ ifadəsindən hansı birhədlini çıxdıqda $(a - b)^2$ alınar?
 b) $(3x - 2y)^2$ ifadəsi ilə hansı birhədlini topladıqda $(3x + 2y)^2$ alınar?
 c) $(5m - 1)^2$ ifadəsi ilə hansı birhədlini topladıqda $(5m + 1)^2$ alınar?

- 11 Anar ab və 3 ədədlərinin cəminin kvadratını tapmaq istədi. Onun fikri doğrudurmu? İzah edin.

$$(ab + 3)^2 = (ab)^2 + 3^2 = a^2b^2 + 9$$



- 12 Isbat edin ki, iki ardıcıl tam ədədin kvadratları cəmi həmin ədədlərin hasilinin iki mislindən 1 vahid böyükdür.



Yadda saxla!

Bəzi üçhəndliləri ikihədlinin kvadratı şəklində yazmaq olur. Bunun üçün müxtəsər vurma düsturunda bərabərliyin sağ və sol tərəflərinin yeri dəyişdirilir və verilən üçhədli bərabərliyin sol tərəfi ilə müqayisə edilir. Bərabərliyin sol tərəfində a və b hərflərinə uyğun ifadə varsa, bərabərliyin sağ tərəfində də uyğun əvəzləmə aparılır.

$$a^2 \pm 2ab + b^2 = (a \pm b)^2$$

NÜMUNƏ 1. $x^2 + 12x + 36$ üçhədlisini ikihədlinin kvadratı şəklində yazmaq üçün bu üçhəndlili düsturdakı bərabərliyin sol tərəfi ilə müqayisə edilir. Üçhədlinin birinci həddi x dəyişəninin kvadratı, üçüncü həddi 6 ədədinin kvadratıdır. İkinci hədd x və 6 ədədlərinin hasilinin iki misli olduğundan verilmiş üçhədlini $x + 6$ ikihədlinin kvadratı şəklində yazmaq olar.

$$x^2 + 12x + 36 = x^2 + \underbrace{2 \cdot 6 \cdot x}_{2 \cdot a \cdot b} + \underbrace{6^2}_{b^2} = (x + 6)^2$$

NÜMUNƏ 2. $25m^2 - 20mn + 4n^2$ üçhədlisini ikihədlinin kvadratı şəklində belə yazmaq olar:

$$25m^2 - 20mn + 4n^2 = \underbrace{(5m)^2}_{a^2} - \underbrace{2 \cdot 5m \cdot 2n}_{2 \cdot a \cdot b} + \underbrace{(2n)^2}_{b^2} = (5m - 2n)^2$$



Fikirləş!

$25m^2 - 20mn + 4n^2 = (2n - 5m)^2$ olduğunu necə isbat etmək olar?

- 13 Üçhəndlini ikihəndlinin kvadratı şəklində yazın. Cavabı yoxlayın.

NÜMUNƏ $4x^2 + 12x + 9$

Həlli	Açıqlama		
$4x^2 + \underline{12x} + \underline{9}$ $a^2 \quad 2ab \quad b^2$ $4x^2 + 12x + 9 = (2x + 3)^2$	Verilmiş üçhədlidə $a^2 + 2ab + b^2 = (a + b)^2$ bərabərliyinin sol tərəfində a və b hərflərinin yerinə uyğun ifadələr müəyyən edilir: $a = 2x$, $b = 9$. Düstur tətbiq olunur və sağ tərəf yazılır.		
a) $c^2 + 16c + 64$	c) $25 + 10a + a^2$	e) $16a^2 + 8a + 1$	g) $1 - 18a + 81a^2$
b) $m^2 - 2m + 1$	d) $y^2 + 4y + 4$	f) $n^2 - 14n + 49$	h) $9a^2 + 24a + 16$

- 14 Boş xanaya elə birhədli yazın ki, üçhəndlini ikihəndlinin kvadratı şəklində yazmaq mümkün olsun.
- a) $a^2 - \square + 9b^2$ c) $b^4 + 14b^2 + \square$ e) $\frac{1}{4}b^2 + \square + 4c^2$ g) $1 - \square + 0,04b^2$
 b) $x^2 - \square + 25y^2$ d) $\square - 12y + 36y^2$ f) $\square - cd^2 + \frac{1}{25}36d^4$ h) $\square - 20c^2 + 100$

- 15 Boş xanalara elə birhədli tapın ki, eynilik alınsın.

$$a^2 - \square + 4b^2 = (a - 2b)^2 \quad 16a^2 + 24a + \square = (4a + \square)^2 \quad \square - 6b + 9b^2 = (\square + 3b)^2$$

- 16 Üçhəndlini ikihəndlinin kvadratı şəklində yazın. Cavabı yoxlayın.

a) $9a^2 + 1 - 6a$ b) $0,36 + x^2 - 1,2x$ c) $4ab + 25a^2 + 0,16b^2$ d) $\frac{4}{9}a^2 + 2\frac{1}{4} + 2a$

- 17 Cəmin və fərqli kvadratı düsturlarına əsasən hesablayın.

a) $14^2 + 2 \cdot 14 \cdot 6 + 6^2$	c) $101^2 - 2 \cdot 101 + 1$	e) $\left(5\frac{1}{3}\right)^2 + 2 \cdot 5\frac{1}{3} \cdot \frac{2}{3} + \left(\frac{2}{3}\right)^2$
b) $48^2 - 2 \cdot 48 \cdot 38 + 38^2$	d) $12,5^2 - 25 \cdot 0,5 + 0,5^2$	f) $\left(1\frac{3}{4}\right)^2 - 2 \cdot 1\frac{3}{4} \cdot \frac{3}{4} + \left(\frac{3}{4}\right)^2$


- 18 Üçhəndlini ikihəndlinin kvadratı şəklində yazın. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapın.

a) $a^2 + 4a + 4$ $a = 2; -1,6$	b) $x^2 - 0,8x + 0,16$ $x = -0,6; 1,4$	c) $a^2 - 16ab + 64b^2$ $a = 2; b = \frac{1}{8}$
------------------------------------	---	---

Məsələ həlli

- 19 Təsvirdə şəkil çərçivəsinin ölçüləri santimetrlə qeyd olunub.
 • Çərçivənin sahəsini tapmaq üçün hansı ifadəni yazmaq olar?
 • x -in hansı qiymətində çərçivənin sahəsi 144 sm^2 olar?

- 20 Hərəkət edən cisimlər kinetik enerjiya malikdir. Kinetik enerji $\frac{mv^2}{2}$ düsturu ilə hesablanır (m – cismin kütləsi, v – sürətidir). Kinetik enerjinin vahidi Couldur. Kütləsi 1 kq olan cisim 1 m/san sürətlə hərəkət edərkən malik olduğu kinetik enerji $\frac{1}{2}$ couldur. Pultla idarə olunan və hər birinin kütləsi 2 kq olan iki oyuncaq maşından birincinin sürəti ikincidən $0,2 \text{ m/san}$ çox, kinetik enerjisi isə $0,12 \text{ Coul}$ çoxdur. Hər bir maşın hansı sürətlə hərəkət edir?





4.2. İki ədədin cəmi ilə fərqinin hasilini

Araşdırma-müzakirə

Aynur tərəfi a sm olan kvadratın bir küncündən tərəfi b sm olan kvadrat kəsdi.

- Qalan fiqurun sahəsini hesablamaq üçün ifadə yazın.

- Aynur qalan fiquru şəkildəki kimi hissələrə ayırib birləşdirdi. Sonda alınan düzbucaqlının sahəsini tapmaq üçün ifadə yazın.



- Əvvəlki və sonrakı fiqurların sahələrini göstərən ifadələrin eyniliklə bərabər olduğunu necə əsaslandırmak olar?

Öyrənmə İki ədədin cəmi ilə fərqinin hasilini

Çoxhədlilərin vurulması qaydasından istifadə etməklə iki ədədin cəmi ilə fərqinin hasilini belə tapmaq olar.

$$(a + b)(a - b) = a^2 - ab + ab - b^2 = a^2 - b^2$$

- iiki ədədin cəmi ilə fərqinin hasilini bu ədədlərin kvadratları fərqiñə bərabərdir.*

$$(a + b)(a - b) = a^2 - b^2$$

- a və b dəyişənlərinin yerinə hər hansı ifadə yazdıqda da bərabərlik doğru olur. Bu zaman uyğun əvəzləmə aparmaqla nəticəni sadələşdirmək olar.

$$\frac{(2x+3)(2x-3)}{a \quad b} = \frac{(2x)^2 - 3^2}{a^2 \quad b^2} = 4x^2 - 9$$



Fikirləş!

$(-a - b)(a - b)$ ifadəsini cəm ilə fərqin hasilinin tapılması qaydasına əsasən çoxhədli şəklində necə yazmaq olar?

Çalışma

- Çoxhədli şəklində yazın.

NÜMUNƏ $(x + 5)(x - 5)$

Həlli

$(x + 5)(x - 5) = x^2 - 5^2 = x^2 - 25$ Birinci ifadənin kvadratı (x^2) çıxısın ikinci ifadənin kvadratı (5^2).

- | Açıqlama | | | |
|---------------------|---|--------------------------|---|
| a) $(a - 4)(a + 4)$ | c) $(m + 10)(m - 10)$ | e) $(-x - 1)(x - 1)$ | g) $(-y + 0,5)(y + 0,5)$ |
| b) $(5 + b)(5 - b)$ | d) $\left(c - \frac{1}{2}\right)\left(c + \frac{1}{2}\right)$ | f) $(-b + 0,1)(b + 0,1)$ | h) $\left(d - 1\frac{2}{3}\right)\left(d + 1\frac{2}{3}\right)$ |

2

İki ədədin cəmi ilə fərqinin hasilini bu ədədlərin kvadratları fərqi şəklində yazmaqla hesablayın.

NÜMUNƏ $(40 + 3)(40 - 3)$

Həlli	Açıqlama
$(40 + 3)(40 - 3) = 40^2 - 3^2 = 1600 - 9 = 1591$	40 və 3 ədədlərinin cəmi ilə fərqinin hasilini bu ədədlərin kvadratları fərqiə bərabərdir.
a) $(50 + 4)(50 - 4)$	c) $(2 + 0,1)(2 - 0,1)$
b) $(20 + 5)(20 - 5)$	d) $(8 + 0,5)(8 - 0,5)$
e) $(100 + 8)(100 - 8)$	g) $(2,5 + 1)(2,5 - 1)$
f) $(200 + 2)(200 - 2)$	h) $(1 + 0,1)(1 - 0,1)$

3

Göstərilən nümunədə hasilin hansı üsulla tapıldığıni izah edin və cavabın doğruluğunu yoxlayın. Bu üsuldan istifadə etməklə ədədlərin hasilini tapın.

$$51 \cdot 49 = (50 + 1) \cdot (50 - 1) = 50^2 - 1^2 = 2500 - 1 = 2499$$

a) $41 \cdot 39$

b) $28 \cdot 32$

c) $101 \cdot 99$

d) $1,1 \cdot 0,9$

e) $102 \cdot 98$

f) $199 \cdot 201$

4

İfadəni sadələşdirin.

a) $(2a - 1)(2a + 1)$

c) $(2xy - 5)(5 + 2xy)$

e) $(-0,1b^2 - 4)(0,1b^2 - 4)$

b) $(3a + 2b)(3a - 2b)$

d) $\left(\frac{2}{3}m + 8\right)\left(\frac{2}{3}m - 8\right)$

f) $\left(2\frac{1}{2}c - \frac{3}{4}b^3\right)\left(2\frac{1}{2}c + \frac{3}{4}b^3\right)$

5

Bərabərliklərin doğru olması üçün boş xanalara uyğun bir hədliləri müəyyən edin.

a) $(a + 4)(a - 4) = a^2 - \square$

c) $\left(\frac{1}{2}a^2 + \square\right)\left(\frac{1}{2}a^2 - 3\right) = \square - 9$

b) $(x + \square)(6 - x) = 36 - x^2$

d) $(0,2x^4 + \square)(0,2x^4 - \square) = \square - x^4$

6

Sualı cavab verin.

a) $2x + y$ ifadəsini hansı ifadəyə vurduqda $4x^2 - y^2$ ifadəsi alınar?

b) $0,5ab - 1$ ifadəsini hansı ifadəyə vurduqda $0,25a^2b^2 - 1$ ifadəsi alınar?

c) $1\frac{1}{2}x$ və 3-ün cəmini onların fərqiə vurduqda hansı ifadə alınar?

7

Sadələşdirin. İfadənin qiymətinin dəyişəndən asılı olub-olmadığını müəyyən edin.

a) $(3a - 4)(3a + 4) - 9a^2$

c) $(a - 1)^2 - (a + 1)(a - 1)$

b) $(5x - 8)(-5x - 8) + 25x^2$

d) $(c - 3)(c + 3)(c^2 + 9) - (c^2 - 2)^2$

8

Tənliyi həll edin.

a) $(a - 2)(a + 2) - a(a + 2) = 5$

c) $(c - 1)(c + 1) = (c - 1)(c + 5)$

b) $(x + 2)^2 - (x + 4)(x - 4) = 0$

d) $(-y - 5)(y - 5) = 5 - y(y + 5)$



9

Kvadratlar fərqi düsturundan istifadə etməklə müqayisə edin. Kalkulyatordan istifadə etməklə cavabı yoxlayın.

a) $288 \cdot 286$ və 287^2

b) 1300^2 və $1301 \cdot 1299$

c) 10000^2 və $10005 \cdot 9995$



Yadda saxla!

İki ifadənin cəmi ilə fərqiin hasili düsturunda bərabərliyin sağ və sol tərəflərinin yerini dəyişikdə kvadratlar fərqi düsturu alınır.

$$a^2 - b^2 = (a + b)(a - b)$$

İki ifadənin kvadratları fərqi bu ifadələrin cəmi ilə fərqiin hasilinə bərabərdir.

Məsələn: $a^2 - 64 = a^2 - 8^2 = (a + 8)(a - 8)$

- 10 Cəm ilə fərqiin hasili şəklində yazın.

a) $a^2 - 25$	c) $(3c)^2 - 16$	e) $25b^6 - 121$	g) $-x^2 + 25$	i) $0,36 - 9d^2$
b) $49 - b^2$	d) $b^4 - a^4$	f) $81x^2 - 1$	h) $a^2 - 2\frac{1}{4}$	j) $4y^2 - 0,04$

- 11 Göstərilən nümunədə ədədlərin kvadratları fərqiin hansı üsulla tapıldığıni izah edin. Bu üsuldan istifadə etməklə ədədlərin kvadratları fərqini tapın. Cavabı kələyatorda yoxlayın.

$$5,8^2 - 4,2^2 = (5,8 + 4,2) \cdot (5,8 - 4,2) = \\ = 10 \cdot 1,6 = 16$$

a) $102^2 - 2^2$	c) $1,8^2 - 0,8^2$	e) $\left(2\frac{1}{4}\right)^2 - \left(\frac{1}{4}\right)^2$	g) $\left(1\frac{2}{3}\right)^2 - \left(1\frac{1}{3}\right)^2$
b) $99^2 - 1^2$	d) $3,1^2 - 0,1^2$	f) $7,6^2 - 2,4^2$	h) $2,01^2 - 1,01^2$

- 12 Çoxhədli şəklində yazın.

- a) a və $2b$ ifadələrinin cəmi ilə fərqiin hasilini
- b) x və $(x - 5)$ ifadələrinin kvadratları fərqini
- c) Kiçiyi n -ə bərabər olan iki ardıcıl tam ədədin kvadratları fərqini
- d) Kiçiyi $2n$ -ə bərabər iki ardıcıl cüt ədədin cəmi ilə fərqiin hasilini

- 13 Eyniliyi isbat edin.

- a) $(a - 1)(a + 1)(a^2 + 1)(a^4 + 1) = a^8 - 1$
- b) $(b - 2)(b + 2)(b^2 + 4) = (b^2 + 2)(b^2 - 2) - 12$
- c) $a^6 - 9a^4 = a^4(a - 3)(a + 3)$

Məsələ həlli

Kvadratlar fərqi düsturundan istifadə etməklə məsələləri həll edin.

- 14 Samir mərkəzi eyni nöqtədə olan iki dairə çəkdi. Büyük dairənin radiusu a , kiçik dairənin radiusu isə b -dir.
- Rəngli halqanın sahəsini tapmaq üçün hansı ifadəni yazmaq olar?
 - $a = 6,2$ sm, $b = 4,8$ sm olarsa, halqanın sahəsi nə qədərdir ($\pi \approx 3,14$)?


- 15 Kvadrat formasında olan maşın dayanacağının tərəflərinin 2 m artırılması planlaşdırılır.
- Dayanacağın sahəsinin nə qədər artırılacağını tapmaq üçün hansı ifadə yazmaq olar?
 - Dayanacağın sahəsi 76 m^2 artarsa, hazırda dayanacağın sahəsi nə qədərdir?



4.3. Cəmin və fərinqin kubu. Kublar cəmi və kublar fərqi

Araşdırma-müzakirə

Tili a olan kuba bir neçə kuboid əlavə etməklə tili $(a + b)$ olan yeni kub düzəldildi.



- Bunun üçün hansı ölçülü və neçə kuboid lazım oldu?
- Yeni kuboidin həcmini tapmaq üçün hansı çoxhədli yazmaq olar?

Öyrənmə İki ədədin cəminin və fərinqinin kubu

Çoxhədlilərin vurulması qaydasından istifadə etməklə verilən iki ədədin cəminin kubunu tapmaq olar.

$$(a + b)^3 = (a + b)^2(a + b) = (a^2 + 2ab + b^2)(a + b) = a^3 + \underline{2a^2b} + \underline{ab^2} + \underline{a^2b} + \underline{2ab^2} + b^3 = \\ = a^3 + 3a^2b + 3ab^2 + b^3$$

Beləliklə, *iki ədədin cəminin kubu düsturu alınır.*

$$(a + b)^3 = a^3 + 3a^2b + 3ab^2 + b^3$$

İki ədədin cəminin kubu bərabərdir: birinci ədədin kubu, üstəgəl birinci ədədin kvadratı ilə ikinci ədədin hasilinin 3 misli, üstəgəl birinci ədəd ilə ikinci ədədin kvadratının hasilinin 3 misli, üstəgəl 2-ci ədədin kubu.

- Eyni qayda ilə fərinqin kubu düsturunu yazmaq olar.

$$(a - b)^3 = a^3 - 3a^2b + 3ab^2 - b^3$$

İki ədədin fərinqinin kubu bərabərdir: birinci ədədin kubu, çıxılsın birinci ədədin kvadratı ilə ikinci ədədin hasilinin 3 misli, üstəgəl birinci ədəd ilə ikinci ədədin kvadratının hasilinin 3 misli, çıxılsın 2-ci ədədin kubu.

- İki ədəd cəminin və fərinqinin kubları düsturlarında a və b dəyişənlərinin yerinə hər hansı ifadə yazdıqda da bərabərlik doğru olur. Bu zaman uyğun əvəzləmə aparmaqla çevirmələri sadələşdirmək olar.*

$$\frac{(2x - 3)^3}{a} = \frac{(2x)^3}{a^3} - \frac{3 \cdot (2x)^2 \cdot 3}{3 \cdot a^2 \cdot b} + \frac{3 \cdot 2x \cdot 3^2}{3 \cdot a \cdot b^2} - \frac{3^3}{b^3} = 8x^3 - 36x^2 + 54x - 27$$



Fikirləş!

$(a - b)^3$ ifadəsinin $a^3 - 3a^2b + 3ab^2 - b^3$ ifadəsinə eyniliklə bərabər olduğunu necə isbat etmək olar?

Çalışma

- 1 Cəmin, yaxud fərinqin kubunu çoxhədli şəklində yazın.

$$(a + 1)^3$$

$$(a - 2)^3$$

$$(b + 3)^3$$

$$(5 - c)^3$$

$$(1 - \frac{1}{3}x)^3$$

$$(3a + 1)^3$$

$$(2b + a)^3$$

$$(ab - 4)^3$$

- 2 Boş xanalara elə birhədlilər yazın ki, bərabərlik doğru olsun. Cavabı yoxlayın.

$$(2a - 1)^3 = 8a^3 - \square + 6a - \square \quad (x + \square)^3 = x^3 + \square + 48x + 64 \quad a^6 - \square + \square - 1 = (a^2 - \square)^3$$

- 3 Cəmin və ya fərqli kubu şəklində yazın.

a) $x^3 - 3x^2 + 3x - 1$ b) $m^3 - 6m^2n + 12mn^2 - 8n^3$ c) $a^6 + 3a^2b^4 + 3a^4b^2 + b^6$

- 4 İfadəni sadələşdirin.

a) $(a + 1)^3 - 3a(a + 1)$ b) $(x + 3)^3 - (x - 3)^3$ c) $(a - 2b)^3 + (2a - b)^3$

- 5 Kimin aldığı nəticə doğrudur: Lalənin, yoxsa Anarın? İzah edin.



$$(a^2 + 2)^3 = (a^2)^3 + 2^3 = a^6 + 8$$

$$(a^2 + 2)^3 = a^6 + 6a^4 + 12a^2 + 8$$



Öyrənmə İki ədədin kubları cəmi

$a + b$ və $a^2 - ab + b^2$ çoxhədlilərini vurub oxşar hədləri islah etdikdə $a^3 + b^3$ ifadəsi alınır.

$$\begin{aligned} (a + b)(a^2 - ab + b^2) &= a^3 - a^2b + ab^2 + a^2b - ab^2 + b^3 = a^3 + b^3 \\ (a + b)(a^2 - ab + b^2) &= a^3 + b^3 \end{aligned}$$

Bərabərlikdə sağ və sol tərəflərin yerini dəyişdikdə *kublar cəmi düsturu* alınar.

$$a^3 + b^3 = (a + b)(a^2 - ab + b^2)$$

• $a^2 - ab + b^2$ ifadəsi $(a - b)^2$ açılışından alınan $a^2 - 2ab + b^2$ ifadəsindən ikinci həddin əmsali ilə fərqlənir. Ona görə də $a^2 - 2ab + b^2$ ifadəsi $(a - b)$ ikihədlisinin **tam kvadratı**, $a^2 - ab + b^2$ ifadəsi isə $(a - b)$ ikihədlisinin **natamam kvadratı** adlanır.

İki ədədin kubları cəmi bu ədədlərin cəmi ilə onların fərqliinin natamam kvadratı hasilinə bərabərdir.

• Kublar cəmi düsturunda a və b dəyişənlərinin yerinə hər hansı ifadə yazdıqda da bərabərlik doğru olur. Bu zaman uyğun əvəzləmə edilir.

$$64x^3 + 27 = \frac{(4x)^3}{a^3} + \frac{3^3}{b^3} = \frac{(4x + 3)}{a} \left(\frac{16x^2}{b^2} - \frac{12x}{ab} + \frac{9}{b^2} \right)$$

- 6 Fərqli natamam kvadratını yazın.

NÜMUNƏ $3x - 2$

Həlli	Açıqlama
$\underline{3x} - \underline{2} \rightarrow (3x)^2 - 3x \cdot 2 + 2^2 = 9x^2 - 6x + 4$ a b	$a^2 - ab + b^2$ ifadəsində $a = 3x$; $b = 2$ yazımaqla alınan ifadə sadələşdirilir.
a) $a - 2$ b) $2x - 1$ c) $x - 3y$ d) $\frac{1}{3}a - 3$ e) $a^2 - 4b$ f) $ab - 6$ g) $\frac{a}{3} - \frac{1}{2}$	

- 7 Verilən ifadənin fərqli tam, yoxsa natamam kvadratı olduğunu müəyyən edin.

a) $x^2 - x + 1$ b) $a^2 - 4a + 4$ c) $x^2 - 10x + 25$ d) $c^2 - 2c + 4$ e) $m^2 - 8m + 64$

- 8 İfadəni sadələşdirin.

NÜMUNƏ $(x + 2)(x^2 - 2x + 4)$

Həlli	Açıqlama
$\underline{x} + \underline{2}(\underline{x^2} - \underline{2x} + \underline{4}) = x^3 + 2^3 = x^3 + 8$ a b a ² ab b ² a ³ b ³	$(a + b)(a^2 - ab + b^2) = a^3 + b^3$ düsturunda $a = x$, $b = 2$ əvəz etməklə ifadə kublar cəmi şəklində yazılır.
a) $(x + 5)(x^2 - 5x + 25)$ b) $(b + 2)(b^2 - 2b + 4)$ c) $\left(c + \frac{1}{2}\right)\left(c^2 - \frac{1}{2}c + \frac{1}{4}\right)$	

- 9 Kublar cəmi şəklində yazın və iki ifadənin hasilini kimi göstərin.

NÜMUNƏ $8x^3 + 27$

Həlli	Açıqlama
$8x^3 + 27 = (2x)^3 + 3^3 = (2x + 3)((2x)^2 - 2x \cdot 3 + 3^2) = (2x + 3)(4x^2 - 6x + 9)$	$a = 2x$ və $b = 3$ əvəzləməsi aparıb kublar cəmi düsturundan istifadə edilir.
a) $x^3 + 8$ b) $b^3 + 125$ c) $m^6 + 27$ d) $x^3y^3 + 1$ e) $x^9 + \frac{1}{64}$	

- 10 Kublar cəmi düsturundan istifadə etməklə hesablayın.
 a) $2^3 + 8^3$ b) $0,6^3 + 0,4^3$ c) $6^3 + 4^3$ d) $0,9^3 + 0,1^3$ e) $13^3 + 2^3$ f) $2,5^3 + 1,5^3$
- 11 Kublar cəmi düsturuna əsasən fikirlərin doğru olduğunu əsaslandırın.
 a) $6^3 + 7^3$ ifadəsinin qiyməti 13-ə bölünür. b) $95^3 + 15^3$ ifadəsinin qiyməti 11-ə bölünür.

Öyrənmə İki ədədin kubları fərqi

Eyni qayda ilə kublar fərqini iki çoxhədlinin hasilini şəklində yazmaq olar.

$$a^3 - b^3 = (a - b)(a^2 + ab + b^2)$$

Bu bərabərlik *kublar fərqi düsturu* adlanır.

- $a^2 + ab + b^2$ ifadəsi $(a + b)^2$ açılışından alınan $a^2 + 2ab + b^2$ ifadəsindən ikinci həddin əmsalı ilə fərqlənir. $a^2 + 2ab + b^2$ ifadəsi $(a + b)$ ikihədlisinin **tam kvadratı**, $a^2 + ab + b^2$ ifadəsi isə $(a + b)$ ikihədlisinin **natamam kvadratı** adlanır.

İki ədədin kubları fərqi bu ədədlərin fərqi ilə onların cəminin natamam kvadratı hasilinə bərabərdir.

- Kublar fərqi düsturunda a və b dəyişənlərinin yerinə hər hansı ifadə yazdıqda da bərabərlik doğru olur. Bu zaman uyğun əvəzləmə aparılır və nəticə sadələşdirilir.

$$\frac{125x^3 - 8}{a^3 - b^3} = \frac{(5x)^3 - 2^3}{a - b} = \frac{(5x - 2)(25x^2 + 10x + 4)}{a^2 - ab + b^2}$$



Fikirləş!

$a^3 - b^3 = a^3 + (-b^3)$ yazmaqla kublar cəmi düsturundan kublar fərqi düsturunu necə almaq olar?

- 12 Cəmin natamam kvadratını yazın.

NÜMUNƏ $2x + 3$

Həlli	Açıqlama
$2x + 3 \rightarrow \frac{2x}{a} + \frac{3}{b} \rightarrow \frac{(2x)^2}{a^2} + \frac{2x \cdot 3}{ab} + \frac{3^2}{b^2} = 4x^2 + 6x + 9$	Cəmin natamam kvadratını yazmaq üçün $a^2 - ab + b^2$ düsturunda $a = 2x$; $b = 3$ əvəzləməsindən istifadə edilir.

- a) $c + 9$ b) $4k + 3$ c) $x + 5z$ d) $\frac{1}{2}b + 2$ e) $c^2 + 2b$ f) $ab + 3$ g) $\frac{x}{5} + \frac{1}{4}$
- 13 Verilən ifadənin cəmin tam, yoxsa natamam kvadratı olduğunu müəyyən edin.
 a) $y^2 + 2y + 1$ b) $b^2 + 3b + 9$ c) $c^2 + 4c + 16$ d) $x^2 + 6x + 9$ e) $a^2 + 6a + 36$
- 14 İfadəni kublar fərqi şəklində yazın.
 a) $(c - 5)(c^2 + 5c + 25)$ b) $(2b - 3)(4b^2 + 6b + 9)$ c) $\left(a - \frac{1}{5}\right)\left(a^2 + \frac{1}{5}a + \frac{1}{25}\right)$

- 15 Kublar fərqi şəklində yazın və iki ifadənin hasilini kimi göstərin.

NÜMUNƏ $27x^3 - 8$

Həlli	Açıqlama
$27x^3 - 8 = (3x)^3 - 2^3 = (3x - 2)((3x)^2 + 3x \cdot 2 + 2^2) = (3x - 2)(9x^2 + 6x + 4)$	$27a^3 = (3a)^2 \text{ və } 8 = 2^3 \rightarrow a = 3x \text{ və } b = 2 \text{ əvəzləməsi aparıb kublar fərqi düsturundan istifadə edilir.}$

- a) $64 - y^3$ b) $125 - 8c^3$ c) $-8n^9 + 1$ d) $1 - \frac{1}{27}x^6$ e) $a^3c^3 - 8$

- 16 Kublar fərqi düsturundan istifadə etməklə hesablayın.

- a) $7^3 - 2^3$ b) $1,4^3 - 0,4^3$ c) $8^3 - 2^3$ d) $1,1^3 - 0,1^3$ e) $12^3 - 2^3$ f) $2,5^3 - 1,5^3$

- 17 Kublar fərqi düsturundan istifadə etməklə göstərin.

- a) $121^3 - 47^3$ ifadəsinin qiyməti 37-yə bölünür. b) $27^3 - 23^3$ ifadəsinin qiyməti 4-ə bölünür.

- 18 Boş xanalara elə birhədilər yazın ki, bərabərlik doğru alınsın. Cavabı yoxlayın.

- a) $(x - 2)(x^2 + 2x + \square) = x^3 - 2^3$ c) $c^6 + 125 = (c^2 + \square)(c^4 - \square + 25)$
 b) $(\square + 1)(16a^2 - \square + 1) = 64a^3 + 1$ d) $\frac{1}{27} - \square = \left(\frac{1}{3} - y^3\right)\left(\frac{1}{9} + \square + \square\right)$

- 19 İfadəni kublar cəmi, yaxud fərqi düsturuna əsasən çoxhədli şəklində yazın.

- a) $(3a - 1)(9a^2 + 3a + 1)$ c) $\left(\frac{1}{3} - 3y^2\right)\left(\frac{1}{9} + y^2 + 9y^4\right)$ e) $\left(\frac{1}{2}x - \frac{2}{3}\right)\left(\frac{1}{4}x^2 + \frac{1}{3}x + \frac{4}{9}\right)$
 b) $(3x + 4)(9x^2 - 12x + 16)$ d) $(ab + 5)(a^2b^2 - 5ab + 25)$ f) $\left(\frac{1}{2}x + \frac{2}{3}\right)\left(\frac{1}{4}x^2 - \frac{1}{3}x + \frac{4}{9}\right)$

- 20 Sadələşdirin və ifadənin qiymətinin dəyişəndən asılı olub-olmadığını müəyyən edin.

- a) $(2a - 1)(4a^2 + 2a + 1) - 8a^3$ c) $(x^2 - 1)(x^4 + x^2 + 1) - (x^3 - 1)(x^3 + 1)$
 b) $(1 - x)(1 + x + x^2) + x(x + 1)^2$ d) $(8a^6 + 1)^2 - (16a^8 + 4a^4 + 1)(4a^4 - 1)$


- 21 Eyniliyi isbat edin.

a) $(m^3 - 1)(m + 1) = (m^2 + m + 1)(m^2 - 1)$ b) $(x - y)(x + y)(x^2 + xy + y^2)(x^2 - xy + y^2) = x^6 - y^6$

Məsələ həlli


- 22 Tilləri a və b olan kub formasında iki akvarium verilib.

- Bu akvariumların həcmərinin fərqini göstərən ifadə yazın.
- $a = 45 \text{ sm}, b = 40 \text{ sm}$ olarsa, böyük akvarium kiçik akvariumdan nə qədər çox su tutar?



- 23 Kub formasında üç qutudan birinin tili k sm-dir. Bu qutunun tili digər qutulardan birinin tilindən 5 sm uzun, o birinin tilindən isə 5 sm qıсадır.

- Hər kubun həcmini tapmaq üçün ifadə yazın.
- Böyük və kiçik kubların həcməri cəmini çoxhədli şəklində yazın.



MƏSƏLƏ VƏ MİSALLAR

1 Çoxhədli şəklində yazın.

- | | | | | |
|-----------------|-------------------|---------------------------------------|------------------------|------------------------------|
| a) $(a - 5)^2$ | d) $(-1 + 3m)^2$ | g) $(0,2 - 5x)^2$ | j) $(2 - 3n)(2 + 3n)$ | m) $(b + 2)(b^2 - 2b + 4)$ |
| b) $(b + 3)^2$ | e) $(6 - 2n)^2$ | h) $(-3 + 2y^2)^3$ | k) $(4a - 1)(4a + 1)$ | n) $(2b - 1)(4b^2 + 2b + 1)$ |
| c) $(-4 + c)^2$ | f) $(2x^3 - y)^3$ | i) $\left(-4 + \frac{1}{3}n\right)^3$ | l) $(-5 - 6n)(6n - 5)$ | o) $(x + 1)(9x^2 - 9x + 9)$ |

2 İkihədlinin kvadratı, yaxud kubu şəklində yazın.

- | | | | |
|-----------------------|----------------------|----------------------------------|----------------------------------|
| a) $m^2 - 2mn + n^2$ | c) $a^2 - 8a + 16$ | e) $b^2 - b + 0,25$ | g) $b^3 + 3b^2 + 3b + 1$ |
| b) $100 - 60c + 9c^2$ | d) $64 - 32b + 4b^2$ | f) $\frac{1}{4}a^2 - 2ab + 4b^2$ | h) $8a^3 - 12a^2b + 6ab^2 - b^3$ |

3 Çoxhədli şəklində yazın.

- | | |
|---|--|
| a) b və 5 -in cəmi ilə fərqinin hasili | c) 10 və c -nin cəminin kvadratı ilə c -nin hasili |
| b) x və $x - 5$ ifadələrinin kvadratları cəmi | d) 2 və a -nın hasili ilə b -nin cəminin kvadratı |

4 Müxtəsər vurma düsturlarından istifadə etməklə hesablayın.

- | | | | |
|--------------------|--------------------|--|---|
| a) $25^2 - 5^2$ | c) $0,2^3 + 0,8^3$ | e) $28^2 - 2 \cdot 28 \cdot 18 + 18^2$ | g) $8^3 - 3 \cdot 8^2 \cdot 7 + 3 \cdot 8 \cdot 7^2 - 7^3$ |
| b) $1,7^2 - 0,7^2$ | d) $0,9^3 - 0,1^3$ | f) $26^2 + 52 \cdot 14 + 14^2$ | h) $11^3 + 3 \cdot 11^2 \cdot 9 + 3 \cdot 9^2 \cdot 11 + 9^3$ |



5 Kvadratlar fərqi düsturuna əsasən müqayisə edin. Kalkulyatordan istifadə etməklə cavabı yoxlayın.

- | | | |
|-------------------------------|----------------------------------|---------------------------------------|
| a) $523 \cdot 525$ və 524^2 | b) 2135^2 və $2145 \cdot 2125$ | c) $102 \cdot 106$ və $103 \cdot 105$ |
|-------------------------------|----------------------------------|---------------------------------------|

6 Müxtəsər vurma düsturlarından və qüvvətin xassələrindən istifadə etməklə hesablayın.

- | | |
|--|--|
| a) $(5^2 - 1)(5^2 + 1)(5^4 + 1)(5^8 + 1) - 5^{16}$ | d) $(7 - 12^7)(7 + 12^7) + 2^{28} \cdot 3^{14}$ |
| b) $25^3 - (24^3 + 3 \cdot 24^2 + 3 \cdot 24 + 1)$ | e) $(20 - 16)(20^2 + 20 \cdot 16 + 16^2) + 8^4$ |
| c) $1002 \cdot 998 - 1000 \cdot (1000 - 2)$ | f) $20 \frac{1}{4} \cdot 19 \frac{3}{4} - 20 \frac{1}{8} \cdot 19 \frac{7}{8}$ |

7 $A = 2x - 1$, $B = 8x + 1$ və $C = x + 1$ əvəzləməsi edərək ifadəni çoxhədli şəklində yazın.


- | | | | |
|---------------|----------|---------------|------------------------------|
| a) $AB + C^2$ | b) ABC | c) $A^3 - BC$ | d) $(A + C)^3 - (A + C - B)$ |
|---------------|----------|---------------|------------------------------|

8 Nümunəni izah edin və bu üsuldan istifadə etməklə ifadənin qiymətini tapın.

$$ab = 5; a^2 + b^2 = 6 \text{ olarsa, } (a + b)^2 = ? \\ (a + b)^2 = a^2 + 2ab + b^2 = a^2 + b^2 + 2ab \Rightarrow 6 + 2 \cdot 5 = 16$$

- | | |
|--|---|
| a) $ab = 10; a^2 + b^2 = 29$ olarsa, $(a + b)^2$ | c) $ab = 1,5; a^2 + b^2 = 9,25$ olarsa, $(a - b)^2$ |
| b) $a + b = -5; ab = 6$ olarsa, $a^2 + b^2$ | d) $2a - b = 1; ab = 1,5$ olarsa, $4a^2 + b^2$ |

- 9** Müxtəsər vurma düsturlarından istifadə etməklə göstərin.
- a) $24^2 - 4^2$ ifadəsinin qiyməti 14-ə bölünür.
b) $12^3 - 4^3$ ifadəsinin qiyməti 16-ya bölünür.
c) $28^3 + 8$ ifadəsinin qiyməti 30-a bölünür.
d) $9^3 - 7^2$ ifadəsinin qiyməti 20-yə bölünür.
- 10** Çoxhədli şəklində yazın.
- a) $2(a - b)^2 + 2a(a - b)$
b) $3(c - d)^3 + 24c(c - d)^2$
c) $((2x - y)(2x + y))^2$
d) $(c - 1)^3(c + 1)^3$
e) $(x - 6)^2 - 1,5(x - 4)(x - 6)$
f) $(y - 6)(y^2 + 6y + 36) - 24(y - 3)(y + 3)$
g) $(5m + n)(25m^2 - 5mn + n^2) - 5m(5m - n)^2$
h) $(2a - 1)^3(2a + 1)^3 + (4a^2 + 1)^3$
- 11** Eyniliyi isbat edin.
- a) $(x - 2y)^2 + (x + 2y)^2 = 2(x^2 + 4y^2)$
b) $(a + 3)^3 + (a - 3)^3 = 2a(a^2 + 27)$
c) $(b + 1)(b^2 - b + 1) = (b - 1)(b^2 + b + 1) + 2$
d) $(b + 2)(b^2 + 4)(b - 2) + 16 = b^4$
- 12** Bərabərliyin hər iki tərəfini sadələşdirin və alınan tənliyi həll edin.
- a) $(4a - 2)^2 + (3a + 2)^2 = (5a + 1)(5a - 1)$
b) $(x + 2)^3 - (x - 2)^3 = 3(2x + 1)^2 + 1$
c) $(2x + 1)^2 - (x - 1)^2 = 3(x + 1)^2$
d) $(x + 1)^3 = x(x + 1)^2 + x^2$
- 13** İfadəni sadələşdirin. Dəyişənlərin verilən qiymətində ifadənin qiymətini tapın.
- a) $2m^2n - 2n(m - 3)^2$
 $m = 6, \quad n = 0,5$
b) $(ab + 1)^2 - a^2b^2$
 $a = -0,5, \quad b = 0,3$
c) $(a - 1)(a^2 + 1)(a + 1) - (a^2 + 1)^2$
 $a = 8$
- 14** a-nın hansı qiymətində ifadələrin standart şəkilli çoxhədli kimi yazılışında:
a) x iştirak etməz? b) x və x^2 -nın əmsalları bərabər olar?
- $(x - a)(x^2 - x + 1)$ $a(4 + x)^2 - 2x$ $a(3 + x)^3 - 3x(x + 2)$ $(x - 3)(x + a) + (x - 1)^2$
- 15** İsbat edin:
- a) iki ardıcıl natural ədədin kvadratları fərqi bu iki ədədin cəminə bərabərdir.
b) üç ardıcıl ədəddən ortadakının kvadratı digərlərinin hasilindən 1 vahid böyükdür.
- 16** Anar və Səbinə rəngli kağızdan kvadrat kəsdilər. Səbinənin kəsdiyi kvadratın tərəfi Anarın kəsdiyi kvadratın tərəfindən 4 sm uzun, sahəsi isə 100 sm^2 çox oldu. Onlar kvadratları perimetri boyunca lentlə bəzəmək istədilər. Bunun üçün nə qədər lent lazım olar?
- 17** Top 20 m/san sürətlə yuxarı atıldı. Topun t saniyədən sonra yerdən hündürlüyü $20t - 5t^2$ ifadəsi ilə hesablanır.
- Top $t = n$ anında a metr, $t = n + 1$ anında isə b metr hündürlükdə olarsa, $b - a$ məsafəsini hansı çoxhədli ilə tapmaq olar?
 - n -in hansı qiymətində $b - a$ hündürlükler fərqi 10 metr olar?




4.4. Çoxhədlilərin vuruqlara ayrılması

Araşdırma-müzakirə

Şəkildə bir tərəfi bərabər olan düzbucaqlıların sahələri altında qeyd olunub.

- Sahələri ifadə edən çoxhədliləri iki çoxhədlinin hasili şəklində yazmaqla düzbucaqlıların digər tərəflərini necə tapmaq olar?
- Hansı halda vuruqlardan yalnız biri, hansı halda isə hər ikisi ikihədli oldu?



Öyrənmə Ortaq vuruğun mötərizə xaricinə çıxarılması

Çoxhədlinin bir neçə çoxhədlinin hasili şəklində göstərilməsi çoxhədlinin vuruqlara ayrılması adlanır. Çoxhədlini müxtəlif üsullarla vuruqlara ayırmak olar.

- Əgər çoxhədlinin hədlərinin ortaq vuruğu varsa, vurmanın paylama xassəsinə əsasən ortaq vuruğu mötərizə xaricinə çıxarmaq olar. Mötərizə xaricinə çıxarılan vuruq elə seçilir ki, mötərizə daxilində qalan hədlərin ortaq vuruğu olmasın.

$$12xy - 8x = 4 \cdot 3 \cdot x \cdot y - 4 \cdot 2 \cdot x = 4 \cdot x \cdot 3 \cdot y - 4 \cdot x \cdot 2 = 4x(3y - 2)$$

- Əmsalları tam ədədlər olan çoxhədlidə ortaq vuruq olaraq mötərizə xaricinə əmsalların modulu-nun ƏBOB-u, ortaq dəyişənlərin isə qüvvət üstü ən kiçik olunu çıxarılır.

$$9x^3y^2 + 6x^2y^3 = 3 \cdot x^2 \cdot y^2 \cdot 3 \cdot x + 3 \cdot x^2 \cdot y^2 \cdot 2 \cdot y = 3x^2y^2(3x + 2y)$$

Çalışma

- 1) Ortaq vuruğu mötərizə xaricinə çıxartmaqla çoxhədlini vuruqlara ayırin. Hasili tapın və cavabı yoxlayın.

NÜMUNƏ $10x^2 - 25x^3$

Həlli	Açıqlama
$10x^2 - 25x^3 = \cancel{5x^2} \cdot 2 - \cancel{5x^2} \cdot 5 \cdot x =$ $= 5x^2 \cdot (2 - 5x)$	ƏBOB (10, 25) = 5. Ortaq dəyişənlərin qüvvət üstü ən kiçik olunu mötərizə xaricinə çıxarılır. x^3 və $x^2 \rightarrow x^2$
$5x^2 \cdot (2 - 5x) = 5x^2 \cdot 2 - 5x^2 \cdot 5x = 10x^2 - 25x^3$	Hasil tapılır və cavabın doğruluğu yoxlanılır.
a) $5a - 5b$ b) $ac^2 - a^2$ c) $30x^2 - 3x$ d) $12a^3b^3 + 18a^2$ e) $8ay^2 - 16a^2y^4 + 24ay$	

- 2) Boş xanaya elə birhədli yazın ki, eynilik alınsın. Cavabın doğruluğunu yoxlayın.
- a) $x^2 + 6x = \square(x + 6)$ b) $-c^2 + 2c = -c(c - \square)$ c) $3a^2 + 9a + 3 = \square(a^2 + 3a + 1)$
- 3) Ortaq vuruğu mötərizə xaricinə çıxarın və dəyişənlərin verilən qiymətlərində ifadənin qiyməti-ni hesablayın.

a) $x^2 + 2,7x$ $x = 1,3$
 b) $-b^2 + 1,8b$ $b = -2\frac{1}{5}$

c) $4a^2 - 5ab$ $a = 4,5$ $b = -1,2$
 d) $-y^2 - xy - y$ $x = 1\frac{2}{5}$ $y = -1,4$

- 4 Ortaq vuruğu mötərizə xaricinə çıxarın və ixtisar etməklə ifadənin qiymətini tapın.

$$a) \frac{11 \cdot 0,8 + 11 \cdot 0,2}{22} \quad b) \frac{3^6 \cdot 5 + 3^4}{3^3} \quad c) \frac{5^5 \cdot 4 - 5^4}{4 \cdot 5^4} \quad d) \frac{2^6 + 2^4 \cdot 6}{2^3 + 2^5} \quad e) \frac{3^5 + 2 \cdot 3^4 + 3^3}{3^4 - 3^3}$$

Diqqət!

Bəzən hərfi ifadələri sadələşdirərkən mötərizə xaricinə çoxhədli də çıxarıla bilər. Bu halda ilkin ifadə çoxhədlilərin hasili şəklində yazılır. Məsələn, $a(x - y) + 3(x - y)$ ifadəsinə iki çoxhədlinin hasili şəklində belə yazmaq olar.

$$a(x - y) + 3(x - y) = (x - y)(a + 3)$$

Bəzən vuruqlardan biri digərindən yalnız işarəsi ilə fərqlənir. Məsələn, $a(x - y) + 3(y - x)$ ifadəsində $x - y$ və $y - x$ vuruqlarının işaretləri fərqlidir. Bu halda -1 -i mötərizə xaricinə çıxarmaqla ortaq vuruğu müəyyən etmək olar.

$$a(x - y) + 3(y - x) = a(x - y) + (-1) \cdot 3 \cdot (x - y) = a(x - y) - 3(x - y) = (x - y)(a - 3)$$

- 5 Ortaq vuruğu müəyyən edin və mötərizə xaricinə çıxarmaqla ifadəni iki çoxhədlinin hasili şəklində yazın.

a) $k(a - b) + 2(a - b)$	c) $8(a - b) + n(b - a)$	e) $-3b(2a - b) + (2a - b) + a(2a - b)$
b) $a(x - y) - (x - y)$	d) $a^2(c - d) - b(c - d)$	f) $-5x(3x - y) - 2y(3x - y) - (y - 3x)$

Öyrənmə Qruplaşdırma üsulu ilə çoxhədlilərin vuruqlara ayrılması

Çoxhədlinin vuruqlara ayrılması üsullarından biri də qruplaşdırma üsuludur. Bunun üçün çoxhədlinin hədləri elə qruplaşdırılır ki, ortaq vuruqlar mötərizə xaricinə çıxarılandan sonra alınan ifadədəki toplananların yenidən ortaq vuruğu yaransın. Sonra ortaq vuruğu mötərizə xaricinə çıxarmaqla çoxhədli vuruqlara ayrılır.

Məsələn, $ab - 3a + 2b^2 - 6b$ çoxhədlisinin hədlərinin ortaq vuruğu yoxdur. Lakin onları elə qruplaşdırmaq olar ki, hər qrupdakı hədlərin ortaq vuruqları olsun. Sonra bu vuruq mötərizə xaricinə çıxarılır.

$$ab - 3a + 2b^2 - 6b = (ab - 3a) + (2b^2 - 6b) = a(b - 3) + 2b(b - 3) = (b - 3)(a + 2b)$$

və ya

$$ab - 3a + 2b^2 - 6b = ab + 2b^2 - 3a - 6b = b(a + 2b) - 3(a + 2b) = (a + 2b)(b - 3)$$

- 6 Çoxhədlinin hədlərini qruplaşdırmaqla vuruqlara ayırin.

NÜMUNƏ $ab - 5b + 2a^2 - 10a$

Həlli	Açıqlama
$(ab - 5b) + (2a^2 - 10a) =$ $= b(a - 5) + 2a(a - 5) =$ $= (a - 5)(b + 2a)$	Birinci və ikinci, üçüncü və dördüncü hədlər qruplaşdırılır. Ortaq vuruq mötərizə xaricinə çıxarılır: $ab - 5b = b(a - 5)$ və $2a^2 - 10a = 2a(a - 5)$. Toplananların ortaq vuruğu mötərizə xaricinə çıxarılır və çoxhədli vuruqlara ayrılır.

a) $a(b - c) + 4b - 4c$	d) $3a + 3b + ca + cb$	g) $6y + 6z + ay + az + by + bz$
b) $mx - my - n(x - y)$	e) $ab + ac - 4b - 4c$	h) $7p - 7q + kp - kq + mp - mq$
c) $n + 9m(n - k) - k$	f) $xy + 5y + 5z + xz$	i) $2n - m + km - 2kn + 2mn - m^2$

- 7 İki çoxhədlinin hasilini şəklində yazın.

$$12x^2 - 12xy + 7x - 7y$$

$$20px + 15xy - 12py - 25x^2$$

$$16m^2 - 24mn + 10mk - 15nk$$

$$42mk^2 - 28mn^2 - 12nk^2 - 8n^3$$

$$a(x-4) - b(4-x) + c(x-4)$$

$$6a(x-y) + 6b(y-x) - c(x-y)$$

- 8 Çoxhədlini vuruqlara ayırin. Dəyişənlərin verilən qiymətində ifadənin qiymətini hesablayın.

$$a) x^2y + xy^2 + xy + y^2$$

$$x = 2,4 \quad y = 2,6$$

$$b) a^2 + ab - 2b^2 - 2ab$$

$$a = 5\frac{1}{3} \quad b = -\frac{1}{3}$$

$$c) m^2n - 2n - m^3 + 2m$$

$$m = -2 \quad n = -5$$

- 9 Üçhədlinin ikinci həddini uyğun iki həddin cəmi şəklində yazın və qruplaşdırmaqla vuruqlara ayırin.

NÜMUNƏ $x^2 + 3x + 2$

Həlli	Açıqlama
$\begin{aligned} x^2 + 3x + 2 &= x^2 + x + 2x + 2 = \\ &= x(x+1) + 2(x+1) = \\ &= (x+1)(x+2) \end{aligned}$	Üçhədlinin 2-ci həddi elə iki həddin cəmi şəklində yazıılır ki, alınan çoxhədlinin hədlərini iki-iki qruplaşdırıldıqda ortaq vuruğu mötərizə xaricinə çıxarmaq mümkün olsun. Sonra çoxhədli hasil şəklində yazılır.

$$a) x^2 + 5x + 4$$

$$b) m^2 - 6m + 5$$

$$c) x^2 + 8x + 12$$

$$d) b^2 - 13b + 30$$

- 10 $x^2 + (a+b)x + ab = (x+a)(x+b)$ eyniliyini isbat edin. Eyniliyə əsasən verilən üçhədlini vuruqlara ayırin.

NÜMUNƏ $x^2 + 5x + 6$

Həlli	Açıqlama
$\begin{aligned} x^2 + 5x + 6 &= x^2 + (3+2)x + (3 \cdot 2) = \\ &= (x+3)(x+2) \end{aligned}$	$a = 3, b = 2$ seçildikdə $a+b = 5, ab = 6$ alınar. Eyniliyə əsasən çoxhədli vuruqlara ayılır.

$$a) m^2 + 7m + 10$$

$$c) n^2 + 14n + 24$$

$$e) a^2 - 7a + 10$$

$$g) x^2 + 7x - 60$$

$$b) x^2 - 8x + 15$$

$$d) c^2 + 6c - 16$$

$$f) x^2 - 13x + 12$$

$$h) y^2 - 2y - 15$$

- 11 Çoxhədlini vuruqlara ayırin.

$$a) (x-1)^2 + 6(x-1)$$

$$c) (x+2)(x-2) + 2(x-2)^2$$

$$e) (x-5)(2x+1) + (x-5)^2$$

$$b) (2x-y)^2 - 4(2x-y)$$

$$d) (3x-2)^3(3x+1) - (3x-2)^2$$

$$f) x^2(6x-4) - x(6x-4)^3$$

- 12 Eyniliyi isbat edin.

$$a) x + y + xy + y^2 = (x+y)(1+y)$$


$$c) a^2 + 8ab + 12b^2 = (a+2b)(a+6b)$$

$$b) 3ax - 6ay + bx - 2by = (x-2y)(3a+b)$$

$$d) x^2 + xy - 20y^2 = (x-4y)(x+5y)$$

Məsələ həlli

- 13 Tərəfi x metr olan kvadrat formalı həyətdə bağça salmaq üçün düzbucaqlı yer ayrıldı. Bağça üçün ayrılmış düzbucaqlı yerin eni $x-5$, sahəsi $x^2 - 7x + 10$ çoxhədlisi ilə ifadə olunub.
- Bağça çəkilən hasarın uzunluğunu hesablamaq üçün çoxhədli yazın.
 - Həyətin ümumi sahəsi 121 m^2 olarsa, bağça üçün ayrılmış yerin perimetri nə qədərdir?




4.5. Çoxhədlilərin vuruqlara ayrılmاسının müxtəlif üsulları

Araşdırma-müzakirə

Atçılıq mərkəzində kvadrat formasında olan açıq arenanın hər tərəfini 20 m artırırlar.

- Açıq arenanın sahəsini hesablamaq üçün hansı ifadəni yazmaq olar?
- Artırılan sahə ilə eni 40 m olan qapalı arenanın sahəsi bərabərdir. Qapalı arenanın uzunluğunu ifadə edən çoxhədlili kvadratlar fərqi dəsturundan istifadə etməklə necə tapmaq olar?



Öyrənmə Müxtəsər vurma düsturlarının köməyi ilə çoxhədlilərin vuruqlara ayrılması

Bəzən çoxhədliləri vuruqlara ayırmak üçün müxtəsər vurma düsturlarından istifadə olunur.

$$\begin{array}{lll} a^2 + 2ab + b^2 = (a + b)^2 & a^3 + b^3 = (a + b)(a^2 - ab + b^2) & a^3 + 3a^2b + 3ab^2 + b^3 = (a + b)^3 \\ a^2 - 2ab + b^2 = (a - b)^2 & a^3 - b^3 = (a - b)(a^2 + ab + b^2) & a^3 - 3a^2b + 3ab^2 - b^3 = (a - b)^3 \\ a^2 - b^2 = (a - b)(a + b) \end{array}$$

Məsələn, $8a^2 - 18$ çoxhədlisini vuruqlara ayırmak üçün əvvəlcə orta vuruq mötərizə xaricinə çıxarılır. Mötərizə daxilində qalan ifadə kvadratlar fərqi düsturu ilə vuruqlara ayrılır.

$$8a^2 - 18 = 2(4a^2 - 9) = 2((2a)^2 - 3^2) = 2(2a + 3)(2a - 3)$$

Çalışma

- 1 Müxtəsər vurma düsturlarının köməyi ilə vuruqlara ayırin.

a) $a^2 - 16$ b) $49 - x^2$ c) $4b^2 - 25$ d) $1 - 100k^2$ e) $27 + 64x^6$ f) $b^3 - \frac{1}{8}a^6$ g) $3\frac{3}{8} + 8x^9$
- 2 İfadəni çoxhədlilərin hasilini şəklində yazın.

a) $4x^3 - 4x$	c) $32a^2 - 50$	e) $a^2 + 2a + 1$	g) $y^5 + \frac{1}{27}y^2$
b) $100x - x^3$	d) $1 - 16k^2$	f) $m^3 + 6m^2 + 9m$	h) $54 - 16x^6$



Diqqət!

Bəzən çoxhədlilərin hədlərini qruplaşdırıb müxtəsər vurma düsturlarının köməyi ilə vuruqlara ayırmak olar. Məsələn, $a^2 + 2ab + b^2 - 9$ çoxhədlisinin hədlərini qruplaşdırmaqla əvvəlcə cəmin kvadrati düsturunu, sonra isə kvadratlar fərqi düsturunu tətbiq etmək olar.

$$a^2 + 2ab + b^2 - 9 = (a^2 + 2ab + b^2) - 9 = (a + b)^2 - 3^2 = (a + b - 3)(a + b + 3)$$

- 3 Çoxhədlili vuruqlara ayırin.

NÜMUNƏ $x^4 - 81$

Həlli	Açıqlama
$\begin{aligned} x^4 - 81 &= (x^2)^2 - 9^2 = \\ &= (x^2 - 9)(x^2 + 9) = \\ &= (x^2 - 3^2)(x^2 + 9) = \\ &= (x - 3)(x + 3)(x^2 + 9) \end{aligned}$	<p>$a = x^2$ və $b = 9$ olmaqla kvadratlar fərqi düsturu tətbiq edilir.</p> <p>$x^2 - 3^2$ üçün yenidən kvadratlar fərqi düsturunu tətbiq etməklə çoxhədli vuruqlara ayrılr.</p>

- a) $p^4 - 16$ c) $x^2 - y^2 - x - y$ e) $x^2 - 2xy + y^2 - 16$
 b) $y^8 - 1$ d) $m + n + m^2 - n^2$ f) $25 - 4ax - 4a^2 - x^2$

4 Çoxhədlini vuruqlara ayırin.

NÜMUNƏ $x^3y^3 - 1$

Həlli	Açıqlama
$x^3y^3 - 1 = (xy)^3 - 1^3 =$ $= (xy - 1)(x^2y^2 + xy + 1)$	Qüvvətin xassəsindən, $a = xy$ və $b = 1$ olmaqla kublar fərqi düsturundan istifadə etməklə çoxhədli vuruqlara ayrılır.
a) $1 - a^3b^6$	c) $1 - 27m^3n^3$
b) $8a^3b^3 + c^3$	d) $x^3y^3 + 64z^3$



Riyaziyyat tarixindən

Qədim babillilər ifadələrin sadələşdirilməsində, hesablamaların səmərəli üsullarla yerinə yetirilməsində vuruqlara ayırmadan istifadə edirdilər. Məsələn, iki ədədin kvadratları fərqini daha sadə üsulla belə hesablayırdılar:

$$87^2 - 13^2 = (87 + 13)(87 - 13) = 100 \cdot 74 = 7400$$

Vuruqlara ayırmadan riyazi üsul kimi daha da inkişaf etməsi ilə bağlı yazılar IX əsrə əl-Xarəzminin "Kitab al-cəbr vəl-müqabələ" əsərində rast gəlinir. Əl-Xarəzminin təqdim etdiyi üsullar xüsusiylə, vuruqlara ayırma üsulu, sonrakı dövrlərdə cəbrin inkişafında mühüm rol oynamışdır.



ƏL-XARƏZMI
(780 – 850)

5 Çoxhədlini vuruqlara ayırin.

- | | | |
|------------------------|-------------------------------|---------------------------------------|
| a) $5x^4 - 80$ | d) $(2x - 5)^3 - (2x - 5)$ | g) $x^3 + 27y^3 - 4x - 12y$ |
| b) $x^4y^4 - 81$ | e) $4a^2 - 4ab + b^2 - 36$ | h) $(a - b) + 2(a - b)^2 + (a - b)^3$ |
| c) $k^2 - k - p^2 - p$ | f) $9x^2 - y^2 + 4(3x - y)^2$ | i) $9x^2 - 12xc + 4c^2 + 6x - 4c$ |

6 Cəmin, yaxud fərqnin kubu düsturundan istifadə etməklə ifadəni ikihədlinin kubu şəklində yazın. Dəyişənlərin verilən qiymətlərində ifadənin qiymətini tapın.

a) $x^3 + 3x^2 + 3x + 1 \quad x = -1 \quad$ b) $x^3 - 6x^2y + 12y^2 - 8y^3 \quad x = 5; y = 2$


7 Eyniliyi isbat edin.

- | | |
|---|---|
| a) $x + y + x^3 - xy^2 = (x + y)(x^2 - xy + 1)$ | c) $a^3 - b^3 = (a - b)^3 + 3ab(a - b)$ |
| b) $m^4 + 9 = (m^2 + 3)^2 - 6m^2$ | d) $a^6 + 27 = (a^2 + 3)^3 - 9a^2(a^2 + 3)$ |


Məsələ həlli

8 Şəkildə oturacağının sahəsi $(25a^2 - 1)$ kvadratmetr, həcmi isə $(25a^3 - a)$ kubmetr olan kuboid formasında hovuz təsvir olunub.

- Hovuzun həcmini və suyun səthinin sahəsini göstərən çoxhədliləri vuruqlara ayırin.
- Hovuzun yan səthinin sahəsini hansı çoxhədli ilə tapmaq olar?
- Hovuzun hündürlüyü 2 m olarsa, onun eni və uzunluğu nə qədərdir?



XÜLASƏ



İlkin problemin həlli

- Böyük çənin tutumunun kiçik çəndən nə qədər çox olduğunu göstərən ifadə çoxhədli şəklində yazılır.

$$(x + 2)^3 - x^3 = x^3 + 6x^2 + 12x + 8 - x^3 = 6x^2 + 12x + 8$$

- İki çənin hazırlanmasına neçə kvadratmetr metal lövhə sərf edildiyini tapmaq üçün bu çənlərin səthlərinin sahələri cəmi tapılır.

$$6(x + 2)^2 + 6x^2 = 6x^2 + 24x + 24 + 6x^2 = 12x^2 + 24x + 24$$

- Tənlik yazılır və həll edilir. x -in qiymətini yerinə yazmaqla hər çənin tutumu hesablanır.

$$6(x + 2)^2 - 6x^2 = 48$$

Kiçik çənin tutumu: $x^3 = 1$ (m^3)

$$6x^2 + 24x + 24 - 6x^2 = 48$$


Böyük çənin tutumu: $(x + 2)^3 = 27$ (m^3)

$$24x + 24 = 48$$

$$24x = 24$$

$$x = 1$$

Kiçik çənin tutumu $1 m^3$, böyük çənin tutumu isə $27 m^3$ -dir.



ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. İfadəni ikihədlinin kvadratı və ya kubu şəklində yazın.

a) $4a^2 - 4ab + b^2$

b) $25 - 20x + 4x^2$

c) $y^2 + 16y + 64$

d) $x^2 - \frac{2}{3}x + \frac{1}{9}$

e) $9x^2 - 12xy + 4y^2$

f) $9x^2 + 2x + \frac{1}{9}$

g) $a^3b^3 - 3a^2b^2 + 3ab - 1$

h) $64 + 12x^2 + 48x + x^3$

2. Müxtəsər vurma düsturlarından istifadə etməklə hesablayın.

a) $3,5^2 - 1,5^2$

b) $0,9^2 - 0,1^2$

c) $1,1^3 - 0,1^3$

d) $0,9^3 + 0,1^3$

e) $1,8^2 + 2 \cdot 1,8 \cdot 0,2 + 0,2^2$

f) $2,3^2 - 2 \cdot 2,3 \cdot 0,3 + 0,3^2$

g) $7^3 - 3 \cdot 7^2 \cdot 2 + 3 \cdot 7 \cdot 2^2 - 2^3$

h) $6^3 + 3 \cdot 6^2 \cdot 4 + 3 \cdot 6 \cdot 4^2 + 4^3$



3. Kvadratlar fərqi düsturundan istifadə etməklə müqayisə edin. Kalkulyatordan istifadə etməklə cavabı yoxlayın.

a) $102 \cdot 98$ və 100^2

b) 1024^2 və $1020 \cdot 1028$

c) $2111 \cdot 2113$ və $2110 \cdot 2114$

4. Çoxhədli şəklində yazın.

a) $(a - 8)^2$

b) $(2 + 5b)^2$

c) $(-3 + 6m)^2$

d) $(4 - 3x)^2$

e) $(0,6 - x^3)^2$

f) $(-4y^2 + 1)^3$

g) $(8 - 12n)(8 + 12n)$

h) $(3a^3 - 1)(1 + 3a^3)$

i) $(xy + 2)(x^2y^2 - 2xy + 4)$

j) $(y + 2x)(y^2 + 4xy + 4x^2)$

5. Müxtəsər vurma düsturlarından istifadə etməklə hesablayın.

a) $(8 - 1)(8 + 1)(8^2 + 1)(8^4 + 1) - 2^{24}$

b) $(98^3 + 6 \cdot 98^2 + 12 \cdot 98 + 8) - 99^3$

c) $29,7 \cdot 30,3 - 29,1 \cdot 30,9 - 0,81$

d) $(11 - 5^9)(11 + 5^9) + 125^6$

e) $(24 - 1)(24^2 + 24 + 1) - 2^9 \cdot 3^3$

f) $\frac{35^2}{100} + \frac{15 \cdot 35}{50} + \frac{15^2}{100}$

6. $A = 3x + 1$, $B = 3x - 1$ və $C = x - 1$ olarsa, ifadəni x -dan asılı ifadə şəklində yazın.

a) $AB + C^2$

b) $C^2 - AB$

c) ABC

d) $(A + B)^2 - (BC - A)^2$

7. Verilənlərə görə ifadənin qiymətini tapın.

a) $ab = 1,5$ və $a^2 + b^2 = 4$ olarsa, $(a - b)^2$

b) $ab = 4$ və $4a^2 + b^2 = 20$ olarsa, $(2a + b)^2$

c) $a - b = 3$ və $a + b = 9$ olarsa, $a^2 - b^2$

d) $a - 2b = 1$ və $ab = 0,5$ olarsa, $a^2 + 4b^2$

8. Müxtəsər vurma düsturlarından istifadə etməklə fikirlərin doğru, yaxud yanlış olduğunu göstərin.

a) a -nın hər bir natural qiymətində $(a + 3)^2 - a^2$ ifadəsinin qiyməti 3-ə bölünür.

b) n -in hər bir natural qiymətində $(5 - n)^2 - (n + 1)^2$ ifadəsinin qiyməti 4-ə bölünür.

c) b -nin hər bir natural qiymətində $(2 - b)^3 + (b + 4)^3$ ifadəsinin qiyməti 6-ya bölünür.

9. Çoxhədli şəklində yazın.

a) $4(a + 3)^2 + 3a(a - 8b)$

b) $3(2c - d)^3 + 24c(2c - d)^2$

c) $(a - 2)^3(a + 2)^3 + (a^2 + 4)^3$

d) $(x - 6)^2 - 1,5(x - 4)(x - 6)$

e) $(a - b)(a^2 + ab + b^2) - b(a - b)^2$

f) $(a^2 - 1)(a^2 + a + 1)(a^2 - a + 1)$

10. Eyniliyi isbat edin.

a) $(2x - y)^2 - (2x + y)^2 = 8xy^2$

b) $(x + y)^3 + (x - y)^3 = 2x(x^2 + 3y^2)$

c) $(b + 1)(b^2 - b + 1) = (b - 1)(b^2 + b + 1) + 2$

d) $(a + b + c)(a + b - c) = a^2 + b^2 - c^2 + 2ab$

11. Tənliyi həll edin.

a) $(a - 1)^2 - (a + 4)^2 = 22 - a$
 b) $(4 + x)^2 + (x - 4)^2 = 2(x - 1)^2$

c) $10y^2 - (y - 1)^2 = (3y + 1)(3y - 1)$
 d) $8 - (b + 2)(b - 2) = (5 - b)(b - 6)$


12. Müxtəsər vurma düsturundan istifadə edin və dəyişənin verilən qiymətində ifadənin qiymətini tapın.

a) $2m^2 - 4mn + 2n^2$
 $m = 2,5 \quad n = 0,5$

b) $(a - b)^2 + 4ab$
 $a = 1,86 \quad b = 0,14$

c) $(x + 5)^2 + 2(x + 5)(x - 5) + (x - 5)^2$
 $x = -40$

13. Verilən ədədlər üçün alqoritmi yerinə yetirin və sonda alınan ədədi müəyyən edin. $b = -2; -1; 0; 2; 10$



14. Çoxhədlini vuruqlara ayırin.

a) $48p^4 - 3$

c) $x^3 + 3x^2 - 4x - 12$

e) $(2 - c)^2 - 8c(2 - c) + 16c^2 - 16$

b) $y^6 - 1$

d) $a^2 + a - b^2 + b + ac + bc$

f) $(a + 1)^3 + (a - 1)^3 + 6a$

15. Müxtəsər vurma düsturlarının köməyi ilə hesablayın.

a) $\frac{12,5 \cdot 14,2 + 2,4 \cdot 12,5}{10,4^2 - 2,1^2}$

b) $\frac{12,6^2 + 2 \cdot 12,6 \cdot 7,4 + 7,4^2}{6,8^2 - 2,8^2}$

c) $\frac{8,1^3 + 1,1^3}{9,2} - 8,1 \cdot 1,1$

16. İsbat edin:

a) iki ardıcıl tək ədədin kvadratları fərqi 8-ə bölünür.

b) üç ardıcıl tək ədəddən ən böyüyü ilə ən kiçiyinin hasili ortadakı ədədin kvadratından 4 vahid kiçikdir.

17. Mağazaya gətirilən qırmızı qələm qutularının sayı bu qutuların hər birindəki qələmlərin sayına bərabərdir. Mağazaya gətirilən yaşıl qələm qutuları qırmızı qələm qutularından 1 vahid çoxdur. Hər yaşıl qələm qutusundakı qələmlər qırmızı qələm qutusundakı qələmlərdən 1 vahid azdır. Mağazaya qırmızı, yoxsa yaşıl qələm çox gətirildi? Nə qədər?


18. Şirniyatçı tort üçün kuboid və silindr formasında biskvit bişirdi.

O, kuboid formasında olan biskvitin üzərinə silindr formasında biskvit qoymaqla ikimərtəbəli tort hazırladı və üzərini şokoladla örtdü.

• Tortun həcmi göstərən ifadəni çoxhədli şəklində yazın.

• $a = 15$ sm olarsa, tortun həcmi nə qədərdir?

• Tortun səthinin hər kvadratsimetrinə 0,2 q şokolad istifadə olunarsa, tortun səthi üçün ümumilikdə nə qədər şokolad istifadə olunur?





Riyazi kaleydoskop

1. Müxtəsər vurma düsturlarının köməyi ilə hesablayın.

a) $\frac{199 \cdot 201}{2024^2 - 2023 \cdot 2025}$

b) $\frac{2^{13} - 2}{24^2 + 48 \cdot 40 + 40^2 - 1}$

c) $\frac{44440}{44442^2 - 444440 \cdot 444444}$


2. $a^2 - 3a + 8$ ifadəsinin qiyməti 10-a bərabər olarsa, verilən ifadələrin qiymətini hesablayın.

$3a^2 - 9a + 5$

$a^4 - 6a^3 + 9a^2$

$a^6 - 9a^5 + 27a^4 - 27a^3 - 8$

3. Üç cəngavər və hərəsinin bir silahdaşyanı sahilə yaxınlaşdırılar. Silahdaşyanlar başqa cəngavərlə tək qalmaq istəmirlər. Cəngavərlər və silahdaşyanlar ikinəfərlik qayıqla o biri sahilə necə keçə bilərlər?



4. Tərəfi x sm olan böyük kvadratın daxilində kiçik kvadratlar çəkilib. y məsafəsini ifadə edən çoxhədli yazın. Böyük kvadratın tərəfi 18 sm olarsa, y məsafəsini tapın.


STEAM

"AQUADOM AKVARİUMU"

"AquaDom" akvariumu Almanıyanın Berlin şəhərində yerləşən böyük akvarium kompleksidir. Bu akvarium "Ginnesin rekordlar kitabı"na daxil edilib. Silindir formasında olan bu akvariumun daxilində silindrik şaxtada lift quraşdırılmışdı. 2022-ci ilin dekabr ayında havanın temperaturunun kəskin düşməsi və daxilindəki suyun miqdarının düzgün hesablanması səbəbindən akvarium dağılmışdı. Hazırda akvariumun bərpası ilə bağlı işlər gedir.



1. Hündürlüyü 25 m, daxili silindrinin radiusu r , xarici silindrinin radiusu R olan "AquaDom" akvariumunun tutduğu suyun kütləsini hesablamaq üçün ifadə yazın (suyun sıxlığı 1000 kg/m^3 və $\pi \approx 3,14$).



2. Hündürlüyü 25 m, daxili silindrinin diametri 8 m, xarici silindrinin diametri 14 m olan "AquaDom" akvariumu neçə ton su tutar?

3. İnternetdən dünyanın ən böyük 5 akvariumu və onların görünüşləri haqqında məlumat toplayın. "AquaDom" akvariumu və onun dağılıma səbəbləri barədə məlumat toplayın.

4. Arzuladığınız akvarium haqqında təqdimat hazırlayın. Onun formasını, ölçülərini və tutumunu müəyyən edin. Akvariumda nəzərdə tutulan canlılardan və suyun miqdarından asılı olaraq hansı qalınlıqda şüşədən, yaxud başqa materialdan istifadə edəcəyinizi aşasdırın.


Bu bölmədə öyrənəcəksiniz:

- qabarıq və qabarıq olmayan dördbucaqlıları fərqləndirməyi;
- dördbucaqlının daxili və xarici bucaqlarının xassələrini tətbiq etməyi;
- paraleloqramın, onun növlərinin – düzbucaqlının, rombun, kvadratın xassə və əlamətlərini tətbiq etməyi;
- üçbucağın orta xəttinin və medianlarının xassələrini tətbiq etməyi;
- trapesiya və trapesiyanın orta xəttinin xassələrini tətbiq etməyi.

Cəhd edin!

Toxucu xalçaya sahəsi $0,4 \text{ m}^2$ olan romb formalı naxış vurmaq istədi.

- O, rombun eskizini kağız üzərində təsvir etdi və qarşı təpələrini şəkildəki kimi cüt-cüt birləşdirdi. Alınan parçalardan kiçiyinin uzunluğu $0,8 \text{ m}$ oldu. Büyük parçanın uzunluğu nə qədər olar?
- Toxucu rombun iki tərəfi arasındaki bucağın 78° olduğunu ölçüdü. Rombun digər tərəfləri arasındaki bucaqlar neçə dərəcədir?



Dördbucaqlılar

Dördbucaqlı fiqurlar və onların xassələrinin öyrənilməsi çox mühüm əhəmiyyət daşıyır. Bu fiqurlar müxtəlif sahələrdə geniş tətbiq edilir.

Tikinti və memarlıqda, şəhərsalma və geodeziyada, torpaq ölçmələrində, mühəndis məsələlərinin həllində dördbucaqlılardan istifadə olunur.

Dizayn, dekorativ sənət nümunələrində, ornamentlərin işlənməsində dördbucaqlı fiqurlar yaradılan sənət əsərlərinə xüsusi yaraşlıq verir.

Layihə


İlkin goxlama

- 1 A, B, C, D nöqtələri bir düz xətt üzərində yerləşir. M nöqtəsi AC parçasının, N isə BD parçasının orta nöqtəsidir. AB = 3 sm, BC = 5 sm, CD = 2 sm olarsa, MN parçasının uzunluğu nə qədərdir?






- 2 AOC və BOC qonşu bucaqlardır. OT şüası AOC bucağının tənbələnidir. Tələb olunan bucaqların dərəcə ölçüsünü tapın.




$$\begin{aligned}\angle AOT &= ? \\ \angle COT &= ? \\ \angle COB &= ?\end{aligned}$$



- 3 ABCD dördbucaqlısının sahəsini tapın.



- 4 ABC üçbucağında BM mediandır.
- ABC üçbucağının perimetri nə qədərdir?
 - ABM üçbucağının perimetri 16 sm olarsa, BMC üçbucağının perimetri nə qədərdir?
- 5 Rəqəmlərlə işarə olunmuş bucaqların dərəcə ölçülərini tapın.



- 6 Şəkildə ABCD paraleloqramının ölçüləri santimetrlə verilib.
- Paraleloqramın tərəflərini tapın.
 - Paraleloqramın perimetrini və sahəsini hesablayın.

- 7 Fikrin doğru və ya yanlış olduğunu müəyyən edin. Cavabı əsaslandırın.
- Qonşu bucaqların hər ikisi kor bucaq ola bilməz.
 - Qonşu bucaqların hər ikisi iti bucaq ola bilər.
 - İki bucaq konqruyentdir, onlara qonşu olan bucaqlar da konqruyentdir.

- 8 Perimetri 6,4 m olan düzbucaqlı formasında reklam lövhəsinin tərəfləri 5 : 3 nisbətindədir. Lövhənin tərəfləri və sahəsi nə qədərdir?

- 9 Usta hündürlüyü 2 m, uzunluğu 19 m olan düzbucaqlı şəklində divara tərəfi 40 sm, hündürlüyü 25 sm olan romb formasında kafel düzür. Materialın 5%-i itkiyə gedərsə, bu iş üçün ən azı neçə ədəd kafel lazımdır?



5.1. Həndəsənin ilkin anlayışları

Araşdırma-müzakirə

Vərəqdə A nöqtəsi qeyd edin.

- Bu nöqtədən neçə düz xətt keçirmək olar?
- Vərəqdə B nöqtəsini də qeyd edin. Xətkeşdən istifadə etməklə A və B nöqtələrinindən keçən düz xətt çəkin. Neçə belə düz xətt çəkmək olar?
- AB düz xətti üzərində olmayan C nöqtəsini qeyd edin. Bu nöqtədən AB düz xətti ilə kəsişməyən neçə düz xətt çəkmək olar?




Açar sözlər

- aksiom
- teorem
- isbat
- nəticə

Öyrənmə Həndəsi fiqur və əsas anlayışlar

Həndəsə ən qədim elmlərdən biridir. Bu elm təqribən 4000 il qabaq Mesopotamiya, Misir, Hindistan və Çində yaranmışdır. Qədim yunanlar bu elmə "geometria" adı vermişlər (geo – Yer, metron – ölçürəm).

Həndəsə həndəsi fiqurların xassələrini öyrənən elmdir. *Həndəsi fiqur hər hansı nöqtələr çoxluğudur.* Məsələn, parça, çevrə, üçbucaq, dördbucaqlı, kuboid, prizma həndəsi fiqurlarıdır.




Həndəsədə öyrənilən hər bir yeni anlayışa əvvəldən məlum olan anlayışların köməyi ilə tərif verilir.

Məsələn, parçaya nöqtə və düz xəttin köməyi ilə belə tərif vermək olar:

- Düz xəttin iki nöqtəsindən və onlar arasındakı bütün nöqtələrindən ibarət figura parça deyilir.

Həndəsədə nöqtə, düz xətt və müstəviyə tərif verilmir və onlar *əsas anlayışlar* kimi qəbul edilir.



Çalışma

- 1 Düz xətt üzərində A, B, C və D nöqtələri qeyd edilmişdir.
 - Başlanğıçı bu nöqtələrdə yerləşən neçə şüa var?
 - Ucları bu nöqtələrdə olan neçə parça var?
- 2 Verilən anlayışların tərifində hansı anlayışlardan istifadə edilir?
 - bucaq
 - bucağın tənböləni
 - qonşu bucaqlar
 - radius
 - üçbucağın medianı




Səhvi düzəlt!

- İki tərəfi bərabər olan üçbucağa bərabərtərəfli üçbucaq deyilir.
- Çevrənin ixtiyarı iki nöqtəsini birləşdirən parçaya diametr deyilir.

Öyrənmə Aksiom

Həndəsədə fiqurların xassələri aksiom və ya teoremlər şəklində ifadə olunur. İsbatsız qəbul edilən təklif aksiom (və ya postulat) adlanır. Məsələn, parçaların toplanması aksiomu belə ifadə olunur:

- Parçanın uzunluğu onun hər hansı nöqtəsi ilə bölündüyü parçaların uzunluqları cəminə bərabərdir.



Riyaziyyat tarixindən


Həndəsə elmi ilk vaxtlarda, əsasən, təcrübələrdən alınmış ayrı-ayrı faktlar şəklində meydana gəlmişdir. Eramızdan əvvəl III əsrədə yaşamış yunan alimi Evclid "Başlanğıclar" (The Elements) əsərində bu faktları toplamış, sistemləşdirmiş, həndəsə elmini yeni faktlarla zənginləşdirmişdir. Onun təklif etdiyi 5 postulat Evclid həndəsəsinin əsasını təşkil edir. Müasir Evclid həndəsəsində bunlardan başqa aksiomlar da var. Onlardan bir neçəsi belə ifadə olunur:

- Ixtiyari iki nöqtədən düz xətt keçirmək olar və bu düz xətt yeganədir.
- Bir düz xətt üzərində yerləşən ixtiyari üç nöqtədən yalnız biri digər ikisinin arasında yerləşir.
- Düz xətt üzərində olmayan nöqtədən bu düz xəttə yalnız bir parallel düz xətt çəkmək olar.



EVKLİD

(e.ə. 325 – e.ə. 265)



Yadda saxla!

Həndəsə məsələlərində uzunluq vahidləri verilməyibsə, bütün parçaların eyni vahidlərlə verildiyi nəzərdə tutulur və hesablamalarda vahidlər nəzərə alınır.

- Düz xətt üzərində üç nöqtə qeyd edilmişdir. $AB = 5$, $AC = 7$, $BC = 12$ olarsa, A , B və C nöqtələrindən hansı digər ikisi arasında yerləşir?
- $AB = 18 \text{ sm}$, $AC = 22 \text{ sm}$, $BC = 30 \text{ sm}$ olarsa, A , B və C nöqtələri bir düz xətt üzərində ola bilərmi?
- Bir düz xətt üzərində yerləşən A , B və C nöqtələri üçün $AB + BC \neq AC$ ola bilərmi? Cavabınızı əsaslandırın.
- Qeyd edilmiş nöqtələrin ixtiyari ikisindən keçməklə neçə düz xətt çəkmək olar?
a)
b)
- Dörd düz xətti elə çəkin ki, bu düz xətlərin a) 3; b) 4; c) 5; d) 6 kəsişmə nöqtəsi olsun.
- Nərdivanın aşağı pilləsində başlamaqla hər pilləsi özündən yuxarıdakına parallelidir. Ən yuxarı və ən aşağı pillələrin parallel olduğunu necə əsaslandırmaq olar?

Öyrənmə Teorem

Teorem doğruluğu məntiqi mühakimələrlə əsaslandırılan təklifdir. Belə mühakimələr zənciri isbat adlanır. Teoremi isbat etmək üçün aksiom və əvvəl isbat edilmiş teoremlərdən istifadə olunur. Məsələn:

T Teorem 1. Üçbucağın xarici bucağının xassəsi


Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir.

$$\angle 4 = \angle 1 + \angle 2$$

Verilir: $\angle 1$, $\angle 2$ və $\angle 3$ üçbucağın daxili, $\angle 4$ xarici bucağıdır.

İsbat etməli: $\angle 4 = \angle 1 + \angle 2$

İsbati.



Təklif

1. $\angle 4$ üçbucağın xarici bucağıdır.
2. $\angle 1 + \angle 2 + \angle 3 = 180^\circ$
3. $\angle 3 + \angle 4 = 180^\circ$
4. $\angle 3 + \angle 4 = \angle 1 + \angle 2 + \angle 3$
5. $\angle 4 = \angle 1 + \angle 2$

Əsaslandırma

1. Verilir.
2. Üçbucağın daxili bucaqlarının cəmi 180° -dir.
3. $\angle 3$ və $\angle 4$ qonşu bucaqlardır.
4. Bərabərliyin hər iki tərəfi 180° -yə bərabərdir.
5. Bərabərliyin hər iki tərəfindən $\angle 3$ çıxılır.

Teoremlərdən bəzi nəticələr çıxarmaq olar. Nəticə aksiom və ya teoremdən bilavasitə alınan təklifdir. Məsələn, üçbucağın xarici bucağının xassəsi haqqında teoremdən belə nəticə çıxarmaq olar:

Nəticə: Üçbucağın xarici bucağı ona qonşu olmayan daxili bucaqların hər birindən böyükdür.

Teoremi şərt və hökm hissələrinə ayırmak olar. Teoremdə verilənləri ifadə edən hissə şərt, isbatı tələb olunan hissə isə hökm adlanır. Teoremdə şərt və hökmün yerini dəyişdikdə, yəni şərti hökm və hökmü şərt kimi yazdıqda teoremin tərsi alınır.

Teorem

İki düz xətt paraleldirsə, onda bu düz xətlərin kəsənlə əmələ gətirdiyi daxili birtərəfli bucaqların cəmi 180° -yə bərabərdir.

Tərs teorem

İki düz xəttin kəsənlə əmələ gətirdiyi daxili birtərəfli bucaqların cəmi 180° -ya bərabər olarsa, onda bu düz xətlər paraleldir.

Teoremin tərsi doğru olmaya da bilər.

- 9) Verilən təklifin tərsini necə ifadə etmək olar? Təklifin özünün və tərsinin doğruluğunu müzakirə edin.
- İki paralel düz xətti üçüncü ilə kəsdikdə alınan daxili çarpez bucaqlar kongruentdir.
 - Ədədin rəqəmlərinin cəmi 3-ə bölündürsə, ədəd özü də 3-ə bölünür.
- 10) Lalə və Samir "Qonşu bucaqların cəmi 180° -yə bərabərdir" təklifindən çıxan nəticələri ifadə etdilər. Onların fikirləri doğrudurmu? Fikrinizi əsaslandırın.



İki bucaq kongruentdirsə, onlara qonşu olan bucaqlar da kongruentdir.

Qonşu bucaqların hər ikisi iti və ya hər ikisi kor bucaq ola bilməz.



5.2. Dördbucaqlılar

Araşdırma-müzakirə

Qalın kağızda trapesiya çəkin və bucaqlarını kəsin. Bucaqları təpələri üst-üstə düşməklə şəkildəki kimi yerləşdirin.

- Bucaqların dərəcə ölçülərinin cəmi neçə dərəcə oldu?
- Gəldiyiniz nəticəni necə əsaslandırmış olar?






Açar sözlər

- qabarıq dördbucaqlı
- qabarıq olmayan (çökük) dördbucaqlı
- diaqonal
- daxili bucaq
- xarici bucaq


Öyrənmə Dördbucaqlı

• Müstəvi üzərində istənilən üçü bir düz xətt üzərində olmayan dörd nöqtə götürək. Bu nöqtələri (təpələr) bir-birini kəsməyən dörd parça (tərəflər) ilə ardıcıl birləşdirdikdə **dördbucaqlı** alınır. Dördbucaqlı aid olduğu müstəvinin nöqtələrini iki çoxluğa ayırrı: daxilində qalan hissə və xarici hissə. Bir tərəfin uc nöqtələri *qonşu təpələr* adlanır. Qonşu olmayan təpələr *qarşı təpələrlər*. Bir təpədən çıxan tərəflər *qonşu tərəflər*, qonşu olmayan tərəflər isə *qarşı tərəflər* adlanır.




• Qarşı təpələri birləşdirən parçaya dördbucaqlının diaqonalı deyilir. Dördbucaqlının iki diaqonalı var. Şəkildə AC və BD parçaları $ABCD$ dördbucaqlısının diaqonallarıdır.

• Dördbucaqlı **qabarıq** və ya **çökük** ola bilər. Qabarıq dördbucaqlının hər iki diaqonalı, çökük dördbucaqlının isə diaqonallarından yalnız biri onun daxilində yerləşir.




Çalışma

- 1 Hansı fiqurlar dördbucaqlıdır? Həmin fiqurların qabarıq, yoxsa qabarıq olmayan dördbucaqlı olduğunu əsaslandırın.



2 Şəkildə verilənlərə görə tələb olunanları müəyyən edin.


- P təpəsi ilə qonşu olan təpələri
- T təpəsi ilə qarşı olan təpə nöqtəsini
- QR tərəfi ilə qonşu olan tərəfləri
- PQ tərəfi ilə qarşı olan tərəfi




3 Qabarlıq $ABCD$ və qabarlıq olmayan $MNKL$ dördbucaqlılarını çəkin. Hər birinin qarşı tərəfləri- ni, qarşı təpələrini və diaqonallarını göstərin.

Öyrənmə Dördbucaqlının bucaqlarının cəmi

Dördbucaqlının qonşu tərəflərinin əmələ gətirdiyi və daxilində qalan bucaq **dördbucaqlının daxili bucağı** adlanır.



Qabarlıq dördbucaqlının hər bir daxili bucağı 180° -dan kiçikdir.



Qabarlıq olmayan dördbucaqlının bir daxili bucağı 180° -dan böyükür.



Teorem 2. Dördbucaqlının bucaqlarının cəmi

Dördbucaqlının daxili bucaqlarının cəmi 360° -ya bərabərdir.

Verilir: $ABCD$ dördbucaqlıdır.


İsbat etməli: $\angle A + \angle B + \angle C + \angle D = 360^\circ$

İsbati. Teoremi qabarlıq dördbucaqlı üçün belə isbat etmək olar. $ABCD$ dördbucaqlısının diaqonallarından birini çəkdikdə o, iki üçbucağa ayrılır.

Üçbucağın daxili bucaqlarının cəmi 180° olduğundan belə yazmaq olar:

$$(\angle 1 + \angle 2 + \angle 3) + (\angle 4 + \angle 5 + \angle 6) = 180^\circ + 180^\circ = 360^\circ$$

$$(\angle 1 + \angle 6) + \angle 2 + (\angle 3 + \angle 4) + \angle 5 = 360^\circ \rightarrow \angle A + \angle B + \angle C + \angle D = 360^\circ$$




Fikirləş!

Daxili bucaqların cəmi haqqında teoremin qabarlıq olmayan dördbucaqlı üçün də doğru olduğunu necə isbat etmək olar?

4 Dördbucaqlının məchul bucağını tapın.

NÜMUNƏ



Həlli


$$85^\circ + 110^\circ + 67^\circ + x = 360^\circ$$

$$262^\circ + x = 360^\circ$$




$$x = 360^\circ - 262^\circ; x = 98^\circ$$

Açıqlama

Dördbucaqlının daxili bucaqlarının cəmi 360° olduğundan uyğun tənlik yazılır və həll edilir.



5 Şekildə verilənlərə görə tələb olunan bucaqların dərəcə ölçülərini tapın.



$$\angle BAT = ? \quad \angle BAD = ? \quad \angle C = ?$$


$$\angle TAD = ? \quad \angle BAD = ? \quad \angle B = ?$$

$$\angle BAD = ? \quad \angle C = ? \quad \angle B = ?$$






Yadda saxla!

Qabarıq dördbucaqlının daxili bucağına qonşu olan bucağa həmin təpədəki **xarici bucaq** deyilir. Hər təpədə iki xarici bucaq çəkmək olar və onlar qarşılıqlı bucaqlar olduğu üçün konqruyentdir. Xarici bucaq dedikdə hər təpədə bu bucaqlardan biri nəzərdə tutulur.




6 Dördbucaqlının dəyişənlə işarələnmiş bucağının dərəcə ölçüsünü tapın.






Fikirləş!

Qarışqanın dördbucaqlının tərəfləri boyunca hərəkətinə əsasən qabarıq dördbucaqlının xarici bucaqlarının cəminin 360° -yə bərabər olduğunu necə əsaslandırmaq olar?




7 Verilənlərə görə dördbucaqlının xarici və daxili bucaqlarının dərəcə ölçülərini tapın.






8 Qabarıq dördbucaqlının daxili bucaqlarının dərəcə ölçüləri $3 : 4 : 5 : 6$ nisbətindədir. Bu dördbucaqlının hər bir təpəsindəki daxili və xarici bucaqlarını tapın.

- 9 Qabarılq olmayan dördbucaqlıda $\angle 5 = \angle 1 + \angle 2 + \angle 3$ olduğunu isbat edin.

Göstəriş: $\angle 4 + \angle 5 = 360^\circ$ olduğunu nəzərə alın.



- 10 Məchul bucaqların dərəcə ölçüsünü tapın.




- 11 ABCD qabarılq dördbucaqlısında bir tərəfə bitişik bucaqların tən-bölənləri M nöqtəsində kəsişir. Şəklə əsasən tələb olunanları tapın.

$$\angle A + \angle D = ?$$

$$\angle MAD + \angle MDA = ?$$

$$\angle M = ?$$




- 12 Mülahizələrin doğru, yaxud yanlış olduğunu müəyyən edin. Cavabınızı izah edin.


- a) Qabarılq dördbucaqlının bütün daxili bucaqları iti bucaq ola bilməz.
b) Qabarılq dördbucaqlının bütün daxili bucaqları kor bucaq ola bilər.
c) Qabarılq dördbucaqlının bütün daxili bucaqları düz bucaq ola bilməz.

Məsələ həlli

- 13 "Çinarlı" və "Köndələn" küçələri perpendikulyardır. "Çiçəkli" küçəsi "Narlı" küçəsi ilə 68° -li bucaq, "Köndələn" küçəsi ilə 74° -li bucaq əmələ gatırır.
- "Çinarlı" və "Narlı" küçələrinin kəsişməsindən əmələ gələn bucaqların dərəcə ölçüləri nə qədərdir?
 - Qırmızı rəngli avtomobil sağa "Köndələn" küçəsinə neçə dərəcəli bucaq altında dönməlidir?
 - Sarı rəngli avtomobil sola "Çiçəkli" küçəsinə neçə dərəcəli bucaq altında dönməlidir?




- 14 Parkda perimetri 24 m olan dördbucaqlı formasında oyun meydançasının planı hazırlanı.
- Meydançanın tərəflərinin uzunluqları nə qədərdir?
 - $\angle 3 + \angle 4 = \angle 1 + \angle 2$ və $\angle 1 = \angle 2$ olduğunu nəzərə alaraq $\angle 1$ və $\angle 2$ dərəcə ölçüsünü tapın.
 - Meydançanın sahəsi neçə kvadratmetrdir?



5.3. Paraleloqram


Araşdırma-müzakirə

Təkərlərin radiusları üzərində OM və QN parçaları bərabərdir. Uzunluğu təkərlərin mərkəzləri arasındakı OQ məsafəsinə bərabər olan MN çubuğu hərəkəti bir təkərdən o birinə ötürür. MN və OQ parçalarının paralel olduğunu necə əsaslandırmaq olar?



Öyrənmə Paraleloqram və onun xassələri

Qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlıya **paraleloqram** deyilir. Şəkildəki $ABCD$ paraleloqramında $AB \parallel CD$ və $BC \parallel AD$. Paraleloqram qabarlıq dördbucaqlıdır.



Theorem 3. Paraleloqramın tərəflərinin və bucaqlarının xassəsi


Paraleloqramın qarşı tərəfləri konqruyentdir. Paraleloqramın qarşı bucaqları (karşı təpələrdəki bucaqları) konqruyentdir.

Verilir: $ABCD$ paraleloqramdır.

İsbat etməli: $AB \cong CD$, $BC \cong AD$, $\angle A \cong \angle C$, $\angle B \cong \angle D$

İsbati.

Təklif	Əsaslandırma
1. BD diaqonalı çəkilir 2. $\angle 1 \cong \angle 3$, $\angle 2 \cong \angle 4$	1. İki nöqtəni birləşdirən parça var. 2. $AB \parallel CD$ və $BC \parallel AD$ olduğu üçün daxili çarpaz bucaqlar konqruyentdir.
3. $BD \cong BD$	3. BD tərəfi $\triangle ABD$ və $\triangle CDB$ -nin ortaq tərəfidir.
4. $\triangle ABD \cong \triangle CDB$	4. Üçbucaqların konqruyentliyinin BTB əlamətinə görə
5. $AB \cong CD$, $BC \cong AD$	5. Konqruyent üçbucaqların uyğun tərəfləridir.
6. $\angle A \cong \angle C$	6. Konqruyent üçbucaqların uyğun bucaqlarıdır.
7. $\angle B \cong \angle D$	7. $\angle B = \angle 1 + \angle 2$, $\angle D = \angle 3 + \angle 4$, $\angle 1 \cong \angle 3$, $\angle 2 \cong \angle 4$






Fikirləş!

Paraleloqramın bir tərəfə bitişik bucaqlarının cəminin 180° -yə bərabər olduğunu necə əsaslandırmış olar?


Çalışma

1 $ABCD$ paraleloqramdır. Şəkildə verilənlərə görə tələb olunanı tapın.



- 2 Şekildə təsvir olunan $ABCD$ paraleloqramının tələb olunan bucaqlarını tapın.

NÜMUNƏ



$$\angle A = ?$$

$$\angle D = ?$$

Həlli

$$2x = x + 35^\circ$$

$$2x - x = 35^\circ$$

$$x = 35^\circ$$


$$\angle A = 2 \cdot 35^\circ = 70^\circ$$

$$\angle D = 180^\circ - 70^\circ = 110^\circ$$

Açıqlama


Paraleloqramın qarşı bucaqlarının dərəcə ölçüləri bərabər olduğundan uyğun tənlik yazılır və həll edilir.

Dəyişənin qiyməti yerinə yazılır və tələb olunan bucaqların dərəcə ölçüləri tapılır.




$$\angle A = ?$$

$$\angle B = ?$$



$$\angle A = ?$$




$$\angle D = ?$$



$$\angle D = ?$$

$$\angle C = ?$$




- 3 Şəkildə verilənlərə görə paraleloqramın tərəflərini və perimetrini tapın.




- 4 Verilənlərə görə $ABCD$ paraleloqramının bucaqlarının dərəcə ölçüsünü tapın.

- a) $\angle A : \angle D = 5 : 7$ b) $\angle B - \angle A = 80^\circ$ c) $\angle B + \angle D = 240^\circ$ d) $\angle A + \angle B + \angle C = 220^\circ$

- 5 Şəkildə verilənlərə görə paraleloqramın bucaqlarını tapın.






- 6 $ABCD$ paraleloqramında A bucağının tənböləni BC tərəfini T nöqtəsində kəsir. Boş yerlərə uyğun mülahizələri müəyyən etməklə ABT üçbucağının bərabəryanlı olduğunu əsaslandırın.



Təklif	Əsaslandırma
1. $\angle 1 \cong \angle 2$	1. AT tənböləndir.
2. $\angle 1 \cong \angle 3$	2.
3. $\angle 2 \cong \angle 3$	3. Bərabərliyin xassəsinə görə
4. ΔABT bərabəryanlıdır: $AB \cong BT$	4.

- 7 Şəkildə verilənlərə görə paraleloqramda tələb olunanı tapın.









Teorem 4. Paraleloqramın diaqonallarının xassəsi

Paraleloqramın diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür.

İsbati. Çalışma 10.




- 8 Verilənlərə görə paraleloqramın diaqonallarını tapın.



- 9 ABCD paraleloqramının diaqonalları çəkilmişdir.

- a) $AC = 12 \text{ sm}$, $BD = 8 \text{ sm}$, $CD = 5 \text{ sm}$ olarsa, ABK üçbucağının perimetrini tapın.
 b) $ABCD$ paraleloqramının perimetri 28 sm , ACD üçbucağının perimetri 25 sm olarsa, AC diaqonalının uzunluğunu tapın.



- 10 Boş yerlərə uyğun mülahizələri müəyyən etməklə paraleloqramın diaqonallarının xassəsinin (Teorem 4) isbatını tamamlayın.

Verilir: $ABCD$ paraleloqramdır.

İsbat etməli: $AK \cong CK$, $KD \cong KB$

Təklif	Əsaslandırma
<ol style="list-style-type: none"> $\angle KAD \cong \angle KCB$, $\angle ADK \cong \angle CBK$ $BC \cong AD$ $\triangle AKD \cong \triangle CKB$ $AK \cong CK$, $KD \cong KB$ 	<ol style="list-style-type: none"> İki paralel düz xətti kəsənlə kəsdikdə daxili çarpaz bucaqlar konqruyent olduğuna görə Üçbucaqların konqruyentliyinin BTB əlamətinə görə









Yadda saxla!

Müəyyən əlamətlərə görə verilən dördbucaqlının paraleloqram olduğunu hökm etmək olar.

- Dördbucaqlının iki qarşı tərəfi konqruyent və paraleldirsə, bu dördbucaqlı paraleloqramdır.
- Dördbucaqlının qarşı tərəfləri cüt-cüt konqruyent olarsa, bu dördbucaqlı paraleloqramdır.
- Dördbucaqlının diaqonalları kəsişirsə və kəsişmə nöqtəsində yarıya bölündürsə, bu dördbucaqlı paraleloqramdır.


Bu təkliflər paraleloqramın əlamətləri adlanır. Dördbucaqlı üçün bu təkliflərdən hər hansı biri ödənilərsə, bu dördbucaqlı paraleloqramdır. Bu əlamətləri isbat etmək olar.

- 11 Paraleloqramın əlamətlərinə görə şəkildəki dördbucaqlılardan hansılar paraleloqramdır?




- 12) $ABCD$ dördüncübucaqlısında $BC \cong AD$ və $BC \parallel AD$. Bu dördüncübucaqlının BD diaqonalını çəkin və sualları cavablandırmaqla əsaslandırın ki, dördüncübucaqlının *iki qarşı tərəfi kongruent və paraleldirsə, bu dördüncübucaqlı paraleloqramdır.*

- Nəyə görə $\angle 1$ və $\angle 4$ kongruentdir?
 - Hansı əlamətə görə $\triangle CBD$ və $\triangle ADB$ kongruentdir?
 - Nəyə görə $\angle 2$ və $\angle 3$ kongruentdir?
 - Düz xətlərin paralelliyinin hansı əlamətinə görə $AB \parallel CD$ olduğunu söyləmək olar?
- Bu dördüncübucaqlının paraleloqram olduğunu izah edin.




- 13) Boş yerlərə uyğun mülahizələri müəyyən etməklə əsaslandırın ki, dördüncübucaqlının diaqonalları kəsişirsa və kəsişmə nöqtəsində yarıya bölünürsə, bu dördüncübucaqlı paraleloqramdır.




Təklif	Əsaslandırma
1. $\angle BKC \cong \angle DKA$	1. Qarşılıqlı bucaqlardır.
2. $\triangle BKC \cong \triangle DKA$	2. Üçbucaqların kongruentliyinin TBT əlamətinə görə
3. $\angle 1 \cong \angle 2$	3. Kongruent üçbucaqların uyğun bucaqlarıdır.
4. $BC \parallel AD$	4. Daxili çarpaz bucaqların kongruentliyinə görə
5. $\angle AKB \cong \angle CKD$	5.
6. $\triangle AKB \cong \triangle CKD$	6.
7. $\angle 3 \cong \angle 4$	7.
8. $AB \parallel CB$	8.
9. $ABCD$ paraleloqramdır.	9. Paraleloqramın tərifinə görə

- 14) ABD üçbucağının AM medianı özü qədər uzadılmışdır: $AM = MC$. $ABCD$ dördüncübucaqlısının paraleloqram olduğunu necə əsaslandırmaq olar?




Məsələ həlli

- 15) Usta paraleloqram formasında bir növ, kvadrat formasında iki növ kafeli şəkildəki kimi divara düzdü. Büyük kvadratın perimetri 40 sm , kiçik kvadratın perimetri isə 24 sm -dir.
- Paraleloqramın perimetri nə qədərdir?
 - Paraleloqramın bucaqlarının dərəcə ölçüləri nə qədərdir?



- 16) Parkda delfin formasında fəvvərə quraşdırıldı. Boruların yandan görünüşü düzbucaqlı və paraleloqram formasındadır. Şəklə əsasən paraleloqramın bucaqları neçə dərəcədir?




5.4. Paraleloqramın növləri. Düzbucaqlı, romb, kvadrat

Araşdırma-müzakirə

Müxtəlif təmir işlərində "qayçı qaldırıcı" adlanan özüyeriyən xüsusi qurğulardan istifadə olunur. Eyni uzunluqlu çubuqların yiğilib-açılması nəticəsində iş platforması qalxıb-enir.


Yığılmış vəziyyətdən qalxmağa başlayarkən ən yüksək nöqtəyə qədər qurğunun çubuqları hansı dördbucaqlılar əmələ gətirə bilər? Bu zaman çubuqlar arasında ki bucaqlar neçə dəyişir?



Öyrənmə Düzbucaqlı

Bütün bucaqları düz bucaq olan paraleloqrama **düzbucaqlı** deyilir.

Düzbucaqlı paraleloqram olduğu üçün paraleloqramın bütün xassələri düzbucaqlıya da aiddir. Düzbucaqlının daha bir xassəsi var.




Teorem 5. Düzbucaqlının diaqonallarının xassəsi

Düzbucaqlının diaqonalları konqruyentdir.

Verilir: $ABCD$ düzbucaqlıdır.

İsbat edin: $AC \cong BD$

İsbati.



Təklif	Əsaslandırma
1. $AB \cong CD, BC \cong AD$ 2. $\angle BAD = \angle CDA = 90^\circ$ 3. $\triangle BAD \cong \triangle CDA$ 4. $AC \cong BD$	1. Düzbucaqlının qarşı tərəfləri konqruyentdir. 2. Düzbucaqlının bütün bucaqları düz bucaqdır. 3. Üçbucaqların konqruyentliyinin TBT əlamətinə görə 4. Konqruyent üçbucaqların uyğun tərəfləridir.


Əsaslandırma



Fikirləş!




$ABCD$ düzbucaqlısının diaqonalları O nöqtəsində kəsişir.

$BO \cong OD \cong AO \cong OC, \angle BCO \cong \angle CBO, \angle ABO \cong \angle BAO$ olduğunu necə isbat etmək olar?






Çalışma

- 1 Şəkildə düzbucaqlı təsvir edilib. Verilənlərə görə tələb olunanları tapın.





2) $ABCD$ düzbucaqlıdır. Şekildə verilənlərə görə tələb olunan bucaqların dərəcə ölçüsünü tapın.



3) $ABCD$ düzbucaqlısının diaqonalı 10 sm-dir. BOC üçbucağının perimetri 16 sm, COD üçbucağının perimetri 18 sm olarsa, düzbucaqlının perimetri nə qədərdir?

4) Boş yerlərə uyğun mülahizələri müəyyən etməklə əsaslandırın ki, diaqonalları konqruyent olan paraleloqram düzbucaqlıdır.




Təklif	Əsaslandırma
1. $AC \cong BD$	1.
2. $AB \cong CD, BC \cong AD$	2.
3. $\Delta BAD \cong \Delta CDA$	3. Üçbucaqların konqruyentliyinin TTT əlamətinə görə
4. $\angle BAD \cong \angle CDA$	4.
5. $\angle BAD = \angle CDA = 90^\circ$	5. $\angle BAD \cong \angle CDA$ və $\angle BAD + \angle CDA = 180^\circ$
6. $\angle ABC = \angle BCD = 90^\circ$	6.
7. $ABCD$ düzbucaqlıdır.	7. Düzbucaqlının tərifinə görə

Öyrənmə Romb

Bütün tərəfləri konqruyent olan paraleloqrama **romb** deyilir. Şəkildə $ABCD$ rombdur: $AB \parallel CD, BC \parallel AD, AB \cong BC \cong CD \cong AD$

Paraleloqramın xassələri romba da aiddir. Rombun əlavə xassələri də var.



Teorem 6. Rombun xassələri

Rombun diaqonalları onun bucaqlarının tənbölənidir.

Rombun diaqonalları qarşılıqlı perpendikulyardır.

Verilir: $ABCD$ rombdur.

İsbat edin: $\angle ABD \cong \angle CBD, \angle BAC \cong \angle DAC, BD \perp AC$


İsbati. Romb paraleloqram olduğundan diaqonallar kəsişmə nöqtəsinde yarla bölünür: $AO = OC, BO = OD$. Rombun bütün tərəfləri konqruyent olduğundan ΔABC bərabəryanlı üçbucaqdır: $AB \cong BC$. Bərabəryanlı üçbucaqda oturacağa çəkilmiş median həm tənbölən, həm də hündürlikdür. Deməli,

$$\angle ABD \cong \angle CBD \text{ və } BD \perp AC$$




Fikirləş!

$\angle BAC \cong \angle DAC$ olduğunu oxşar mühakimərlə necə göstərmək olar?



- 5) ABCD rombdur. Şekildə verilənlərə görə tələb olunan bucaqların dərəcə ölçülərini tapın.

NÜMUNƏ




$$\angle 1 = ? \quad \angle 2 = ? \quad \angle 3 = ? \quad \angle 4 = ?$$

Həlli


$$\begin{aligned}\angle 1 &= 50^\circ \\ \angle 2 &= 90^\circ \\ \angle 3 &= 90^\circ - 50^\circ = 40^\circ \\ \angle 4 &= \angle 3 = 40^\circ\end{aligned}$$

Açıqlama


Rombun diaqonalı təpə bucağının tənbölənidir.
Rombun diaqonalları qarşılıqlı perpendikulyardır.
Düzbucalı üçbucaqda iti bucaqların cəmi 90° -dir.
Daxili çarpez bucaqlar konqruyentdir.



$$\begin{aligned}\angle 1 &=? \\ \angle 2 &=? \\ \angle 3 &=?\end{aligned}$$





$$\begin{aligned}\angle 1 &=? \\ \angle 2 &=? \\ \angle 3 &=? \\ \angle 4 &=?\end{aligned}$$



$$\begin{aligned}\angle 1 &=? \\ \angle 2 &=? \\ \angle 3 &=?\end{aligned}$$



- 6) Şəkildə verilənlərə görə rombun diaqonallarını tapın.



- 7) ABCD rombdur.

- a) $AB + BC + CD = 36$ sm olarsa, rombun perimetrini tapın.
b) $\angle A = 60^\circ$, rombun perimetri 48 sm olarsa, BD diaqonalının uzunluğunu tapın.

- 8) Şəkildə verilənlərə görə rombun tərəfini və bucaqlarının dərəcə ölçülərini tapın.






Yadda saxla!


Müəyyən əlamətlərinə görə verilmiş paraleloqramın romb olduğunu hökm etmək mümkündür.

- 1) Diaqonalları perpendikulyar olan paraleloqram rombdur.
2) Paraleloqramın diaqonalı onun bucağının tənböləni olarsa, bu paraleloqram rombdur.

- 9) Şəkildə verilən paraleloqrlardan hansılar rombdur? Fikrinizi əsaslandırın.




- 10 Şəkildəki figur 4 konqruyent bərabərtərəfli üçbucaqdan düzəldilib.
- Şəkildə neçə romb təsvir edilib?
 - Bu rombların kor bucağı neçə dərəcədir?




Öyrənmə Kvadrat

Bütün tərəfləri konqruyent olan düzbucaqlıya **kvadrat** deyilir. Kvadrat həm də bütün bucaqları düz bucaq olan rombdür. Ona görə də düzbucaqlının və rombun xassələri kvadrata da aiddir. Kvadratın:




- bütün bucaqları düz bucaqdır.
- bütün tərəfləri konqruyentdir.
- diagonalları konqruyentdir.
- diagonalları qarşılıqlı perpendikulyardır.
- diagonalları kəsişmə nöqtəsində yarıya bölünür.
- diagonalları bucaqlarının tənbölənidir.

- 11 Şəkildə $MNKP$ kvadratı təsvir edilib. Verilənlərə görə tələb olunan tərəf və ya bucaqları tapın.




$$\begin{aligned} MO &= ? \\ MK &= ? \\ NP &= ? \end{aligned}$$






$$\begin{aligned} \angle 1 &= ? \\ \angle 2 &= ? \\ \angle 3 &= ? \end{aligned}$$

- 12 Diaqramda "paraleloqramlar", "düzbucaqlılar", "romblar" və "kvadratlar" çoxluqları təsvir edilib. Romblar çoxluğu C ilə işaret olunarsa, digər çoxluqların hansı hərfə işarələndiyini müəyyən edin.



- 13 Şəkildə dördbucaqlının diaqonalları göstərilmişdir. Qeyd edilmiş məlumatlara görə təpə nöqtələrini parçalarla ardıcıl birləşdirildikdə hansı figur alınar? Fikrinizi izah edin.



Məsələ həlli


- 14 Həyətdə kvadrat formasında bağça salmaq nəzərdə tutuldu. Bunun üçün qonşu dirəklər arasında eyni məsafə olmaqla dörd dirək basdırıldı. Diaqonalların uzunluqlarına əsasən bağcanın kvadrat formasında olub-olmadığını necə müəyyən etmək olar?



- 15 Konqruyent düzbucaqlılar formasında olan dörd zolaq verilib. Bu zolaqlar birinin kiçik tərəfi digərinin böyük tərəfinə bitişik olmaqla şəkildəki kimi düzüldü.

a) Şəklə əsasən kiçik və böyük kvadratlar alındığını necə izah etmək olar?

b) Zolaqların hər birinin perimetri 12 sm olarsa, böyük kvadratın perimetri nə qədərdir?




5.5. Üçbucağın orta xətti və medianlarının xassəsi

Araştırma-müzakira

Dörd konqruyent bərabərtərəfli üçbucaqdan şəkildəki kimi üçbucaq düzəldildi.

- Bu üçbucağın bərabərtərəfli olduğunu izah edin.
 - İstənilən üçbucağı üç parça ilə dörd konqruyent üçbucağa necə ayırmalı olar?




 Açar sözlər

- üçbucağın orta xətti

Öyrənmə Üçbucağın orta xətti

Üçbucağın iki tərəfinin orta nöqtələrini birləşdirən parçaya üçbucağın **orta xətti** deyilir. Səkildə MN parçası ABC üçbucağının orta xəttidir.



τ

Teorem 7. Üçbucağın orta xəttinin xassəsi

Üçbucağın orta xətti üçüncü tərəfə paraleldir və onun yarısına bərabərdir.

Verilir: MN parçası $\triangle ABC$ -nin orta xəttidir: $AM \cong MB$, $BN \cong NC$

İsbat edin: $MN \parallel AC$ və $MN = \frac{AC}{2}$

isbatı

Təklif	Əsaslandırma
1. $NL \cong MN$	1. MN -nin uzantısı üzərində ona konqruent parça ayrılır.
2. $\angle BNM \cong \angle CNL$	2. Qarşılıqlı bucaqlar konqruyentdir.
3. $\Delta BNM \cong \Delta CNL$	3. Üçbucaqların konqruyentliyinin TBT əlamətinə görə
4. $\angle NCL \cong \angle NBM$	4. Konqruyent üçbucaqların uyğun bucaqlarıdır.
5. $LC \parallel AB$	5. Düz xətlərin paralellik əlamətinə görə
6. $LC \cong AM$	6. $LC \cong BM \cong AM$
7. $AMLC$ paraleloqramdır	7. $LC \cong AM$, $LC \parallel AB$ olduğuna görə
8. $MN \parallel AC$ və $MN = \frac{AC}{2}$	8. $ML \parallel AC$ və $AC = ML = MN + NL = 2MN$





Fikirlaş!

Üçbucağın neçə orta xətti var? Hər bir orta xətt üçbucağı hansı fiqurlara ayırır?


Çalışma

- 1 Şəkildə MN orta xətdir. Verilənlərə görə ABC üçbucağının tərəflərini tapın.




- 2 Şəkildə verilənlərə görə tələb olunan bucağı və parçaların uzunluğunu tapın.

NÜMUNƏ




$$MN = ? \quad AC = ? \quad \angle BMN = ?$$


Həlli	Açıqlama
$x = \frac{x+8}{2}$ $x = 8$ $MN = 8, AC = 8 + 8 = 16$ $\angle M = \angle A = 60^\circ$	$AM = MB = 5, BN = NC = 7, MN$ orta xətdir. $MN = \frac{AC}{2}$. Tənliyin kökü tapılır. x -in qiymətinə əsasən MN və AC parçalarının uzunluqları tapılır. $MN \parallel AC$ olduğundan uyğun bucaqlar konqruentdir.



$$MN = ? \quad AC = ? \quad \angle MNB = ?$$




$$PQ = ? \quad DE = ? \quad \angle PQF = ?$$



$$KL = ? \quad BC = ? \quad \angle CLK = ?$$

- 3 M, N, K nöqtələri ABC üçbucağının tərəflərinin orta nöqtələridir.

- a) ABC üçbucağının tərəflərini tapın.
b) AM, MB, BN, NC, AK, KC parçalarının uzunluqlarını tapın.
c) Orta xətlərlə üçbucaq dörd kiçik üçbucağa böldüdü. Bu üçbucaqların konqruent olduğunu hansı əlamətə görə əsaslandırmaq olar?



- 4 Perimetri 32 sm olan bərabəryanlı üçbucağın orta xətlərindən biri 4 sm-dir. Üçbucağın tərəflərini tapın. Bu orta xətt üçbucağın yan tərəfinə, yoxsa oturacağına paraleldir?



Yadda saxla!


Orta xətt haqqında teoremin tərsi də doğrudur.

Üçbucağın bir tərəfinin orta nöqtəsindən digər tərəfə paralel çəkilmiş düz xətt üçüncü tərəfin orta nöqtəsindən keçir.


$$AM \cong MB, MN \parallel AC \rightarrow BN \cong NC$$

- 5 ABC üçbucağında $\angle BKN \cong \angle NMC \cong \angle A$, $AM = MC = 8$ sm, $MN = 7$ sm, $BN = 6$ sm.

- a) $AKNM$ dördbucaqlısının paraleloqram olduğunu necə əsaslandırmaq olar?
b) AK və KN parçalarının uzunluqlarını tapın.
c) $\triangle BKN \cong \triangle NMC$ olduğunu əsaslandırmaın.
d) MN və KN parçalarının ABC üçbucağının orta xətləri olduğunu izah edin.
e) ABC üçbucağının perimetrini tapın.



- 6 KN parçası ABC üçbucağının orta xəttidir. M nöqtəsi AC oturacağı üzərində ixtiyari nöqtə olarsa, $BE = EM$ olduğunu necə əsaslandırmaq olar?



Öyrənmə Üçbucağın medianları

Bəzi praktik məsələlərin həllində üçbucaq, onun medianları və medianlarının kəsişmə nöqtəsi müəyyən rol oynayır. Medianların kəsişmə nöqtəsinə üçbucağın ağırlıq mərkəzi də deyilir. Medianların uyğun xassəsini belə ifadə etmək olar.




Teorem 8. Üçbucağın medianlarının xassəsi

Üçbucağın medianları bir nöqtədə kəsişir və kəsişmə nöqtəsi hər bir medianı təpədən başlayaraq $2 : 1$ nisbətində bölür.

$$AG : GN = 2 : 1$$

$$BG : GK = 2 : 1$$

$$CG : GM = 2 : 1$$




Fikirləş!

Şəkildəki ABC üçbucağında $AG = \frac{2}{3}AN$ və $GN = \frac{1}{3}AN$ olduğunu necə izah etmək olar?

- 7 ABC üçbucağında AN və CM medianları G nöqtəsində kəsişir.

Sualları cavablandırmaqla əsaslandırın ki, kəsişmə nöqtəsi bu medianları təpədən başlayaraq $2 : 1$ nisbətində bölür.

- MN parçası ABC üçbucağının orta xəttidirmi? Nə üçün?
- $AL \cong LG$ və $CK \cong KG$ olarsa, $LK \parallel AC$ və $LK = \frac{AC}{2}$ olduğunu necə izah etmək olar?
- Nəyə görə $LK \parallel MN$ və $LK \cong MN$ olur?
- $MNKL$ dördbucaqlısının paraleloqram olduğunu necə göstərmək olar?
- $LG \cong GN$ və $KG \cong GM$ olduğunu necə müəyyən etmək olar?
- $CG : GM = 2 : 1$ və $AG : GN = 2 : 1$ olduğunu necə izah etmək olar?



- 8 Şəkildə AN və CM medianlardır. $AG = 12$ sm, $CM = 21$ sm olarsa, tapın.

a) $GN = ?$


b) $AN = ?$

c) $CG = ?$

d) $GM = ?$

- 9 Şəkildə verilənlərə görə tələb olunanı tapın.

NÜMUNƏ



$CG = ?$ $GN = ?$ $AG = ?$

Həlli

$$x = 2 \cdot 2 = 4, \quad CG = 4$$

$$y + 3 = 2y$$

$$y = 3, \quad GN = 3$$


$$AG = 3 + 3 = 6$$

Açıqlama


$CG : GM = 2 : 1$ olduğu üçün $CG = 2 \cdot GM$

$AG : GN = 2 : 1$ olduğu üçün $AG = 2 \cdot GN$ bərabərliyinə


uyğun tənlik yazılır və həll edilir. y -in qiymətinə əsasən GN və AG parçalarının uzunluqları tapılır.



$$GN = ? \ AG = ? \ BG = ?$$




$$GN = ? \ GM = ? \ AG = ?$$






$$GK = ? \ RG = ? \ QL = ?$$

- 10 $ABCD$ qabarıq dördbucaqlısının tərəflərinin P, Q, R və T orta nöqtələri ardıcıl birləşdirilmişdir.
- a) PQ və RT -nin AC diaqonalına paralel olduğunu izah edin.
 - b) $QR \parallel PT$ olduğunu əsaslandırın.
 - c) $PQRT$ dördbucaqlısının paraleloqram olduğunu izah edin.
 - d) $AC = 12$ sm və $BD = 8$ sm olarsa, $PQRT$ paraleloqramının perimetrini tapın.



Məsələ həlli

- 11 Romb formasında taxta lövhənin tərəflərinin orta nöqtələri çubuqlarla birləşdirildi və alınan çərçivəyə güzgü bərkidildi.
- Güzgünün düzbucaqlı formasında olduğunu necə əsaslanırmaq olar?
 - Rombun diaqonalları 64 sm və 48 sm olarsa, güzgünün sahəsi nə qədərdir?
- 12 Kartondan şəkildəki kimi bərabəryanlı üçbucaq formasında figur kəsildi.
- Bu figuru hansı nöqtəsindən asdılqda döşəməyə paralel vəziyyətdə dayanar?
 - Həmin nöqtənin üçbucağın oturacağından məsafəsi nə qədərdir?
- 13 Planda məktəb, aptek və marketə uyğun nöqtələr üçbucağın təpə nöqtələrinə, muzey isə bu üçbucağın ağırlıq mərkəzinə uyğundur. Dayanacaq aptek və marketin arasındaki düz xətt üzərində olmaqla onların hər birindən 200 m məsafədə yerləşir. Məktəb və muzey arasındaki məsafə aptek və market arasındaki məsafədən 280 m azdır. Muzeydən dayanacağa qədər məsafə nə qədərdir?




5.6. Trapesiya

Araşdırma-müzakirə

Praktik tapşırıq.

Rəngli kağızda paraleloqram çəkib qayçı ilə şe-kildə göstərildiyi kimi xətt boyunca kəsin.

- Hansı fiqurlar alındı?
- Onlardan birini digərinin üzərinə tam olaraq üst-üstə düşməklə qoymaq mümkündürmü?




Açar sözlər


- bərabəryanlı trapesiya
- düzbucaqlı trapesiya
- trapesiyanın orta xətti

Öyrənmə Trapesiya

İki tərəfi paralel, digər iki tərəfi isə paralel olmayan dördbucaqlıya **trapesiya** deyilir. Şəkildə ABCD trapesiyadır: $BC \parallel AD$. Paralel tərəflər *trapesiyanın oturacaqları*, paralel olmayan tərəflər isə *yan tərəfləri* adlanır. Oturacaqlardan birinin istənilən nöqtəsindən digər oturacağa və ya onun uzantısına çəkilmiş perpendikulyara *trapesiyanın hündürlüyü* deyilir.



- Yan tərəfləri kongruent olan trapesiya **bərabəryanlı trapesiya**, yan tərəflərindən biri oturacağa perpendikulyar olan trapesiya isə **düzbucaqlı trapesiya** adlanır.




Fikirləş!


Trapesiyada yan tərəfə bitişik bucaqların cəminin 180° -yə bərabər olduğunu necə izah etmək olar?

Çalışma


- 1 Şəkildə verilənlərə görə trapesiyada tələb olunan bucaqların dərəcə ölçüsünü tapın.



$$\angle B = ? \quad \angle D = ?$$




$$\angle P = ? \quad \angle S = ? \quad \angle T = ?$$




$$\angle A = ? \quad \angle B = ? \quad \angle D = ?$$

- 2 Bərabəryanlı ABCD trapesiyasında $BK \parallel CD$ çəkin və sualları cavablaşdırmaqla əsaslandırın ki, *bərabəryanlı trapesiyanın oturacağına bitişik bucaqları kongruyentdir*.


- $BCDK$ dördbucaqlısı paraleloqramdır mı? Nə üçün?
- $\angle AKB \cong \angle D$ olduğunu necə əsaslaşdırmaq olar?
- $\angle A \cong \angle D$ olduğunu necə izah etmək olar?
- $\angle B \cong \angle C$ olduğunu necə əsaslaşdırmaq olar?




- 3) ABCD bərabəryanlı trapesiyadır. Şəkildə verilənlərə görə tələb olunan bucağın dərəcə ölçüsünü tapın.




$$\angle C = ? \quad \angle D = ?$$



$$\angle D = ? \quad \angle ACD = ?$$



$$\angle D = ? \quad \angle B = ?$$




$$\angle B = ? \quad \angle HCD = ?$$

- 4) Göstərişdən istifadə etməklə isbat edin ki, bərabəryanlı trapesiyanın diaqonalları konqruentdir.


Verilir: ABCD trapesiyadır və $AB \cong CD$.

İsbat edin: $AC \cong BD$.

Göstəriş. $\Delta BAD \cong \Delta CDA$ olduğunu əsaslandırın.




- 5) PQRT bərabəryanlı trapesiyadır. PQR üçbucağının perimetri 15 sm, PQT üçbucağının perimetri isə 20 sm-dir. Trapesiyanın kiçik oturacağı 6 sm olarsa, böyük oturacağı tapın.



Öyrənmə Trapesiyanın orta xətti

Trapesiyanın yan tərəflərinin orta nöqtələrini birləşdirən parçaya **trapesiyanın orta xətti** deyilir. Şəkildə MN parçası ABCD trapesiyasının orta xəttidir.




T Teorem 9. Trapesiyanın orta xəttinin xassəsi

Trapesiyanın orta xətti oturacaqlara paraleldir və onların uzunluqları cəminin yarısına bərabərdir.

$$MN \parallel AD$$

$$MN \parallel BC$$

$$MN = \frac{AD + BC}{2}$$




- 6) Boş yerlərə uyğun mülahizələri müəyyən etməklə trapesiyanın orta xəttinin xassəsinin (Teorem 9) isbatını tamamlayın.

Verilir: ABCD trapeziyada MN orta xətdir: $AM \cong MB$, $CN \cong ND$



İsbat etməli: $MN \parallel AD$, $MN \parallel BC$, $MN = \frac{AD + BC}{2}$

İsbati. B və N nöqtələrindən keçən düz xəttin AD oturacağının uzantısı ilə kəsişmə nöqtəsi K olsun.



Təklif	Əsaslandırma
1. $\angle CNB \cong \angle DNK$	1.
2. $\angle NCB \cong \angle NDK$	2.
3. $\triangle NCB \cong \triangle NDK$	3. Üçbucaqların konqruentliyinin BTB əlamətinə görə
4. $BC \cong KD$, $BN \cong KN$	4. Konqruent üçbucaqların uyğun tərəfləridir.
5. $MN \parallel AK$, $MN = \frac{AK}{2}$	5.
6. $MN \parallel AD \parallel BC$	6. $MN \parallel AK$ olduğunu görə
7. $MN = \frac{AD + BC}{2}$	7. $AK = AD + DK$ və $DK \cong BC$ olduğunu görə


- 7 Şekildə trapesiyanın orta xətti çəkilmişdir. Tələb olunan bucaqların dərəcə ölçülərini və parçanın uzunluğunu tapın.



$$\angle M = ? \quad \angle B = ? \quad MN = ? \quad \angle F = ? \quad \angle R = ? \quad PT = ?$$

- 8 Şekildə trapesiyanın orta xətti çəkilmişdir. Tələb olunan parçaların uzunluqlarını tapın.

NÜMUNƏ



$$BC = ? \quad AD = ?$$

Həlli


$$9 = \frac{x + 3 + x - 1}{2}$$

$$x = 8$$


$$BC = 8 - 1 = 7, AD = 8 + 3 = 11$$

MN orta xətdir: $MN = \frac{AD + BC}{2}$. Uyğun tənlik yazılır.
Tənlik həll edilir.


Açıqlama



$$BC = ? \quad AD = ?$$



$$PT = ? \quad EF = ?$$




$$AD = ? \quad BC = ? \quad EF = ?$$



- 9 Trapesiyanın oturacaqları $3 : 5$ nisbətində, orta xəttin uzunluğu 12 sm -dir. Trapesiyanın oturacaqlarını tapın.

- 10 Şəkildə verilənlərə görə sualları cavablandırın.

- MN orta xəttinin uzunluğu neçə santimetrdür?
- LN parçası hansı üçbucağın orta xəttidir və uzunluğu nə qədərdir?
- KN parçası hansı üçbucağın orta xəttidir və uzunluğu nə qədərdir?
- KL parçasının uzunluğunu necə tapmaq olar?




- 11 Şəkildə verilənlərə görə trapesiyanın orta xəttinin uzunluğunu tapın.




Məsələ həlli

- 12 Güldibçeyinin yan üzü kiçik oturacağı 80 sm , orta xətti 86 sm olan trapesiya formasındadır. Bu trapesiyanın böyük oturacağı neçə santimetrdür?



- 13 Bərabəryanlı trapesiya formasında olan parkın yollarına daş döşəndi. Daş döşənən yolların ümumi uzunluğu nə qədərdir?




XÜLASƏ

Qabarıq və qabarıq olmayan dördbucaqlılar

Qabarıq dördbucaqlı



Çökük (qabarıq olmayan) dördbucaqlı




Paraleloqram


Qarşı tərəfləri paralel olan dördbucaqlıdır.



Qarşı tərəfləri və qarşı bucaqları kongruentdir.




Diagonalları kəsişmə nöqtəsində yarıya bölünür.



Paraleloqramın növləri


Düzbucaklı bütün bucaqları düz bucaq olan paraleloqramdır.

- Diaqonalları kongruyentdir.




Romb bütün tərəfləri kongruyent olan paraleloqramdır.

- Diaqonalları perpendikulyardır, bucaqlarının tənbölənidir.




Kvadrat bucaqları 90° olan rombdür.

- Diaqonalları kongruyentdir, bucaqlarının tənbölənidir.




Dördbucaqlılar

Dördbucaqlının daxili və xarici bucaqları



Daxili bucaqlarının cəmi 360° -yə bərabərdir.


$$\angle 1 + \angle 2 + \angle 3 + \angle 4 = 360^\circ$$




Qabarıq dördbucaqlının xarici bucaqlarının cəmi 360° -yə bərabərdir.

Trapesiya

Yalnız iki tərəfi paralel olan dördbucaqlıdır.



Bərabəryanlı trapesiya




$$MN \parallel AD, MN \parallel BC$$

$$MN = \frac{AD + BC}{2}$$

Düzbucaklı trapesiya



Üçbucağın orta xəttinin və medianlarının xassəsi



$$MN \parallel AC$$

$$MN = \frac{AC}{2}$$

$$AG : CN = 2 : 1$$

$$BG : GK = 2 : 1$$

$$CG : GM = 2 : 1$$

İllkin problemin həlli

- Rombun xassələrinə əsasən naxışda digər iki qarşı təpə arasındaki məsafə, yəni BD diaqonalının uzunluğu tapılır. AC diaqonalı rombu iki kongruyent üçbucağa ayırrı: $\Delta ABC \cong \Delta ADC$

$$S_{ABC} = S_{ADC} = 0,4 : 2 = 0,2 \text{ (m}^2\text{)}$$


$$S_{ABC} = \frac{1}{2} \cdot AC \cdot BO = 0,2 \text{ (m}^2\text{)}$$

$AC = 0,8$ m olduğunu nəzərə alaraq BO parçasının uzunluğunu tapmaq olar.

$$\frac{1}{2} \cdot 0,8 \cdot BO = 0,2 \rightarrow BO = 0,5 \text{ m}$$


Rombun diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür $\rightarrow BD = 2 \cdot BO = 1$ m.

- Rombun qarşı bucaqları kongruyent, qonşu təpə bucaqlarının cəmi isə 180° -yə bərabərdir: $\angle ABC = \angle ADC = 78^\circ$. $\angle BAD = \angle BCD = 180^\circ - 78^\circ = 102^\circ$.




ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR




- 1.** Şəkildə verilənlərə görə dördbucaqlının tərəflərinin uzunluqlarını tapın. Dördbucaqlının perimetri nə qədərdir?



- 2.** ABCD qabarıq dördbucaqlısının perimetri 25 sm-dir. BD diaqonalı dördbucaqlını perimetrləri 20 sm və 21 sm olan ABD və BCD üçbucaqlarına ayırır. BD diaqonalının uzunluğunu tapın.



- 3.** Şəkildə verilənlərə görə dördbucaqlının rəqəmlə işarələnmiş bucaqlarının dərəcə ölçüsünü tapın.




- 4.** ABCD qabarıq dördbucaqlısının iki qonşu təpə bucağının tənbölənləri M nöqtəsində kəsişir.

- Şəkildə verilənlərə görə tələb olunan bucaqların dərəcə ölçülərini tapın.




$$\angle MAD = ? \quad \angle BAD = ? \quad \angle ADC = ? \quad \angle B = ?$$

- $\angle AMD = (\angle B + \angle C) : 2$ olduğunu isbat edin.

- İstənilən ABCD qabarıq dördbucaqlısı üçün uyğun bərabərliyin doğruluğunu necə əsaslaşdırmaq olar?



- 5.** Şəkildə verilənlərə görə ABCD paraleloqramında tələb olunan ölçüləri tapın.




$$AC = ? \quad BD = ?$$

$$\angle ADB = ? \quad \angle C = ? \quad CD = ?$$

$$\angle B = ? \quad BT = ? \quad AD = ?$$

- 6.** Diaqonalları 10 sm olan düzbucaqlının tərəflərinin orta nöqtələri birləşdirilmişdir.


- MNKL dördbucaqlısının romb olduğunu əsaslaşdırın.
- Bu rombun perimetrini tapın.



- 7.** Bucaqlarından biri 60° olan rombun kiçik diaqonalının uzunluğu 8 sm-dir. Rombun perimetrini tapın.

8. Şekildə $ABCD$ kvadrat, AND bərabərtərəfli üçbucaqdır. N nöqtəsi BE parçasının üzərindədir. Tələb olunan bucaqların dərəcə ölçülərini tapın.


$$\angle BAN = ? \quad \angle BNA = ? \quad \angle DNE = ? \quad \angle NDE = ? \quad \angle NEC = ?$$



9. Göstərişdən istifadə edin və sualları cavablandırmaqla əsaslandırın ki, düzbucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilmiş medianın uzunluğu hipotenuzun yarısına bərabərdir.


Göstəriş: ABC düzbucaqlı üçbucağında A düz bucaq təpəsindən AM medianını çəkin və özü qədər uzadın: $AM = MC$.

- Nəyə əsasən $ABCD$ dördbucaqlısı paraleloqramdır?
- $ABCD$ -nin düzbucaqlı olduğunu necə izah etmək olar?
- $AM = \frac{1}{2}BD$ olduğunu necə əsaslandırmak olar?




10. Şəkildə ABC bərabəryanlı üçbucaq, $MBNK$ paraleloqramdır və $AB = BC = 12 \text{ sm}$, $\angle A = \angle C = 40^\circ$.

- $MBNK$ paraleloqramının bucaqlarının dərəcə ölçüləri nə qədərdir?
- $AM = MK$ olduğunu necə əsaslandırmak olar?
- $MBNK$ paraleloqramının perimetri nə qədərdir?




11. Şəklə əsasən tapın.

- MN parçasının uzunluğunu.
- $AMNC$ trapesiyasının perimetrini.
- ABC və MBN üçbucaqlarının sahələrini.
- $AMNC$ trapesiyasının sahəsini.
- MBN üçbucağının sahəsinin $AMNC$ trapesiyasının sahəsinə nisbətini.




12. $SABCD$ trapesiyasının diaqonalları və MN orta xətti çəkilmişdir. Şəkildə verilənlərə görə tələb olunan parçaların uzunluğunu tapın.

$$MN = ? \quad MF = ? \quad FN = ? \quad ME = ? \quad EF = ?$$




13. $ABCD$ paraleloqramında CDA bucağının tənböləni qarşı tərəfi T nöqtəsində kəsir və $TF \parallel AB$.

- $FTCD$ dördbucaqlısının romb olduğunu necə isbat etmək olar?
- CTD üçbucağının sahəsi 8 sm^2 olarsa, $FTCD$ rombunun sahəsi nə qədərdir?
- $ABTF \cong FTCD$ olduğunu necə əsaslandırmak olar?
- $ABTD$ trapesiyasının sahəsi nə qədərdir?
- $ABCD$ paraleloqramının sahəsi nə qədərdir?



14. Komandanın məşqçisi xəritə üzərində qaçış marşrutunu müəyyən etdi. "Heyvalı", "Çıçaklı" və "Çinarlı" küçələri paraleldir. 2 km məsafəyə qaçış nəzərdə tutulmuşdursa, komanda üzvləri göstərilən marşrut üzrə neçə dövr etməlidirlər?




Riyazi kaleydoskop

- 1.** İxtiyari cüt ədədi $2n$, tək ədədi isə $2n + 1$ ($n \in \mathbb{Z}$) şəklində göstərmək olar. İsbat edin ki:
- İxtiyari iki ardıcıl tək ədədin cəmi 4-ə bölünür.
 - İxtiyari üç ardıcıl cüt ədədin cəmi 6-ya bölünür.

- 2.** Hansı ifadə müəyyən natural ədədin:

- a) tam kvadratıdır? $(2^5)^{13}$ $(5^6)^5$ $(7^{11})^{13}$ b) tam kubudur? $(2^5)^6$ $(5^7)^8$ $(9^9)^8$


- 3.** Verilmiş bərabərtərəfli üçbucaqdan orta xətlər çəkilməklə ortada alınan üçbucaq kəsilib çıxarıldı. Daha sonra yerdə qalan üçbucaqlardan da orta xətlər çəkilməklə yaranan ortadakı üçbucaqlar kəsilib çıxarıldı. Sonda ilkin üçbucağın hansı hissəsi kəsilib çıxarıldı?



- 4.** İki qum saatından biri 7 dəqiqə, digəri isə 11 dəqiqə vaxtı ölçür. Bu qum saatlarından istifadə etməklə yemək bişirmək üçün 15 dəqiqə müddəti necə ölçmək olar?



- 5.** $ABCD$ dördbucaqlısının tərəflərinin uzunluqları şəkildə verilmişdir. Bu dördbucaqlının diaqonallarından birinin uzunluğunun 8 sm olduğu məlumdur. Bu hansı diaqonaldır?




"MEMARLIQDA TAĞ KONSTRUKSIYALARI"

Tağ – memarlıqda iki dayaq arasındaki boşluğun üstünü örtmək üçün quraşdırılan konstruksiyadır. Tağlar ilk dəfə Qədim Şərqi memarlığında meydana gəlmiş, sonralar antik Roma tikililərində geniş istifadə edilmişdir. Bəzi tağlar prizma formasında olan bloklardan quraşdırılır.



- 1.** Şəkildə trapesiya formalı eyni blokların sayı və hərflərlə ölçüləri verilmişdir. Hər blok oturacağı bərabəryanlı trapesiya olan prizma formasındadır. Tağın üst və alt səthinin tam sahəsini hesablamaq üçün ifadə yazın. $n = 9$, $a = 75$ sm, $b = 95$ sm, $c = 2$ m olduqda tağın üst və alt səthinin sahəsini hesablayın.



- 2.** Tağın yandan təsvirinə əsasən trapesiyaların bucaqlarını tapın.
3. Internetdə tağların növləri, hissələri, tətbiq sahələri, yaranma tarixi haqqında məlumat toplayın və təqdimat hazırlayın.
4. Müəyyən üsluba uyğun tağ layihəsi hazırlayıın. Tağın ölçülərini, istifadə ediləcək blokların sayını müəyyən edin.

BİRİNCİ YARIMİL ÜZRƏ ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

Çətinlik dərəcəsi nisbətən yüksək olan məsələlər *** işarəsi ilə qeyd edilmişdir.

- 1 Verilən rasional ədədləri sıfırla müqayisə edin və məxrəci natural ədəd olmaqla ixtisar olunmayan kəsr şəklində yazın.

$$\begin{array}{cccc} -\frac{81}{-72} & -\frac{-21}{-35} & -0,56 & -1,3(4) \end{array}$$

- 2 Rasional ədədlərdən a) natural; b) tam ədədlərə ekvivalent olanları müəyyən edin.

$$\begin{array}{ccccc} -\frac{27}{9} & \frac{24}{-48} & -\frac{15}{-5} & \frac{0}{-6} & -\frac{17}{-1} \end{array}$$

- 3 Boş xanalara \in və ya \notin işaretlərinindən uyğun olanı müəyyən edin.

$$28 \square Z \quad -1,5 \square Z \quad 3,(4) \square Q \quad 1\frac{1}{2} \square N$$

- 4 Müqayisə edin.

a) $-0,(3)$ və $-\frac{4}{9}$ c) $-|-0,11|$ və $-|0,101|$

b) $-1\frac{1}{6} : 5\frac{4}{9}$ və $(1,25 - 1\frac{1}{3}) \cdot 5\frac{1}{7}$

- 5 $a = \frac{10}{11} - \frac{11}{12} - \frac{12}{13}$ və $b = -\frac{21}{11} + \frac{23}{12} + \frac{25}{13}$ olduqda $b + a$ cəmini tapın.

- 6 Boş xanaların yerinə hansı rəqəmlər yazımaq olar?

a) $2,(3) < 2,\square(5) < 2,(4)$


b) $-1,\square < -1,8\square < -1,(8)$

- 7 Tənliyi həll edin. Cavabın doğruluğunu yoxlayın.

a) $0,4x + 2,6 = 11$ c) $0,(3)x - 1,5 = 10,5$

b) $0,27 : x + 6,7 = 7$ d) $5\frac{1}{6} - x : 0,2 = 5$

- 8 Ədəd oxunda a, b, c rasional ədədlərinə uyğun nöqtələr qeyd edilib. Şərtlərə əsasən hansı ədədin hansı nöqtəyə uyğun gəldiyini müəyyən edin.



a) $a \cdot b > 0$ və $a - b > 0$

b) $a \cdot c < 0, b \cdot c^2 < 0, b - a > 0$

- 9 * Ədədin sadə vuruqlara ayrılmışında 2 və 5 cütlərinin sayı həmin ədədin sonundakı sıfırların sayını göstərir. Verilmiş ifadənin qiyməti neçə sıfırla qurtarır?

a) $5^4 \cdot 8$

b) $(-5)^2 \cdot 64$

c) $125^2 \cdot 32$

- 10 İfadənin qiymətini tapın.

a) $-0,28 \cdot \frac{4}{7} + \frac{5}{7} : 2\frac{6}{7}$ c) $\frac{-1,2 + 0,6}{0,(6)}$

b) $\frac{0,4}{-\frac{2}{3} + \frac{1}{2}}$ d) $\frac{5,(3)-1}{-\frac{5}{1-\frac{1}{2}} + 4}$

- 11 Qüvvətin xassələrinindən istifadə etməklə hesablayın.

a) $\frac{16 \cdot 3^8}{4 \cdot 9^2}$ c) $\frac{(-2)^{24} \cdot (-5)^8}{(-5)^6 \cdot (-2)^{22}}$ e) $\frac{20 \cdot 27^4 \cdot 3^2}{5^2 \cdot 3^{12}}$

b) $\frac{3^{14} \cdot 25^{11}}{5^{20} \cdot 81^3}$ d) $\frac{7^{23} \cdot 6^{18}}{36^8 \cdot 49^{10}}$ f) $\frac{32 \cdot 125 \cdot 2^{12}}{25 \cdot 2^{13} \cdot 5^5}$

- 12 Birhədlilərin hasilini standart şəkildə yazın. Əmsalını və dərəcəsini müəyyən edin.

a) $-9y \cdot (-0,(6))xy^2$ c) $0,(3)a^2b \cdot (-1,2a^4b^2)$

b) $(-4p^2q^3p^4 \cdot \frac{1}{2^3})^2$ d) $(2\frac{1}{3}a^4b^8)^3 \cdot (-1\frac{2}{7}a^5b^{12})^2$

- 13 * Hesablayın: $\frac{2+3}{(2 \cdot 3)^2} + \frac{3+4}{(3 \cdot 4)^2} + \frac{4+5}{(4 \cdot 5)^2} + \frac{5+6}{(5 \cdot 6)^2} + \frac{6+7}{(6 \cdot 7)^2} + \frac{7+8}{(7 \cdot 8)^2}$

Göstəriş: Toplananları iki kəsrin fərqi kimi yazın və sadələşdirin. **Nümunə:**

$$\frac{2+3}{(2 \cdot 3)^2} = \frac{5}{2^2 \cdot 3^2} = \frac{5}{4 \cdot 9} = \frac{9-4}{4 \cdot 9} = \frac{1}{4} - \frac{1}{9}$$

- 14 * Uyğun əvəzləmə aparmaqla çoxhədlini x və y dəyişənlərinində asılı olan ifadə şəklində yazın.

a) $3m^2n^6 + 5m^4n^3 - 2m^2n^3$
 $m^2 = x, n^3 = y$

b) $2a^9b + 8a^6b^2 - 4a^3$
 $a^3 = x, 2b = y$



- 15 Müxtəsər vurma düsturlarından istifadə edərək əlverişli üsulla hesablayın.

a) $0,8 \cdot 1,2$ c) $3\frac{1}{4} \cdot 2\frac{3}{4}$

b) $97 \cdot 103$ d) $0,44 \cdot 0,56$

e) $12,8^2 + 2 \cdot 17,2 \cdot 12,8 + 17,2^2$

f) $9,8^3 + 3 \cdot 9,8^2 \cdot 0,2 + 3 \cdot 9,8 \cdot 0,2^2 + 0,2^3$

- 16** $a + b = 7$, $ab = 11$ olduqda ifadənin qiymətini tapın.
- a) $a^2b + ab^2$ c) $a^2 + b^2$
 b) $3a^3b^2 + 3a^2b^3$ d) $5a^3b + 5ab^3$
- 17*** Vuruqlara ayırin.
- a) $x^3 + 2x^2 - x - 2$
 b) $x^4 - 8x^2 + 16$
 c) $x^2 - 2xy + x - xz + 2yz - z$
 d) $a^2 - 4ab - 4c^2 + 4b^2$
 e) $4x^2 - 9y^2 - 12x + 9$
- 18** Vuruqlara ayırmaqla göstərin ki:
- a) $8^5 + 2^{13}$ ifadəsinin qiyməti 10-a;
 b) $9^6 - 3^{10}$ ifadəsinin qiymət isə 24-ə tam bölünür.
- 19** Müxtəsər vurma düsturlarından istifadə etməklə hesablayın.
- a) $\frac{2^3 - 9^3}{7} + 18$
 b) $(2^3 - 7^3)(2^3 + 7^3) + 49^3$
 c) $\frac{73^2 - 17^2 + 34 \cdot 90}{75^2 - 15^2}$
- 20** İfadənin qiymətini tapın.
- a) $a^2 + b^2$ b) $a^3 + b^3$
 $a - b = 8$ və $ab = 15$ $a + b = 5$ və $ab = 6$
- 21** $3a^5bc^{n-2}$ birhədlisinin dərəcəsi 16 olarsa, $5a^3b^{n-7}c^{n+1}$ birhədlisinin dərəcəsi neçədir?
- 22** Sualı cavab verin.
- a) b -nin hansı qiymətində $3x^5 - 2x^3 + x + 2 - (bx^5 + 6x^4 - 2x^2 - x - 7)$ ifadəsi dərəcəsi 4 olan çoxhədli olar?
 b) a -nın hansı qiymətində $(x^3 + 3x^2 - 5) \times (3x + a)$ hasilinin standart şəkilli çoxhədli kimi yazılışında x^3 -nun əmsalı sıfır olar?
 c) c -in hansı qiymətində $25x^2 + 20xy + cy^2$ üçhəndlisi tam kvadrat olar?
- 23*** A çoxhədlisinin dərəcəsi 14, B çoxhədlisinin dərəcəsi 8 olarsa, $(A + B)^2 - 5AB$ çoxhədlisinin dərəcəsi neçədir?
- 24** $M = x^2 - 5x + 7$, $N = x^2 + 8x - 6$, $P = x^2 + 5x - 33$, $Q = x^2 - 2x + 4$ olarsa, $M \cdot N - P \cdot Q$ ifadəsini sadələşdirin.
- 25** Qədim Misirdə yazılmış və Raynd papirusu kimi tanınan riyazi təlim vəsaitində belə bir qayda verilib: *dairənin sahəsi tərəfi bu dairənin diametrinin $\frac{8}{9}$ -na bərabər olan kvadratın sahəsinə bərabərdir*. Bu qaydaya əsasən π ədədinin təqribi qiymətini tapın. Tapdığınız qiymətlə π ədədinin məlum qiymətini müqayisə edin.
- 26** Fermer qoyun saxlamaq üçün düzbucaqlı formasında və şəkildə göstərilən ölçülərdə ərazi ayırdı.
- 
- O neçə metr hasar çəkdi?
 - Fermer hasarın 1 metri üçün 12 manat pul xərcləməyi planlaşdırılmışdı. Hasar nəzərdə tutulduğundan 60% baha başa gəldi. O, əlavə neçə manat xərclədi?
- 27** Velosipedçi A məntəqəsindən B məntəqəsinə doğru hərəkət etdi. Ədəd oxunda uyğun nöqtələrin koordinatları qeyd edilib.
- 
- Uzunluq vahidi kilometr qəbul edilərsə, AB məsafəsi nə qədərdir?
 - Velosipedçi bu məsafəni sabit 15 km/saat sürətlə nə qədər vaxta qət edər?
- 28** Avtobusda $2n$ sayda sərnişin var idi. İlk 3 dayanacağın hər birində m sayda sərnişin mindi, 4-cü dayanacaqda isə bir neçəsi düşdü. Bundan sonra avtobusda 25 sərnişin qaldı.
- 
- Düşən sərnişinlərin sayını hesablamaq üçün uyğun ifadə yazın.
 - Bir biletin qiyməti p manat olarsa, düşən bütün sərnişinlərin gediş haqqını hansı ifadə ilə hesablamaq olar? Dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini tapın.
- a) $n = 12$, $m = 5$, $p = 0,5$
 b) $n = 10$, $m = 6$, $p = 0,4$


- 29) Düzbucaqlının perimetri 60 m-dir. Bu düzbucaqlının uzunluğu 10 m artırılıp eni 6 m azaldılsa, onun sahəsi 32 m^2 azalar. Düzbucaqlının əvvəlki sahəsi nə qədərdir?

- 30) Sadə və mürəkkəb faiz artımları ilə 5000 manat pulun 10% illik artımla 4 ildən sonra neçə manat olacağını hesablayın. Hansı daha çoxdur? Nə qədər?


- 31)* Motorlu qayıq çayın axını ilə 2 saata qət etdiyi məsafəni axına qarşı 3 saata qət etdi. Qayığın durğun suda sürəti 12,5 km/saat olarsa, çayın axın sürəti nə qədərdir?




- 32) ABC üçbucağında BT tənböləni çəkilmişdir. $\angle BTC = 80^\circ$, $\angle C = 60^\circ$ olduqda $\angle A$ -ni tapın. BTA üçbucağının növünü müəyyən edin.



- 33)* Oturacağı AB parçası olan ABC bərabəryanlı üçbucağında $AO = 2 \cdot OM$, $CO = 16 \text{ sm}$, $OH = 8 \text{ sm}$, $BM = 13 \text{ sm}$, $BH = 10 \text{ sm}$ -dir. ABC üçbucağının perimetrini və sahəsini tapın.



- 34) Paraleloqramın bir tərəfinə bitişik bucaqların tənbölənləri qarşı tərəf üzərində M nöqtəsində kəsişir. İsbat edin ki, AMD üçbucağı düzbucaqlı üçbucaqdır.



- 35) Birinci gün tikintiyə anbardakı kərpicin $\frac{1}{3}$ hissəsi qədər, ikinci gün isə 60 bağlama gətirildi. Bundan sonra anbarda kərpiclərin $\frac{1}{4}$ hissəsi qaldı. Əvvəlcə anbarda neçə bağlama kərpic var idi?




- 36)* Kenquru 1 saniyədə 2 dəfə tullanır və hər tullanışda 9 m məsafə qət edir.




- 2^{11} saniyə ərzində kenquru nə qədər məsafə qət edər?
- Kenqurunun sürəti 60 km/saat sürətlə hərəkət edən avtomobildən çoxdur, yoxsa azdır?

- 37) Ölçüləri $5 \text{ sm} \times 5 \text{ sm} \times 5 \text{ sm}$ olan 8 Rubik kubundan böyük bir kub düzəltildilər.



- Bir Rubik kubunu tili 1 sm olan neçə kiçik kublara bölmək olar? Bu sayı qüvvət şəklində yazın.
- Böyük kubu tili 1 sm olan neçə kiçik kublara bölmək olar? Bu ədədi qüvvətin köməyi ilə göstərmək olarmı?

Metal borudan hazırlanan ABC konstruksiyası bərabəryanlı üçbucaq formasındadır.




Konstruksiyanın möhkəm olması üçün AB oturacağına perpendikulyar CD borusu qaynaq edilmişdir. ABC üçbucağında $AM = MC$, $BN = NC$ şərtləri ödənir.

$AE = 2 \text{ m}$, $ME = 1,5 \text{ m}$, $AM = 2,5 \text{ m}$ olarsa, suallara cavab verin.


- MN bərkidici borunun uzunluğu neçə metrdir?
- CD dayağının uzunluğu nə qədərdir?
- $MCND$ dördbucaqlısının perimetri nə qədərdir?
- Qurğunun hazırlanmasına cəmi neçə metr boru işlənmişdir?

- 39 Üçbucaq formasında olan stolun üstündə G nöqtəsində kəsişən AM, BN, CK parçaları çəkilmişdir.




$AG : GM = 2 : 1$, $BG = 2GN$, $AK = KB$.
AK = 50 sm, MC = 40 sm, AN = 60 sm olarsa, stolun perimetri boyunca kənarına vurulmuş kantın uzunluğu nə qədərdir?

- 40 İş masasının səthi bərabəryanlı trapesiya formasındadır.



Trapesiyanın kiçik tərəfi $BC = 0,8$ m, hündürlüyü $BH = 0,8$ m-dir. $AH = 0,6$ m olarsa, stolun üstünü örtmək üçün alınan müşəmbənin sahəsi nə qədər olar?

- 41 Uşaq şəhərciyində quraqşdırılmış yelləncəyin yuxarıdırəyi, iplər və oturacaq bərabəryanlı trapesiya əmələ gətirir.



- $\angle BAD = 3x - 5^\circ$ və $\angle CDA = 5x + 25^\circ$ olarsa, trapesiyanın bucaqlarının dərəcə ölçüləri nə qədərdir?
- Yelləncəyin iplərinin ortaları arasındaki məsafə $MN = 110$ sm və $AB = 140$ sm olarsa, DC oturacağının uzunluğu nə qədərdir?

- 42 Güл şəkfinin ön hissəsindəki rəflər $ABHG$ bərabəryanlı trapesiyanı əmələ gətirir.


$$GE = EC = CA, \\ HF = FD = DB,$$

$$EF = 1 \text{ m} \text{ və}$$

$CD = 1,2$ m olarsa, A ən kiçik və B ən böyük rəflərin trapesiya daxilində qalan hissələrinin uzunluğunu tapın.




- 43 Bərabərtərəfli üçbucaq şəklində (A figur) figurun üzərində orta xətləri çəkdikdə yeni üçbucaqlar alındı. Bu qayda ilə hər alınan üçbucağın orta xəttini çəkməklə davam etdikdə alınan üçbucaqlara *Serpinski üçbucaqları* deyilir.



- A üçbucağının tərəfləri 12 sm olarsa, B, C və D figurlarının hər birində ən kiçik üçbucağın tərəfini tapın.
- Hər dəfə alınan üçbucaqlarla əvvəlki üçbucaqların arasında hansı qanuna uyğunluq var?
- Eyni qayda ilə D figurundan alınan növbəti figura ən kiçik üçbucağın tərəfi nə qədər olar?

- 44 Usta metal çubuqların köməyi ilə rombsəkilli çərçivəsi olan kitab rəfləri düzəldti. Şəkfin ön və arxa tərəflərinə romb şəklində şüşə lövhə bərkitdi.



- Rəflər arasındaki məsafə eynidir:
 $BM = MN = NK = KD$. M, N, K nöqtələri uyğun rəflərin tərəflərinin orta nöqtələridir.
- Rombun tərəfi 50 sm olarsa, rəfin çərçivəsinə hazırlanması üçün neçə metr metal çubuq lazımdır?
 - Böyük rəfin uzunluğu 60 sm olarsa, kiçik rəflərin uzunluğu nə qədər olar?
 - Rombun böyük diaqonalı 80 sm olarsa, şüşə lövhənin sahəsi nə qədər olar?

SÖZLÜK

Aksiom (postulat) – isbatsız qəbul edilən təklif.

Birhədli – ədədlər, dəyişənlər və ya onların natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadə.

$$ab \quad 2m \quad 2x \cdot 3xy \quad \frac{2}{3} ab^3 \quad 0,2x^3 \quad$$

– birhədlidir.

Birhədlinin əmsali – standart şəkildə yazılmış birhədliidə ədədi vuruq.

Birhədlinin dərəcəsi (qüvvəti) – birhədlinin hərfi vuruqlarının qüvvət üstlərinin cəmi.

Birhədlinin dərəcəsi: $3 + 4 = 7$

$$\begin{array}{c} -20a^3c^4 \\ \hline \text{Əmsal: } -20 \quad \text{Hərfi hissə: } a^3c^4 \end{array}$$

Birhədlinin standart şəkli – birhədlinin birinci yerdə ədədi vuruq, sonra isə müxtəlif hərfi vuruqların qüvvətlərinin hasil şəklində yazılışı.

Çoxhədli – birhədlilərin cəmi. Çoxhədlini təşkil edən birhədlilər çoxhədlinin hədləri adlanır.

Məsələn, $3x^2 + 2x + 4$ çoxhədli, $3x^2$, $2x$ və 4 isə onun hədləridir.

$$\begin{array}{ccccccccc} x^2 & x^2 & x^2 & x & x & 1 & 1 & 1 & 1 \\ \hline 3x^2 & & 2x & & & 4 & & & \end{array}$$

Çoxhədli: $3x^2 + 2x + 4$

Çoxhədlinin hədləri: $3x^2$, $2x$, 4

Çoxhədlinin dərəcəsi – standart şəkildə verilmiş çoxhədliidə hədlərin dərəcələrinin böyüsü.

Hədlərin dərəcələri:

$$\begin{array}{c} 4+1=5 \quad 1+2=3 \quad 1 \\ \hline 2x^4y + 5xy^2 - x \end{array}$$


Çoxhədlinin standart şəkli – hər bir həddi standart şəkildə olan və oxşar hədləri olmayan çoxhədli.

$$a - b + 1 \quad 3x^3 + 2xy + 4 \quad c^3 - 2c^2 - 5$$


Çoxhədlinin vuruqlara ayrılması – çoxhədlinin iki və ya daha çox sayıda çoxhədlinin hasil şəklində göstərilməsi.

$$8a^2 - 18 = 2(4a^2 - 9) = 2((2a)^2 - 3^2) = 2(2a + 3)(2a - 3)$$



Dördbucaqlı – müstəvidə heç bir üçü bir düz xətt üzərində olmayan dörd nöqtəni (təpələr) bir-birini kəsməyən dörd parça (tərəflər) ilə ardıcıl birləşdirikdə alınan fiqur.



Dördbucaqlı *qabarıq* və ya *çökük* ola bilər.




Dördbucaqlının daxili bucağı – qonşu tərəflərin əmələ gətirdiyi və dördbucaqlının daxilində qalan bucaq.




Dördbucaqlının daxili bucaqlarının cəmi 360° -yə bərabərdir: $\angle 1 + \angle 2 + \angle 3 + \angle 4 = 360^\circ$


Dördbucaqlının diaqonalı – qarşı təpələri birləşdirən parça.



Dördbucaqlının xarici bucağı – daxili bucağa qonşu olan bucaq. Qabarıq dördbucaqlının xarici bucaqlarının da cəmi 360° -yə bərabərdir.



Düzbucaklı – bütün bucaqları düz bucaq olan paraleloqramdır. Düzbucaklının diaqonalları konqruyentdir.



Eynilik – dəyişənlərin ixtiyari qiymətlərində doğru olan bərabərlik. Məsələn,


$$(x + 2)(x + 1) = x^2 + 3x + 2$$

Eynilikə bərabər ifadələr – dəyişənlərin ixtiyari qiymətlərində uyğun qiymətləri bərabər olan ifadələr. Məsələn,

$$4(a + b) \text{ və } 4a + 4b$$

Həndəsənin əsas anlayışları – tərifsiz qəbul edilən anlayışlar. Nöqtə, düz xətt və müstəvi əsas anlayışlar kimi qəbul edilir.

Kvadrat – bütün tərəfləri konqruyent olan düzbucuqlıdır və ya bütün bucaqları düz bucaq olan romb.



Müxtəsər vurma düsturları – hesablamani asanlaşdırmaq üçün istifadə olunan eyniliklər.

$$(a \pm b)^2 = a^2 \pm 2ab + b^2$$

$$(a + b)(a - b) = a^2 - b^2$$

$$(a \pm b)^3 = a^3 \pm 3a^2b + 3ab^2 \pm b^3$$

$$a^3 \pm b^3 = (a \pm b)(a^2 \mp ab + b^2)$$

Mürəkkəb faiz – kəmiyyətin qiymətinin hər il ötənildəki qiymətin müəyyən faizi qədər artırılması və ya azaldılması.

Natural üstlü qüvvət – hər biri a rasional ədədinə bərabər n ($n > 1$) sayda vuruğun hasilidir.

$$a \cdot a \cdot \dots \cdot a = a^n$$

qüvvətin üstü
n sayda vuruq
qüvvətin əsası

Natural üstlü qüvvətin xassələri

$$a^n \cdot a^m = a^{(n+m)}$$

$$a^n : a^m = a^{(n-m)} (n > m, a \neq 0)$$


$$(a^m)^n = a^{n \cdot m}$$

$$(a \cdot b)^n = a^n \cdot b^n$$


$$\left(\frac{a}{b}\right)^n = \left(\frac{a}{b}\right)^n (b \neq 0)$$

Oxşar birhədlilər – hərfi hissələri eyni olan birhədlilər. Məsələn, $3x^2y$ və $-5x^2y$ oxşar birhədlilərdir.


Paraleloqram – qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlı.



Rasional ədəd – $\frac{a}{b}$ şəklində yazılı bilən ədədlər ($a, b \in \mathbb{Z}$ və $b \neq 0$). Ədəd oxunda ixtiyari iki rasional ədəd arasında sonsuz sayda rasional ədəd var.




Romb – bütün tərəfləri konqruyent olan paraleloqram.




Sonsuz dövri onluq kəsr – bir və ya bir neçə rəqəmin sonsuz təkrarlandığı onluq kəsr. Sonsuz dövri onluq kəsrə dövr mötərizə daxilində yazılır. Məsələn, $5,122\dots = 5,1(2)$

Teorem – doğruluğu məntiqi mühakimələrlə əsaslandırılan təklif. *Tərs teorem* verilmiş teoremdə şərt və hökmün yerini dəyişdikdə alınan doğru təklifdir.

Trapesiya – iki tərəfi paralel, digər iki tərəfi isə paralel olmayan dördbucaqlı. Yan tərəfləri konqruyent olan trapesiya *bərabər-yanlı trapesiya*, yan tərəflərindən biri oturacağa perpendikulyar olan trapesiya isə *düzbucuqlu trapesiya* adlanır.




Bərabər-yanlı trapesiya




Düzbucuqlu trapesiya

Trapesiyanın orta xətti – trapesiyanın yan tərəflərinin orta nöqtələrini birləşdirən parça. Trapesiyanın orta xətti oturacaqlara paraleldir və onların uzunluqları cəminin yarısına bərabərdir.



$$MN = \frac{AD + BC}{2}$$

Üçbucağın orta xətti – üçbucağın iki tərəfinin orta nöqtələrini birləşdirən parça. Üçbucağın orta xətti üçüncü tərəfə paraleldir və onun yarısına bərabərdir.



$$MN = \frac{AC}{2}$$

CAVABLAR

1-ci bölmə

- s.8 **8.** d) $2\frac{1}{4}$ litr
9. b) -2 c) 14
11. 125 km
- s.12 **17.** $2\frac{1}{3}$ m
18. b) $-\frac{5}{7}$
19. tırtıl
- s.16 **16.** 58,(3)%
18. $AB = BC < AC, \angle B > \angle A$
- s.20 **15.** b)-3
16. b) $-\frac{7}{24}$
17. b) Yapon, Azov, Xəzər
- s.21 **2.** b) $\frac{6}{11} > 0,(5)$
5. dalğıcı
6. $13,8(3)$ kq $\approx 13,833$ kq
8. Ş. ən yüksək, C.a. ən aşağı
- s.22 **3.** a)-2 b) $1\frac{3}{4}$ c) $-2\frac{1}{3}$
- s.23 **5.** c)-6,7 d) $-6\frac{4}{7}$ j) $-1\frac{11}{12}$
- s.24 **8.** i) $\frac{4}{15}$ j) $-\frac{11}{12}$
- s.25 **10.** c) $-\frac{2}{15}$
15. $-1,5^{\circ}\text{C}$
16. $5,2 \text{ və } -3\frac{3}{5}$; 8,8
- s.26 **1.** j) $\frac{2}{3}$ l) 10
- s.27 **4.** h) $-\frac{7}{9}$ i) -4
7. c) $\frac{3}{10}$
- s.28 **12.** c) -1,5 e) $-\frac{3}{5}$ h) $-\frac{23}{45}$
13. 1°C , 3000 m
14. -0,2 mm civə s.
-0,2 mm civə s.
- s.30 **7.** a) $\frac{2}{15}$ b) $\frac{41}{110}$
- s.31 **9.** h) $1\frac{11}{12}$
10. e) $\frac{2}{9}$ f) $\frac{1}{24}$
11. e) $\frac{16}{45}$
12. i) -2 j) $-\frac{4}{7}$
- s.32 **16.** 234 sm
17. 35,2 m²
18. 133,(3) N, 1350 N
- s.34 **3.** a) -4 b) 5
7. e) $-\frac{53}{60}$
8. c) $1\frac{1}{4}$ d) $-\frac{13}{18}$ e) $-3\frac{1}{3}$

- s.35 **15.** 355 m; -319,5

17. $0,652(7)$ litr $\approx 0,653$ litr

18. 14,1(6) q duz çatmaz

- s.36 **19.** 1,12 keyfiyyət aşağı

Riyazi kaleydoskop

1. a) $\frac{3}{8}$ b) $\frac{4}{15}$

2. 2-ci torba

3. 62,5%

2-ci bölmə

- s.38 **7.** a) 2400 ₧, d) 3000 ₧

8. 65 ₧

9. 600 ₧

10. 10% az; 542

- s.40 **5.** a) $-p^2 m^3$

- s.41 **10.** 5,5 dm, 166,375 dm³

11. 257,8125 sm³

12. 16 q; 64 : 2⁵; 5 dəqiqə

- s.45 **18.** c) 7 d) 5

- s.46 **20.** d) 216

21. a) 4 b) 27

22. a) 32 d) 25 g) 216

23. 32 litr, 4 saat 16 dəq

24. 8 dəq 20 san

25. 2³⁹ bayt, 2³⁷ bayt

- s.48 **5.** a) 16 b) 216 e) 36

- s.49 **8.** d) 9

9. a) 26 e) 25

- s.51 **1.** a) 5070 ₧ b) 6655 ₧

2. 2 185 454 nəfər

3. a) 4320 ₧, 5184 ₧

- s.52 **4.** a) 1024 ₧ b) 18225 ₧

5. 133 100

6. 1303,21 ₧

7. 15208,75 ₧

8. B növ

9. 3380 ₧, 1656,2 ₧, 17,19% az

10. 10735,74 ₧

- s.55 **14.** a) $(2^3)^{20}$ d) $(64^5)^2$

18. f) 125

20. d) 3 e) 2

- s.56 **22.** B bankı

Riyazi kaleydoskop

1. a) 30 b) 6

2. a) 4 b) 0 c) 2

3. $-p^2, -p, \frac{p}{3}, p, p^2$

4. Bərabərdir

3-cü bölmə

- s.58 **5.** a) $3a+2,5b$

6. $2v+7,5$; 147,5 km

7. $6a + 2,4$; 14,4 m

8. $6x + 12$; 96 sm²

- s.61 **14.** e) $16b^8c^{12}$

- s.62 **19.** a) $9b^4c$ b) $-128a^2b^2$

21. a) 3 b) 3

23. $13,5x^2$; $3,375x^3$; $7x^3$

12. $2b^2 + 4ab$; dərəcə 2;
250 sm²

13. $3-3a^3 - 1,6a^2$, dər. 3,
2,225 litr su qaldı

- s.68 **9.** d) $3a^2 - 3a - 5$

13. $3x+6$; $2,55x+6$; $3x+6$

14. $\frac{m}{20} + \frac{n}{10}, \frac{m}{8} + \frac{n}{2}$
 $\frac{7m}{40} + \frac{3n}{5}, \frac{3m}{40} + \frac{2n}{5}$

- s.69 **6.** a) -16 b) -16

9. a) $3ab^2$, $144m^2n$, $36x^2y$
b) $3b^2+10ab$, $72mn$,
 $12x^2+72xy$

- s.71 **7.** a) $5n$ c) $2c^5 - 2c^3 - 12$

12. a) 1 b) 0,3

13. $8a^2 - 2a, a^2 + 6a$,
 $2b^2 - 2b, 6b^2 + 2b$

- 14.** $3a^3 + 9a^2$

15. $3m+12$,
 $10m+20$, $2mk+4k$

- 16.** $40a+36a^2$, $29m^2$

3. a) $a^2 - 2a - 15$

4. g) $3x^3 + 4x^2 - 5x - 2$

6. e) $2m-n^3-m^2$

- 8.** a) 20 b) 4

10. d) $p^3 + p^2 - 21p - 45$

11. c) $4a^2 + 4ab + b^2$

18. $a^3 + 7a^2 + 11a + 5$,
 $7a^2 + 11a + 5$; $55m^3$

19. $x^2 + 210x + 8000$,
 $x^2 + 100x$; $90sm$, 2 m

- s.78 **7.** a) $34a^2 - 25a$;

b) $3b^2 + 3b + 18$;

c) $2y^2 + 6y + 4$; d) $3x^2 + 34x + 4$

- s.79 **8.** c) $3x - 6$

11. b) -13

13. 16; 17

14. 11; 12; 13

17. a)-2 b) -3

18. 290 m, 110 m

- s.80 **19.** $x^3+30x^2 + 200x$,
 $x^3 - 100x$,
 $5x^2 + 100x+400$,
 $5x^2 - 100$,
Riyazi kaleydoskop
2. $2a^2 - ab+b^2$
3. 60
4-cü bölmə
8. $4a^2 - 4a+1$; $8b^2 - 0,5$;
 $3a^2 + 30a$; $10b^2+26b-12$
9. $x^2 + 60x+800$;
 3500 m^2 , 240 m
s.84 **1.** $j) 81-18p + p^2$
4. $f) x^4y^2 - x^2y + 0,25$
6. c) $2n^2+2n + 1$
d) $16n^2 + 16n+4$
s.85 **8.** b) $b^2 - 1$; 8; $-0,99$
s.86 **19.** $8x+16$; 16 sm
20. 0,2 m/san, 0,4 m/san
s.88 **8.** b) -5 d) -4
9. a) $288 \cdot 286 < 2872$
s.89 **12.** b) $10x-25$
15. $4x + 4$; 324 m^2
s.91 **4.** b) $18x^2+54$
8. c) $c^3 + \frac{1}{8}$
s.92 **9. c)** $(m^2 + 3)(m^4 - 3m^2 + 9)$
14. a) $c^3 - 125$ b) $8b^3 - 27$
s.93 **15. a)** $(4-y)(16+4y+y^2)$
19. b) $27x^3+64$ e) $\frac{1}{8}x^3 - \frac{8}{27}$
22. $a^3 - b^3$; 27,125 litr
23. k^3 ; $(k+5)^3$; $(k-5)^3$;
 $2k^3+150k$
s.94 **6. a)** -1 c) 1996 d) 49
8. a) 49 b) 13 d) 7
s.95 **10. d)** $c^6 - 3c^4 + 3c^2 - 1$
16. 100 sm
17. $15-10n$; $n=0,5$
s.97 **4. a)** 0,5 b) 138 c) 4 $\frac{3}{4}$
5. d) $(c-d)(a^2-b)$
6. g) $(y+z)(6+a+b)$
s.98 **9. b)** $(m-1)(m-5)$
11. c) $(x-2)(3x-2)$
13. $4x-14$; 30 m
s.99 **2. c)** $2(4a-5)(4a+5)$
h) $2(3-2x^2)(9+6x^2+4x^4)$

- s.100 **3. d)** $(x+y)(x-y-1)$
g) $(x-y-4)(x-y+4)$
4. g) 18 (n^2+3)
5. c) $4(2x-5)(x-3)(x-2)$
6. a) 0 b) 1
8. a) $5a-1)(5a+1)$;
 $20a^2$; eni: 9 m, uzun.: 11 m
s.103 **15. a)** 2 c) 49
17. qırmızı qələm çoxdur.
1 ədəd
Riyazi kaleydoskop
1. a) 39999 b) 2 c) 11110
2. 11; 4 4. 12 sm
5-ci bölmə
s.106 **1.** 2,5 sm
3. a) 35 sm^2 b) 57 sm^2
4. 24 sm, 18 sm
5. a) 95° , 85° , 40°
9. 400 kafel
s.108 **6. a)** üç b) altı
s.112 **4. a)** 112° b) 126° d) 66°
5. a) 47° , 94° , 83°
6. a) 148° b) 62° d) 102°
8. dax. $60^\circ, 80^\circ, 100^\circ, 120^\circ$
xar. $120^\circ, 100^\circ, 80^\circ, 60^\circ$
s.113 **11.** 174° , 87° , 93°
13. 128° və 52° , 106° , 112°
14. $\angle 1 = \angle 2 = 90^\circ$, 30 m^2
s.114 **1. a)** 70° , 110° c) 5; 72°
s.115 **2. a)** 75° , 105°
3. a) 5 və 9; P=28
5. c) 126° , 54°
7. c) 3; 5
s.116 **8. a)** 14; 12 c) 6; 10
9. a) 15 sm b) 11 sm
s.117 **15.** 32 sm, 70° , 110°
16. 58° , 122°
s.119 **2. a)** 35° , 70° , 55°
s.120 **5. a)** 55° , 55° , 70°
7. a) 48 sm b) 12 sm
8. a) 6; 70° , 110°
s.121 **15. b)** 24 sm
s.123 **2. c)** 8; 16; 110°
4. 8 sm, 12 sm, 12 sm
Oturacağa paralel
s.124 **8. a)** 6 sm b) 18 sm

- s.125 **9. a)** 4; 8; 6 c) 4; 8; 9
10. d) 20 sm
11. tərəfləri rombun diaqonallarına paraleldir
 768 sm^2
12. ağır. mərkəzi, 10 sm
13. 60 m
s.126 **1. a)** 95° , 40°
s.127 **3. c)** 60° , 120°
5. 11 sm
s.128 **7. b)** 84° , 96° , 14
8. a) 3; 7 c) 4; 10; 7
11. a) 10 sm b) 5 sm
12. 92 sm
13. 2520 m
s.130 **2.** 16 sm
3. a) 110° , 80°
5. c) 110° , 6; 9
7. 32 sm
s.131 **8.** 30° , 75° , 45° , 30° , 75°
10. 80° , 100° , 24 sm
11. 3 sm, 18 sm, 24 sm^2 ,
 6 sm^2 , 1 : 3
12. 16 sm, 10 sm, 6 sm,
6 sm, 4 sm
s.132 **14.** 4 dövrə
Riyazi kaleydoskop
3. $\frac{7}{16}$ hissəsi
5. AC diaqonalı
Birinci yarımlı üzrə ümumiləşdirici tapşırıqlar
s.133 **5. 1**
9. a) 3 c) 5
13. $\frac{15}{64}$
15. e) 900
s.134 **16. a)** 77 d) 27
19. a) -85 b) 64 c) 1,5
20. a) 94 b) 35
21. 21
22. b) -9 c) 4
23. 28
26. 198,5 m, 1429,2 fm
29. 221 m^2
32. 40° , bərabəryanlı
33. 72 sm, 240 sm^2
38. 4 m, 3 m, 10 m, 33 m
39. 3 m
40. 1,12 m²
44. 4 m, 30 sm, 240 sm²

BURAXILIŞ MƏLUMATI

Ümumi təhsil müəssisələrinin 7-ci sinifləri üçün
riyaziyyat fənni üzrə

Dərslik
(1-ci hissə)

Tərtibçi heyət:

Müəlliflər

Zaur İsayev
Məhəmməd Kərimov
Günay Hüseynzadə¹
Aqşın Abdullayev

Redaktor
İxtisas redaktoru
Dil redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Üz qabığı
Rəssam
Korrektor

Ayhan Kürsat Erbaş
İsmayılov Sadiqov
Əsgər Quliyev
Eldəniz Xocayev
Zeynal İsayev
Eldəniz Xocayev
Taleh Məlikov
Fərid Quliyev, Elmir Məmmədov
Aqşın Məsimov

Məsləhətçilər

Sevda İsmayılova
İbrahim Məhərov

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri
və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978-9952-550-13-9


Hesab-nəşriyyat həcmi: 15,5. Fiziki çap vərəqi: 17,5.
Səhifə sayı: 140. Kəsimdən sonra: 220 × 275. Kağız formatı: 57 × 90 1/8.
Şriftin adı və ölçüsü: Segoe UI, 12 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____. Tiraj: 1 700. Pulsuz. Bakı – 2024.

Əlyazmanın yiğimə verildiyi və çapa imzalandığı tarix: 23.10.2024

Çap məhsulunu hazırlayan:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş. A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
“CN Poliqraf” MMC (Bakı ş. Şərifzadə küç., 29/31).

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayırıq!



Layihə